

ABBASQULU  
NƏCƏFZADƏ

# ETNOORQANOLOGİYA



BAKİ – 2016

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI


ABBASQULU İSMAYIL oğlu NƏCƏFZADƏ  
*sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nin professoru*

108/126

## ETNOORQANOLOGİYA

*Musiqi təməyülli ali məktəblər üçün dərslik  
(I nəşr)*

Azərbaycan Milli Konservatoriyası Elmi Şurasının 4 iyul 2016-ci il tarixli qərarı ilə dərslik kimi təsdiq edilmişdir (protokol №11).



**Elmi məsləhətçi:****SİYAVUŞ ƏŞRƏF oğlu KƏRİMİ**

Xalq artisti, professor

**Elmi redaktor:****FƏTTAH XALIQ oğlu XALIQZADƏ**sənətsünnəsi üzrə fəlsəfə doktoru, AMK-nın  
professoru**Redaktorlar:****FİRUDİN AĞASI oğlu CƏLİLÖV**

filologiya üzrə elmlər doktoru, professor

**RAFIQ SAVALAN (İMANQULU oğlu  
AĞAYEV)**

nasir, yazıçı, tərcüməçi

**Nəşriyyat redaktoru****QUMRU ŞƏHİRİYAR (FUAD qızı  
QULİYEVA)**

jurnalist, tərcüməçi

**Rəyçilər:****SƏADƏT ABUTALIB qızı ABDULLAYEVA**

sənətsünnəsi üzrə elmlər doktoru, professor

**LALƏ ŞİRMƏMMƏD qızı HÜSEYNNOVA**

sənətsünnəsi üzrə fəlsəfə doktoru, dosent

**SEYRAN BƏDƏL oğlu MUSAYEV****Nəcəfzadə A.İ.** Etnoorganologiya. Musiqi təməyülli ali məktəblər  
fürün dərslik. Bakı: "Ecoprint", 2016, 304 s.

Dərslik Azərbaycan Milli Konservatoriyanın mövcud tədris programına uyğun olaraq ölkəmizin ərazisində istifadə edilən çalğı alətlərinin öyrənilməsi üçün işlənilib. "Etnoorganologiya" adlı dərslik əsasən AMK-nın tələbələri üçün nəzərdə tutulsa da, bu asərdən musiqi təməyülli digər ali təhsil ocaqlarının (BMA, ADMİU, ADPU, "Xəzər" Universiteti, BXA, NDU və s.) müəllimləri və tələbələri, həmçinin musiqişünaslıq, müğəm-sünnəsi, folklorşünaslıq, mədəniyyət və incəsənatın digər sahələrində fəaliyyət göstərən araşdırıcılar, ifaçılar da faydalana bilərlər.

**Üz qabığında A.Nəcəfzadənin bərpa etdiyi alətlərin (qoşa qopuz, yaylı qopuz, ərgənün, kos, əlvah) şəkli verilib.**

© Abbasqulu Nəcəfzadə

## GİRİŞ

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 2000-ci il 13 iyun tarixli qərarı ilə "Azərbaycan Milli Konservatoriyası"-nın təsis edilməsi haqqında xüsusi fərman vermiş, 2001-ci il avqustun 10-da isə "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında" sərancam imzalamışdır.

Artıq uzun illərdir ki, AMK ölkəmizin müxtalif şəhərlərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri, musiqi kollecləri, eləcə də musiqi təməyülli ali təhsil ocaqları üçün peşəkar müəllim, tədqiqatçı, ifaçı kadrlar hazırlayırlar.

XXI əsrin ilk illərindən ölkəmizin təhsil sistemində aparılan bir sıra uğurlu islahatlar ali məktəblərin bəkalavr pilləsində olduğunu kimi, magistratura pilləsində də müsbət nəticələr doğurub. Bu yeniliklər həm dərsliklərin, dərs vəsaitlərinin, həm də tədris proqramlarının hazırlanmasında müasir metodlardan istifadə olunmasını tələb edir. Təhsil islahatlarının ən mühüm istiqamətlərindən biri də yeni dərsliklərin hazırlanıb nəşr olunmasıdır. Bu sahədə görünlən işlər təqdirəlayıqdır. Son illər nəşr edilən onlarcə dərslik və dərs vəsaiti məzmunu, tərtibatı, yeni texnologiyalarla səslaşməsi baxımından pedaqoji ictimaiyyət tərəfindən razılıqla qarşılanır.

Təqdim edilən bu dərslik Azərbaycan Milli Konservatoriyanın "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrasında hazırlanmışdır. Kitab AMK-da (və digər müvafiq təhsil ocaqlarında) "Etnoorganologiya" fənninin daha peşəkar səviyyədə tədrisini təmin edən eyniadlı mövcud proqrama (tərtibçi: A.Nəcəfzadə) uyğun olaraq yazılıb. Xatırladaq ki, kitabda proqram üzrə saatlara bölünmüş 15 əsas mövzunun başlığı iri, digər əlavə başlıqlar isə kiçik sırfitlərlə verilib.

Kitabda alətlərin poetik "arxiv"ini yaratmış Azərbaycan şairlərinin – Qətran Təbrizi (1012-1088), Məhsəti Gəncəvi (1089-1183), Xaqañı Şirvani (1120-1199), Nizami Gəncəvi (1141-1209), Mövlana Cəlaləddin Rumi (1207-1273), Əvhədi Marağalı (1274-1338), Əssar Təbrizi (1325-1390), Qazi Bürhanəddin Sivasi

(1344-1398), Mustafa Zərir (XIV əsr), Yusif Məddah (XIV əsr), İmadəddin Nəsimi (1369-1417), Cahanşah Həqiqi (1397-1467), Şeyx Dədə Ömər Rövşəni (1407-1487), Həbibi (1470-1520), Nəmətullah Kişvəri (1445-1525), Şah İsmayıll Xətai (1486-1524), Məhəmməd Füzuli (1494-1556), Fədai Təbrizi (XVI əsr), Məhəmməd Əmani (1536-1610), İskəndər Münçi (1560-1629), Qövsi Təbrizi (1568-1640), Rükənəddin Məsihi (1580-1656), Məhəmmədəli Saib Təbrizi (1601-1676), Aşıq Valeh (Kərbalayi Səfi Məhəmməd oğlu, 1729-1822), Qasimbəy Zakir (1784-1857), Seyid Mirhəmzə Əfəndi Nigari (1805-1885), Aşıq Pəri (1811-1847), Seyid Əbülfəsəm Nabati (1812-1873), Mirzə Məhəmməd Tağı Qumri (1819-1891), Mirzə Mehdi Şükühi (1829-1896), Hacı Əbülfəsən Raci (1831-1876), Seyid Əzim Şirvani (1835-1888), Molla Məhəmməd Zövi (1843-?), Həsənəlixan Qaradağı (1848-1929), Şəhriyar Şirvani (1852-1915), Hüseyn Cavid (1882-1941), Cəfər Cabbarlı (1899-1934), Səməd Vurğun (1906-1956), MİKAYIL Müşfiq (1908-1938), Əhməd Cavad (1892-1937), Əliağa Vahid (1895-1965), Rəsul Rza (1910-1981), Həkim Qəni (1918-2008), Məmmədəli Sail (1919-1983), Bəxtiyar Vahabzadə (1925-2009), Cabir Novruz (1933-2002), Tofiq Bayram (1934-1991) və başqalarının şeirlərinə, eləcə də "Kitabi-Dədə Qorqud" (VI-VII əsrlər), "Əhməd Həramı" (XIII əsr), "Koroğlu" (XVI əsr) dastanlara istinad edirik. Əsarın başqa sahifələrində takrarçılıq olmasın deyə şairlərin doğum-ölüm tarixləri qeyd olunmur, həmçinin onların adı tam deyil, yiğcam verilir (məsələn, Qətran, Məhsəti, Xaqani, Nizami və b.). Oxucu müvafiq dövrü müəyyənləşdirmək üçün burada göstərdiyimiz tarixa nəzər yetirə bilər. Kitabda digər tanınmış şəxslərin adı isə ilk dəfə çəkilərkən doğum və ölüm tarixləri təqdim olunur.

Dərslik xeyli yeni və kifayət qədər dəyərlili bilgilərlə, o cümlədən çalğı alətlərinin müasir tədqiqat üsullarını həm nəzəri, həm də təcrübə cəhətdən əsaslandıran dərin elmi-nəzəri faktlarla zəngindir. Kitabda əsasən Dədə Qorqud dövründə istifadə olunmuş və müasir tədrisə daxilən Azərbaycan çalğı alətləri öyrənilir. Sonda bir neçə özənsəslə (idiofonlu) çalğı alətindən də bəhs ol-

nur. Bu zaman həmin alətlərin yaranma tarixi, etimologiyası, morfolojiyası, istifadə yerləri, diapazonu və s. xüsusiyyətləri gözdən keçirilir, onlar haqqında hərtərəfli elmi bilgilər verilir. Dərslik əsasən AMK-nin "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrasının (eləcə də digər musiqi təməyülli ali təhsil müəssisələrinin) "Xalq çalğı alətləri ifaçılığı" və "Solo oxuma" ixtisasları üzrə magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Eyni zamanda əsərdən müvafiq istiqamətdə təhsil alan magistrantlar, aspirantlar, dissertantlar, doktorantlar, habelə bir sıra digər sahədə çalışan başqa mütəxəssislər də faydalana bilərlər.

Ümumiyyətlə, bu kitab "Etnoqranoqojiya" fənninin tədrisi üçün ali məktəb sistemində Azərbaycan dilində yazılmış ilk dərslikdir. Əsər müvafiq ixtisas üzrə magistr pilləsində təhsil alan ali məktəb, eləcə də bakalavr, orta ixtisas məktəblərində, kolleclarda təhsil alan tələbələr, həmçinin müsiqisünaslığın müxtəlif sahələrində çalışan mütəxəssislər üçün kifayət qədər yüksək elmi və təcrübə şəhəriyyət daşıyır. Kitab sərbəst iqtisadiyyatın tələblərinə uyğun hazırlanmış böyük həcmli dərslikdir. Ola bilər ki, kitabın nöqsanları da var. Gələcəkdə dərsliyin təkrar nəşrinin keyfiyyətini və məzmununu daha da yaxşılaşdırmaq məqsədilə mütəxəssislərən öz tənqidi qeydlərini, arzularını AMK-nin yerləşdiyi Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi 7 ünvanına göndərmələri xahiş olunur.

## FƏNNİN MƏĞZİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

AMK-nin “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında “Xalq çalğı alətləri” və “Solo oxuma” ixtisasları üzrə magistr pilələsində tədris edilən “Etnoorganologiya” fənni ölkəmizdə qədim çalğı alətlərini geniş və mükəmməl şəkildə öyrənmək üçün nəzərdə tutulub.

Azərbaycanda istifadə edilən ən mühüm çalğı alətlərinin öyrənilməsində “Etnoorganologiya” fənninin çox böyük əhəmiyyəti var. Tələbənin sonrakı yaradıcılığında, pedaqoji və ifaçılıq faaliyyəti dövründə bu fənnin çox gərkəli olduğu praktikada öz təsdiqi ni tapır.

“Etnoorganologiya” fənnində bu dərslik çalğı alətləri ilə bağlı bir sıra məsələlərin, qarşıya çıxan ən kiçik problemlərin belə həllinə istiqamət verməyə kömək göstərəcəkdir. Dərsliyin köməyi ilə etnoorganologiya haqqında termin və anlayışlarla, alətlərin forma, prinsip və metodları ilə tanış olacaq. Beləliklə, “Etnoorganologiya” fənnində tədrisə daxil edilən çalğı alətləri müxtəlif istiqamətlərdən öyrənilir.

“Etnoorganologiya” fənninin tədrisində **məqsəd** hər bir tələbəyə ifaçılıq sənətində geniş istifadə edilən ən mühüm çalğı alətlərinin *əsas xüsusiyyətlərini* (yaranma tarixi, etimologiyası, morfoloziyası, diapazonu, hazırlanma texnologiyası, istifadə qaydaları, tanınmış ifaçıları və s.) dərindən və mükəmməl öyrətməkdir.

Bu məqsəddən irəli gələn **vəzifələr**:

1. Müasir dövrümüzdə mədəniyyət və incəsənət işçilərinin karşısındakı duran əsas vəzifələrdən biri gənc nəsl və tənənəvər ruhda tərbiyələndirmək, onları dövrün tələblərinə uyğunlaşdırmaq və tələbələrin estetik zövqünü milli ruhda formalasdırmaq;

2. Tədris boyu tələbələrin etnoorganologiya sahəsində elmi-nəzəri biliklərini maksimum dərcəyə çatdırmaq, sərbəst fikir yürütmə qabiliyyətini formalasdırmaq və inkişaf etdirmək;

3. Ölkəmizin və dövlətimizin mədəniyyət sahəsindəki siyasetini uğurla həyata keçirmək. Bu siyasetin bir qolunu da məhz etnoorganologiya sahəsi təşkil etdiyindən, həmin istiqamətdə daha geniş şəkildə təhlükət aparmaq;

4. Tələbələrin bu fənnə dərindən yiyələnməsilə yanaşı, digər “qonşu” musiqi fənləri ilə də “körpü” yarada bilməsi üçün biliklərinin bütövlüyüne, tamlılığına nail olmaq;

5. Azərbaycan çalğı alətlərinin inkişafı, onun mənbələri, formalasma yolları və özünəməxsusluğu ilə bağlı problemlərə xüsusi diqqət yetirmək.

“Etnoorganologiya” üç qədim yunan sözünün birləşməsindən yaranmışdır: “etnos+organon+logos”. Dilimizdə “etnos(s)” (yunanca έθνος, éthnos) – xalq; “organ” (öryavov, organon) – çalğı aləti, “logiya” isə (λογία, ology) elm deməkdir. Deməli, adından göründüyü kimi, “Etnoorganologiya” – xalq çalğı alətlərini elmi şəkildə öyrənilməsidir və bu fənnin əsas mahiyyəti də eyni mənəni daşıyır.

Otaylı-butaylı Azərbaycan ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, həm də planetimizin ilk mədəniyyət mərkəzlərindən sayılır. Bu yerlərin ilk sakinləri olan əcədələrimiz maddi tələbəti ödəməkdən ötrü bir sıra primitiv əmək alətləri yaradıblar. Onlar eyni zamanda həmin dövrü (Daş dövrü) mənəvi ehtiyaclarını da ödəmək üçün bir sıra çalğı alətləri icad etmişlər. Sərr deyil ki, incəsənətin qüvvətli təsir gücünə malik vəsitələrindən ən mühümə məhz musiqidir. Musiqi mənəvi qida olmaqla yanaşı, insana nəcib hissələr aşılıyor, onu daxilən saflaşdırır və zənginləşdirir.

**Musiqi** – insanların zəngin təsəssüratlarını, hiss və həyacanlarını, ideyalarını, səs, ritm, elcə də intonasiya cəhətdən mütləkkil şəkildə, bitkin ifadə edən incəsənət növüdür.

Musiqi sözüntün musiqar adlanan quşa istinadən yarandığı ehtimal olunur. **Musiqar** – dəmədiyində bir çox dəliklər olan, külək əsdikcə müxtəlif səsler çıxaran əfsanəvi bir quşdur. Azərbaycanda *musiqar* adlı qədim nəfəs çalğı aləti də olub (Şək. №1).

Bəzi mənbələrdə isə musiqi muzaların sənəti kimi təqdim edilir<sup>1</sup>. Muzalar – qədim yu-



Şəkil №1. Musiqar

<sup>1</sup> ASE. On cildə, VII c. B.: 1983, s. 85, 97.

nan mifologiyasında Zevisin və Mnemosinanın qızlarına verilən ümumi addır. Onlar müxtəlif mənəvi fəaliyyət sahələrinin – poeziya, incəsənat, elm adamlarını, şairləri ilhamda getirmişlər.

Filologiya elmləri namizədi (indi – filologiya üzrə fəlsəfə doktoru<sup>1</sup>) Əbülfəzəl Hüseyni (1925-1987) Azərbaycan dilində musiqinin sözaçımı haqqında belə yazar: "...dilimizdə "mu" və bundan törənmiş "muyə" – nələ, sizləti, hüzün, fəryad, qəm, ürkəkdən gələn səs mənasında işlənmişdir. Bu sözə klassik ədəbiyyatımızda tez-tez rast golur. Məlumudur ki, musiqi mahiyyət etibarı ilə məhz bu mənənəni daşıyır. Demək, bu istilahın ilk dəfə bizdə yaradığı ehtimal oluna bilər".<sup>2</sup>

Qədim çalğı alətlərinin bir qismi unudulmuş, tarixin keşmə-keşli yollarında itib-batmış, bir qismi isə inkişaf etdirilmiş, tək-milləşdirilmiş və mükəmməl alətə çevrilərək dövrümüzə qədər geləb çıxmışdır.

Azərbaycan musiqisinin – rəqslerin, mahnıların, ozan-aşq havacatının, eləcə də müğamların formalaşması və inkişafında bir sıra çalğı alətlərimizin böyük rolu olmuşdur. Belə alətlərdən ən mühümü *tar və kamança* olsa da, üç pilləli təhsil sisteminə daxil edilən *balaban, qanun, qarmon, saz, nağara və qavalın* da adını qeyd etməliyik. Ümumilikdə çalğı alətlərinin hər birinin müxtəlif mərhələlərdə xalqımızın musiqi duyumunun inkişafında və este-

tik zövqünün formalşmasına böyük əhəmiyyəti var.

Orqanologiya (alətşünaslıq) sahəsində Azərbaycanda bir sıra sanballı risalələr, monografiyalar, elmi kitablar və tədqiqat əsərləri yazılıb. Bu istiqamətdə araşdırımlar müasir dövrdə də davam etdirilir.

Orta əsrlərdən bu günümüze qədər Şərq musiqi elminin inkişafında Azərbaycan alimlərinin də böyük rolu və xidməti var. Əbu Nəşr Fərəbi (870-950), Səfiəddin Urməvi (1217-1294), Əbdülqəadir Marağalı (1353-1435)<sup>1</sup>, Fətullah Şirvani (1417-1486), Mirzəbəy (XVI əsrin sonu, XVII əsrin əvvəli), Mir Mölisün Nəvvab (1833-1918), Ağalar Əliverdibəyov (1880-1953) kimi alimlərin adını qeyd etmək olar.

XX əsrdən etibarən Üzeyir Hacıbəyli (1885-1948), Əfrasiyab Bədəlbəyli (1907-1976), Süleyman Ələsgərov (1924-2000), Əvəz Rəhmatov (1938-2006), Vaqif Əbdülqasımov (1942-2014), Məcnun Körüm (1945-2013), Fuad Əzizli (1952-2011), Zemfira Sofarova, Səadət Abdullayeva, Fəttah Xalıqzadə, Zakir Mirzəyev, Arif Əsədullayev, Yaqut Şixseyid, Aslan Məmmədov, İlham Nəcəfov, Seyran Qafarzadə, Təranə Əliyev, Aydin Əliyev, Təogrul Əsədullayev, eləcə də bu sənətlərin müəllifi və b. alimlərin tədqiqatları ümumilikdə Azərbaycanda alətşünaslığın inkişafına böyük təkan vermişdir.

## AZƏRBAYCAN ƏRAZİSINDƏ QƏDİM ORQANOLOJİ QAYNAQLAR

Çalğı alətləri araşdırımlarçon arxeoloji, tarixi, etnoqrafik, ədəbi əsərlər, qədim miniatürlər və linqvistik mənbələr əsas götürür. Azərbaycan ərazisində yetərinə belə faktlarla, məxəzlərlə rastlaşırıq. Bu mənbələr çalğı alətlərinin "pasportu" sayılır, onların "kimliyi"ni, hansı xalqa məxsusluğunu müəyyənləşdirir.

Mütəxəssislərin elmi araşdırımlarına görə, Azərbaycanda musiqi mədəniyyətinin inkişafı Daş dövründən, e.ə. XVIII-XV min-

<sup>1</sup> Tam adı: Kamaləddin Əbdülqəadir bin Qeybi əl-Hafiz Marağalıdır.

<sup>1</sup> Sovet dövründə, eləcə də yaxın keçmişdə SSRİ ərazisində ilkin müdafiə edənlərə müvafiq elmi sahə üzrə "elmlər namizədi" alimlik dərəcəsi verildi. Lakin 2010-cu ildən etibarən Azərbaycan Respublikası prezidenti yanında, Ali Attestasiya Komissiyasının qərarı ilə "namizəd" sözü müvafiq elmi sahə üzrə "fəlsəfə doktoru" sözü ilə əvəz olunub. Kitabda bundan sonra "namizəd" avəzina müvafiq sahə üzrə "fəlsəfə doktoru" söz birləşməsi işlədiləcək. Məsələn, sənətşünaslıq namizədi – sənətşünaslıq üzrə fəlsəfə doktoru, tarix elmləri namizədi – tarix üzrə fəlsəfə doktoru və s. Həqiqi doktorluq dissertasiya işini müdafiə edənlərdən isə müvafiq sahənin adına "elmlər doktoru" sözü əlavə olunur. Məsələn, sənətşünaslıq doktoru – sənətşünaslıq üzrə elmlər doktoru, filologiya elmləri doktoru – filologiya üzrə elmlər doktoru, pedaqoqika elmlər doktoru – pedaqoqika üzrə elmlər doktoru və s.

<sup>2</sup> Hüseyni Ə. A. Orkestrin ulu babası. // "Ədəbiyyat və incəsənat" qazeti, 1976, 7 avqust, s. 4.

illiklərdən başlayır<sup>1</sup>.

İran Azərbaycanının (Zaqros silsila dağlarına aid edilən) Şuş dağının etəyində, qədim Akbatan – Həmədanın cənub-şərqində yerləşən Cığamış şəhərində arxeoloji qazıntılar zamanı saxsından (bişmiş gildən) hazırlanmış qab tapılmışdır. Qədim Cığamış iki çay (Karun və Dez) arasında, 15 kv.km ərazidə yerləşmiş ilkin şəhərlərdən biridir. Həmin qaba əsasən belə fikir yürütülmək olur ki, xalqımız idiofonlu (özənsəslisi), aerofonlu (nəfəs), membranofonlu (səs mənbəyi dəridən alınan) və xordofonlu (telli) alətlərdən ən azı 7-8 min il bundan əvvəl geniş istifadə etmişdir<sup>2</sup>.

Şək. №2-də haqqında danışdığımız qabin təsviri verilib.

Orta əsr mənbələrində – “Suratüll-əra”, “Hüdudul-aləm minəl-məşriq iləl-məğrib<sup>3</sup> kimi əsərlərdə Cığamış, Akbatan, Həmədan və digər qədim şəhərlər



Şəkil №2. Cığamışda tapılan nüümə  
Azərbaycan xəritəsinə daxildir.

<sup>1</sup> Azərbaycan arxeologiyası (Daş dövrü). AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. Altı cildlə, I c. B.: Şərq-Qərb, 2008, s. 182.

<sup>2</sup> Hüseyni Ə.A. Orkestrin ulu babası. // “Ədəbiyyat və incəsənat” qəzeti. B.: 1976, 7 avqust, s. 4.

<sup>3</sup> Худудул-алем (автор неизвестен). Рукопись Туманского с введением и указателем В.В.Бартольда. Л.: изд. АН СССР, 1930; Худуд ал-алам мин ал-машрик ила-л-мəгrib («Книга о территориях вселенного мира с восстока на запад»), шифр С 612, л. 296–676; Худуд ул-олам. Ответственный редактор М.Исхаков. Ташкент: Узбекистон, 2008, с. 3. (О.Буриев. перевод с персидского, автор введения, примечания и указателя названий мест).

Haqqında söz açdığınıq qabin üzərində bir sıra çalğı aləti ifaçılarının təsvirləri həkk edilib: *çəng* (telli, arfabayənzər); *qopuz* (telli, tənburabənzər); *qoşanagara*, *dəf* (və ya qavalabənzər), *təbil* zərb alətləri; buynuz formalı (*saxnəsfirəbənzər*) nəfəs aləti və eləcə də müxtəlif ölçülü *kasalar* (şək. №2).

Burada çalğı alətlərlə yanaşı, xanəndəlik (oxu, vokal) sənətinə də işarələr var. Gördüyünüz kimi, şəklin aşağı sol küçündəki ifaçı əlini qulağının dibinə qoyub, xanəndə kimi zəngulə vurub, oxuyur.

Bu faktlar Ə.Hüseyninin “Orkestrin ulu babası” adlı məqaləsində əksini tapmışdır. O, bildirir ki, 1961-1966-ci illərdə Çikaqo Universitetinin (ABŞ) Şərq dilleri üzrə professoru, arxeoloq Helen C.Kantor (1919-1993) və Cığamışda qazıntıya başçılıq edən Kaliforniya Universitetinin Orta Şərq dilleri üzrə mütəxəssisi, professor Pinhas Delougaz (1901-1975) bu tapıntı ilə elm aləmində, bəşər tarixində əvəzsiz bir keşf etmişlər.

Bəzən bu mənbəyə şübhə ilə yanaşanlar da olur. Onlar həmin dövrde guya Azərbaycanda gil məməlatının olmadığını bildirirlər. Lakin AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Əliyev də “Tarixin izləri ilə” adlı əsərində (“Boyalı qablar” məqaləsi) ulu babalarımızın həmin dövrə saxsı qablar hazırlamağa nail olduğunu yazar<sup>4</sup>.

Təqdim edilən fakt Azərbaycanda sazəndələrin, instrumental ifaçılığın, eləcə də vokal (oxu) sənətinin dərin tarixi kökləri olduğunu təsdiqləyir. Xatırladaq ki, həmin mənbə ilk dəfə YUNESKO-nun “Peyam” jurnalında işıqlandırılıb.

Azərbaycanın müxtəlif bölgələrində (Qobustan, Abşeron, Naxçıvan, Kəlbəcər) bir sıra qədim qayaüstü rəsmlər rast gəlmək mümkündür. Qobustandakı qayaüstü təsvirlərdə aydın olur ki, ibtidai icma quruluşu dövründə Azərbaycan ərazisində yaşayan insanlar ovlamaq istədikləri heyvanların rəsmini çəkib, onun ətrafinda dini ayın rəqsleri ifa edəndən sonra ova gedərmişlər. Onlar uğurlu ovdan qayıtdıqdan sonra sevinclərinə bölməşmək üçün əl çap-


<sup>4</sup> Əliyev V.H. Tarixin izləri ilə. B.: Gənclik, 1975, s. 39.

la-çala, ya da içiboş ağaç və daşları bir-birinə vuraraq alınan sədaların ritminə uyğun hərakətlərlə rəqs edərdilər. Bu fikirləri xatırlatmaqdə məqsəd ilk idiofonlu (özənsəslü) çalğı alətlərinin primitiv ov və əmək alətləri ilə bir dövründə yaranmasını diqqətə çekməkdir.

Qobustanda (Cingirdağ və Böyükdaş dağları) Daş dövründə ovçu və maldarlar yaşadığından, qavaldaşdan da həmin qəbilənin üzvlərinin istifadə etdikləri zənn edilir. Deməli, bir neçə min il əvvəl bu ərazidə məskunlaşmış əcədadlarımız tonqal ətrafında qavaldaşın müşayiəti ilə “Yallı”, “Çöppü” gedərmışlər. Bu fikri qayaüstü rəsmlər də təsdiq edir (şək. №3).

“Çöppü” arxaik sözlərimizdəndir, adına Azərbaycanın klassik şairi Qətran Təbrizinin “Divan”ında rast golur<sup>1</sup>. Həmin beytin izahında “Çöppü” sözünün yalliyabanzər, kollektiv oyun olduğu bildirilir. Deməli, Q.Təbrizinin XI yüzillikdə yaşadığına nəzər alsaq, ondan əvvəlki əşrlərdə də Qobustan qayaüstü rəsmlərində təsvir edilən rəqslərə bənzər “Çöppü” adlı kütləvi oyunun icra edildiyi ehtimalı özünü doğruldur. Xatırladaq ki, Naxçıvanda (Şahbuz, Şərur) “Çöp-çöpü” adlı vokal müşayiəti “Yallı” rəqsinin bir növü yaxın keçmişdə (XX əsrin 60-ci illərində) də oynanılmışdır. Ehtimal edilir ki, bu rəqs adı Q.Təbrizinin “Divan”ında çəkilən “Çöppü”nın təhrif olunmuş deyimdir və sonrakı mərhələlərdə tələffüzə “Çöp-çöpü”yə çevrilmişdir. Bu faktdan aydın olur ki, vokal müşayiəti “Yallı”ların yaranma tarixi instrumental müşayiəti “Yallı”lara nisbətən daha qədimdir. Yəni çalğı alətləri yaradılana qədər qədim insanlar vokal müşayiəti yalluları rəqs etmişlər.

Tanınmış arxeoloq və qobustanşunas alim Cəfərqulu Rüstəmovun (1926-2005) bildirdiyinə görə, “Yallı”ni ulu babalarımız ilk dəfə Daş dövründə oynayıblar<sup>2</sup>.



Şəkil №3. Qobustan qayaüstü rəsm

V.Əliyev “Tarixin izləri ilə” əsərində (“Gəmiqaya rəsmləri” adlı məqaləsi) Ordubad rayonunun Nəsirvaz kəndindən təxminən 7 km şimal-şərqdə yerləşən Gəmiqaya rəsmlərindən səhbat açır<sup>1</sup>. O, əsərində Gəmiqaya rəsmlərinin tarixi ilə bağlı yazar: “Gəmiqaya'daki rəsmlərin bir qismi çəkilmə texnikasına, ölçülərinə, kompozisiya və məzmununa görə Qobustan, Abşeron və Kəlbəcərdən malum olan Tunc dövrü qayaüstü rəsmlərinə oxşayır. İlk tədqiqatlar Gəmiqaya rəsmlərinin ən qədim nümunələrinin təxminən 4000-5000 il bundan əvvələ aid olduğunu göstərir<sup>2</sup>.

### Azərbaycanın miniatür rəsm əsərləri

Miniatür rəsm əsərlərinin məzmununu əsasən elmi, tarixi və klassik Şərqi poeziyası kimi nümunələr təşkil edir. Bu əsərlər elmin bir çox sahələrində – tarix, ədəbiyyat, coğrafiya və s. olduğu kimi, müsiqisünaslıqla da çox qiymətli, dəyərli mənbələr sırasındadır. Azərbaycanın orta əsərlərdə bir sıra məşhur miniatür rəs-

<sup>1</sup> Təbrizi Qətran. Divan. B.: Azərbaycan EA nəşriyyatı, 1967, s. 295.

<sup>2</sup> Rüstəmov C.N. Qobustan Azərbaycanın qədim mədəniyyət ocağı. B.: Nurlar, 2006, s. 51.

<sup>1</sup> Əliyev V.H. Tarixin izləri ilə. B.: Gənclik, 1975, s. 47.

<sup>2</sup> Yenə orada, s. 51.

samları yaşayış-yaratmışlar. XIII-XVII əsrlərdə yaşamış həmin rəssamlar çox zaman dünya ictimaiyyətinə yaşıdları, fəaliyyət göstədikləri şəhərlərin (əsasən Təbriz) adı ilə təqdim edilir. Azərbaycan rəssamları həmin dövrə, əsasən 3 böyük şəhərdə – Təbrizdə, Qəzvində və Əfşanistanın Herat şəhərində fəaliyyət göstərmiş, ümumilikdə Azərbaycan miniatür rəssamlıq məktəbini yaratmışlar. Bu məktəblərin hər biri özünəməxsus dəsti-xətti, üslubu ilə seçilir. Cox təssüsüf ki, bəzi mənbələrdə bu məktəblərin nümayəndələri Təbriz adı ilə təqdim edilsə də, həmin şəhərin hansı xalqa mənsub olduğu bildirilməyir. Yəni Təbrizin o dövrün inzibati bölgüsündə görə Azərbaycanın paytaxtı olduğu mənbələrdə diqqətdən kənardə qalır. Həmin dövrə həm də Təbriz, Marağə, Xoy, Şiraz, Məşhəd, İsfahan, Herat, Bakı, Şamaxı, Səmərqənd, İstanbul, Qəzvin və başqa şəhərlərdə fəaliyyət göstərmiş Azərbaycan rəsm ustalarını “Təbriz rəsm məktəbinin nümayəndələri” adlandırdı, istər-istəməz rəssamlarımızın fəaliyyət dairəsini coğrafi baxımdan mahdudlaşdırılmış, daraltmış və kiçiltmiş olurraq. Yəni sadəcə o dövrün firça ustaları təkcə Təbriz rəsm məktəbinin deyil, “Azərbaycanın orta əsr rəsm məktəbinin nümayəndələri” adlandırıldıqda, istənilən fikri özündə daha düzgün əks etdirir. Həmin sənət əsərlərini diqqətlə izlədikdə, onların hər birinin “Azərbaycan məktəbi”nin məhsulu olduğu özünü aydın şəkildə göstərir.

Sənətkarlarımıızın Azərbaycandan kənardə, yəni bir sırada digər Şərqi ölkələrində fəaliyyət göstərməsinin müəyyən səbəbləri olubdur. Onların bəziləri zorla, yəni mühərabələr zamanı əsir götürülərək qalib tərəfin ərazisində, saraylarında işləmək məcburiyyətində qalmışlar. Sənətsünsəl üzrə fəlsəfə doktoru Sürayya Ağayeva bu barədə yazır: “Bu cür misallara tarixdə dəfələrlə təsadüf olunmuşdur. XIV əsrin ikinci yarısında Əmir Teymurun (1336-1405) Azərbaycana işğalçı yürüşləri buna parlaq misallardan biridir. Səmərqənd şəhərini “dünyanın paytaxtına” çevirmək istəyən bu hökmdar zorla ən yaxşı memarları, inşaatçıları, sənətkarları, rəssamları və digər incəsənət xadimlərini (hətta din xadimlərini, övliyaları – A.N.) yaratdığı imperiyanın ərazisinə, xüsusilə Səmərqəndə aparmışdı”<sup>1</sup>. S. Ağayeva həmçinin bildirir ki, Osmanlı sultani Yavuz Səlim (1512-1520) Çaldırın döyüşündə (23 avqust 1514-cü il) Səfəvi hökmərdarı Şah İsmayıll Xətainin ordusu təzərindəki qələbəsindən sonra da Təbrizdən xeyli rəssam, memar, müsiqiçi və digər incəsənət xadimlərini əsir götürürək Anadoluya aparmışdır.

Bir sıra Azərbaycan sənətkarları isə mühərabələrdən əvvəlki illərdə, yəni dinc dövrlərdə könlüllü olaraq istədikləri şəhərlərdə çalışmış, yaddaqalan sənət əsərlərini, o cümlədən miniatür illüstrasiyalarını bu ərazilərdə ərsəyə gatirmişlər.

Təsviri miniatür rəsm əsərlərinin tanınmış nümayəndələri – Xoynu Əbdülməmin ibn Məhəmməd (XIII əsr), Şəmsəddin (XIV əsr), Əhməd Musa (XIV əsr), Əbülxay (XIV əsr), Əbdül-Xayyi (XV əsr), Dərvish Məhəmməd (XV əsr), Əbdülbəqi Bakuvi (XV əsr), Cəfər Təbrizi (XV əsr), Pir Seyid Əhməd (XV əsr), Xocə Əli Müsəvvir (XV əsr), Qəvəməddin (XV əsr), Qiyasəddin (XV əsr) və başqalarının adını qeyd etmək olar. XVI əsrədə yaşamış Nəcəməddin Sultan Məhəmməd sələflərinən fərqlənmiş, öz dəsti-xətti ilə yeni məktəb açmışdır. Ondan sonrakı miniatür firça ustaları bu məktəbin layiqli davamçıları sayılmışlar. Məsələn, Mir Seyid Əli (XVI əsr), Məhəmmədi (?-1580), Mir Müsəvvir (XVI əsr), Mirzə Əli Təbrizi (XVI əsr), Müzəffər Əli (XVI əsr) və b. belə rəssamlardandır. Belə istedadlı rəssamlarla yanaşı, XVI əsrədə Azərbaycan miniatür sənətinin inkişafında Bəhram Əfşarin (Bəhramqulu), Siyavuş bəyin, Mir Zeynalabdin Təbrizinin, Əli Rza Abbası Təbrizinin və Sadiq bəy Əfşarin da böyük rol olib. Onlar kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adı məisət sahnələrini öz miniatürlərində əks etdirmişlər.

Təbriz rəssamları – Şahqulu Nəqqas, Vəlican Təbrizi, Kamal Təbrizi və b. müxtəlif dövrlərdə Türkiyədə, əsasən İstanbulda fəaliyyət göstərmiş, burada miniatür sənətinin inkişafına xidmət

<sup>1</sup> Ağayeva S.X. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan müsiqiçiləri haqqında. // “Musiqi dünyası” jurnalı, 1-2/39, 2009, s. 93.

etmişler. Şahqulu və Vəlican isə bir müddət hətta saray emalatxanasının rəhbəri olublar.

Orta əsr Azərbaycan miniatür rəsm əsərlərini izlədikdə *kamança*, *dəf*, *dairə*, *qaval*, *ney*, *kamanlı rübab*, *çaqanaq*, *tənbur*, *təbilbaz*, *davulumbaz*, *döhlül*, *özənsəslı* (*idiofonlu*) *kaman*, *bərbət*, *çəng*, *dəray*, *rud*, *gərənay*, *sinc*, *dəva kosu*, *at kosu*, *burmali boru* (*gav-dum*), *davul*, *setar*, *ərğanun*, *qanun*, *zurna* (*surnay*), *zərb*, *təbirə*, *musiqar*, *qaşığek*, *yektiy*, *yektar*, *cərsə* və s. çalğı alətləri ilə rastlaşıq. Miniatür mənbələrdən aydın olur ki, XVI əsrdə adı çəkilən çalğı alətlərindən Azərbaycanda daha geniş istifadə edilmişdir. Bu alətlərdən bəziləri dövrümüzə qədər gəlib çıxmış, bəziləri isə unudulmuşdur. Belə çalğı alətlərinin bərpə olunmasında orta əsr miniatür rəsmi əsərləri əvəzolunmaz mənbə sayıla bilər.

**Nəcməddin Sultan Məhəmməd** (1470-1555) – Təbrizlidir, özünəməxsus üslubu olduğundan öz dövründə yaşayan rəssamlar “Sultan Məhəmməd məktəbinin nümayəndələri” adlanıb. Onun şah əsərlərindən biri “Nuşirəvan və bayquşların söhbəti” adlanır. Burada Nizaminin “Sirlər xəzinəsi” poemasına xas olan sujet təsvir olunur. 1539-1543-cü il tarixli “Xəmsə” nüsxəsinə də çəkilən ən gözəl illüstrasiyaların müəllifi Sultan Məhəmməddir. Onun İran şairi Hafız Şirazinin (1320-1390) “Divan”ına çəkdiyi “Meyxanada” (*dairə*, *dəf*, *yalı rübab* və *ney*) və “Sam Mirzənin saray məclisi” (*rud*, *bərbət* və 2 *dəf* ifaçısı) əsərlərində çalğı alətləri təsvir edilib. Əsərin yuxarı hissəsində idiofonlu kaman alətinin də rəsmi verilib (Paris, L.Kartyenin kolleksiyası). “Şirin cimərkən Xosrovun onu seyr etməsi” və “Bəhram Gur şir ovunda” (1539-1543-cü il tarixli “Xəmsə” nüsxəsi), iki hissədən ibarət “Şahin ov məclisi” əsərlərini XVI əsr Təbriz məktəbinin zirvəsi saymaq olar.

Tanınmış rəssam, AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun (1921-1995) “Azərbaycan miniatürləri” kitabında rəsam Sultan Məhəmmədin Ərdəbildə 1549-cu ildə çəkdiyi “Şahin ov məclisi” adlı qoşa miniatür rəsm təqdim edilir<sup>1</sup>. Rəssam İrancıck alimi, şairi dahi Əbdürəhman Caminin (Nurəddin ibn

Əhməd, 1414-1492) “Silsilət əz-zəhəb” (“Qızıl zəncir”) adlı əsərinə illüstrasiya çəkmüşdir. Rəsmidə (I hissə, şək. №72) qara atın belində *çaqanağın* ifaçısı və azca aralı dəvənin belində *tənbur* ifaçısı, eləcə də *təbilbazın* rəsmi verilir. Bu rəsm əsəri Sankt-Peterburq Dövlət Kütləvi kitabxanasında saxlanılır (Dorn. 434, v. 1 b-2 a; 21x31,7 sm). Əsərin II hissəsində isə *dühul* və *ney* ifaçıları təsvir edilib<sup>1</sup>. II hissə şək. №73-də tam, şək. №74-də isə fragmənt şəklində təqdim olunub. Bu hissədə yallıyabənzər rəqs sənəti də işlənilib<sup>2</sup>.

Sultan Məhəmmədin Sankt-Peterburq, İstanbul və Parisdə saxlanılan “Gənc oğlan kitabla” əsəri dahi rəssamın həm də yüksək portretçi rəssam olduğunu bildirir<sup>3</sup>.

Oğlanları – Mırzə Əli və Məhəmmədi dövrünün tanınmış rəssamları olmuşlar.

**Mırzə Əli Sultan Məhəmmədoglu** (XVI əsr) – Təbriz rəssamlıq məktəbinin nümayəndəsidir. O, həmin məktəbin yaradıcısı Sultan Məhəmmədin oğlu və layiqli davamçısı olub. Mırzə Əlinin 1539-1543-cü il tarixli Nizaminin “Xəmsə” nüsxəsindəki “Şapur Xosrovun portretini Şirin göstərir”, Ə.Caminin 1570-1571-ci illərdə “Ləvəch” nüsxəsinə (Sankt-Peterburq Dövlət Kütləvi kitabxanası) çəkdiyi “Sarayda musiqi məclisi” adlı əsərləri o qədər canlıdır ki, özünü hadisələrin içində hiss edirən. Bu əsər bəzən “Keyf – musiqi məclisi” (Təbriz XVI əsrin 40-ci illəri, Ə.Cami, “Ləvəch” nüsxəsi, 1570-1571-ci illər, Sankt-Peterburq Dövlət Kütləvi kitabxanası, Dorn. 256, v. 1b-2a; 13x26,6) adlanır<sup>4</sup>. Həmin illüstrasiyada *dəf* və *bərbət* ifaçıları təsvir edilib.

Məzmunu: Bu illüstrasiya Şərqdə məşhur “Xosrov Barbədin musiqisini dinlərkən” adlı əsərdəki saray həyatının kiçicik dəyişikliklə təkrarıdır.

**Məhəmmədi** (?-1580) – Azərbaycan və ümumiyyətlə, Şərq

<sup>1</sup> Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşıq, 1980, şəkil №73.

<sup>2</sup> Yenə orada, şəkil №74.

<sup>3</sup> Yenə orada, şəkil №82-84.

<sup>4</sup> Yenə orada, şəkil №68.

miniatür məktəbinin istedadlı və orijinal rəssamlarından biri Nizaməddin Sultan Məhəmmədin oğlu və sağirdi olub. Bu rəssamlar (Sultan Məhəmməd və Məhəmmədi) ata-oğul olsalar da, müxtəlif şəhərlərdə fəaliyyət göstərmişlər. Nizaməddin Sultan Məhəmməd “Təbriz məktəbi”nin, Məhəmmədi isə “Qəzvin məktəbi”nin nümayəndəsi kimi tanınmışdır.

Məhəmmədi “Bahar bayramının qarşılanması” (“Təkə oyunu” el tamaşası) qoşa miniatür rəsm əsərində *dəf*, *tabirə*, *dühul*, *dairə*, *musiqar*, *qaşığek*, *cərəs* alətlərini olduqca gözəl təsvir etmişdir (şək. №33).

**Mir Seyid Əli Mir Müsəvviroğlu** (?-1570) – Təbriz rəssamlıq məktəbinin nümayəndəsidir. O, Hindistanda Moğol hökmardarları – Hümayun (1530-1539, 1555-1559) və Əkbərin (1556-1605) sarayında baş rəssam vəzifəsində çalışmışdır.

Mir Seyid Əli Təbrizdə çəkdiyi 1539-1543-cü il tarixli Nizaminin “Xəmsə” nüsxəsindəki “Dilənci qarının Məcnunu Leylinin yanına gətirməsi” (London, Britaniya muzeyi, OR. 2265, v. 157) miniatüründə qoyun-quzu ətrafında *ney* ifaçısını təsvir edib<sup>1</sup>.

Əsərin məzmunu barədə deyilir: Sədəqə yığmaq üçün dilənci qarı zənciri bir gənc oğlanın boğazına keçirib yolla gedərkən Məcnunla rastlaşır. Məcnun qaridan xahiş edir ki, zənciri onun boyununa keçirsin və Leylinin çadırına getsinlər. Məcnun qarşıya deyir:

Bu işdən əlinə nə düşsə hər gün,

Yalnız sənin olsun onlar büsbütün.

Qarı bu təklifi qəbul edir və çox sevinir. Məcnunu zəncirləyib Leylinin yanına aparır. Əsar mösiət tasiri bağışlayır və köçəri həyatının fonunda verilmişdir. Mir Seyid Əlinin əvvəllər Parisdə L.Kartyenin kolleksiyasında saxlanılan “Elçilik” və “Xosrovun musiqi məclisi” (bəzən “Xosrovun keyf məclisi” kimi da təqdim olunur) adlı əsərləri də orijinallığı ilə seçilir. O, həm də dövrünün yüksək portretçi rəssami olub. Mir Seyid Əlinin yaradıcılığı iki dövra ayrılır: Təbriz (Azərbaycan) və Hindistandə dövrləri.

“Xosrov Barbedin musiqisini dinlərkən” (Nizami, “Xəmsə”,

Təbriz, 1539-1543-cü illər, London, Britaniya muzeyi, OR. 2265, v. 77) illüstrasiyası o qədər canlıdır ki, baxarkən Barbedin çalğısını, *bərbət*, *dəf* və idiofonlu *kaman* alətlərinin səsini aydın eşidirsən<sup>2</sup>.

Məzmunu: Dəbdəbəli keyf məclisləri – ziyaflər, əyləncələr, şərab, musiqi də Şirinin ayrılmışa dözməyən Sasani hökmərdə Xosrov Pərvizin dərdinə kömək etmir. Yalnız Barbedin ürəkdən oxuduğu mahnilər və bərbətdəki ecazkar ifası Xosrovu xoşallandırır və o, bir qədər rahat olurdu. Bu səbəbdən o, saatlarla Barbedin ifasını dinləyirdi.

“Gecə vaxtı şəhər həyatı” illüstrasiyasında **Mir Seyid Əli Mir Müsəvviroğlu** (XVI əsrin 40-ci illəri, Kembriq, Harvard Universitetinin muzeyi, 19x27,7 sm) *bərbət*, *kamança* və *dəf* ifaçılarını təsvir edib<sup>3</sup>.

Məzmunu: Şərqi şəhərlərinə məxsus məhəllələrin birinin gecə vaxtı təsviri.

**Müzəffər Əli** (XVI əsr) – Təbriz rəssamlıq məktəbinin nümayəndəsidir. Sultan Məhəmmədin müsəri olub. Onun Təbrizdə Nizaminin “Xəmsə”sinə çəkdiyi və 1539-1543-cü illərə aid edilən “Bəhram Gur və Fitna ovda” (saxlandığı yer: London, Britaniya muzeyi, OR. 2265, v. 211) adlı əsəri yüksək, peşəkar sənətkar olduğundan xəbər verir<sup>3</sup>. Həmin illüstrasiyada atın belində çəng çalan qız təsvir edilib.

Məzmunu: Ov zamanı Bəhramın gözəl kənizi deyir: “Ögər məni təcəcübəldirmək istəyirsənə, gurun ayığını qulağına tik”.

Şah gördü ki, naz edir inadkar gözəl,

Onun istəyinə eylədi əməl.

Bəhram oxu elə məharətlə atı ki, ox qulağını qaşımaq istəyən gurun ayığını qulağına sancır.

Müzəffər Əlinin az əsəri bizə məlumdur. Onun haqqında rəssam Sadiq bəy Əfşar (rəssamlıq haqqında “Qanunüs-Sovər” adlı risaləsində) və tarixçi-şair İskəndər Münşinin qiymətli xatirələri var.

<sup>1</sup> Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşıq, 1980, şəkil №61.

<sup>2</sup> Yenə orada, şəkil №76.

<sup>3</sup> Yenə orada, şəkil №65.

## AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİNİN TƏSNİFATI

Orqanologiya elmindən məlumdur ki, çalğı alətləri səslənmə tərzinə görə 4 qismə ayrılır: idiofonlu (özən səсли), aerofonlu (nəfəs), membranofonlu (dərili) və xordofonlu (telli) alətlər.

Qadim insanların ilk yaradığı çalğı alətləri idiofonlular olub. Yəni idiofonlu çalğı alətləri morfolojiyasının və səslənmə tərzinin sadəliyinə görə digər qruplara aid edilən alətlərlə müqayisədə ən qədimi sayıla bilər<sup>1</sup>. Bu səbəbdən musiqi alətşünashlığında idiofonlu qrupu çalğı alətlərinin “əlifba”sı adlandırmış olar.

İdiofonlu alətlər hazırlanma materialına görə də bir neçə qismə ayrılır: ksilofon (ağac materialdan), litofon (daş materialdan), portselanofon (gil və ya saxsadan) və metallofon (metaldan).

Azərbaycan çalğı alətlərinin adını qruplar üzrə təqdim edirik.

Azərbaycan ərazisində müxtəlif dövrlərdə 40 idiofonlu çalğı alətiindən istifadə edilib. Onlar səslənmə tərzinə görə 4 qismə ayrılır: vurulanlar, silkələnənlər, dərtlənlər və qarışq alətlər.

**I. Vurulanlar** – Bu alətlər çubuqla zərbə vurulmaqla və ya alətin tərkib hissələrinin bir-birinə qarşılıqlı vurulması yolu ilə səslənilir: 1. Ağac tabaq; 2. Ağac təbil; 3. Barmaq zili; 4. Çaharpara; 5. Çəlik (əsa) laqqufi; 6. Çinqıraq dəsti; 7. Əldası; 8. Əlvah; 9. Hövsər; 10. Kasa dəsti; 11. Kiçik qasığek; 12. Kuza dəsti; 13. Qavaldaş; 14. Laqqufi dəsti; 15. Məcmayı; 16. Musiqili ritm dasları; 17. Müsəlləs; 18. Nağac; 19. Naqus; 20. Nəlbəki dəsti; 21. Sinc; 22. Sini; 23. Test.

**II. Silkələnənlər** – Səslənmə metal asmaların (zinqirovlar, qumrovlar, şaxşaxlar) alətin gövdəsinə vurulması nəticəsində əmələ gəlir: 1. Cələcil; 2. Cərəs; 3. Cinqirov; 4. Çan; 5. Çinqıraq; 6. Çovqan; 7. Dərəy; 8. Xalxal (Məsi); 9. Qumrov; 10. Zəng; 11. Zəngi-şütür; 12. Zinqirov.

<sup>1</sup> Nəcəfzadə A.İ. Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat). Sən. nam. ... dis. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası. B.: 2006, s. 9.

**III. Dartılanlar** – Səslənmə hissə dartılma yolu ilə titrəmə vəziyyətinə görilir: 1. Ağız qopuzu.

**IV. Qarışq alətlər** – Səslənmə həm vurulmaq və həm də silkələnənlər almır, yəni eyni aləti ifaçının istəyində asılı olaraq hər iki üsulla ifa etmək mümkündür: 1. Böyük qasığek; 2. Kaman; 3. Şəfai; 4. Şaxşax.

Azərbaycan ərazisində müxtəlif dövrlərdə 40-dan artıq aerofonlu çalğı alətiindən istifadə olunub. Bu alətlər səslənmə tərzinə görə 5 qismə ayrılır: dodaqla, qamışla, müştüklə, dilçəklə (fitli) və körükə (klavişli, yaxud dilli).

**I. Dodaqla səsləndirilən alətlər** – 1. Ağ ney (nayi sefid və ya şümşad); 2. Cibçiç; 3. Çəlik ney; 4. Köndələn ney; 5. Mizmar (nayi siyah və ya qaraney); 6. Musiqar (çincic); 7. Neçavər; 8. Ovcu neyi; 9. Pişə.

**II. Qamışla səsləndirilən alətlər** – 1. Balaban (neyçə balaban); 2. Buğ; 3. Bülbən; 4. Koşnay; 5. Neyvari; 6. Surnay; 7. Sümsü (sümsü-balaban); 8. Şaxnəfir; 9. Şapır; 10. Zəmir; 11. Zurna (çığırma); 12. Zurna-balaban; 13. Zümzümə.

**III. Müştüklə səsləndirilən alətlər** – 1. Boru (burğu); 2. Burmalı boru (gavdum); 3. Gərənay; 4. Nay. 5. Nəfir; 6. Sur; 7. Şeypur.

**IV. Dilçəklə (fitli) səsləndirilən alətlər** – 1. Bansuri; 2. Düdük (fistırıq); 3. Kələnay; 4. Ksul; 5. Qoşaney; 6. Quş tüzüyi; 7. Tülək; 8. Tütək.

**V. Körükə səsləndirilən alətlər** – 1. Ərğan; 2. Tulum; 3. Azərbaycan qarmonu (Şərq səsdizümlü qarmon); 4. Harmon.

Azərbaycan ərazisində müxtəlif dövrlərdə 30 membranofonlu çalğı alətiindən istifadə edilib. Membranofonlular çubuqla, əllə və bəzən qarışq üsulla (həm əllə, həm də çubuqla) da səsləndirilir. Bu alətlər 2 qismə ayrılır: birüzlülər və ikiüzlülər.

**I. Birüzlü zərb alətləri** – 1. Kos; 2. Qoşa kos (cift-kos, at kosu; dəvə kosu, öküz kosu, dəbdəbə); 3. Dairə; 4. Zərb (darbuka); 5. Qoşazərb; 6. Dəf; 7. Davulbaz (davulumbaz); 8. Dümək; 9. Qaval; 10. Çəlik qaval; 11. Dinqir; 12. Qoşanagara; 13. Məzhər

(dərvış dəfi); 14. Təbil; 15. Təbilbaz; 16. Yeddigöz zərb; 17. Zərb dəsti; 18. Təbil dəsti; 19. Bas zərb dəsti; 20. Dördkünc davul.

**II. İkiüzlü zərb alətləri** – 1. Davul; 2. Dumbul; 3. Dühul; 4. Nağara; 5. Təbirə; 6. Bala kos; 7. Dənbəal; 8. Kos-nağara; 9. Mridanqam; 10. Meydan nağarası.

Azərbaycan ərazisində müxtəlif dövrlərdə günümüzə qədər 79 xordofonlu çalğı alətindən istifadə olunub. Bunlar səslənmə tərzinə görə 3 qismə ayrılır: mizrabla, kamanla və zərbələ səsləndirilən alətlər.

**I. Mizrabla səsləndirilən alətlər** – 1. Bərbət (*udi qədim*); 2. Çahartar; 3. Çəhəsədhə; 4. Çəng (*həzzkar, ikri*); 5. Çoğur; 6. Dambur (*Balakən tənburu*); 7. Dilribə; 8. Dongar; 9. Dütar; 10. Ərəgnun; 11. Əksir; 12. Qanun (*Yatığan*); 13. Qanuni-mürəssai müdəvvər; 14. Qolça qopuz; 15. Qopuz Rumi; 16. Muğni; 17. Nüzhə; 18. Ozan; 19. Pançtar; 20. Rud (*Rudxani*); 21. Rudcamə; 22. Tərəbrud; 23. Təhfətülud; 24. Trentayi Rumi; 25. Ruhafza; 26. Rübəb (*Qoşqar rübəbi*); 27. Şahrud; 28. Şedrığ; 29. Saz (*bağlama, çəlik saz*); 30. Sazi dulab; 31. Sazi mürəssəsi-qayıbic; 32. Setar; 33. Şəstar; 34. Şəştiy; 35. Şexxana; 36. Tar (*çəlik tar*); 37. Bəm tar; 38. Qiyəcək; 39. Tənbur (*Şirvan tənburu*); 40. Konkirə; 41. Ud; 42. Tərəbülfəth; 43. Cürəud; 44. Vəlud; 45. Sinəud; 46. Pipa; 47. Zülfar; 48. Zilsaz; 49. Naxçıvan tənburu; 50. Fitar (*elektronlu*).

**II. Kamanla səsləndirilən alətlər** – 1. Beş telli kamança; 2. Bəm çaqanaq; 3. Bəm çağanə; 4. Bəm kamança; 5. Çaqanaq; 6. Cağanə; 7. Çanaq kamança; 8. Çəlik kamança; 9. Əhsən valləz; 10. Ğijək; 11. Kamança; 12. Nayi-tənbur; 13. Ney-kaman; 14. Ney kamança; 15. Kəman; 16. Qabag kamanə; 17. Qarabağ kamani; 18. Qoşaqlı kamança; 19. Pandur; 20. Şəşkaman; 21. Yaylı qopuz (*gil qopuz*); 22. Yaylı rud; 23. Yaylı rübəb; 24. Yaylı tənbur; 25. Yekta.

**III. Zərbələ səsləndirilən alətlər** – 1. Cəng; 2. Santur; 3. Tac santur; 4. Səvəndər.

## “KİTABİ DƏDƏ QORQUD” DASTANINDA ÇALĞI ALƏTLƏRİ

Ulu ozanlarımızın yaratdığı epos və dastanlar həyatın güzgüstür. Xalqın hayatında elə bir hadisə yoxdur ki, epos və ya dastanlarda işıqlandırılmasın. Azərbaycan xanəndə, sazəndə, eləcə də rəqs sənətləri məişətimizdə geniş istifadə olunduğundan dastanlarımızda da öz əksini tapıb. Xatırladıq ki, dastanlar, əsasən ozan-aşıq yaradıcılığının məhsuludur və nəzmlə nəşrin növbələşməsi principinə əsaslanır. Ulu ozanlarımız bir sıra türkdilli xalqlar üçün müştərək olan “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Əslî və Kərəm”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, habelə onlarca başqa dastanlar yaratmışlar. Bu dastanlar dildən-dila, ağızdan-ağıza ötürürlərək əsrlərin süzgəcindən keçmiş və sonrakı mərhələlərdə yazıya köçürülmüşdür.

Şifahi və yazılı ədəbiyyatımızın şah əsəri, zirvəsi olan “Kitabi-Dədə Qorqud” dastanı da möhtəşəm sənət abidələrindən biridir<sup>1</sup>.

Məşhur qorqudünas alim, təqnidçi, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, professor Samət Əlizadə (1938-2002) həmin dastanı həm orijinal (ərəb qrafikali yazı), həm latin əlifbası ilə, həm də sadələşdirilmiş variantını latin qrafikasında təqdim edir.

Dədə Qorqud öz sənətinin xarakterindən irəli gələn tələblərə müvafiq olaraq çoxşaxəli yaradıcılıqla məşğul olan şəxsiyyətdir: ozan (türk ellərində oğuznamələr düzüb-qoşurdu), instrumental ifaçı (qolça qopuzun mahir ifaçısı idi), şair (müxtəlif məzmunlu poetik mətnlər söyləyirdi), bəstəkar (ozanlar Dədə Qorqudun bəstələrini oxuyurdular) və qüdrəlli şaman-kahin (şamanlıq sehri ilə Dəli Qarcarın qolunu quruda bilirdi) kimi bütün türk ellərində məşhur idi.

“Kitabi-Dədə Qorqud” dastanında S. Əlizadənin qeyd etdiyi kimi, “oğuz igidlərinin hay-harayını, döyüşən qılıncların sədala-

<sup>1</sup> Kitabi-Dədə Qorqud (tərtibçi, çapa hazırlayanı, ön sözün və lügətin müəllifi Samət Əlizadə). B.: Yeni nəşrlər evi, 1999, 704 s.

rini, axan suların şırlıtlarını, şahanə atlارın nal səsləri”<sup>1</sup> ilə yanaşı, bir sıra çalğı alətlərinin – *nağara* (*nəqarə, nəqara*), *boru* (*borı*), *zurna* (*surna*), *davul* (*tavıl, tavul*), *diüdük*, *davulumbaz-davulbaz-tavulbaz* (*tolanbaz, tavlanbaz*), *kos*, *çovqan*, xüsusən də *golça qopuzun* (*golça qopız, alça qopuz, quruluca qopuz*) səsini aydın eşidirik<sup>2</sup>. Yəni qədim oğuzlar maddi tələbatlarını ödəmək üçün məşət aşyaları ilə yanaşı, adı çəkilən çalğı alətlərini də yaradaraq onları vəsiatçı ilə mənəvi tələbatlarını ödəmişlər.

Dastanda adı qeyd edilən çalğı alətləri haqqında sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nin professoru Fəttah Xalıqzadə “Kitabi-Dədə Qorqud”un musiqi sözlüyü” məqaləsində geniş və dolğun məlumat verir. O yazır: “Kitabi-Dədə Qorqud” boyları həmçinin o zamankı musiqi sənətinin inkişaf səviyyəsi, ictimai vəziyəfləri və təsir qüvvəsi haqqında da müəyyən təsəvvürlər oyadır, qədim çalğı alətlərini, musiqi ilə bağlı maraqlı ifadə və deyimləri canlı şəkildə eks etdirir”<sup>3</sup>.

Musiqişünaslığın müstəqil sahələrindən biri olan alətşünaslıq kontekstində “Kitabi-Dədə Qorqud” dastanı az tədqiq olunub. Dastanda bir sıra çalğı alətlərinin adına rast gəlirik: “Mənüm əlümi şəsin, *golça qopızım* əlümə verin, ol yigidi döndərəyim. Gərək bəni öldürün, gərək dirgörün, qoyu verin! – dedi.

Əlini şəsdilər, *golça qopuzın* əlinə verdilər”<sup>4</sup>.

“Beyragı daxi götürüb, *qopuz* çaldırlırlardı”<sup>5</sup>.

“Baqdı-gördi bir ozan gedər, aydır: “Mərə ozan, nerəyə gedərsən?” Ozan aydır: “Bəg yigit, dügüñə gedirəm”. Beyrək aydır: “Düğün kimün?”. “Yalançı oğlu Yalancuğun,” – dedi. “Mərə, kimün nəsin alur?” – dedi. Ozan aydır: “Xan Beyragın adaxlusın

<sup>1</sup> Kitabi-Dədə Qorqud . B.: Yeni nəşrlər evi, 1999, s. 6.

<sup>2</sup> Burada və bundan sonra “Kitabi-Dədə Qorqud” dastanındaki nümunələrdə mötorizədə verilən alətlərin adı orijinalda olduğu kimi təqdim edilir.

<sup>3</sup> Xalıqzadə F.X. “Kitabi-Dədə Qorqud”un musiqi sözlüyü. // “Kitabi-Dədə Qorqud” (məqalələr toplusu). B.: Elm, 1999, s. 160.

<sup>4</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 45.

<sup>5</sup> Yenə orada, s. 73.

alur,” – dedi. Beyrək aydır: “Mərə ozan, *qopuzın* mana vergil, atumı sana verəyim. Saqla gələm, bəhasın gətirəm, alam,” – dedi. Ozan aydır: “Avazım gödəlmədin, ünim boğulmadın bir atdır, əlümə girdi, ilətim, saqlıyayım,” – dedi. Ozan *qopuzı* Beyrəga verdi.

Beyrək *qopuzı* aldı, babasının ordusuna yaqın gəldi”<sup>6</sup>.

“Beyrək *qopuz* çaldı, soyladı, görəlim, xanım, nə soyladı”<sup>7</sup>.

“Ərə varan yerindən tura

*bən qopuz* çalam,

*qol saluban* oynaya, – dedi”<sup>8</sup>.

“Mərə, *golça qopuzım* çalun, ogün məni!”<sup>9</sup>.

“Qılıc çəküb altı kafər dəpələdi, *tolanbaz* urub yundları ürkitdi”<sup>10</sup>.

“Gördi kim, belində *qopuzı* var. Çıqarub, əlinə aldı”<sup>11</sup>.

“*Tavlanbaz* urub, yundları öğlərinə buraqdılar”<sup>12</sup>.

“Aydır: “Mərə kafərlər, *qopuzum* gətürün, sizi ögəyim!” – dedi. Vardılar, *qopuzı* gətürdilər”<sup>13</sup>.

“Dədəm Qorqud gəldi, *qopuz* çaldı”<sup>14</sup>.

Dastanda əsas aparıcı alət qopuz sayılsa da, burada ümumilikdə 10-a yaxın çalğı alətinin adı çəkilir. Sual yaranır: məgər həmin dövrə yalnız bu alətlərdənmi istifadə edilirdi?

Arxeoloji, tarixi, etnoqrafik mənbələr təsdiq edir ki, Dədə Qorqudun yaşadığı dövrdə göstərilən saydan qat-qat artıq çalğı alətləri istifadə olunub. Dastanda hərbi yürüşlərdə və şadlıq, toy-düyün mərasimlərində çalğı alətlərinin adına rast gəlirik. Bəzi hal-

<sup>1</sup> Kitabi-Dədə Qorqud . B.: Yeni nəşrlər evi, 1999, s. 77.

<sup>2</sup> Yenə orada, s. 84.

<sup>3</sup> Yenə orada, s. 84.

<sup>4</sup> Yenə orada, s. 124.

<sup>5</sup> Yenə orada, s. 162-163.

<sup>6</sup> Yenə orada, s. 164.

<sup>7</sup> Yenə orada, s. 166.

<sup>8</sup> Yenə orada, s. 170.

<sup>9</sup> Yenə orada, s. 178.


larda alətlərin adı cəm halda çəkilir: nəqarələr, borular<sup>1</sup>, surnaçılar, nəqaraçular<sup>2</sup>, davullar və sairs<sup>3</sup>.

Bələ dedikdə ehtimal olunur ki, müvafiq alətin bir neçə növü nəzərdə tutulur. Məsələn, “nəqarələr”ə aid bu alətin həm əllə (barmaqlarla), həm də çubuqlarla (çombaq-çubuq, toxmaq) çalınan qoltuq nağara, cüra nağara, böyük nağara növləri, eləcə də birüzlü alətlər – dəf, dairə, qaval, məzħər, dinqır və s. Borular, davullar sözlərini də eyni növlü bir neçə alət kimi başa düşmək olar. Yəni borular dedikdə müxtəlif ölçülü və quruluşlu borular – nəfir, şeypur, burmalı boru (gavdum), gərənay nəzərdə tutula bilər. Davullara aid isə çubuqla çalınan müxtəlif ölçülü davullar və ya davulabənzər digər zərb alətlərini başa düşülməlidir.

Surnaçılar, nəqaraçular dedikdə müvafiq aləti səsləndirən ifaçılar diqqətə çəkilir. Eyni zamanda burada surnaya və nağaraya qohum alətlərin də ifaçılarını yada salmaq olar. Yəni surnaçılar – nəfəslə çalınan qamış səsəyadıcısı olan sümsü, balaban, tulum, şapır, zəmir ifaçılarını, nağaraçıllara isə qoltuq nağara, cüra nağara ifaçıları aid edilə bilər.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Məcnun Kərim əsərlərində “Kitabi-Dədə Qorqud” dastanında “şadlıq” adlı alətin olduğunu bildirir. Həqiqətən dastanda tez-tez “Dədəm Qorqud gəldi (gəlübən, gəlüb), şadlıq çaldı” ifadəsi işlədirilir<sup>4</sup>. Lakin burada “şadlıq” sözü çalğı aləti mənasında deyil, şənilik anlamındadır. Dastanda “şadlıq etdilər”, yəni şənləndilər ifadəsi də işlədirilir<sup>5</sup>.

## Qolça qopuz



Şəkil №4. Qolça qopuz

Türk dünyasının ən qədim çalğı alətlərindən biri də qolça qopuzdur (şək. №4). Qopuz türklərin and yeri olmuş, bu baxımdan alət bayraq, çörək, xütbə, sikke və s. rəmzələr kimi müqəddəs tutulmuş, hakimiyət simvolu sayılmışdır. Hətta əlində qopuz olan düşmənə toxunulmamış, qopuz xatirinə onu əvv etmişlər. Bununla bağlı dastanda “Uzun Qoca oğlu Səgrək boyını bayan edər” adlı boy da var. Orada deyilir ki, Əgrək yatmış Səgrəyi tutmaq istərkən belindəki qopuzu götürüb çalaraq oxuyur. Səsə aylanı Səgrək deyir: “Qılıncının belçagına yabisdi kim, bunı çırpı, gördi kim, əlində qopuz var. Aydır: “Məra kaşar, Dədəm Qorqud qopuzı hörmətinə çalmadım, — dedi, — əgər əlində qopuz olmasayıdı, ağam başıçın, səni iki parə qılurdım,” — dedi. Çəkdi qopuzi əlin-dən aldı”<sup>1</sup>.

Göründüyü kimi, qopuz müqəddəs çalğı aləti olduğu üçün burada, hətta düşmənin (əsliндə doğmaca qardaşı olan Əgrəyin) əlində qopuzu gördükdə rəqibi onu öldürmür. Sonra söhbətləşdikdə məlum olur ki, onlar doğmaca qardaşlardır.

Qolça qopuzu bir sıra tədqiqatçılar müxtəlif mövqelərdən araşdırmışlar. Nümunə üçün akademik Teymur Bünyadov<sup>2</sup>, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı<sup>3</sup>, sənətşü-

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 61.

<sup>2</sup> Yenə orada, s. 83.

<sup>3</sup> Yenə orada, s. 166.

<sup>4</sup> Yenə orada, s. 89, 107, 131, 147, 148, 157, 184.

<sup>5</sup> Yenə orada, s. 138.

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 164.

<sup>2</sup> Bünyadov T.Ə. Əsrlərdən gələn səsələr. B.: Azərnəşr, 1993, s. 182-184.

<sup>3</sup> Qasımlı M.P. Ozan ənənəsi. // “Musiqi dünyası” jurnalı №2, 2000, s. 40-43.

naslar – Səadət Abdullayeva<sup>1</sup>, Fəttah Xalıqzadə<sup>2</sup>, Məcnun Kərim<sup>3</sup>, bu sətirlərin müəllifi və b. alımların əsərlərini qeyd edə bilərik.

**Yaranma tarixi.** Ozanların ayrılmaz aləti olduğundan şübhəsiz, qolça qopuzun adı “Kitabi-Dədə Qorqud” dastanında daha çox halledilir. Sənətsünləşmiş üzrə elmlər doktoru, professor Səadət Abdullayeva yazır: “Rəvayətə görə, qopuzu yaradan elə Dədə Qorqudun özü olmuşdur”<sup>4</sup>. Bir sıra arxeoloji, tarixi mənbələr təsdiqləyir ki, Dədə Qorqudun yaşadığı dövrdən (təxminən VII-X əsrlər) çox-çox əvvələr də qopuz alətlindən türk əllərində istifadə edilib. Lakin bu qopuzlar fərqli formalarda olub. Dastanda adı çəkilən qolça qopuzu isə məhz Dədə Qorqudun özünün icad etməsinə heç bir şübhə yoxdur. Qeyd edildiyi kimi, qolça qopuzdan əvvəl oğuz əllərində quruluşa və istifadə qaydalarına görə bir-birindən kəskin fərqlənən müxtəlif qopuzlardan istifadə edilib.

Bəzi mütəxəssislər arxeoloji mənbələrə istinadən telli, mizrabla səsləndirilən qopuzun ən azı 7-8 min illik tarixi olduğunu bildirirlər<sup>5</sup>. Bu barədə “Azərbaycan ərazisində qədim orqanoloji qaynaqlar” başlıqlı məqalədə geniş məlumat verilib.

Qopuz çalan ozanlar Salcqı dövlətinin yaranmasından çox-çox əvvəl oğuzlar arasında, Hun hökmətlərinin saraylarında, türk ordularında böyük hörmət sahibi olmuşlar.

Mütəxəssislərin rayına görə, ozançılıq XV-XVI əsrlərə qədər yaşayıb, sonra tədricən aşiq sənətinə çevrilib. XV əsrən etibarən

Azərbaycanda və Anadoluda ozanı aşiq, Qırğızistan, Türkmenistan və Özbəkistanda baxşı, Qazaxistanda akın, Altay türklərinin yaşadıqları ərazilərdə isə qam-şaman adlandırılabilir.

**Etimologiyası.** “Kitabi-Dədə Qorqud” dastanından bəlliidir ki, körpələr dünyaya gələrkən onlara heç də təsadüfi, düşünləməmiş ad qoymazdır. Körpələr şəxsiyyət kimi formalasından sonra əlamət, xasiyyət, görkəm, boy-buxun və b. xüsusiyyətlərini nəzərə alan Dədə Qorqud onlara ad verib deyirdi: “Sən oğlını “Bamsam” deyü oxşarsan: bunun adı Boz ayırlıq Bamsı Beyrək olsun! Adını bən dedim, yaşıni Allah versün! – dedi”<sup>6</sup>. Və yaxud dastanın “Dirse xan oğlu! Buğac xan boyını bəyan edər, xanım, hey!...” boyunda: “Bir buğa öldürmüş sənin oğlin, adı Buğac olsun. Adını bən verdüm, yaşıni Allah versün, – dedi” ifadələrinə rast gəlirik<sup>7</sup>.

Göründüyü kimi, Dədə Qorqud bugəni məglub etdiyinə görə Dirse xanın oğlunu Buğac adlandırır. Belə məqamlarla dastan boyu tez-tez rastlaşırıq<sup>8</sup>.

Dilçilikdə motivə uyğun söz yaradıcılığı kimi dəyərləndirilən bu üsulla adqoyma çalğı alətlərimizə də sirayət etmişdir. Yəni sənətkarlarımız icad etdikləri çalğı alətlərinə heç də kortabii, təsadüfi də qoymazdır. Əksər adlar alətin özəlliyi, əsas xüsusiyyətləri ilə motivlənmışdır. Çalğı alətlərinin sözçüünü araşdırıldıqda bunun bir daha şahidi oluruq.

F.Xalıqzadə qopuzun sözçüümü ilə bağlı olduqca maraqlı məlumat verir: “Ozanların ən başlıca musiqi alətinin adı – qopuz sözünün etimologiyası hələ də qarənliq məsələ olaraq qalır. Belə ki, qopuz sözü ilə qopsamaq, qobzamaq və ya qovzamaq feili arasında müəyyən bir bağlılıq olsa da, onların hansı birinin ilkiniyini söyləmək asan deyildir. Bir tərəfdən alətin adı həmin feildən törəyə bilərdi. Digər tərəfdən isə sözün tərkibindəki “buz”, “puz” his-

<sup>1</sup> Abdullayeva S.A. Azərbaycan musiqisi və təsviri sənət. B.: Oğuz Eli, 2010, s. 64-77.

<sup>2</sup> Xalıqzadə F.X. “Kitabi-Dədə Qorqud”un musiqi sözlüyü. // “Kitabi-Dədə Qorqud” (məqalələr toplusu). B.: Elm, 1999, s. 160-168; Xalıqzadə F.X. “Kitabi-Dədə Qorqud” və musiqi poetikasının bəzi məsələləri. // “Musiqi dönyası”, 2000, №2, s. 34-40.

<sup>3</sup> Kərim M.T. Azərbaycan musiqi alətləri. B.: Yeni nəsil, 2009, s. 62-63.

<sup>4</sup> Abdullayeva S.A. Azərbaycan musiqisi və təsviri sənət. B.: Oğuz Eli, 2010, s. 64.

<sup>5</sup> Hüseyni Ə. Orkestrin ulu babası. // “Ədəbiyyat və incəsənat” qəzeti, 1976, 7 avqust, s. 4.

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 67.

<sup>2</sup> Yena orada, s. 39.

<sup>3</sup> Yena orada, s. 39, 67.

səsinə təqliidi əhəmiyyət də verilə bilər”<sup>1</sup>.

Tanınmış dövlət xadimi və ictimai-siyasi xadim, folklor tədqiqatçısı, görkəmli şair Mikayıl Müşfiqin dayısı oğlu Əlihüseyin Dağılı (1898-1981) “Ozan Qaravəli” adlı əlyazmasında bir sira çalğı alətləri ilə yanaşı, qopuzdan da söz açır<sup>2</sup>. O, özənsəslə (idiofonlu) ağız qopuzu haqqında geniş məlumat verir<sup>3</sup>. Dədə Qorqudun ifa etdiyi qolça qopuzun sözaçımından bəhs edərkən Ə.Dağılı maraqlı fikirlər söyləyib. Onun yazdığını görə, qopuz sözü “ucadan, hündürdən gələn səs” deməkdir. Ə.Dağılı hətta Kəpəz dağının adının da kopuz, yəni qopuz sözündən yarandığını bildirir: “Ləhcələrdə qopuz kobuzu çevrilmişdir. Daha sonra “k” “q” ilə “b” isə “p” samiti ilə dəyişir. Məsələn, “Alban”-“Alpan”,<sup>4</sup> sözlərində olan təki, axırda qopuz kobuz kimi, kobuz da “Kəpəz” təki çağırılar”<sup>5</sup>.

M.Qasımlı qopuzun sözaçımını qədim türkçədə “qop” (“qab”-“qaf”) – ucalıq, yüksəklik, müqəddəslilik, göylər – ruhlar aləminə, Tanrı dünyasına yaxınlıq anlamında, “uz” (“üz”-“öz”) isə nəğmə, musiqi, avazlı səs mənasını bildirdiyini qeyd edir.

Başqa ehtimala görə, qopuz – “qopan” və “oğuz” sözlərinin əsasında yaranmışdır. Yəni qopuz “oğuzdan qopan səs”, yaxud “oğuzun səsi” anlamını bildirir. Bəs, ilk telli alətlər necə yaranmışdır?

Telli alətlərin yaranması ilə bağlı bir əfsanədə deyilir: Guya, hansısa bir yırtıcı quş (tərlan, qızılıquş, qırğı, qartal, şahin, ley və s.) ovladığı heyvanın cəmdəyini caynaqları arasında tutub uçars-

kən şikarının bağırsaqları uca ağacların budaqlarına ilisir. Bir müddət keçdikdən sonra günəşin hərarətindən qurumış bağırsaqlar tarım çəkilir. Şiddətli külək əsikdə bağırsaqlar ehtizaza golir və səslənmə alır.

İbtidai insan bu mənzərə ilə rastlaşandan sonra bağırsaqdan tel kimi istifadə edərək çalğı aləti hazırlamışdır<sup>6</sup>. O, qurudulmuş qaramal bağırsağının uclarını düz xətt şəklində iki ağaç parçasına düyünləmiş, barmaqlarının ucu ilə onu dartaraq ehtizaza götürmişdir. Beləliklə, ilk primitiv telli musiqi aləti yaradılmışdır. Bu əfsənə ilk çalğı alətlərinin yaranması haqqında bir ehtimal olsada, həqiqətə daha yaxın və inandırıcıdır. Həmin mənzərə təfəkkürün, ağlin fəpmalashmasında əvəzsiz rolu olan tapmacalarımızda öz əksini tapmışdır:

Ağaca var bağırsaq,  
Yel babanı çağırısaq,  
Ağzin açıb ney çalar,  
Süleymani çağırısaq (**açması: kaman**)<sup>7</sup>.

Cavabı kaman olan bu tapmacada ağaca düyünləmiş bağırsağın yel əsməsi nəticəsində ney kimi səslənməsinə işarə edilir. Sual yaranır: niya haqqında səhbət açdığımız aləti qolça qopuz adlandırırlar?

**Haşıyə.** Sualı cavablaşdırıldından önce şifahi ədəbiyyatımızın qollarından biri olan tapmacalar haqqında bilgi vermək istəyirəm. Tapmacaların tarixçəsi elə onu yaradan xalqın özünün tarixi qədər qədimdir. Folklor ədəbiyyatımızın ən mütəhərrik janrlarından olan tapmacaların təfəkkürün formalashmasında böyük rölu var. Qədim zamanlardan nənə-babalarımız nəvə-nəficalarını tekçə fiziki deyil, həm də əqli cəhətdən sağlam və zirak böyütməyə çalışıblar. Bunun üçün övladlarının zənni qabiliyyətini və biliyi yoxlamaq məqsədilə bir sira tapmacalar yaradıblar. Tapmacada əşyanın bir neçə əlaməti gizlədirilir, amma əsas, ən mühüm xarakterik əlaməti təsəvvürdə canlandırılır. Uşaq da öz təfəkkürü, düşüncəsi, qabiliyyəti və

<sup>1</sup> Xalıqzadə F.X. “Kitabi-Dədə Qorqud”un musiqi sözlüyü. // “Kitabi-Dədə Qorqud” (məqalələr toplusu). B.: Elm, 1999, s. 162-163.

<sup>2</sup> Dağılı Ə. “Ozan Qaravəli”. III hissə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu.

<sup>3</sup> Dağılı Ə. Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, s. 37, 68-70, 164.

<sup>4</sup> Alpan – Dəvəçi (indiki Şabran – A.N.) rayonunda kənddir (Ə.Dağlının qeydi).

<sup>5</sup> Dağılı Ə. Ozan Qaravəli. III hissə, “Kəpəz” məqaləsi. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondu. C-1021/9974 şifrəli əlyazma, s. 123-128.

<sup>6</sup> Qasımlı M.P. Ozan ənənəsi. // “Musiqi dünyası” jurnalı №2, 2000, s. 40-43.

<sup>1</sup> Bünyadov T.Ə. Əsrərlərdən gələn səsler. B.: Azərnəşr, 1993, s. 181.

<sup>2</sup> 555 tapmaca. B.: Elm, 1994, s. 5.

ağlı sayesinde tapmacanın doğru cavabını axtarır tapır. Tapmacalar həm nəzmlə, həm də nəsrə deyilə bilər.

Dilçi, filoloq və ensiklopedist, türkçülükün bayraqdarı, dahi Mahmud ibn Əl-Hüseyn ibn Məhəmməd Əl-Kaşgari (1008-1095) "Divani-lügət-it-Türk" ("Türk dillərinin qamusu")<sup>1</sup> əsərində tapmacaların türk qəbilələri arasında öncə "tabuz" adı ilə ortaya çıxdığını bildirir. Tapmacaya türkdilli xalqlar "bulmaca", "təpişmak", "matal", "uşuk (şuk)" və b. adlar da deyirlər. İndi isə yuxarıda kuralı cavablandırıq.

Şair, folklorşunas alim, filologiya üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi Ağalar Mirzənin (1955-2008) verdiyi məlumatə görə, qopuz ilk yaradığı dövrde yalnız çanaqdan ibarət olub. Yəni ilk çanaqlar hazırlayarkən heyvanat (tubağa zirehi) və ya bitki (qabaq, hind qozu qabığı və s.) mənşəli materiallardan istifadə edilib. Quru bağırsaqdan hazırlanan tellərin bir ucu çanağın bir hissəsinə, digər ucu isə çanağın öks hissəsinə düyünlənərək bağlanırırmış. Tellər sazdan fərqli olaraq təzənə ilə deyil, barmaqların ucu ilə dərtılmaqla, bir növ, çanaqdan teli qopartmaqla (qanun alətində olduğu kimi) səsləndirilirilmiş. İllər ötmüş, sənətkarlar qopuzu təkmilləşdirmiş, onun çanağına qol parçım edərək aləti "qolça qopuz" adlandırmışlar. Qolça qopuz dedikdə "qollu qopuz" fikri nəzərdə tutulur. Xatırladaq ki, qədim dövrlərdə bütün növlərdən olan çalğı alətlərinə qopuz deyiblər: vurmali (zərb alətləri) qopuz; yaylı (qıl, yəni telli) qopuz; ağız, yaxud dodaq qopuzu (nəfəs) və elcə də qolça qopuz (telli-mizrablı). Qopuzun digər növlərinin (yaylı qopuz istisna olmaqla) heç birinin qolu yoxdur. Bu səbəbdən "Kitabi-Dədə Qorqud" dastanında haqqında söhbət açdığımız alət daha çox qolça qopuz kimi təqdim edilir. Bəzən dastanda alça qopuz, quruluça qopuz ifadələrinə də rast gəlirik. Nümunə üçün "**Quruluça qopuzum**

<sup>1</sup> M.Kaşgari "Divani-lügət-it-Türk" əsərini arəbcə yazmış. Əsəri Bəsim Atalay (1882-1965) türk dilinə tərcümə edib. B. Atalay məşhur ictimai-siyasi xadim, alim və şərqşunas, Türk Dil Qurumunun banilərindən biridir. Azərbaycan dilinə isə həmin əsəri professor Ramiz Əskər tərcümə etmişdir.

götürün, oğün məni!"<sup>1</sup>, yaxud "Aydır: Marə, alça qopuzum ələ alun, məni oğün!" Sarı tonlu qız eşqinə bir asldan döneyimmi?" – dedi<sup>2</sup> kimi cümlələri qeyd edə bilərik.

Müasir dövrə müxtəlif aşiq havaları ifa edildikdə sazi müvafiq havacata uyğun olaraq fərqli şəkildə kökləyirlər. Görünür, qolça qopuz da hər havaya uyğun şəkildə köklənmiş. "Quruluça qopuz" dedikdə artıq alətin xüsusi köklənməyə ehtiyacı olmadığı bildirilir. Yəni qopuz ifa ediləcək havaya uyğun kökdə qurulmuşdur. Deməli, "quruluça qopuz" – köklənmiş, ifaya hazır mənasını ifadə edir.

Deyək ki, bu gün sazda bir sıra havalar məxsusi kökdə ifa olunur: "Baş kök" adlanan segah məqamında – "Baş müxəmməs" ("Bolu müxəmməs" də deyilir), "Baş saritel", "Baş dübəti", "Aran gözəlləməsi", "Yanıq Kərəm", "Kərəm gözəlləməsi", "Köhnə Naxçıvanı" və s.; "Orta kök" adlanan rast məqamında – "Ruhani" ("Döndərməsi" ilə), "Orta saritel", "Zarıncı Kərəmi", "Dastanı", "Naxçıvanı", "Çəlili", "Ayaq Çəlili", "Süsənbəri" və s.; "Şah pardə" kökündə – "Misri", "Qaraçı", "Qəhrəmanı" və s.; "Bəgo" kökdə – "Məmmədhüseyni", "Cəngi Koroğlu" və s.; "Açıq kök" də – "Osmanlı divanisi", "Bayramı" və s.

"Alça qopuz" deyimində sözün kökü "al" (qırmızı, şənlik) olan "alça" – şənlik mənasını bildirir. Dastanda qopuzun adına müxtəlif sözlər ("alça", "quruluça", "qolça") quoqlusa da, əsərdə birmənalı şəkildə qopuzun təlli növü nəzərdə tutulur.

Deməli, alətin adına "qolça" sözünün əlavə edilməsi xordofonlu qopuzun digər müxtəlif qruplarına (idiofonlu, aerofonlu, membranofonlu) aid edilən növlərinin də olduğunu təsdiqləyir. Yəni qolça qopuzdan başqa vurmali qopuz (membranofonlu), ağız qopuzu (idiofonlu), dodaq qopuzu (aerofonlu), yaylı qopuz (xordofonlu) kimi ifadələr də işlədilib.

Müasir dövrə isə İran və Türkiyədə yaşayan soydaşlarımız külli çalğı alətlərinə "sazlar" dediyi kimi, qədimdə bu mənada qo-

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 121.

<sup>2</sup> Yenə orada, s. 122.

puz sözü işlədilib. “Azərbaycan çalğı alətlərinin izahlı lügəti” kitabında qopuz aləti haqqında “Qołça qopuz”, “Qopuz”, “Ağz qopuzu” və “Kamanlı qopuz” başlıqları ilə bilgi verilir<sup>1</sup>.

**Ədəbi mənbələr.** “Kitabi-Dədə Qorqud”dan başqa poeziyamızın təmiz oğuzzilli abidəsi olan “Əhməd Hərami” dastanında, eləcə də Bürhanəddinin, Füzulinin, Məsihinin şeirlərində qopuzun adına tez-tez rast gəlirik. Həmin əsərlərdən bir sıra seçmə nümunələrə diqqət yetirək.

“Dastani-Əhməd Hərami”:

“Nühüft” eyləyibən çəngi dizildi,  
Qopuzu şəftə avazı düzildi<sup>2</sup>.

Şeirdə qopuzla yanaşı, çəng (arfayabənzər alət) və şəstə (uda-bənzər şəstəy) alətlərinin da adı çəkilir. Burada vəsf edilən “Nühüft” – orta əsrlərdə Şərqi dünyasında geniş ifa olunan müğamlar dan biridir. Azərbaycanlı dahi musiqisünas Əbdülləqadir Marağalı və tacik musiqisünası, görkəmlü xanəndə, müğənni, cəng, setar, santurun mahir ifaçısı, musiqi nəzəriyyəsi və tarixi üzrə alim Dərvish Əli Cəngi (XVI əsrin ortaları, XVII əsrin I yarısı) öz əsərlərində bu müğam şöbəsindən səhbət açırlar. Müasir ifaçılıqlarda “Nühüft” “Rast-hümeyun” dəsttgahında “Xocəstə” (və ya “Şikasteyi-fars”) şöbəsindən Azərbaycan “Hümeyun”una intiqal edərək keçid etmək üçün əlaqələndirici guşədir. Virtuoza tarzən, xalq artisti Bəhrəm Mənsurov (1911-1985) məktəbinə aid sənətkarlar “Nühüft” (“Nəhoff”) guşəsi vasitəsilə “Bayati-Şiraz” dəsttgahının “Bayati-İsfahan” şöbəsindən “Bayati-kürd” müğamına keçirlər. Bu guşa həmçinin “Xocəstə”dən “Hümeyun”a keçidi tömən edir. İran musiqisində isə “Nəva” dəsttgahında “Qəveş”lə “Bayati-race” arasında ifa olunan guşa “Nəhoff” adlanır.

“Nühüft” (nəhoff) fars sözüdür, gizli, məxfi mənalarını bildirir. Qazi Bürhanəddin:

Ney kibidür uş vücdum yanaram bu ney  
Düşərəm odına udam yana derəm qopuzi<sup>1</sup>.

<sup>1</sup> Nəcazfəzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lügəti. B.: MBM, 2003.

<sup>2</sup> Dastani-Əhməd Hərami. B.: Şərq-Qərb, 2004, s. 88.

Şair nəfəs aləti neyin yanıqli səsini qopuzdan çıxan naləli səs ilə müşayisə edir.

Məhəmməd Füzuli:

Rəməzan oldu, çəkib şahidi-mey pərdəyə ru,  
Mey üçün çəng dutub, təziyə açdı geysu,  
Bildi mütrib ki, nətir hal, götürdü qopuzun,  
Bəzəmdən çəkdi əyagını sürəhiyyü sabu,  
Bəzəm qanuni pozuldu, nə üçün çəng ilə dəf,  
Yığılıb etməyələr hakim eşigində əğlu<sup>2</sup>.

M.Füzuli Ramazan ayında çalğı alətlərinin (çəng, qopuz, dəf) susmasını qeyd edir. Burada “mütrib” dedikdə çalıb, oxuyan, rəqs edən ozan nəzərdə tutulur.

Rükneddin Məsud Məsihi:

Ey kamili-sivəyi-əğani,  
Sazəndeyi-bəzmi-kamrani.  
Aldun qopuzun, durub bərabər,  
Tərəfib edübən sidalə əsgər<sup>3</sup>.

M.Kərimin bərpa etdiyi və qolça qopuz adlandırdığı alət “Qədim musiqi alətləri” folklor ansamblında istifadə edilir. Alətin səslənməsində müəyyən qüsurlar olduğundan təkmilləşdirilməsinə ehtiyac var. Bu səbəbdən həmin “qolça qopuz” müasir dövr ifaçılıq sənətinin tələbələrinə cavab vermir. Ondan istənilən səviyyədə, mükəmməl alət kimi istifadə etmək mümkün deyil. Bu baxımdan M.Kərimin hazırladığı həmin alətdə morfoloji reformalar aparılmalıdır. Əslində bu alətin əsl adı ozandır. Bu barədə növbəti bölmüdə ətraflı məlumat veriləcək.

**Morfologiyası.** Dastandan bəlli olur ki, oğuzlar telli çalğı alətlərini hazırlayarkən bir sıra heyvanların – sığın, keyik, dağ keçisi, təkə və iribuyuzlu malqaranın bağırsaqlarından və ya damarlarından tel kimi istifadə etmişlər. Qeyd edək ki, dastanda damar

<sup>1</sup> Bürhanəddin Q.S. Divan. B.: Öndər, 2005, s. 189.

<sup>2</sup> Füzuli M. Əsərləri. Altı cildə, I c. B.: Şərq-Qərb, 2005, s. 265.

<sup>3</sup> Məsihi R.M. Vərqa və Gülsə. B.: Şərq-Qərb, 2005, s. 84.

sözü daha çok “tamar” kimi işlədirilir<sup>1</sup>.

Tənbur çalğı alətinin adının, sözaçınının əsasında da tamar sözü durur. Bu söz əvvəlcə tamur, sonralar isə tambur, tənbur kimi tələffüz olunub.

M.Kərim bərpa etdiyi “qolça qopuz”un 3 teli var. Çanağının bir hissəsinin üstü dəri, digər hissəsi isə nazik ağac üzvlükə (deka ilə) örtülüüb. Çanağa qol pərcim edilib və üzərinə sintetik iplikdən hazırlanmış pərdələr (tarda olduğu kimi) bağlanıb. Bu pərdələrin səslerin daha dəqiq və təmiz səslənməsində böyük rolu vardır.

Qeyd etməliyik ki, M.Kərimin bərpa etdiyi bu alət heç də Dədə Qorqudun qolça qopuzunun təmən eyni deyil. Onun bərpa etdiyi “qolça qopuz” özündə Əbdülqadir Marağalının əsərlərindəki “ozan” alətinin elementlərini əks etdirir. Əbdülqadir Marağalının əsərində həmçinin, ozanla yanaşı, qopuz-Rumi haqqında da məlumat verir. Filologiya üzrə fəlsəfə doktoru Məmmədəli Müssəddiqin (1925-1997) tərcüməsində qopuz-Rumi və ozan alətləri barədə deyilir:

**“Qopuz-Rumi.** Rum qopuzu – içi oyulmuş ağacdən düzələn kiçik ud şəklində sazdır (çalğı alətidir – A.N.). Onun yarısının üstüna dari çəkilib, beş (cüt – A.N.) sim bağlanır. Bunun istifadə qaydası udun istifadəsinə oxşayır.

**Ozan.** Onun kasası bütün sazların (çanağı olan alətlərin – A.N.) kasasından uzundur. Bunun altında dörd hissəsinə dari çəkilmişdir. Ona üç sim bağlanır. Bağlanmış qaydasına görə hər sim özündən yuxarıdakı simin dörrdə üçünə bərabər olur”<sup>2</sup>.

Türkiyeli tədqiqatçı Murat Bardakçı da Əbdülqadir Marağalının əsərini türkçəyə tərcüma edərək qopuz-Rumi və ozan alətləri haqqında məlumat vermişdir<sup>3</sup>.

Adında qopuz sözü əks olunsa da, qopuz-Rumi aləti udabənzər olduğundan və ud ailəsinə aid edildiyindən qolça qopuza heç bir aidiyiyəti yoxdur. Burada qopuz sözü telli çalğı aləti mənasında

işlədilib. Ozan alətini isə deyildiyi kimi, M.Kərim “qolça qopuz” adı ilə bərpa etmişdir.

Bəlliidi ki, Əbdülqadir Marağalı XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Dədə Qorqud isə X əsrin sonlarında, 932-ci ilə də dünyasını dəyişmişdir. Əbdülqadir Marağalının dövründə “ozan” adlı qolça qopuzdan fərqlənən başqa bir alət icad olunmuşdu. Aydınlıq gətirmək üçün S.Abdullayevanın qolça qopuzla bağlı yazdığı fikirlərə diqqət yetirək: “Qopuz haqqında XV əsra aid edilən Əhmədinin nəzəmlə yazdıığı “Çalğı alətlərinin münazirəsi” risaləsində özünü öyen və ona tutulan iradlara cavab olaraq tənbur qopuzun üzünüñ dari ilə örtülmədiyini, bədəninin isə tabuta oxşamasını söyləyir.

Musiqişünas, müğənni və cəng (cəng – A.N.) çalan Dərvish Əli-nin XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəllərinin musiqi sənətini səciyyələndirən “Risaleyi musiqi” əsərində qopuz gözlə səsə malik olan çalğı aləti kimi qeyd olunur və onun musiqi sahəsində böyük biliyə malik olan Sultan Üveys Cəlayir (XIV əsr) tərəfindən rübabın qolunu bir qədər uzatmaqla və çanağını böyütməklə yaradılması göstərilir. Bununla belə, qeyd edir ki, bəzilərinin qənaətinə görə, o, bu aləti ozanlardan iqtibas etmişdir<sup>4</sup>.

Dərvish Əli əsərində qopuzla ozanı eyniləşdirmir, birinin o birlərindən törəməsini bildirir. Deməli, öncə qeyd etməliyik ki, Dərvish Əliyə görə də qopuzla ozanın fərqli alətlər olduğu bildirilir. Qopuzun çanağı üzərində dari olmadığı isə özbək Əhmədinin XV əsrdə verdiyi məlumatdan bir daha aydın olur. Digər tərəfdən Dərvish Əli də qopuzun bir növü olan “ozan”ın XIV əsrdə Sultan Üveys Cəlayir (1338-1382) tərəfində hazırlanığını bildirir<sup>5</sup>. Belə olduqda, XIV əsrdə ərsəyə galən bu aləti təbii ki, Dədə Qorqud

<sup>1</sup> Abdullayeva S.A. Azərbaycan musiqisi və təsviri sənət. B.: Oğuz Eli, 2010, s. 65-66; Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII в.). Сокрщ. Перс., текст, Ташкент: 1946.

<sup>2</sup> Cəlayirlər sülaləsindən olan Sultan Üveysin tam adı: Müizzəddin Üveys ibn Əmir Şeyx Həsən Eyləkanıdır. Onun şənənina “Üveys” adlı makamın da oxunduğu ehtimal olunur.

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 52, 98.

<sup>2</sup> Marağalı Ə. Musiqi alətləri və onların növləri. // B.: “Qobustan” jurnalı, №1, 1977, s. 76.

<sup>3</sup> Bardakçı M. Maragalı Abdulkadir. İstambul: Pan Yayıncılık, 1986, s. 104.

görə bilməzdi.

Təbrizdə Sultan Üveysin sarayında 1365-1374-cü illərdə müsiqiçi kimi fəaliyyət göstərən Əbdülqadir Marağalı əsərlərində ozan aləti haqda məlumat vermişdir. O, Üveysi “ədalət və irfan sahibi, dünyaya ədalət verən, lütf və mürvəti yayan kişi” – adlandırdı. Üveys də Əbdülqadirin çox sevirdi, ona böyük ehtiram bəsləyirdi. Onu “zamanının tək kişisi və dövrünün ən üstün ulusu” adlandırmış, “mislə və bənzərinin tapılmadığının”, bütün ustadlardan, müsiqi bilicilərindən ən üstün olduğunu, müsiqisünaslıqla bağlı mübahisəli məsələlərdə hər kəs onun yanında aciz qaldığını söyləmişdir<sup>1</sup>. Ümumiyətlə, Sultan Üveys dövlət başçısı olmaqla yanaşı, həm müsiqi bilicisi, həm də gözal rəssam idi.

Deməli, M.Kərimin bərpa etdiyi “qolça qopuz” heç də Dədə Qorqud dövrünün çalğı aləti olmayıb. Bu faktı, yəni M.Kərimin “qolça qopuz”u Əbdülqadir Marağalının əsərlərinə istinadən hazırlanmışdır S.Abdullayeva da əsərlərində təsdiqləyir. S.Abdullayeva bildirir: “Əlbəttə, daha qədim qopuzlar sada quruluşda olmuşlar. Onun üzü, yəqin ki, bütöv ağacdən hazırlanırdı”<sup>2</sup>.

Biz də deyilənləri qəbul edir və bununla bağlı fikirlərimizi ümumiləşdirərkən bir neçə mövqedən əsaslandırmaq istəyirik.

1. Dastanın heç bir boyunda qopuzun çanağı üzərinə dəri çəkilməsi ilə bağlı qeyd və ya işarə yoxdur.

2. Alətin çanağının çox uzun olması da şübhəlidir. Bu barədə də dəstanda məlumat verilmir. Əslində qolça qopuzun çanağı uzunsov olub, bir az da cürə saza bənzəyib. Bu da alətin nisbətən gur səslenməsini təmin edirmiş.

3. Bilindiyi kimi, ilkin yaranan telli alətlərin çanağı üzərinə dəri çəkilmirdi. Çünkü alətin səslenməsini mükəmməlləşdirə bilən kifayət qədər keyfiyyətli dəri yox idi. Uzun illər, əsrlər boyu davam etmiş təkamül nəticəsində insanlar müxtəlif növ dəriləri daha usta-lıqla aşılıamağı öyrəndikdən sonra onu çanaq üzərinə çəkmişlər.

4. Əbdülqadir Marağalının yaşadığı dövrdən həm əvvəl (“Kitabi-Dədə Qorqud”, “Əhməd Hərami” dastanlarında), həm də sonrakı əsrlərdə bir sıra ədəbi mənbələrdə (Bürhanaddinin, Füzulinin, Məsihinin şeirlərində) qopuzun adı çəkilir. Deməli, orta əsrlərdə qopuz adı ilə bu alət ifa edildi. Yəni qopuzu ozanla eyni laşdırılmak olmaz.

5. Dastandan bəlli olur ki, qopuz əzəmətli səsə malik imiş. Dədə Qorqud bu alətlə ordunu döyüşə, qələbəyə ruhlandırdı. Qolça qopuz səslenmə baxımından bir növ, ən azı bugünkü sazla müqayisə oluna bilərdi. M.Kərimin bərpa etdiyi qolça qopuzun səsi isə çox zəifdir.

### **Qolça qopuzun bərpa edilmiş yeni variansi**

“Kitabi-Dədə Qorqud” dastanındaki ictimai-siyasi hadisələr, əsasən Azərbaycan ərazisində cərəyan etsə də, bəzi məqamlarda türklər yaşayan digər ərazilərdən, ellərdən, bölgələrdən də səhəbat açılır. Bu baxımdan qolça qopuz yalnız Azərbaycan sərhədləri daxilində araşdırılarsa, tədqiqat yarımcıq görünür. Qolça qopuzun yayılma arealı, coğrafiyası ölkəmizin hüdudlarından qat-qat geniş bir ərazini əhatə edir. Bu qəbildən olan çalğı alətləri, elcə də qolça qopuz biza məxsus olduğu qədər, digər türkdilli xalqlara da doğmadır. Ona görə qolça qopuzun bir ölkənin inzibati ərazisində geniş şəkildə öyrənilməsi elmi baxımdan düzgün sayıla bilməz. Həm də qolça qopuz etnoslarının məskunlaşdığı ərazilərdə müsiqi mədəniyyətlərinin müxtəlifliyi səbəbindən fərqli formada təsvir olunur.

**Yaranma tarixi.** 2013-cü ildə Habil Şahinoğlu əməkdar rəssam Nüsrət Hacıyevin çəkdiyi qolça qopuzun (şək. №5) rəsmi əsasında bu aləti bərpa edib (şək. №4). O, bərpa zamanı dastanda və qorqudşünaslıq mövzusundan digər əsərlərdə verilən bilgilərdən də bəhrələnmiş, qolça qopuz haqqında əldə edilən məlumatı ümumiləşdirib, müasir dövərə uyğun İslahatlar aparıb.

<sup>1</sup> Bardakçı M. Maragali Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 23.

<sup>2</sup> Abdullayeva S.A. Azərbaycan müsiqisi və təsviri sənət. B.: Oğuz Eli, 2010, s. 77.



*Şəkil № 5. Nüsrət Hacıyev.  
“Dədə Qorqud”*

uzunluğu insan qolu boyda olduğuna görə onu qolça qopuz adlandırmışlardır. Lakin müxtəlif türk ellərində qolu daha uzun olan qopuzlara da rast gəlirik. Yəni insanların qolu standart ölçüdə olmadıqdan bu, konkret ölçü (etalon) kimi görtürlə bilməz. Ayndır ki, boyu iki metrə yaxın olan insanların ölçüsü daha uzun, kiçik boyllularını isə əksinə, qısa olmalıdır. Fikrimizcə, “qolça” sözü burada qopuzun qolu olan növünü bildirmək üçün işlədilib. “Qolça” – qol sözünün əzizləmə mənasındadır. Dastanda qeyd edildiyi kimi, “alça qopuz”, “quruluça qopuz” ifadələrinə də rast gəlirik.

**Morfologiyası.** Qolça qopuzun qolunu istənilən uzunluqda həzırlamaq olar. Alətin çanağı üzərində heç bir dəridən istifadə edilməyib. Çünkü qolça qopuz ən qədim telli çalğı alətlərimizdəndir. Çanağının üzərinə dəri çəkilən telli alətlər isə çox-çox sonralar yaranmışdır. Yəni dərinin xüsusi üsulla təmizlənməsi və aş-

Qolça qopuzu AMK-da Musa Yaqubov və Məmmədli Məmmədov da fərqli şəkildə hazırlayıblar. Aləti hazırlayarkən ustalar qolça qopuzun ozan sənətinə mənsub olduğunu nəzərə alıblar. Yəni onlar ozan sənətinin səyyar (atlı həyat tarzı və yürüşlərdə iştirakı) səciyyə kəsb etdiyi üçün qolça qopuzu da quruluş baxımdan sadə və ifa xüsusiyyətlərinə görə isə dənəmik tələblərə cavab verən şəkildə hazırlayıblar.

**Etimologiyası.** Bəzi mənbələrdə – bir sıra kitab və məqalələrdə qeyd olunur ki, alətin qolunun

lanması üçün uzun bir proses tələb olunur. Bunun üçün müəyyən bir dövr keçməlidir<sup>1</sup>. Qolça qopuzun çoxlu teli olub. T.Bünyadov qolça qopuzun 4-5 teli olan saza dəha çox bənzədiyini bildirir<sup>2</sup>. “Quruluça qopuz” deyimi də fikirlərimizi təsdiqləyir. Alətin üç telinin hər biri qoşa səsləndirilmiş. Bunun nəticəsində alətin səsi gur olub. Bərpa edilmiş qolça qopuzun səsini gücləndirməkdən ötrü tellərini qoşlaşdırırlar.

Bəzi mənbələrdə qopuzun tellərinin at quyruğunun tükündən cəngə halda hazırlanıldığı bildirilir. Belə tellər isə yalnız yaylı alətlər üçün xarakterik ola bilər. At quyruğunun tüklərindən hazırlanmış tellər mizrabla qaldıqda alət boğuş səslənir. Çox güman ki, tellər o dövrədə ya bağırsaqdan, ya da iri mal-qaranın damarından hazırlanıb. Müasir dövrədə isə qopuz üçün sazin metal tellərindən istifadə olunub.

Müasir qolça qopuzun çanağı tutdan, qol hissəsi isə davamlı və möhkəm olması üçün qoz ağacından hazırlanır. Qədimdə qollu alətlərin tac hissəsinə heyvadan, orada yerləşdirilən aşixları isə armud ağacından düzəldiblər. Çünkü armud ağacı digər ağaclarla nisbətən sürtünməyə davamlıdır. Yəni digər ağaclarдан hazırlanmış aşixlar bir müddət istifadə edildikdən sonra “boşalır”. Armud ağacı isə işləndikcə heyvadan hazırlanmış tac hissəyə dəha da “sarılır”.

Aşixların armud ağacından hazırlanma texnologiyasını poetik dillə Azərbaycanın klassik şairi Nizami “İskəndərnəmə” poemasında “İskəndərin Ruma qayıtması” başlıqlı şeirində çox gözəl təsvir etmişdir<sup>3</sup>. Doğrudur, Nizami bu beytində rud çalğı alətləndən səhbət açır. Xatırlaqla ki, rud mizrabla çalınan qədim telli alətlərimizdən biridir. Nizaminin yaşadığı XII əsrda digər telli alətlərdə olduğu kimi, rudun da aşixları armud, tac hissəsi isə

<sup>1</sup> Ötən asrin 80-ci illərində “Dastan” folklor ansamblının yaradıcısı, tanınmış opera müğənnisi, xalq artisti Baba Mahmudoğlu (1940-2006) da bu fikirləri söyləyirdi. Bu sətirlərin müəllifi həmin illərdə ansamblın musiqi rəhbəri idi.

<sup>2</sup> Bünyadov T. Əsrlərdən gələn səslər. B.: Azərnəş, 1993, s. 189.

<sup>3</sup> Gəncəvi N. İskəndərnəmə (İqbalnamə). B.: Lider, 2004, s. 184.

heyvadan hazırlanmış. Bu baxımdan qolça qopuzun da həmin dövrə aşixlarının armud, tac hissəsi isə heyva ağacılarından hazırlanğı ehtimal olunur. Həmin səbəbdən H.Şahinoğlu bərpa etdiyi qolça qopuzun da ilkin variantında 6 ədəd aşixı armud, tac hissəsini isə heyvadan hazırlamışdır. Son illərdə tar və kamançanın aşixlarını düzəldərkən ona burmali mexanizm tətbiq edilir. Bu yenilik qolça qopuzu da tətbiq oluna bilər. Alətin qoluna bağlanan pərdələr qədimdə kirişdən hazırlanmışdır. Müasir dövrədə isə kiriş əvəzinə sintetik iplikdən istifadə olunur. Tellər tar alətində olduğu kimi qoşalaşdırılıb (2+2+2), hər iki tel unison köklənir və bir açıq səs hökmündədir. Yəni qolça qopuzda 3 açıq səs ifa edilir. Alət mizrabla, bəzi hallarda isə sağ əlin barmaqlarının ucu ilə səsləndirilir. Bərpa edilən qolça qopuzda Azərbaycanın bütün müsiki janları (ozan havacatı, rəqs müsiki, xalq mahnıları, qəhrəmanı-döyüş havaları və s.) ifa etmək mümkündür.

Bəlliidir ki, bu günümüzə gəlib çıxmış ən qədim aşiq havalarını vaxtı ilə ozanlarımız qolça qopuzla toyda-düyündə əlib-oxumuslar. Bu havalar xalq mahnıları kimi müxtəlif variantlarla dövrümüzə qədər gəlib çıxmışdır. Dastanda qopuzun müşayiəti ilə oyun səhnələri tez-tez təsvir edilir: "Aydır: Xanım, məqsudum olur ki, ərə varan qız qalqa oynaya, mən qopuz çalam", – dedi<sup>1</sup>; "Ərə varan qız qalqa, qol saluban oynaya, mən qopuz çalam, – dedi"<sup>2</sup>.

Dastanda qədim rəqslardan biri olan "**Yelətmə**" adlı gəlin havasından da söhbət açılır<sup>3</sup>. Bəlkə də "**Yelətmə**" indiki "Vağzalı" rəqsinin ilkin variantı olub. Doğrudur, müasir dövrə həmin rəqs böyük dəyişikliyə uğrayıb. Buna baxmayaraq, rəqs özündə əvvəlki həzinlik, məğrurluq, vüsal, ayrılıq, hicran duyğularını qoruyub saxlayıb. Bu rəqsin qədim variantının not nümunəsini təqdim edirik:

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 83.

<sup>2</sup> Yenə orada, s. 84.

<sup>3</sup> Yenə orada, s. 125.

### Atlanma (Vağzalı)

Mütəxəssislər XV-XVI əsrlərdə qolça qopuzun tədricən sazla əvəz olunduğunu müəyyənləşdirmişlər. Deməli, qolça qopuz aşıqların tələblərini tam ödəmədiyindən onlar bu alətin əsasında yeni növ saz alətini hazırlayıblar. Yəni qolça qopuz bütün parametrlərinə görə müasir sazla müşayisədə xeyli bəsdir. Belə olmasa idi, alət unudulmazdı, aşıqlar bu günümüzədək qolça qopuzdan istifadə edərdilər. Amma yeni bərpa olunmuş qolça qopuz XXI əsrin tələblərinə uyğun gəlir.

### Kos



Şəkil №6. Kos

Şək. №6-da təqdim edilən kosun rəsmiini Seyran Bədəloğlu çəkib. Kos – Azərbaycanın zərbələ çalınan və membranofonlu qrupuna aid qədim çalğı alətidir.

**Yaranma tarixi.** Hər hansı alət nə qədər qədim olursa, onun haqqında da-ha çox rəvayət ortaya çıxır. Belə alətlərdən biri də kosdur.

Zərb alətlərinin tanınmış ifaçısı, müsiqi folkloru tədqiqatçısı Cavanşir Qasımov kosun qədim bir rəvayətə əsaslanaraq təbii proses nəticəsində yarandığını yazır: "Bilirik ki, bu alətin gövdəsi, yəni sağanağı iciböş ağacdandır. Kəsilmiş ağacın çürümə prosesinə baxsaq, görərik ki, ağac özək hissədən çürüyərək içərisi ellipsoid formasında boşalır. Qədim insan içərisi boşalmış ağacın üstüne yaş dəri atıldıqda zərb alətində olduğu kimi dəri quruyaraq alətin gövdəsinə yapışır. Ağacın gövdəsindəki qabiq girintili-çixıntıları olduğundan dəri tarına çəkilmiş şəkildə quruyur və kos aləti yaranır. Lakin kəsilmiş ağacın gövdəsi kökləri vasitəsi ilə yera bitmiş şəkildə olur. Qədim insan kos alətini yasadığı əraziyə getirmək üçün ağacı lap dibindən kəsir. Ağac kəsildikdə isə qədim insanın kəsici aləti (baltası) daşdan olduğu, həm də ağacın dibi yera çatdığını üçün insan ağacı ellipsoid şəklində kəsməyə məcbur olur. Ağac kəsildikdən sonra qədim insan hazır

kos alətini meşədən arana gətirir. Bu proses yaylaqdən arana köç zamanı baş verir”<sup>1</sup>.

Kos haqqında ilk yazılı mənba "Kitabi-Dədə Qorqud" dastanı hesab edilir. Dastanın qədim boylarının birində kos alətinin adına rast gəlirik: “**Boru** çalındı, **kos** uruldi”<sup>2</sup>. Qeyd edək ki, dastanda təsvir olunan bir səra ictimai-siyasi, tarixi hadisələr müxtəlif dövrləri, hətta eramızdan əvvəlki illəri əhatə edir.

Kos alətini Osmanlı İmperatorluğuna ilk dəfə XIII əsrə səlcuq türkləri götürüb. O vaxtdan başlayaraq kos hərbi alət kimi Osmanlı ordusunda istifadə olunmadadır. Türk dünyası tarixinə “qara ləkə” kimi düşmüş Çaldırın döyüşü (Sultan Səlim və Şah İsmayıllı Xətainin ordularının 1514-cü il avqustun 23-də baş vermiş vuruşma) zamanı təkcə Osmanlı ordusunda 500 kos çalılmışdır.

Avropana kos “türk təbili” (“turkische trommel”, “tambour des Turcs”) adı ilə XV əsrənətibarən yayılıb. Həmin əsrənə Macaristan kralının elçiləri qohumluq əlaqəsi yaratmaq üçün Fransanın paytaxtı Parisə daxil olur və bu zaman atların yəhərinə bərkidilən təbillerin gurultulu sədaları otrafa yayılır, eşidənləri lərzəyə salır. XV əsrənətibarən Britaniya nizami ordusunda da istifadə edilib. XVII əsrənətibarən Avropana litavra adı ilə hərbi orkestrlərdə, 1807-ci ildən isə simfonik orkestrlərdə özüne yer alıb.

Kos, eləcə də digər zərb alətləri hərbi döyüşlərdə bayraq kimi müqəddəs tutulurdu. Düşmən üzərində qələbə çalan tarəf həm də zərb alətlərini qənimət kimi götürürdü. Ümumiyyətlə, rəqiblər oncə düşmənin zərb alətləri ifaçılarını hədəfə alırlılar. Çünkü zərb alətləri susdurulduğda hərbi orkestrin ifasında pərakəndəlik yaranır. Bu baxımdan döyüşlərdə zərb aləti ifaçıları digər hərbçilər tarafından mühafizə olunurdu.

Şərqdə, demək olar, irili-xirdalı har bir xanın, hökmərinə davul, təbil, kos və bayraqı olurdu. “Oğuznamə”də deyilir: “Arslan xanın xəzinələrini götürüb aralarında bölüşürdülər. Onun böyük təbilini (kuşunu), təbilini (davulunu) və bayraqını (ələm) da alıb

<sup>1</sup> Qasımov C.X. Zərb alətlərinin yaranma tarixi və onların səslənmə prosesi (zərb və kos alətləri əsasında). // “Yurdəş” qəzeti, №1 (2) yanvar 2007, s. 15

<sup>2</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 184.

götürdülər”<sup>1</sup>.

Türklerin döyüş üsü XVII əsrə Avropaya da yayılırdı. Xatırladaq ki, türklerin “vur ha” şüarı “ura” şəklində az qala dünyasının bütün xalqlarının dilinə düşüb.

Alman alimi və səyyahi, Şlezviq-Holsteyn səfirliyinin katibi və sonralar müşaviri olmuş Adam Oleari (1599-1671) Ərdəbil, Lənkəran, Şamaxı, Xızı, Xaçmaz (Nizabəd, indiki Niyazoba kəndində), Dərbənddə olarkən (1636-1638-ci illər) gördüyü bir sira çalğı alətlərini Avropadan tanıdığı adlarla təqdim edir: “svirel”, “truba”, “barabanı”, “ruçniye barabani”, “buben”, “qudot”, “sitrı”, “fleyta”, “lyutnya”, “rojok”, “simbal” və sairə<sup>2</sup>. A.Oleari Şamaxida olarkən yazır: “Burada biz əcnəbi çöl musiqisini eșitdik və gördük. Bizzən önce dörd süvari musiqiçi gedirdi, onlar vaxtashı “svirel”ə bənzəyən misdən hazırlanmış, uzunluğu 4 dirsək, sonluğunu genişlənərək ara masafası bir dirsək olan nəfəs alətlərində çalırdılar. Bu alət gorənay (kerrenai) adlanır. Həmin alətdə ifa edərkən aşağı sonluğunu yuxarı, somaya doğru qaldırılır, özü də ondan hansısa xoşagələn səsən daha çox dəhşətli uğultu çıxır.

Bunlardan başqa, sadə “dudoçnik”lər (yəqin ki, tütkəçilər – A.N.), eləcə də atları üzərində uzunsov küpəbənzər (“udlinonyuq qorşki”) “barabanlar” (at kosuları – A.N.) asılmış bir neçə “barabanşık” (koscu – A.N.) də var idi...<sup>3</sup>

Əslində Azərbaycan ərazisində A.Olearinin göstərdiyi adda heç bir alətdən istifadə edilməyib. Elə A.Olearinin dirlədiyi at üzərindəki “barabanlar” da çox güman haqqında söhbət açdığınıza kosun növlərindən biri – at kosu alıcı olub. Digər alman səyyah və təbiətsünası Engelbert Kempfer (1651-1716) “Dövlət proqramının tibbi köməyi” əsərinin “XVII əsr Şərq musiqi mədəniyyəti” fəslində Azərbaycanda gördüyü 23 çalğı alətinin rəsmini çəkərək

onlar haqqında olduqca qiymətli məlumat verib<sup>4</sup>. E.Kempfer kosla bağlı yazar: “timpanan bir az böyük olan eyni mənşəli alətdir”. O, kosun rəsmini 9 rəqəmi ilə işaretləyib (Şək. №7).



Şəkil №7. E.Kempferin “Dövlət proqramının tibbi köməyi” əsəri, “XVII əsr Şərq musiqi mədəniyyəti” fəsil

<sup>1</sup> Fəzəllullah R. Oğuznama. B.: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003, s. 79.

<sup>2</sup> Олеарий А. Подробное описание путешествия Голштинского посольства в Московию и Персию в 1633, 1636 и 1639 годах. Пер. с нем. П.Барсова. М.: Моск. Ун-ская типография, 1906, с. 525-526.

<sup>3</sup> Yenə orada, s. 525-526.

<sup>4</sup> Kaempfer E. Amoenitatum exoticarum politico-phisico-medicarum. Fasciculus V. Lemgoviae, Typis & impensis H.W/ Meyeri, 1712, p. 740-745.

Artıq XVII əsrin əvvəlindən etibarən dünyanın bir sıra ölkələrində, əsasən də Avropa dövlətlərinin böyük şəhərlərində müxtəlif tipli odlu silahların istehsalına başlanılmışdı. Bu, hərbi orkestrlərin döyüslərdə bilavasitə iştirakını tədricən məhdudlaşdırıldı və nəhayət, kos, eləcə də digər hərbi çalğı alətləri öz əvvəlki əhəmiyyətini itirməyə başladı.

**Etimologiyası.** Kos alətinin adı bir sırada digər çalğı alətlərinin adları kimi, müxtəlif ölkə və bölgələrdə fərqli şəkildə tələffüz olunurdu: kus, kos, kös, küs, küüs, koos, kuus və s. Kos qədim oğuz, azər-türk sözüdür, məcazi mənada yumru, girdə formalı, tükü aşılanmış, təmizlənmiş dəri deməkdir. Bu söz dilimizdə müxtəlif mənalarda işlədirilir: kol-kos (dəvətikanı, alaqotu, gəvən, bir-birinə dolaşış-qarışmış müxtəlif kollar), kosa (kələ-kötür, seyrək tüklü kişi sıfəti), kos (futbol topu), kos-kos (top-top, yəni futbol oyunu), "kosaldıqaç" (kosla, topla oynanılan uşaq oyunu) və s.

Dilçi alim M.C.Əhmədov orta əsrlərin ərəb mənbələrində çoxlu türk mənşəli sözlərin, o cümlədən də musiqi terminlərinin işləndiyini bildirir. O, ərəb mütəfəkkiri İbn-Xəldunun "Tarixül-Aləmeti" əsərinə istinad edərək məşriq türklərinin "kos" (mənbədə bu söz cəm halda "kosat" – yəni koslar şəklində verilib) alətin-dən söz açır<sup>1</sup>. Bu fakt kos sözünün sovet dövründə nəşr olunmuş lügətlərdə göstərildiyi kimi farsca deyil, türkçə olduğunu bir daha təsdiqləyir.

**Ədəbi mənbələr.** Klassik şairlərimizdən Xaqani, Nizami, Zərir, Məddah, Fədai, Əmani, Məsihi, Füzuli, Tağı Qumri, Seyid Əzim və başqalarının şeirlərində kos alətinin adına rast gəlmək olur. Onlardan bir neçə nümunə təqdim edirik.

Xaqani "Divan"ının "Amixteənd" ("Tökürlər") adlı qəsidiəsində yazır:

<sup>1</sup> Əhmədov M.C. Orta əsrlərdə ərəb mənbələrində təsadüf edilən bir Azərbaycan musiqi aləti haqqında. // V Respublika konfransının materialları. 29-31 oktyabr 1990. B.: 1991, s. 23-24.

Soute-morğan be dərəd çərx məgor badəme-xiş,  
Bange-**kus** molk ta cor amixteond<sup>1</sup>.

Beytin farscadan satrı tarçımışı belədir:

Quşların səsi fələyin çərxini parçalayar öz səsi ilə  
**Kusun** səsi isə sanki yer üzünü asımına qarışdırır.  
Nizami Gəncəvi:

Ətrafa səs saldı **zəng**, **boru**, **cərəs**,  
Qan coşur **kərənay** aldıqca nəfəs.  
Fəryada gəldikcə **şeypur** ilə **kus**,  
Açıılır qırmızı guldən səndorus<sup>2</sup>.

Katırladaq ki, şeirin sonuncu sözü "səndorus" (və yaxud "səndəlus") ərəb kəlməsidir. Səndalus bəzi iynəyarpaqlı ağacların şirəsindən hazırlanır, kamança kirişinə sürtmək və s. məqsədlərlə işlədilən sarı rəngli maddəyə deyilir.

Mustafa Zərir:

Nagohan çıxdı, galırlər baoləm,  
Urdılər **kusü nəqarə**, zirü bəm<sup>3</sup>.

Yusif Məddah:

Urdilar **kusü nəqarəvü nəfir**,  
Nərələrdən hayü huy dadgil<sup>4</sup>.

Fədai Təbrizi:

Buryurd: siz çalın ol **təblü kusi**,  
Mühəyya olsun əsbabi əruzi,  
Çalındı **təblü kus**, **nayı zurna**,  
Qamu şəhrü vilayət oldu agah<sup>5</sup>.

Məhəmməd Əmani:

Aşıqlar ara səltənəti-eşq mənimdür,  
Əfşan ilə ahim bilə **kusü ələmüm bar**<sup>6</sup>.

<sup>1</sup> Divani-Xaqaniyi-Sirvani. "Amixteənd" ("Qarışdırmaq") qəsidiəsi, Tehran: 1958 (1336, hicri şəms), s. 118-119.

<sup>2</sup> Gəncəvi N. İskəndərnəma (Şərafnamə). B.: Lider, 2004, s. 334.

<sup>3</sup> Zərir M. Yusif və Züleyxa. B.: Şərq-Qərb, 2006, s. 106.

<sup>4</sup> Məddah Y. Vərqa və Gülsah. B.: Elm, 1988, s. 130.

<sup>5</sup> Təbrizi F. Bəxtiyarname. B.: Şərq-Qərb, 2004, s. 91.

<sup>6</sup> Əmani M. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 27.

Rükñeddin Məsud Məsihi:

Avazi-fəğani-kusi-zərrin,  
Ol cəmə verürdi mərg təlqin<sup>1</sup>.

Məhəmməd Füzuli:

Fəryadıma həmdəm et xorusu,  
Avazımı qoş sədayi-kusu<sup>2</sup>.

“Koroğlu” (XVI əsr) dastanında da kos aləti vəsf olunur:

Koroğlu, gəldilər savaş qurmağa,  
Qoçaqların muradını verməyə.  
**Kos, nağara** çalınır qan almağa,  
O, Şeyx oğlu Şah Abbasın günüdü<sup>3</sup>.

Tağı Qumri:

**Cərəs** fəryad edər, qom-qom vurarlar **kus** peydərpey,  
Qötari-köç yükləndi sərasər, karivan keçdi<sup>4</sup>.

Seyid Əzim Şirvani şeirlərində mügamlarla yanaşı, bir sırə  
çalğı alətlərini, o cümlədən kosu (kus) da vəsf edir:

Var bir **kus** qabağında, əlində bir çub,  
Qalxızıb çub olan dəstini, tutmuş bala<sup>5</sup>.

**Tapmaca.** Cavabı kos olan oxuyacağınız bu tapmacada həmin  
çalğı alətinin görünən və görünməyən cəhətləri bədii vəsitələrlə  
təqdim olunur:

Qabığı var, içi yox,  
Dayağı yer, suçu yox<sup>6</sup> (**açması: kos**).

S.Abdullayeva “Azərbaycan folklorunda çalğı alətləri” əsərinde  
bu tapmacanın cavabını davul kimi yazır. Lakin tapmacada

yerə qoyularaq çalnan, içibos gövdəsi olan alətdən söhbət gedir ki, bu da kosdur. Davul isə yerə qoyulub çalınır.

**Morfologiyası.** Kos yarımyumurta şəklində olan bürüzlü zərb  
alətidir. Alətin gövdəsini bəzən misdən və ya tunçdan hazırlayırlar<sup>1</sup>. Lakin ibtidai dövrlərdə isə, kosun gövdəsinin materialı  
ağac olub. Gövdənin üzərinə canavar (yaxud keçi, dayça və s.)  
dərisi çəkilirdi. Bu dəri gövdəyə çarpar, tor şəkilində qaytanla  
hörtülürdü. Çarpanşəkilli düyünləri sıxıqdır qaytan dərini sağanaq  
üzərinə tarım çəkir. Bu zaman alətin səsi zilləşir. Düyünləri bo-  
şaltdıqda isə alətin səsi bəməlsər. Aləti ağacdən düzəldilmiş başı-  
toxmaqlı bir cüt çubuqla və ya dəridən hazırlanmış xüsusi qam-  
çılarla döyəcəlib səsləndirirdilər.

AMK-nin “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-  
tədqiqat laboratoriyasının əməkdaşları 2005-ci ildən etibarən bir  
sırə çalğı alətlərini təkmilləşdiriblər. Laboratoriyada təkmilləşdi-  
rilən alətlər əsasən Azərbaycan Milli Konservatoriyanın rektoru,  
xalq artisti, professor Siyavuş Kəriminin layihəsi və tövsiyə-  
ləri əsasında düzəldilir. Burada hər hansı alət hazırlanarkən tarixi,  
ədəbi, arxeoloji, etnoqrafik və miniatür rəsm əsərlərinə istinad  
edilir. Əldə olunan bilgilər əsasında bu və ya digər alətin öncə es-  
kizi, rəsmi çəkilir, sonra təxmini ölçülər əsasında bərpa və ya tək-  
milləşdirmə işləri görülür. Bərpa edilmiş, yaxud təkmilləşdirilmiş  
alətlər uzun elmi axtarışlardan və riyazi hesablamalardan sonra  
ərsəyə gəlir. Kos da belə membranofonlu zərb alətidir. Kosun es-  
kizini laboratoriyanın sifarişi ilə rəssam Seyran Bədəloğlu (Təb-  
riz miniatür rəssamlarının illüstrasiyaları əsasında) hazırlayıb  
(şək. №6).

<sup>1</sup> Məsihi R.M. Vərqa və Gülsə. B.: Şərq-Qərb, 2005, s. 121.

<sup>2</sup> Füzuli M. Əsərləri. Altı cild, II c. B.: Şərq-Qərb, 2005, s. 185.


<sup>3</sup> Azərbaycan dastanları. Beş cild, IV c. (“Koroğlu” dastanı). B.: Lider, 2005, s. 442.

<sup>4</sup> XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 167.

<sup>5</sup> Şirvani S.Ə. Seçilmiş əsərləri. Uç cild, II c. B.: Avrasiya Press, 2005, s. 252.

<sup>6</sup> Abdullayeva S. Azərbaycan folklorunda çalğı alətləri. B.: Adiloğlu, 2007, s. 72.

<sup>1</sup> Касимов К.А. Очерки по истории музыкальной культуры Азербайджана XII в. // «Искусство Азербайджана» вып. 2, Б.: Изд.-во АН Азерб., 1949, с. 56.



*Səkil №8. Təkmil kos*

(1934-2015) "Bayram axşamlarında" mahnısı zurna və təkmil kosun müşayiəti ilə lenta alınıb. Həmin mahnının lent yazısı Azərbaycan radiosunun fondunda saxlanır. Bu mahnının notundan bir fragmənti təqdim edirik:

Not yazısı: A.Nəcəfzadə

R.Mirişli

**Bayram axşamlarında**

Moderato

The musical score consists of two staves. The top staff is for the Zurna (a wind instrument) and the bottom staff is for the Təkmil kos (a hand drum). The score is in common time. Dynamic markings include 'Moderato'. The score is divided into two sections, indicated by Roman numerals '1.' and '2.' above the staves.

Laboratoriyanın keçmiş əməkdaşı, kiçik elmi işçi Cavanşir Qasımov kos alətinin qədim variantını usta Məzahir Həsənovun köməyi ilə bərpa edib (şək. №8), sonra laboratoriyada kosun təkmilləşdirilməsinə başlanıb. C.Qasımov kosun gövdəsinin içərisinə xüsusi dərti mexanizmi tətbiq etməklə onun mükəmməl köklənmə texnologiyasını yaradıb. Yəni bu üsulla aləti artıq istənilən səsə kökləmək mümkündür. Bu baxımdan kosun notlarını adı, "beş xətlə" not sətrində yazmaq olur. Ramiz Mirişlinin



Qədimdə zərb alətlərinin dərisini sıxmaq üçün çarpezşəkilli hörülülmüş kəndirdən istifadə olunurdusa, C.Qasımov kökün uzun müddət sabit qalmasından ötrü kosun sağanağına bolt sistemi tətbiq edib. Ümumiyyətə, laboratoriyada alətlər hazırlanarkən ustalar müasir dövrün elmi-texniki nailiyyətlərindən bəhrələnlərlər. Deyək ki, qədimdə zərb alətlərinin sağanağına heyvan dəriçi çekiildirdi, müasir dövrədə sünü membranlara üstünlük verilir. Sünü dəriler sıxlıqlıda havanın temperaturundan asılı olmayaq kökünü sabit saxlayır, yəni nəmişliyə, soyuga, istiliyə daha davamlı olur.

Təkmil kosun ölçüləri belədir: üst diametri – 530 mm, hündürlüyü – 500 mm, aqıq, alt tərafın diametri – 200 mm-dir. Şək. №8-də çalğı alətlərindən ibarət şəxsi kolleksiyamda saxlanılan təkmil kosun fotosu təqdim edilir.

**Növləri.** Azərbaycan ərazisində müxtəlif deyimli koslardan istifadə edilib: ana kos, bala-kos, kos-nağara, at kosu, öküz kosu, dəvə kosu, fil kosu, təkmil kos.

Bala-kos və kos-nağaranın adında "kos" sözündən istifadə olunسا da, bu alətlər quruluşca ənənəvi kosa deyil, daha çox adı nağara bənzəyir. Sadəcə həmin alətlər bir qayda olaraq gursaslı nəfəs alətlərini müşayiət etdiyindən adında kos sözü əksini tapmışdır.

Kosun bir sıra növləri çəkicə çox ağır və həcmə iri olduğundan onu xüsusi arabalarda yerləşdirir və bəzi minik hevanları (at,

öküz, dəvə, fil) ilə çəkib aparılmışlar. Bu səbəbdən bir qayda olaraq belə kosların adının əvvəlində müvafiq heyvanın adı da çəki lirdi. Belə koslar tək halda deyil, cüt, yəni qoşa ifa edilir.

Koslardan ən geniş yayılanı “ana kos”dur. Ana kos qədimdə büründən iri ölçüdə hazırlanır. Bəzi çalğı alətlərimizin (ana saz, ana kos) əvvəlində işlədilən “ana” sözü onun ən əsası, vacibi, daha dəqiqi, simvolik mənada “ana”sı kimi qəbul edilir. Ana kos deyimlə də kos alətinin əsas növünü bildirir.

**İstifadə qaydaları.** Kosdan əsasən hərbi yürüşlərdə istifadə olunub. Alətin səsi o qədər güclü idi ki, döyüş meydanlarında səslənərkən düşmən lərzəyə gələrmış.

Koslardan bir qayda olaraq bir cüt başı toxmaqlı çubuqla səsləndirilirdi. Ən kiçik ölçülü kos at və ya qatır kosu adlanırdı. At arabasında yerləşdirilən kosa bəzən cift kos da deyirdilər. Adından bəlli olduğu kimi, bu cür alət qoşa kosdan ibarət olub. Dəvə kosu isə adətən karvan yola düşdüyü zaman çalınardı. Bu zaman dəvələrin boyundan asılan zəngi-şütr adlı özənsəsləri (idiosonlu) çalğı alətinin da səsi kosun səsinə qarışaraq, ətrafi əsl “sahra musiqisi” bürüyürdü.

Qədimdə bəzən iri ölçülü kosları qeyd edildiyi kimi, öküz arabalarında yerləşdirildilər. Çünkü belə alətlər çox ağır olduğundan əldə daşınmırıldı. Aləti hazır vəziyyətdə arabanın içində yerləşdirildilər. Bu səbəbdən alət “öküz kosu” adlanırdı. Yəni bu söz kosun öküz arabasında daşınan növünə işarədir. Öküz kosu da unudulmuş alətlərimizdəndir.

Orta əsr Təbriz miniatür rəsm əsərlərində açıq-aydın görünür ki, iri zərb aləti olan kosu minik heyvanlarının belində yerləşdirildilər. Bu zaman deyildiyi kimi, kos yerləşdirildiyi heyvanın adı ilə çağrıldı. “Fil kosu” deyimi də belə yaranıb.

“Böyük Türk Musiqisi Ensiklopediyası”nda Əskəri muzeydə Qanuni Sultan Süleymanın 1566-cı il Szigetvar (Macaristan ərazisi) səfərində çalınan “fil kosu”nın ölçüləri açıqlanır: hündürlüyü

127 sm, eni 130 sm<sup>1</sup>. Elə həmin mənbədə XVII əsrin ortalarında Odunqapısındaki kos fabrikında Övliya Çələbinin ordu üçün hazırlanın 150 cüt fil və dəvə koslarını gördüyü bildirilir.

Kos aləti Azərbaycanda unudulsa da, müasir dövrda onun qu-ruluşa fərqli deyimindən – “kos-nağara” və “bala-kos”dan az da olsa, ara-sıra istifadə edilir. Kos-nağarada zurnaçılar dəstəsində musiqisinin yalnız güclü vurğuları ifa olunur. Bəzi bölgələrdə bu üsulla ifa olunan nağaralara çombaq-nağara da deyilir. Kos-nağaranın respublikamızda ən mahir ifaçılarından biri də Şəkinin Böyük Dəhnə kənd sakini Zakir Məmmədovdur. Xatrıldaq ki, Z.Məmmədov respublikanın xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların atasıdır.

**Miniatür rəsmələr.** Miniatür rəsm sənətində kos alətinə rast gəldiyimiz bir sira tabloları təqdim edirik<sup>2</sup>.

**“Mənuşəhrün Tur ilə vuruşması”** (1370-ci ildə Təbrizdə çəkilib, İstanbul, Topkapı Saray muzeyində saxlanır, “Fateh murakķasi”, albom N. 2153, v. 102; 34X38,5 sm) illüstrasiyasında hərbi ansambl təsvir edilib. Əsərdə zurna, 2 gərənay, at (cift) kosu, döyüşünün atından asılmış davulbaz alətlərinin və öldürülmüş davulçunun rəsmi verilib<sup>3</sup>.

**“Mənuşəhrün Tur ilə vuruşması”** səhnəsində göründüyü kimi, orta əsrlərdə təbbaz adlanan kiçik heyətli hərbi “orkestri”lər döyüşlərdə fəal iştirak edirdi. Təbbazlar hərbi geyimli olsalar da, onların silahı herbçilərdən fərqli olaraq əllərindəki çalğı aləti (surna, burmalı boru, nəfir, gərənay, şeypur, sinc, davul, dəvə və ya at kosu və s.) sayılırdı. Döyüşçüləri musiqiçilər ruhlandırdı. Musiqiçilərini itirmiş döyüşçülər isə asanlıqla möğlüb edildi. Tablonun yığcam məzmunu belədir: İranın əfsanəvi şahlarından biri olan Cəmşid nəslinin nümayəndəsi Firidun hakimiyətə gəlir. Firidun şah dövləti 3 oğlu – Tur, Səlim və İrəcin arasında bölüşdürürlər. Şah dünyasını də-

<sup>1</sup> Öztuna Y. Büyük Türk Musikisi Ansiklopedisi. I c. Kültür Bakanlığı. Ankara: Başbakanlık Basımevi, 1990, s. 464-465.

<sup>2</sup> Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşıq, 1980.

<sup>3</sup> Yenə orada, şəkil №11.

yışdıkdən sonra bölgündən razı qalmayan Tur ilə Səlim birləşib İrci öldürür, bütövlükde məmləkəti ələ keçirirlər. Sonra başda İrcin oğlu Mənuçöhr olmaqla onun tərəfdarları qisas almaq üçün Tur və Səlimlə müharibə aparır, əvvəl Tur, sonra isə Səlim öldürülür. Bu hadisələri əks etdirən illüstrasiyaları K.Kərimov "Azərbaycan miniatürləri" kitabında vermişdir.

**"Mənuçöhr döyüsdən qayıdarkən"** (Firdovsi, "Şahnamə", Təbriz, 1524-cü il, Sankt-Peterburq, Şərqi Xalqları İnstitutu, D-184, v. 33, 14,5x17 sm) illüstrasiyasında döyük meydanından zəfərlə qayıdan hərbçilər və onları ruhlandıran musiqiçilər – **gərənay və burmalı boru** (**gavdum**) çalan təsvir edilib<sup>1</sup>. Bu tablonu "Mənuçöhrün Tur ilə vuruşması" illüstrasiyası ilə tutuşdurduqda bəlli olur ki, döyükə gedən digər musiqiçilər – **zurna çalan, gərənay çalanın biri, at kosu ifaçısı və davul çalan** döyük zamanı öldürüb.

**"Keyxosrovla Əfrasiyabin vuruşması"** (Firdovsi, "Şahnamə", Təbriz, 1537-ci il, Nyu-York, Metropolitan muzeyi, v. 7) illüstrasiyasında döyük səhnəsində üzbüüz 2 hərbi ansambl təsvir edilib: birində **gərənay, dəvə (cift) kosu, surnay və burmalı boru**; digərində isə **dəvə kosu, gərənay və surnay** alətinin ifaçıları<sup>2</sup>.

**"Mənuçöhrün Tur ilə vuruşması"** tablosunda hər iki tərəfin təbbəzələri təsvir olunub. Burada dəvə kosu ifaçıları diqqəti daha çox çəkir. Ifaçılar əllərindəki çubuqları sanki var qüvvə ilə kosa çırpırlar. Tablodan bəlli olur ki, döyük hələ qızışmayıb, yeni başlanıb.

Məzmunu: Səyavuş e.ə. I minilliyin I yarısında İran padşahı və Kəyan tacdarı olmuş Keykavusun oğludur. Onun başı Turan padşahı Əfrasiyab tərəfindən kəsildiyindən Keykavus və İranın əfsənəvi pəhləvani Rüstəm-Zal qisas almaq üçün Turanla dəhşətli müharibələr aparır. Keyxosrov və Rüstəmin sərkərdəlik etdikləri İran ordusu Əfrasiyabin rəhbəri olduğu Turan qoşununu möğlülüyüdə uğradır. Bu epizod "Şahnamə"nin bütün nüsxələrində əksini təpib. Bəlkə də rəssam Keyxosrovun qələbəsini göstərmək məqsədilə tabloda onun "orkestri"nin heyətində bir alət artıq (**gə-**

**rənay, dəvə kosu, surnay və burmalı boru**) təsvir edib. Bu səhnə K.Kərimovun kitabında eyni başlıqla, fragment şəklində də təqdim olunub<sup>1</sup>.


**"Baburun xəzərlərə vuruşu"** miniatür rəsm əsərində **zurna, burmalı boru (gavdum)** alətləri ilə yanaşı, dəvə kosu ifaçıları da təsvir edilib ("Baburnamə", v. 270 b.2<sup>2</sup>).

## Davul

Qədim dövrlərdə türklər çox zaman davulu da qolça qopuz kimi bayraq, çörək, xütba, sikkə və s. məhfumlar kimi müqaddəs tutaraq onu bəzən dövlət simvolu da saymışlar. Orta əsr türk dünyasının böyük mütəfəkkirlerindən biri **Yusif Balasaq-unlu Ulu Xas Hacib** (1020-1075) "Qutadqu bitik" poemasında yazır:

Ona vəzirlik ünvani, möhür,  
Bayraq, davul və zireh verdi<sup>3</sup>.

Şək. №9-da çalğı alətlərində ibarət şəxsi kolleksiyamda davulun fotosu təqdim edilir.



Şəkil №9. Davul

**Yaranma tarixi.** Türkiyəli tarixçi-alim, professor Bahaddin Ögel (1923-1989) "Türk Kültür Tarihine Giriş" adlı çoxcildi əsərində XI əsrə yaşamış məşhur türkoloq alım Mahmud Kaşgarlıya istinadon yazır ki, davul çalğı aləti türklərdə ovçuluq sənəti-nin inkişafı ilə əlaqədar yaranıb<sup>4</sup>. Şifahi və yazılı ədəbiyyatımızın şah əsəri olan "Kitabi-Dədə Qorqud" dastanında bir sıra çalğı alətləri ilə (nağara, çovqan, boru, zurna, düdük, davulumbaz, kos-

<sup>1</sup> Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşıq, 1980, şəkil №49.

<sup>2</sup> Abdullayeva S.A. Azərbaycan musiqisi və təsviri sənət. B.: Oğuz Eli, 2010, s. 232.

<sup>3</sup> Balasaqunlu Y. Qutadgu bilig. B.: Avrasiya Press, 2006, s. 94.

<sup>4</sup> Ögel B. Türk Kültür Tarihine Giriş. On ciltde, VIII c. Ankara: Başbakanlık Basımevi, 1987, s. 201.

<sup>1</sup> Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşıq, 1980, şəkil №18.

<sup>2</sup> Yenə orada, şəkil №48-49.

qolça qopız) yanaşı, davul alətinin də adı tez-tez hallandırılır. Dastanın müyyən boyları VI-X əsrlərdə qələmə alınsa da, oradakı bir sıra tarixi-siyasi və ictimai olaylar, adət-ənənələr oğuzların ibtidai dövrü ilə (e.ə. və miladın III-IV əsrlər arası) səsləşir<sup>1</sup>.

Dastan haqqında ilk yazı, ilk boy VI əsrə Sasanilərin ən qüdrətli hökməti II Xosrov Ənuşirəvanın vəziri Büzürgmehr Bühtaqın yazdığı "Uluxan Ata Bitikçi dastanı"dır. Əsər türkçədən fars dilinə çevrilib. Burada Təpəögzdən bəhs edən boy verilir<sup>2</sup>. Deməli, dastanda adı çəkilən bəzi çalğı alətlərinin bir qismini, eləcə də davulu quruluşunun sadəliyinə görə e.ə., hətta Daş dövründə yaradığını ehtimal etmək olar.

1683-1684-cü illərdə Azərbaycanda sayahətə olmuş alman E.Kempfer davulabənzər döhləl alətini təqdim etmişdir<sup>3</sup>. Qədimdə müxtəlif ərazilərdə işlədilən bu alət fərqli şəkildə tələffüz olunub: davul, doul, döhləl və s. E.Kempfer çalğı alətlərinin çəkdiyi səhifədə döhləlün rəsmiini 5 rəqəmi ilə işarələyib (şək. №7).

**Etimologiyası.** Əski türklərdə davul – köbürgə, kuvruğ, tuğ da adlandırılıb. B.Ögel davulun ovçuluq sənəti ilə bağlı yarandığı ilk vaxtlar “quş davulu” adlandırdığını bildirir<sup>4</sup>. Ovçular öyrədilmiş ov quşları – qızılquş (doğan), tərlan, qırğı və ya şahinləri geriye çəğirməqdan ötürü davulları səsləndirir və xüsusi təlim almış quşlar davulun səsinə görə sahiblərinin yerini təyin edərək onların yanına qayıdarmış. Elə “Kitabi-Dədə Qorqud” dastanında da Qazan xanının öyrədilmiş şahinlə qaz ovlaması haqda məqamlar var<sup>5</sup>.

Davul bəzi türk mənbələrinə “tavul” (“Kitabi-Dədə Qorqud” dastanı) və ya “tovul” (qırğız türklərinin qədim “Manas” dastanı) adlandırılıb. “Tovul” sözü bir növ, öyrətmək, başa salmaq deməkdir. Ara-sıra Azərbaycan türkçəsində də tovlamaq (öyrətmək,

araqarısdırmaq, tələ qurmaq və s. mənalarda) sözünü işlədirlər. Tavul, davul, tovul sözlərindəki “av” və ya “ov” sonluqları da diqqətdən yayınmamalıdır. Bunlar davulun ovçuluqla bağlı yarandığını bir daha təsdiqləyir.

**Ədəbi mənbələr.** “Kitabi-Dədə Qorqud” dastanında “davul” bəzən “tavil” və ya “tavul” kimi təqdim edilir:

Gumbur-gumbur **tavillar** çalındı.  
Burması altun tuc **borilar** çalındı<sup>1</sup>.

Başqa bir yerdə:

Gumbur-gumbur **tavullar** doğurmədi.  
Ağır-ulu divanum sürülmədi<sup>2</sup>.

Qeyd edək ki, “d” samitinin “t” ilə əvəzlənməsini dastan boyu müşahidə edirik: Tana sazi – Dana qamışlığı, tar – dar, tamar – damar və s.

“Gumbur-gumbur **davullar** çalındı. Altun tuc **borilar** ağrıldı”<sup>3</sup>.  
“Köpür-köpür **tavillar**, **nəqaralar** çalındı”<sup>4</sup>.

Nizami Gəncəvi:

**Davullar** gurlarkən dəhşət verərək,  
**Təblin** dodağından öpürdü fələk<sup>5</sup>.  
O qəm **dovulunun təbil** sahibi,  
Hicran kilsəsinin sevda rahibi<sup>6</sup>.

Əhməd Cavad:

Vur çatlaşın **davulu**,  
Topla eli, avulu.  
Oynat qızı, oğulu,  
Bir qardaş deyilmiyik?<sup>7</sup>

**Tapmaca.** Cavabı davul olan, nəzmə çəkilmiş qədim bir tapmacada deyilir:

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 8.

<sup>2</sup> Yenə orada, s. 10.

<sup>3</sup> Yenə orada, s. 103.

<sup>4</sup> Yenə orada, s. 166.

<sup>5</sup> Yenə orada, s. 175.

<sup>6</sup> Gəncəvi N. İskəndərnəmə (Şərəfnama). B.: Lider, 2004. s. 141.

<sup>7</sup> Gəncəvi N. Leyli və Məcnun. B.: Lider, 2004, s. 70.

<sup>7</sup> Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə, I c. B.: Şərq-Qərb, 2006, 552 s.

Böyük təkər,  
Əldə gəzər (açması: davul)<sup>1</sup>.

**Əmək nəğməsi.** S.Abdullayeva musiqi folklorunun ən qədim növlərindən olan əmək nəğmələrinin birində – “Heyvanların bəhsisi” silsiləsində keçinin “dili” ilə səslənən mahnının mətnini təqdim edir:

Bilin əsl adım Əbdülkərimdi,  
**Davula** çəkilən mənim dərimdi,  
Üç ay qışı ölmərəm, Allah kərimdi.  
Şeytan-şeytan balalarım var mənim,  
Qəlibi-qəlibi qayalarım var mənim!..”<sup>2</sup>

Nəğmənin poetik mətnindən bəlli olur ki, davulun üzünə həmdə keçi dərisi çəkirlərmiş.

**Yuxu yozumu.** Yuxuda davul səsi eşitmək və yaxud görmək – yaxın günlərdə bir çox önməli hadisələrin olacağına, davul çalmaq isə – kişi üçün pul itkisinə, subay qadın üçün sevgiyə qovuşacağına, yaxud bir toplantıya dəvət olunacağına, evli qadın üçün isə sonu istədiyi təl bitəcək bir hadisə baş verəcəyi kimi yozulur<sup>3</sup>.

**Morfologiyası.** Davul ikiüzlü zərb alətidir və ayaq üstə ifa edilir. Formaca davul da bir sırə zərb alətləri kimi nağärə bənzəyir, gövdəsi (sağanağı) əsasən tut ağacından silindrik şəkildə hazırlanır. Ölçüləri belədir: diametri – 470 mm, hündürlüyü – 300 mm-dir.

Eyni ölçülüyə ağacdən hazırlanmış iki dairəvi çənbər seçilir, həmin çənbərlərin üzərinə aşınılmış, yaş haldə canavar (qurd) və ya başqa heyvanların (keçi, ceyran) dərisi çəkilir. Hər iki çənbər gövdəyə (sağanağa) çarpez formalı (torşkilli) qaytanla hörülür. Dərilər quruduğandan sonra isə qaytan vasitasi ilə tarım çəkilir ki, alat səlis və aydın səslənsin. Yəni çarpezşəkilli düyünlər sıxıldıqda qaytan dərini sağanaq üzərinə tarım çəkir. Bu zaman alətin səsi zilləşir. Əks halda isə, düyünləri boşaltmaqla alətin səsi bəmələşir. Çalğı zamanı aləti saxlamaq üçün ucları gövdəyə düyünlənmiş qayış ifaçının ciyinə aşırılır. Səsləndirilərkən alətin üst his-

səsindəki dərisinə qalın toxmaqla, aşağı üzünə isə əsasən nar ağacının budağından hazırlanmış nazik çubuqla zərbə vurulur. İfa zamanı güclü vurgular toxmaqla, zəif vurgular isə nazik çubuqla səsləndirilir.

**Növləri.** Müasir davulların ölçüləri müxtəlif olsa da, forma və quruluşca bu alətlər eynidir. Əsasən ölçülərinə görə bir-birindən fərqlənən 3 cür davuldan istifadə olunur: böyük, orta və cüra. Bu növlərin çalğı üssülləri eynidir, yəni hər biri toxmaq və çubuqla səsləndirilir. İfaçılıq sənətində daha çox orta davullardan istifadə olunur. Orta davulun dərilərinin diametri təxminən 500 mm, hündürlüyü isə 300 mm-dir.

M.Məmmədovun dəmirdən hazırladığı böyük davulun gövdəsinin dərilərinin diametri 660 mm, hündürlüyü isə 320 mm-dir. “Böyük davul”un bir üzüna dana, digər üzüna isə keçi dərisi çəkilir. Dərilərin qalınlığı müxtəlif olduğundan onların tembri dəfərlidir.

**Istifadə qaydaları.** Davul gursəsli olduğundan əsasən açıq havada müşayiətedici alət kimi istifadə olunur. Bir qayda olaraq döyüş səhnələrini, milli güləş və zorxana yarışlarını davulla gursəsli – zurna, burmalı boru, gərənay, seypur, tulum kimi alətləri müşayiət etmişlər. Davulda “Cəngi”lər, “Yallı”lar, “Qaytağı”lar, “Koroğlu havaları” və s. qəhrəmanlıq, ığidlik rəqsələri daha gözəl alınır. “Qaytağı” ritmində bəzən “Ləzgihəngi” da deyirlər. Azərbaycanın görkəmlili şairi Əhməd Cavad şeirlərinin birində “Ləzgihəngi”nin adını çəkir:

Qalxdı İslmayıl bəy şiri-nər kimi,  
Ürəkdən oynadı bir “Ləzgihəngi”!

Qədim dövrlərdə səsgücləndirici cihazlar olmadıqdan zərif və incə səsli – tar, kamança, ud, qanun, saz, balaban, sümsü və s. kimi alətlərin müşayiət olunmasında davuldan istifadə etməzdilər. Müasir dövrdə isə istenilən alətin səsini gücləndirici cihaz vasitəsi ilə yetərinə yüksəltmək mümkündür. Bu səbəbdən artıq belə alətlərin də davulla müşayiətinə təsadüf edirik.

<sup>1</sup> Tapmacalar. B.: Şərq-Qərb, 2004, s. 150.

<sup>2</sup> Abdullayeva S. Azərbaycan folklorunda çalğı alətləri. B.: Adiloğlu, 2007, s. 11.

<sup>3</sup> Yenə orada, s. 70.

<sup>1</sup> Cavad Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2005, s. 265.

Qədimdə hərbi döyüslərdə davuldan həm ruhlandırıcı, həm də sinalı aləti kimi də istifadə olunub. Düşmən tərəfdən təhlükə gözlənilidikdə ordunu səfərbar etmək üçün gursəsli davullar çalınmış. Eləcə də Ramazan ayında oruc tutanları sahura oynamaq üçün davulçular məhəllələri gəzə-gəzə aləti səsləndiriblər. Bu xidmətlərinə görə sakinlər onlara müxtəlif hədiyyələr verirdilər.

“Oğuzname” adlı türk folklor toplusunda oğuzlardan söz açılar-kən deyilir: “Bu qövmün günəş doğduğu zaman davul (təbil) çalmak kimi bir adəti da vardı”<sup>1</sup>. Deməli, günəş doğduğda gursəsli davulu ifa etməklə zəhmətsevər oğuzlar hər kəsi iş başına səsləyiblər.

**Miniatür rəsmlər.** XIII-XVII əsrlərda Azərbaycanın bir sıra miniatür rəsm ustaları əsərlərində çalğı alətlərini də vəsf etmişlər. Belə alətlərin arasında davula da rast gəlirik. Döyüslərdə hər iki tərəfin ayrıca hərbi geyimli musiqiçiləri olurdu, onlar təbbaz dəstəsi, yəni kiçik hərbi “orkestr” adlanırdı. Təbbazlar haqqında tənmiş folklorşunas Ə.Dağlı “Ozan Qaravəli” adlı əsərində geniş məlumat verib<sup>2</sup>. Təbbaz dəstəsi döyük boyu öz əzəmətli ifaları ilə hərbçiləri ruhlandırır, onları gücləndirir və əlavə stimul verirdilər. Bu baxımdan döyükən hər iki təraf ilk növbədə musiqiçiləri susdurmağa çalışır, ilk növbədə zərb alətləri ifaçılarını hədəf götürürdülər. Çünkü bu ifaçılar öldürüldükdə çalğıda pərakəndəlik yaranır, melodiyanın rəvənliliq pozulur, ritmsiz ifa döyükçüləri ruhdan salırı. Bu baxımdan davul, eləcə də digər zərb alətləri hərbi “orkestr”lərdə böyük rol oynayır. Zərb alətlərinin ritminə görə döyükçülər mövqelərini tez-tez dəyişirdilər. Yəni çalınan ritmdən onlara bəlli olurdu ki, geri çəkilməli və ya irəli atılmışdır. Döyüslərdə hərbi musiqiçilər həm də davulun ritmində xorla şüərlər, rəcəzələr, hərbə-zorbalar söyləyir, belə olduqda səslənmə daha əzəmətli alındır. Deməli, qələbənin təmin edilməsin-də təbbazların böyük rolu olurdu. Hərbi motivlərin ritmini saxla-

yan davulçu susdurulduğda melodiyanın vəzni pozulurdu, müsiqilərini itirmiş tərəf asanlıqla möglüb edilirdi.

“Mənuçöhrün Tur ilə vuruşması” tablosundakı təbbaz dəstəsinin (hərbi ansambl) tərkibində bir sıra alətlərin ifaçıları və öldürülmüş **davulçunun** rəsmi verilib<sup>1</sup>. Belə döyüslərdə zərb aləti ifaçısı – davulçunun əsas hədəf seçiləsi heç də təsadüfi deyildi.

Sevindirici haldır ki, ölkəmizdə bir müddət unudulmuş, sıradan çıxmış davul aləti XX əsrin sonlarında yenidən musiqi mədəniyyətimizdə öz yerini tutub. 1990-ci ildən etibarən “Günaydin” və eləcə də “İrs” ansambllarında Cavanşir Qasımov davul alətin-dən ara-sıra istifadə edir. Populyar muğənni, əməkdar artist Ruhəngiz Allahverdiyevə davuldan respublikamızda ilk dəfə olaraq mahnı janrında (“Turan ellərinə salam” mahnisında, sözləri Cəfər Cabbarlinin, musiqisi bu sətrlərin müəllifinindir) istifadə edib. Bu mahnı Azərbaycan tele-radiosunun fondunda saxlanır, eləcə də əsər notlaşdırılub və naşr olunub<sup>2</sup>.

**Müsəir dövrə tanınmış ifaçılar.** Ölkəmizdə davulçu-muğənni Ramin İsmayılov, Hacı Sahib Bünyadzadə, Cavanşir Qasımov, Xəyal Abbasov və başqaları davulu təbliğ edirlər. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycanda əzəmətli hərbi Milli Nəfəs və Zərb Alətləri Orkestri yaradılacaq və davulun müxtəlif növlərin-dən bu kollektivdə geniş istifadə olunacaq.

### Davulbaz (davulumbaz)

Davulbaz, yaxud davulumbaz ovçuluq-da istifadə edilən birüzlü, membranofonlu zərb alətidir (şək. №10). Təqdim olunan davulbazın şəklini rəssam Seyran Bədəl-oğlu işləmişdir.

**Yaranma tarixi.** Davulbaz alətini ovçular hələ e.ə. icad ediblər. Ovçular bu



Şəkil №10. Davulbaz

<sup>1</sup> Kərimov K.C. Azərbaycan miniatürleri. B.: İşıq, 1980, şəkil №11.

<sup>2</sup> Nəcəfzadə A.İ. Nəgmələr. B.: MBM, 2009, s. 7-10.

<sup>1</sup> Fəzlullah R. Oğuznamə. B.: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003, s. 62-63.

<sup>2</sup> Dağlı Ə. Ozan Qaravəli. II hissə (“Çahargah”ın təsviri, yaxud “Bəstə-Nigər” in yaranması” adlı məqalə). AMEA-nın M.Füzuli adına Əlyazmalar İnsti-tutu, C-1021/9974 şifrası altında mühafizə edilən qovluq.

aləti sonrakı mərhələlərdə təbilbaz da adlandırıblar. XVII əsrin sonlarında Azərbaycanda səyahətdə olmuş alman E.Kempfer xatirələrində təbilbaz alətindən söz açır<sup>1</sup>. O, çalğı alətlərini çəkdiyi rəsmidə təbilbazi 11 rəqəmi ilə işarələyib (şək. №7).

Azərbaycanda davulbaz aləti unudulsa da, Qazaxistanda daul-paz (dabil) adı ilə müasir dövrda da səsləndirilir.

**Etimologiyası.** Davulumbaz sözü iki hissədən ibarətdir: "davulum" və "baz". "Davulum" sözünün kökündə Azərbaycanın qədim zərb alətlərindən biri olan "davul" sözü durur. Burada "um" isə mənsubiyət bildirir, nisbət şəkilçisidir. Sözün digər komponenti "baz" isə məşguliyyət mənasını ifadə edir.

**Ədəbi mənbə.** "Koroğlu" dastanında davulbazın adı çəkilir:

Her minəndə qırar alsın yüzünü,

Tutun, soyun, qəza eləyin özünü,

Atnan donunu, **davulbazını**,

Yalında bəslənmiş quşun gətin!<sup>2</sup>

**Miniatür rəsm.** "Şirinin Bisutuna gəlməsi" (XVI əsrin I yarısı, İstanbul, Topkapı Saray muzeyi, "Şah Təhmasib murakkası", №2161, v. 97; 18x27 sm) illüstrasiyasında atların üzərində **davulumbaz (tabilbaz)** tasvir edilib<sup>3</sup>.

Əsərin məzmunu belə açıqlanır ki, Fərhad Xosrovun hiyləsinə uyaraq Bisutun dağınyi yarır. Şirinin eşqindən güc alan Fərhadın külüngündən sərt qayalar mum kimi dağılır. Şirin bu mənzərəni seyr etmək üçün Bisutun dağına gəlir.


**Morfologiyası.** Davulbazın kiçik ölçülü qazançası olub. Aləti əsasən saxsından, sonralar isə misdən hazırlanırlar. Zərb alətində olduğu kimi diametri böyük olan tərəfinə aşılanmış heyvan (cavav, ceyran, keçi) dəriSİ çəkirdilər. Dəri gövdəyə tərəkkilli qay-tanla hörülürdü.

**Istifadə qaydaları.** Davulbazi atın yəhərinə bağlayıb, atı sürə-

süre və çubuğu dəriyə döyəcləməklə çalışırdılar. Alətdən əsasən ovçular quş ovunda geniş istifadə edirdilər. Onlar öyrədilmiş yürücü quşları – tərlan, qızılquş (doğan), şahin, qırğı və s. yanlarına çağırmaqdən ötrü davulbazi səsləndirirdilər. Bu quşlar davul-bazın səsinə görə sahiblərinin hansı səmtdə olduğunu müyyəyən edər və şikarları ilə bərabər sahiblərinin yanına uçurdular.

Səyyahlar, tacirlər də yüngül olduğundan ara-sıra davulbazdan qoruyucu, yaxud sıqnal aləti kimi istifadə ediblər. Onlar da ovçular kimi davulbazi minik heyvanının yəhərinə bağlayar, vəhşi heyvanların hücumuna məruz qaldıqda aləti çubuqla səsləndirirdilər. Belə hay-külyü səsdən yürücü heyvanlar hürküb qaçırdılar. Yolcular sahrada, meşədə, ümumiyyətlə nabələd yerlərdə azanda da davulbazi səsləndirib təhlükədə olduqlarını bildiriblər. Yaxınlıqdakı insanlar bu səsi eşidib köməyə gəlir, onlara yolun düzgün istiqamətini göstəriblər.

Boru (burğu)



Şəkil №11. Boru

Boru nəfəslə çalınan, müştükələ səsləndirilən alətlərimizdəndir (şək. №11, borunun rəsmi Seyran Bədəloğluñundur). Xatırladaq ki, bir sıra qədim xalqlar da müxtəlif adlı boruyabənzər çalğı alətlərindən istifadə ediblər.

**Yaranma tarixi.** "Kitabi-Dədə Qorqud" dastanına istinad eisək, artıq eramızın III-IV əsrlərdə Azərbaycanda boru alətindən geniş istifadə olunub. Lakin onun yaranma tarixi eramızdan əvvəlki illərə, təxminən Mis (Xalkolit) dövriñə gedib çıxır. İlk no-

<sup>1</sup> Kaempfer E. Amoenitatum exoticarum politico-physico-medicarum. Fasciculus V. Lemgoviae, Typis & impensis H.W/ Meyeri, 1712, p. 740-745.

<sup>2</sup> Azərbaycan dastanları. Beş cildə, IV c. B.: Lider, 2005, s. 414.

<sup>3</sup> Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşıq, 1980, şəkil №77.

fəs çalğı alətləri Qədim Daş (Paleolit) dövründə qarğı-qamışdan hazırlanırdı. Şərqdə qədim insanlar təxminən 8 min il əvvəl metal emal etməyi öyrəndikdən sonra əvvəlcə misdən, sonralar – Tunc dövründə isə tuncdan məişət əşyaları ilə bərabər, çalğı alətləri də düzəltməyə başlayıblar. Mütəxəssislərin rəyinə görə, Azərbaycanda arxeoloji qazıntılar nəticəsində tapılmış ən qədim tunc əşyalar e.ə. IV minilliyyin II yarısına aid edilir<sup>1</sup>. Lakin Türk mənbələrində borunu Səlcuq hökməti Alp Arslanın (1030-1073) icad etməsi haqqında rəvayət də var<sup>2</sup>.

1683-1684-cü illərdə Azərbaycanda səyahətdə olmuş alman E.Kempfer xatirələrində boruyabənzər gərənay və nəfir alətlərindən söz açır<sup>3</sup>. O, çalğı alətlərini çəkdiyi rəsmində gərənayı 13, nəfiri isə 14 rəqəmi ilə işarələyib (şək. №7). Nəfir borunun cüra formasıdır. Dədə Qorqud dövründə bu alətlər sadəcə boru adlanıb.

1716-ci il sentyabrın 26-sı Rusiyanın dövlət xadimi, diplomat və safiri Artemi Petroviç Volinski (1689-1740) Şamaxıda olarkən rus çarı I Pyotr (1672-1725) gizlin tapşırıqlarını Azərbaycanda həyata keçirmişdir. O, ölkəmizin silahlı qüvvələri, yolları, təsərrüfatı və s. haqqında, bir sözlə siyasi və iqtisadi xarakterli məxfi məlumat toplayıb. A.P.Volinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində olan Bell adlı şotlandiyalı həkim Şamaxı şəhəri haqqında təssüratlarında maraqlı məlumat verir: "Şəhərdən kənarda hansısa bir dağın üstündə çoxlu pəncərəsi və evyani olan kifayat qədər hündür tikili ucalır. Günsə çıxanda və batanda burada qorxunc səslənən borulardan (orijinalda truba), qavallardan (buben) və tütəklərdən (sipovka) ibarət bir konsert olur. Deyirlər ki, bu adət Böyük Aleksandr kimi qədimdir"<sup>4</sup>.

Ehtimal olunur ki, Bell burada Böyük Aleksandr dedikdə rus

dövlət xadimi, sərkərdə, uzun illər tatar xanının sarayında girov kimi yaşamış knyaz Aleksandr Nevskini (1220-1263) nəzərdə tutmuş. Yəni adı çəkilən boru, qaval və tütək kimi çalğı alətlərinin A.Nevskinin yaşadığı XIII əsrə Azərbaycanda geniş istifadə olunub.

**Etimologiyası.** Borunun adından aydın olur ki, o sərf türk alətidir. Türkəcə boru silindr formali, içibos lüləyə deyilir. Musiqi mədəniyyətində həm də dilsiz və pərdəsiz çalınan metal nəfəs çalğı aləti boru adlanır.

Çalğı alətlərinə ad qoyularkən alətin quruluşu, səsinin ahəngi, materialı və s. xüsusiyyətləri nəzərə alınır. Görünür, onun da adı quruluşuna görə qoyulub. Sual olunur, magər borudan əvvəl yaradılan nəfəs çalğı alətlərimizin arasında boru şəkillisi yox idi? Var idisə, onda naya görə həmin alətlərin heç birinin adında boru sözü eks olunmayıb?

Borudan əvvəl yaranmış nəfəs alətlərinin də lüləsi üzərində çalğı dəlikləri olmuş və onlara başlıca və ən mühüm xüsusiyyətlərinə uyğun adlar (dodaq qopuzu, ney, sümsü, balaban, zurna və s.) qoyulub. Boru alətinin üzərində isə heç bir çalğı dəliyi olmadığından və ilk baxışda məişətdə işlədişlən adı boruya bənzədiyindən aləti sadəcə boru adlandırıblar.

**Dədəbi mənbələr.** "Kitabi-Dədə Qorqud" dastanında boru çalğı alətinin adı tez-tez çəkilir: "Gumbır-gumbır nəqarələr dögüldi. Burması altun tuc **borular** çalındı"<sup>5</sup>; "**Borı** ağirdıb köçdilər"<sup>6</sup>; "**Borı** çalındı, kos uruldi. Gecə-gündüz dimədilər, yortma oldu. Aruza və cəmi Taş Oğuz bəğlərinə xəbər oldı. "İşdə, Qazan gəldi", – dedilər. Anlar dəxi çəri deyüb, **borı** ağirdan Qazana qarşu gəldilər"<sup>7</sup>; "**Borılar** çalındı. Tavullar dögildi"<sup>8</sup>.

"Kitabi-Dədə Qorqud" dastanından başqa, klassik şairlərimizin

<sup>1</sup> ASE. 10 cildə, IX c. B.: 1986, s. 376.

<sup>2</sup> E.Celebi. Seyahatname. I c. İstanbul: 1938, 643 s.

<sup>3</sup> Kaempfer E. Amoenitatum exoticarum politico-physico-medicarum. Fasciculus V. Lemgoviae, Typis & impensis H.W/ Meyeri, 1712, p. 740-745.

<sup>4</sup> Путешественники об Азербайджане. Т. 1. Б.: Издательство АН Азерб., 1961, с. 396.

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni Nəşrlər Evi, 1999, s. 61.

<sup>2</sup> Yenə orada, s. 174.

<sup>3</sup> Yenə orada, 1999, s. 184.

<sup>4</sup> Yenə orada, s. 184.

də – Nizami (“Sirlər xəzinəsi”<sup>1</sup>, “İskəndərnəmə” poemalarında), Nəsimi və XVI əsrda yaşamış Ağqoyunlu Zəmirinin (“Leyli və Maçnun” poemasında) şeirlərində borunun (burğunun) adına tez-tez rast gəlirik.

Nizami Gəncəvi:

Boru gurlayınca şah qapısından,  
Zəncilər zəng çalıdı, qızılışı meydan<sup>2</sup>.

Yaxud:

Göyərli sarsıdan təbil və boru,  
Yerlərin qarnına salırkı buru.  
Zorba türk borusu etdikcə şiddet  
Türklərin qoluna gəlirdi qüvvət<sup>3</sup>.

Başqa bir şeirində:

Təbillər zənglərlə olmuş həməhəng,  
Borular gurlayıր məhsər surutək.  
Dağ yaran nağara etdikcə fəryad,  
Simurğ Qaf dağında salırkı qanad.  
Coşduqca şeypurun, neyin nələsi  
Tanrıya ucaldı sığıntı səsi<sup>4</sup>.

İmadəddin Nəsimi:

Doğu Məğribdən günəş, endi Məsih,  
Burğu çalındıvū həşr oldu səhih<sup>5</sup>.

Güclü səsə malik boru zərb alətləri – təbilin, nağaranın, davulun, kosun müşayiətilə ifa olunurdu. Şeirlərdə həmçinin “yerləri-göyərli sarsıdan” boru türk xalqına mənsub olan, döytüş vaxtı onları ruhlandıran alət kimi təsvir edilib.

**Morfologiyası.** “Kitabi-Dədə Qorqud” dastanından bəlli olur ki, boru alətinin gövdəsi, yəni lüləsi tuncdan, burması (müstüyü) isə altundan (qızıldan) hazırlanmış. Lakin ilk boruların məsədən hazırlanlığı ehtimal olunur. İnsanlar tunc və bürüncü əldə etməyi

öyrəndikdən sonra boru aləti həmin materiallardan hazırlayıb. Tə-əssüf ki, bir sıra çalğı alətləri kimi, boru da Azərbaycan ərazisində unudulub, sıradan çıxıb.

Mənbələrdə boru aləti haqqında məlumat çox azdır. Boru və burğu müxtalif cür adlanسا da, mahiyyətəcə eyni alət sayılır. Belə alətlərimiz çox olub. Məsələn, “çan” – “zəng”, “daray” – “qırmızıv”, “tulum” – “nayi xıl”, “borbat” – “udi qədim”, o cümlədən “boru” – “burğu” bu qəbildən olan alətlərdəndir.

Burğu haqqında Əbdülcədir Marağalı (XIV əsr) yazır: “Burğu – onu büründən düzəldirlər. Uzunluğu üç zurna boyda, bəlkə də bir az artıq olur. Onda üç nəğmə (yani 3 müxtalif yüksəklikli “Yegah”, “Dügah” və “Nəva” səsləri – A.N.) çalınır. O nəğmələrin nisbəti “əlif 5”, ya “6”, “yəh” olur (səslərin arasındaki interval nəzərdə tutulur – A.N.”)<sup>1</sup>.

M.Bardakçı isə tarcüməsində “Borgu: Pirinçtən yapılır, üç sur-nay uzunluğundadır, üç səs əldə edilir: A – YA – YH (Yegah-Dügah-Nəva – A.N.)” – deyə bildirir<sup>2</sup>. Deməli, Əbdülcədir Marağalının yaşadığı XIV əsrda burğu (boru) büründən hazırlanmış. Alətin uzunluğunu da yuxarıdakı fikrə əsasən təyin etmək olar. Bilindiyi kimi, zurnanın uzunluğu təxminən 300 mm-dir. Deməli, 3 zurna boyda (bir az da artıq) olan borunun uzunluğu təxminən 1 metrə çatırımsı. Borunun səsəyadıcısı, bir çox harbi nəfəs çalğı alətlərində olduğu kimi, müştük adlanır. Kiçik qif formasında hazırlanmış müştük alətin lüləsinin başına taxılır. Lülənin eksə tərəfi, nəfəs alətlərinin eksəriyyətində olduğu kimi, tədricən iri qif şəklində genişlənərək açılır və bu hissə boruağız adlanır.

Borunun lüləsi üzərində digər nəfəs alətlərindən (balaban, zurna, tütək, ney və s.) fərqli olaraq, heç bir çalğı dəliyi açılmır. Bu sabəbdən alətdə ardıcıl səsdüzümü ifa etmək olmurmuş. Boru alətində dodaqları müstüyü müxtalif vəziyyətdə sıxmaqla bir neçə natural səs (şeypur alətində olduğu kimi, əsasən üçsəsli, məsələn,

<sup>1</sup> Gəncəvi N. Xəmsə – Sirlər xəzinəsi. B.: Gənclik, 1981, s. 15.

<sup>2</sup> Gəncəvi N. İskəndərnəmə (Şərəfnamə). B.: Lider, 2004, s. 92.

<sup>3</sup> Yenə orada, s. 336.

<sup>4</sup> Yenə orada, s. 353.

<sup>5</sup> İ.Nəsimi. Seçilmiş əsərləri. İki cildə, II c. B.: Lider, 2004, s. 265.

<sup>1</sup> Marağalı Ə. Musiqi alətləri və onların növləri. // B.: “Qobustan” jurnalı, №1, 1977, s. 77.

<sup>2</sup> Bardakçı M. Maragali Abdülcədir. İstanbul: Pan Yayıncılık, 1986, s. 108.

"sol", "si", "re" səsləri) ifa edildi.

Boru simfonik orkestrlərdə geniş istifadə olunan Qərb alətləri fanfar və trubanın əcdadi, prototipi sayılır. Yəni bu alətlər boruya istinadən hazırlanaraq, bütün Avropaya, dünyaya yayılıb. Truba XVII yüzilliyin əvvəlində ilk dəfə İtaliya bəstəkarı Monteverdi-nin (1567-1643)<sup>1</sup> təşəbbüsü ilə simfonik orkestrin tərkibinə daxil edilib<sup>2</sup>.

1820-ci ildə xüsusi tənzimləyici ventil mexanizminin mis alətlərə (o cümlədən trubaya) tətbiqi nəticəsində onların ifaçılıq imkanları artmış, bu alətlərdə istənilən musiqinin səsləndirilməsinə şərait yaranmışdır<sup>3</sup>.

Ventillərin işlənməsi nəticəsində natural səs sırası müəyyən yüksəklikdə alçalır. Məsələn, I ventil natural səs sırasını bir ton, II ventil yarım ton, III ventil isə ton yarım alçaldır. Beləliklə, sol əlin şəhadət, orta və üzük barmaqlarının köməyi, demək olar, bütün xromatik səsləri ifa etmək mümkündür. Borunu bərpa edib ona bu cür mexanizm də tətbiq etsək, müasir tələblərə cavab verən mükəmməl nəfəs aləti alıñır.

**Istifadə yerləri.** Boru bərpa edilmədiyindən, alətin musiqimizin inkişafında nə kimi rol oynaya biləcəyi haqqında danışmaq mümkün deyil. Lakin keçmişdə borudan əsasən ov zamanı, eləcə də hərbi yürüşlərdə ordunu səfərbərliyə alarkən, düşmən üzərinə hücumda keçərkən, döyüçüləri ruhlandırmak, həmçinin, düşməni vahiməyə, lərzəyə salmaq və s. məqsədlərlə siqnal aləti kimi istifadə ediblər. Yəni bir-birindən uzaq məsafələrdə olan insanlar əlaqə vasitəsi kimi (utilitar məqsədlərlə) boru tipli alətlərdən faydalınlılar.

Qədimdə borudan ən çox istifadə edilən sahə ovçuluq idi. Ovçuların bir neçəsi pusquda durur, digərləri isə eks tərəfdə borunu çala-çala vəhşi heyvanları hürküdür, onları pusquya tərəf qovur-

<sup>1</sup> Tam adı: Monteverde Klaudio Covanni Antonio.

<sup>2</sup> Anaskin V., Şahverdiyev T. Truba çalanlar üçün ibtidai tədris kitabı. B.: Azərnəşr, 1966, s. 4.

<sup>3</sup> ASE. 10 cild, VII c. B.: 1983, s. 100.

dular. Pusquda duranlar da heyvanları asanlıqla ovlaya bilirdilər. Nabəıldə yerdə səfər çıxınlar, səyyahlar da özləri ilə boru aləti götürürmüslər. Səfər zamanı, yolda vəhşi heyvanların hücumuna məruz qalarkən boruları səsləndirməklə onları hürküdürüdlər. Boru aləti səhrada, meşədə, dağ yollarında azan yolcuların da karına gəlmiş: borunun səsini eşidənlər yolu azmiş qariblərin köməyinə yetişir, onlara yolu göstəririmişlər.

Boru səsləndirilərkən eşidənlər onun hansı məqsədlə ifa olunduğunu melodiyanın motivinə görə asanlıqla müəyyənləşdirirdilər. İnsanlar döyüşə və ya şənliyə çağırıldıklarını, borunun dərə düşənə kömək etmək, yaxud ov məqsədilə çalışdığını aydınlaşdırıra bilir. Cəmiyyətin tərəqqisi ilə əlaqədar boru tipli alətlərə ehtiyac azalmış və bu səbəbdən də onlar sıradan çıxmışdır. Borunun tənəzzülə uğramasının bir səbəbi də alətdə konkret melodiyanın (muğam, rəqs, təsnif, aşiq havaları və s.) ifa olunmasının mümkinləşdiriyidir. Alətdə yalnız üç səsdən ibarət ritmik fiqurasıylar, uzadılmış və ya qırıq-qırıq səslər ifa edilirdi.

Boru tipli alətlərin səsina böyük ehtiyacımız var. Aləti müasir dövrün tələblərinə uyğun şəkildə bərpa edib sənətkarların ixtiyarına vermək, Azərbaycan Milli Hərbi Nəfəs və Zərb Alətləri Orkestrini yaratmaq günün aktual məsələlərindəndir.

### Zurna (surna)

Müasir dövrümüzə qədər gəlib çıxan qədim nəfəs alətlərimizdən biri də zurnadır (şək. №12). "Kitabi-Dədə Qorqud"



Səkil №12. Zurna

dastanında bu alət surna adı ilə təqdim olunur. Yarandığı vaxtdan bu günəcən zurnadan toylarda, kütləvi el şənliklərində və bir sırada digər mərasimlərdə geniş istifadə edilir. Alətin səsəyadıcısı qamışdan hazırlanğından "Qamışlı alətlər qrupu"na daxil olunub. Zurnadan başqa balaban, sümüş, bülban, şaxnəfir, bug, koşnay, zəmir və surnay alətləri də bu qrupa daxildir. Zurnayabənzər alətlərdən müxtəlif adlarla Qafqazda, Türkiyədə, Mərkəzi Asiyada,

Orta Şərqdə geniş istifadə olunur. Qeyd edək ki, zurna aləti haqqında görkəmli müsiqisünas-alımlar – S.Ələsgərov, Ə.Bədəlbəyli, S.Abdullayeva, Ə.Rəhmetov və başqları əsərlərində ətraflı bəhs etmişlər.

**Yaranma tarixi.** S.Abdullayeva qədim nəfəs alətimiz zurnanın prototipinin yayılması haqqında məlumat verir<sup>1</sup>. 1947-ci ildə arxeoloq Qardaşxan Aslanov (1912-1991) Mingəçevir şəhəri yaxınlığında, Kür çayının sağ sahilində açıldığı qəbirdən (2,65 m dərinlikdə) 4 ədəd nəfəs alətinin qalıqlarını tapmışdır<sup>2</sup>. Bu alətlər maral buynuzundan düzəldilib. Uzunluğu 148 mm olan alətlərdən birinin üzərində diametri 7-9 mm olan 6 çalğı dəliyi var (şək. №13). Maraqlıdır ki, burada müasir zurnaçıların tağlaq dediyi, kəmikdən hazırlanmış dairəvi lövhəcik və alətin səsəyadıcısı – kəmik mil də tapılıb. Görünür, bu milə zurna alətində olduğu kimi, ikiqat qamış bağlayıb və səsləndiriblər. Azərbaycan Tarix muzeyində həmin zurnanın prototipi saxlanılır<sup>3</sup>.

Qəbirdən digər 3 alətin müəyyən fragmənləri də aşkar olunub. Qədim inanclarımıza görə, sənətkarları dəfn edərkən onun istifadə etdiyi aləti də yanına qoyurdular. Haqqında söhbət açdığımız qəbirin yiyesi də görünür, çalğıçı olub. Bu qəbir Tunc dövrünün sonuna aid edilir. Azərbaycanda isə Tunc dövrü e.ə. II minilliyyin sonu, – I minilliyyin əvvəllerində başa çatmışdır<sup>4</sup>. Ehtimal ki, həmin tapıntı buynuz formalı olduğundan zurnanın soləfi çıçırtma alətidir.

Bu tapıntıının 3 min ildən artıq bir dövrdə torpaq altında sala-

Şəkil №13. Zurnanın prototipi



<sup>1</sup> Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloğlu, 2002, s. 9.

<sup>2</sup> Aslanov G.M. О музыкальных инструментах древнего Азербайджана. // Советская археология. 1961, №2, с. 236-239.

<sup>3</sup> Bünyadov T. Əsrlərdən gələn səsələr. B.: Azərənşər, 1993, s. 54.


<sup>4</sup> ASE. On cildde, IX c. B.: 1986, s. 377-378.

mat qalmاسına şübhə ilə yanaşanlar da var. Arxeoloqlar bunu qəbirdə olan hava axınının sirkulyasiya etməsində görürler. Yəni buna səbəb gəmircilərin qəbirdə açdığı oyuqlar olub. Naticədə həmin qəbirdə hava axımı yaranır. Maral buynuzundan hazırlanmış, indiki zurnanın prototipi olan bu alət qəbirdə yaranmış hava sirkulyasiyası sayəsində çürüməyib.

Zurnanın, təxminini də olsa, yaranma tarixini aydınlaşdırmaq üçün xronoloji ardıcılıqla ərğan və tulum alətlərini nəzərdən keçirmək kifayətdir. Bunların hər ikisi körküllü alətlər qrupuna daxildir. Ərğanın tulumu, tulumun isə zurnaya istinadən hazırlanmış ehtimal olunur. Ərğan (müasir orqan alətinin əcdadi sayılır) miladdan 300 il əvvəl Misisrin İskəndəriyyə şəhərində yaşamış yunan mexanik Ktezibey (e.ə. 285-222) tarəfindən ixtira edilmişdir<sup>1</sup>. O dövrədə artıq tulumdan geniş istifadə olunurdu. Deməli, tulum aləti eramızdan ən azı 500-300 il əvvəl yaranıb. Zurna alətinin də tulumdan bir neçə əsr əvvəl yarandığı güman edilir. Mütəxəssislər Azərbaycanın Mingəçevir ərazisində tapılmış və təxminən 3,5 min il yaşı olan maral buynuzundan hazırlanmış aləti zurnanın ən qədim növü sayırlar.

Qəbirdən tapılmış bir başqa qədim arxeoloji maddi mədəniyyət nümunəsi də var (şək. №14). Təəssüf ki, buradakı alətdən söz açarkən bəzən onu yanlış olaraq tütək kimi təqdim ediblər. Azərbaycan arxeoloqu, tarix üzrə elmlər doktoru Saleh Qaziyev (1893-1971) “Qədim Mingəçevir” adlı əsərində yazır: “Bu dövrə (3 min il bundan öncə, yəni Tunc dövrü – A.N.) aid qəbirlərdən tütəyə oxşar musiqi aləti tapılmışdır. Bu, altıdəşikli olub çox gözəl düzdəlmiş və incəsənət nöqtəyi-nəzərində diqqəti cəlb edir”<sup>2</sup>.

Əsərdə müəllif tuncdan hazırlanmış bir neçə maddi mədəniyyət nümunəsinin rəsmini də verir. O, 8 raqəmi ilə işarələdiyi



Şəkil №14. Mingəçevirdən tapılmış nümunə

<sup>1</sup> Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi tütəti. B.: Elm, 1969, s. 38.

<sup>2</sup> Qaziyev S.M. Qədim Mingəçevir. B.: Uşaqgənclər, 1952, s. 32.

rəsm üçün yazır: "sümükdən qayrılmış tütək və onun hissələri"<sup>1</sup>.

Əslində bu, tütək deyil, zurnanın prototipidir. Çünkü tütəyin heç bir alavə hissəsi (ayrıca səsəyadıcı, mil, tağalaq, qapaq, klapan və s.) olmur. Rəsmidə isə zurnanın hissələri – tağalaq, mil və qapaq aydın görünür<sup>2</sup>.

**Yazılı qeynaqlar.** Ə.N.Fərabi "Kitabül-Musiqi əl-Kəbir" əsərində bir sıra çalğı alətləri – *calacıl (kolokol)*, *dəf*, *təbil*, *sanc (üçkünc)*, *ud*, *tənbür*, *mazif (sitra)*, *kamanlı rübab*, *mizmar*, *nay (ney)*, *şahruḍla yanşı*, *surna (zurna)* aləti haqqında da məlumat verib<sup>3</sup>. Xatırladıq ki, Fərabi IX-X əsrlərdə yaşayış-yaratmışdır. Deməli, hələ IX əsrədə surnadan mükəmməl alət kimi istifadə edilib.

XIV əsrda yaşamış Əbdülləqadir Marağalı da zurna haqqında məlumat verib<sup>4</sup>. Əbdülləqadir Marağalının "Fəvaid-i Əşəra" risaləsinin əlyazmasına nəfəs çalğı alətlərinin şəkilləri olan şəhifədə surnayın rəsmi təqdim olunur (şək. №15, başdakı alət).

Orta əsrlərdə hər bir zurnacı öncə balaban çalmağı öyrənmiş, sonra mənimsədiklərini zurnada ifa edirmiş. Əbdülləqadir Marağalı *neyçə balaban* adlı alətdən söhbət açarkən surnayın (zurnanın ilkin növü) təlimini məhz həmin alətlə aparıldığını bildirir<sup>5</sup>. Yəni ustad şayirdinə hər hansı melodiyani öncə neyçə balabanda öyrədirmiş. Şagird daha sonra həmin melodiyani surnayda ifa edirmiş. Ele müasir dövrə də bəzi zurnaçılar şayirlərinə müğam, rəqs və mahnuları öncə balabanda öyrədirirlər. Tam hazır olduqda şayird həmin öyrəndiyi melodiyani zurnada çalır. Belə təlim saatlarla məşğul olan şayirdin məşq prosesində tez yorulmamağından ötrüdür.

<sup>1</sup> Qaziyev S.M. Qədim Mingəçevir. B.: Uşaqgəncləşir, 1952, s. 23.

<sup>2</sup> Yən orada, s. 23.

<sup>3</sup> Matjukov O.P. Farabi ob osnovakh muziki Vostoka. Tashkent: FAN, 1986, c. 10-15.

<sup>4</sup> Marağalı Ə. Musiqi alətləri və onların növləri. // "Qobustan" jurnalı, №1, 1977, s. 77.

<sup>5</sup> Bardakçı M. Maragalı Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 107.



Şəkil №15. Əbdülləqadir Marağalının "Fəvaid-i Əşəra" risaləsindən

1453-cü il mayın 29-da Sultan Mehmet İstanbulu fəth edərkən 300 musiqicidən ibarət mehtər tağımındaki çalğıçıların 100-ü zurnaçı imiş.

1623-1624-cü illərdə Azərbaycanda olmuş rus taciri Fedot Afanasyeviç Kotov burada gördüyü bir sıra çalğı alətləri, o cümlədən zurna haqqında məlumat verir<sup>1</sup>. 1636-ci ildə Azərbaycana diplomatik nümayəndə kimi gölmüş alman A.Olearius də zurna alətindən söhbat açır<sup>2</sup>. 1683-cü ilin sonu 1684-cü ilin əvvəlində digər alman E.Kempfer Azərbaycanda yayılmış çalğı alətləri haqqında məlumatla bərabər, onların rəsmələrini da təqdim edir<sup>3</sup>. Bu alətlərin arasında zurna da vardır (şək. №7, 1 rəqəmi ilə işaretənib və surna adı ilə təqdim olunub).

Ü.Hacıbeylinin dayısı Ağalar Əliverdibəyov zurnanın səsini qaboy aləti ilə müqayisə edir və onun fikrincə, zurna qaboyun sələfidir<sup>4</sup>. Bu mənbədə söhbat zəmir alətindən gedir. Zəmirin səsini mütəxəssislər zurna və Qərb aləti qaboyun səsi ilə müqayisə edirlər. Zurna, zəmir, surnay müxtəlif ölçülü olsalar da, bənzər alətlərdir. Bu səbəbdən A.Əliverdibəyovun: “Ərəblərin tənəffüsü musiqi alətlərindən ən məşhuru zümrədür (yəni zəmir – A.N.). Bu musiqi alətindən avropalıların qaboy adlı aləti əzx olunmuşdu” – fikirləri zurnaya şamil edilə bilər.

XX yüzyilliyin nəfəs musiqi alətləri tədqiqatçısı, faqot ifaçısı, professor Semyon Yakovleviç Levin də qaboyun zurnanın əsasında yaradılığını təsdiqləyib<sup>5</sup>. O, əsərində zurnanın fars-hind mənşəli alət olduğunu bildirir. Lakin qeyd etdiyimiz kimi, hələlik zurnanın 3,5 minilliç yaşı olan ən qədim prototipi Azərbaycan ərazisində aşkarlanub<sup>6</sup>.

<sup>1</sup> Хождение купца Федота Котова в Персию. М.: Издательство вост. лит., 1958, с. 46.

<sup>2</sup> Олеарий А. Подробные описание путешествия Голштинского посольства в Московию и Персию в 1633, 1636 и 1639 годах. Пер. с нем. П.Барсова. М.: Моск. Ун.-ская типография, 1870, с. 525, 657.

<sup>3</sup> Kaempfer E. Amoenitatum exoticarum politico-physico-medicarum. Fasciculus V. Lemgoviae, Typis & impensis H.W/ Meyerii, 1712, p. 740-745.

<sup>4</sup> Əliverdibəyov A. Rəsimli musiqi tarixi. B.: Şuşa, 2001, s. 111.

<sup>5</sup> Левин С.Я. Духовные инструменты в истории музыкальной культуры. В 2-х частях. Часть 1. Л.: Музыка, 1973, с. 37.

<sup>6</sup> Асланов Г.М. О музыкальных инструментах древнего Азербайджана. // Советская археология. 1961, №2, с. 236-239.

XX əsrin ilk illərindəki inzibati ərazi bölgüsünə görə Azərbaycanın tərkibində olan Gorusun şəhər məktəbində nəzarəti işləmiş Pavel Vostrikov 1912-ci ildə Tiflisdə çap olunan CMOMPK (Сборник материалов для описания местностей и племён Кавказа, русской тюркемеси: “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar”) toplusunun 42-ci buraxılışında (“Musiqi alətləri” fəsil) “Azərbaycan tatarlarının musiqisi və mahmənləri” məqaləsində bir sıra çalğı alətləri, o cümlədən zurna haqqında maraqlı məlumat vermişdir: “Zurna deyimi ərəb sözü “surna”dan götürülmüşdür. Mənası “ierixon borusu” (çox yüksək səs, çox gur səs – A.N.) deməkdir. Maqometan (müsəlman – A.N.) şərhçiləri izah edirlər ki, Xalıqın qazəbli mühakimə zamanı Allahın izni ilə mələklərdən biri “sur”un borusunu türfəcək, onda bütün yanlıstan öz günahları qarşısında cavab vermək üçün oyanacaqlar.

Zurna nəfəs alətidir və özlüyündə qaboyu xatırladır. Lakin əz quruluşuna görə ondan xeyli sadədir. Zurna 9 dəliklidir, onlardan 8-i borunun yuxarı hissəsində bir xətt boyunca yerləşir, biri isa (arxa tərəfdə, “sına dəliyi” adlanır – A.N.) aşağıdadır. Zurnanı əsasən armud ağacından (əslində ən yaxşı zurnalar ərik ağacından hazırlanır – A.N.) düzəldib ona qızıl və gümüşdən bəzək vururlar. Bu alət də tar kimi əsasən Qafqaz xalqları arasında geniş yayılmışdır. Bunu zurnanın sadə quruluşu və ucuz başa galməsi ilə izah etmək olar.

Zurnanın səsi sərt və qışkırlıqdır. Orkestri iki zurna və dəf (müəllif yanlış olaraq qoşanağaranı dəf adlandırır – A.N.) təşkil edir.

Zurna çalanlardan biri düşündürүç, vibrasiyalı səslə, forşlaqlarla melodiya ifa edir, o biri iso (səslenməyə uyğun) hər hansı alçaq və ya yüksək səsli bir monoton səsi (“dam” – A.N.) saxlayır. Dəf (qoşanağara – A.N.) iso bütün ümumi harmoniya ilə musiqiyə qovuşur, nahamarlıq düzəldir və musiqini zənginləşdirir<sup>11</sup>.

**Etimologiyası.** Türkiyəli tədqiqatçı Temel Hakkı Kara Hasan türklərin islam dinini qəbul etməzdən öncə zurnanı “yorag” və ya

<sup>11</sup> Востриков П. Музыка и песня у азербайджанских татар. // Сборник материалов для описания местностей и племён Кавказа. Тифлис: Вып. 42, 1912, с. 5-6.

“yurağ” adlandığını qeyd edir<sup>1</sup>. Alətin ifası zamanı güclü nəfəs tələb olunduğundan və bu səbəbdən digər nəfəs çalğı alətlərinə nisbətən ifaçı tez yorulduğundan onu “yorağ” (yaxud fonetik dəyişikliklə “yurağ”) adlandırırlar. Azərbaycanda isə zurnanın qədəm adlarından biri həm də “çığırtna” olub<sup>2</sup>. Səsi qışqırıqlı, çığırılı və hay-küylü olduğuna görə alətə “çığırtna” demişlər.

Zurna deyimi türk mənşəli iki sözün birləşməsindən əmələ gəlib – “zur” və “ney”. “Zur” – bu gün dilimizdə çox istifadə edilən zor, güclü, qüvvətli və s., “ney” sözü isə burada nəfəs aləti mənasında işlədir. Xatırladaq ki, “ney”in əslİ “na” olub, şumerdən gələn sözdür və “oxuyan qamış” mənasını bildirir. Nəticə olaraq zurnanın sözaçımı ifaçıdan güclü, qüvvətli, zor nəfəs tələb edən alət mənasını daşıyır.

1924-1958-ci illərdə tədqiqat aparmış Ə.Dağlı olduqca qiyamılı “Ozan Qaravəli” adlı əlyazmasında bir sıra çalğı alətlərinin etimologiyası ilə bağlı maraqlı fikirlər söyləyir. O, zurna sözündə zur – zor, ney isə nəfəs aləti, səs mənalarında işlədildiyini və nəticə olaraq zurna sözünün “güclü səslİ” alət mənasını bildirdiyini yazar<sup>3</sup>.

Zurnaya bəzən el arasında “qara zurna” da deyirlər. Bir sıra çalğı alətlərimizin adına sonradan bəzi əlavə sözlər qoşulub. Məsələn, qolça qopuz, telli saz, çoban tütəyi, yasti balaban, qara zurna və s. belə alətlərdəndir. Əlavə sözlər həmin alətlərin ən müüm cəhətlərini nəzərə çatdırmaq məqsədi güldür. Məsələn, qolça – qolabənzər, telli – telləri (simləri) olan, qara – güclü, möhtəşəm və s.

Maraqlı sual yaranır: zurnanın adına “qara” sözü niyə əlavə edilmişdir? Bilindiyi kimi, qara əslində çoxmənali sözdür – rəng, böyüklik, möhtəşəmlilik, hay-küy (qara-qışqırıq) və s. mənalalar verir. Fikrimizcə, alətin səsinin “bağırtılı-çığırılı”, “hay-küylü” ol-

ması ilə yanaşı, qara sözünü burada həm də rəng kimi da qəbul etmək olar. Zurnanın hazırlanma prosesini gözlərimiz önündə canlandırsaq, hər şey aydınlaşar. Sənətkarlar zurna hazırlayarkən ağacı (əsasən ərik) yonub konusvari boru şəklində salırlar. Bu zaman zurnanın təzə yonulmuş gövdəsi ağ rəngdə olur. Bütün dövrlərdə (istər qədim, istərsə də müasir) təzə hazırlanmış “ağ” zurnanı sənətkar birdən-bira toy-düyünə aparmır. Çünki təzə hazırlanmış zurna xam səslənir. Məsq prosesində bu alətdən istifadə edən sənətkarlar “ağ” zurnanı çala-çala “bişirirlər”. “Ağ” zurna işləndikcə rəngini tədricən dəyişib “qaralır”. “Qaralmış” zurnanın səsi daha təmiz və gur alıñır. Həm də “ağ” zurna təzə yonularkən bir az nəm olur, gövdə “qaraldıqca” ağacdə quruma prosesi gedir. Bu da alətin daha gözəl səslənməsinə səbəb olur. Deməli, “qara zurna” adını alətə peşkar sənətkarlar veriblər və sonralar bu deyim geniñ yayılıb.

Bir sıra nəfəs alətlərimizin adının sözaçımında ney və ya nay sözlərinə rast gəlirik: zurna (zor-ney); gərənay (gər, gur səslİ nay); nayi xik (tulum ney); koşnay (qoşa ney); neyçə balaban (kiçik, yəni cüra balaban); nayi-sefid (ağ ney); neyvari (neyə-bənzər) və eləcə də surnay da belə alətlərdəndir. Surnay hibrid söz olub, fars və türk kəlmələrinin birləşməsindən əmələ gəlmişdir: “sur” və “nay”. Surnay sözünün birinci hissəsi “sur” dilimizə toy, büsat, ziyyafat, qonaqlıq və s. məna daşıyır<sup>4</sup>. Ərəb dilində isə sur sözü böyük buynuzdan hazırlanmış boru və seypur deməkdir. Fikrimizcə, “sur” burada fars sözü kimi qəbul olunmalıdır. Surnay sözünün ikinci hissəsi “nay” isə əski türkçədə “oxuyan qarğı, qamış” mənalarında işlədir. Qədimdə bütün nəfəs alətlərinə ney deyildiyindən surnay sözündəki “nay” (“ney”) onun nəfəs aləti olduğuna işarədir. Nəticə olaraq, surnay sözü dilimizdə ziyyafat, şənlilik neyi kimi başa düşülməlidir. Daha doğrusu, surnay böyük məclislərdə, toylarda, açıq səma altında çalınan alət kimi qəbul edilməlidir. Digər nəfəs çalğı alətlərinə nisbətən güclü səsə malik olduğundan onu surnay adlandırırlar.

Maraqlıdır ki, zurnayabənzər çalğı alətlərindən dönyanın müx-

<sup>1</sup> Temel Hakkı Kara Hasan. Çalğıların dili – musiki sözlüğü. İstanbul: Bestem Yayıncılık, Köksu Metbeeçilik senaye ve ticaret, 1999, s. 170.

<sup>2</sup> Bədəlbəyli Ə. İzahlı monografik musiqi lügəti. B.: Elm, 1969, s. 78.

<sup>3</sup> Dağılı Ə. Ozan Qaravəli (1 kitab). B. MBM, 2006, s. 52.

<sup>4</sup> Ərəb və fars sözləri lügəti. B.: Yazıçı, 1985, s. 573.

təlif ölkələrində istifadə edirlər. Belə alətlərin adı da zurna və ya surnay sözlərinə yaxındır: Çinə “sona”, Hindistanda “sanayi”, Tunisdə “zukra” və s. adlandırılır.

**Ədəbi mənbələr.** Bilindiyi kimi, ilk boyu 1400 il əvvəl (VI əsrdə aid edilən Təpəgözən bəhs edən boy) qələmə alınmış, yazılı ədəbiyyatımızın zirvəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanında bir sıra çalğı alətləri ilə yanaşı, zurnanın eyni olan surnay alətinin də adı çəkilir: “Beyrək qalqdı; qızılar yanına vardi. Surnaçları qovdı, nəqaraçuları qovdu...”<sup>1</sup>. O dövrədə zurna surna adlandırılmış və sonrakı mərhələlərdə tələffuzdə “s” hərfi “z”ya çevrilmişdir. Hər halda Azərbaycan ərazisində orta əsrlərdə surnay (surna) adlı nəfəs alətindən də istifadə edilib.

Zurna alətinin adına Nizami, Bürhanəddin, Zərir, Həbib, Fədai, Aşıq Pəri, Nəbatı, Şükühi və b. klassik şairlərimizin əsərlərində, eləcə də “Koroğlu” dastanında tez-tez rast golur.

Nizami Gəncəvi:

Mən qazəl deməyi edəndə peşə,  
O da **zurnasını** çalar həmişə<sup>2</sup>.

Qazi Bürhanəddin Sivası:

Biz fəna üçün gərək **təbli**-bəşarət çalavuz,  
Dəxi **suri** çalmadın zira ki, **surna** urmuşuz<sup>3</sup>.

Mustafa Zərir:

Qarşı gəldi anlara Yusif əmir,  
**Başləm, batəblü zurnavü nəfir**<sup>4</sup>.  
Budi-zurnavü **nəqarə** urdular,  
Qamu bir gəzdən bəşarət qıldılar<sup>5</sup>.

Həbib:

**Təbli** ələm meyxanaya çək, gal səhər dur şahvar,  
Gördüm ki, çün eylər xuruş **surnayı-nayı-meykədə**<sup>1</sup>.

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni Nəşrlər Evi, 1999, s. 83.

<sup>2</sup> Gəncəvi N. Leyli və Məcnun. B.: Lider, 2004, s. 48.

<sup>3</sup> Bürhanəddin Q.S. Divan. B.: Öndər, 2005, s. 201.

<sup>4</sup> Zərir M. Yusif və Züleyxa. B.: Şərq-Qərb, 2006, s.89.

<sup>5</sup> Yenə orada, s.102.

Fədai:

Buyurdu: siz çalın ol **təbli kusi**,  
Mühəyya olsun əsbabi əruzi,  
Çalındı **təbli kus, nayı zurna**,  
Qamu şəhrü vilayət oldu agah<sup>2</sup>.  
Çalındı **təbli kusü nayü zurna**,  
Nə kim könlü dilər olmuş mühəyya.

\* \* \*

Buyurdu döydülər dərdəm **nəqarə**,  
Xəbər göndərdi hər şəhəri diyarə...<sup>3</sup>.  
Çalındı **təbli kusü nayü zurna**,  
Sanasan məhşər oldu, qopdu qovğa<sup>4</sup>.

Fədai “çalındı tablü kusü nayü zurna” misrasını şeirlərində tez-tez işlədir. Görünür, zurna məhz həmin dövrədə əsasən bu alətlərin – tabil, kus və bağırılı, gursəslı, şeypurabənzər nay müşayiəti ilə ifa olunub.

“Koroğlu” dastanı:

Havalarda uçan durna,  
Qanadları burma-burma,  
Həm **dəf** çaldım, həm də **zurna**,  
Qoçum Eyvazım gəlmədi<sup>5</sup>.

Aşıq Pəri:

Ey Pəri, təcil et sualında sən,  
Nöqsan yetirib sən kəmalında sən,  
İmdi **zurna** calmaq xəyalindəsan,  
Onu gərək axıratdə çalasan<sup>6</sup>.

Seyid Əbülfəqəsim Nəbatı:

Şübəsi yoxdur ki, çobandır, çoban,  
Bəstə o bir naleyi-surna imiş<sup>1</sup>.

<sup>1</sup> Həbib. Şeirlər. B.: Şərq-Qərb, 2006, s. 32.

<sup>2</sup> Təbrizi F. Bəxtiyarnamə. B.: Şərq-Qərb, 2004, s. 91.

<sup>3</sup> Yenə orada, s. 97.

<sup>4</sup> Yenə orada, s. 104.

<sup>5</sup> “Koroğlu”. B.: Lider, 2005, s. 212.

<sup>6</sup> XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 140.

Mirzə Mehdi Şükuhi:

Gəl bir neçə həmrazi gör,  
Dümbəkçi edən nazi gör,  
Aşiq əlində sazi gör,  
Zurnaya bax, zurnaya bax<sup>2</sup>.

**Tapmaca.** Zurna çalğı aləti haqqında deyimlərə ağız ədəbiyyatımızın qollarından biri olan tapmacalarımızda da qarşılaşıırıq:

Ağacın içi oyaram,  
Düz ağızma qoyaram (**açması: zurna**)<sup>3</sup>.

Tapmacada zurnanın borusunun oyma üsulu ilə ərik ağacından hazırlanması və alətin səsəyadıcısı olan qamışın çalğı zamanı ağız boşluğunda tutulması diqqətə çekilir. Zurna alətinin hazırlanma texnologiyasından və ifaçılıq xüsusiyyətindən xəbərdar olan hər bir kəs tapmacanın cavabının zurna olduğunu asanlıqla müəyyənləşdirir.

**Miniatür rəsmlər.** Tanınmış rəsam K.Kərimov "Azərbaycan miniatürleri" əsərində orta əsrlərə aid edilən bir sıra maraqlı tablolar təqdim edir.

"Mənuşəhrün Tur ilə vuruşması" (1370-ci ildə Təbrizdə çəkilib, İstanbul, Topkapı Saray muzeyində saxlanır, "Fateh murakkası", albom N. 2153, v. 102; 34x38,5 sm) illüstrasiyasında hərbi ansambl təsvir edilib. Əsərdə **zurna**, **2 gərənay**, **at (cift) kosu** alətləri, öldürülmüş **davulçu** və döyüşçünün atından sallanmış **davulumbaz** alətlərinin rəsmi verilib<sup>4</sup>. Bu əsərin məzmunu haqqında "Kos"dan söz açarkən ("Miniatür rəsmlər" bölümündə) geniş söhbət açmışıq.

**"Keyxosrovla Əfrasiyabin vuruşması"**<sup>5</sup> (Firdovsi, "Şahnamə", Təbriz, 1537-ci il, Nyu-York, Metropolitan muzeyi) illüstra-

<sup>1</sup> Nəbatı S.Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2004, s. 122.

<sup>2</sup> XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 205.

<sup>3</sup> Tapmacalar. B.: Şərq-Qərb, 2004, s. 149; Abdullayeva S.A. Azərbaycan folklorundan çalğı alətləri. B.: Adiloglu, 2007, s. 71.

<sup>4</sup> Kərimov K.C. Azərbaycan miniatürleri. B.: İşıq, 1980, şəkil №11.

<sup>5</sup> Yənə orada, şəkil №48.

siyاسında döyük səhnəsində üzbüüz 2 hərbi orkestr təsvir edilib: **I gərənay, dəvə (cift) kosu, surnay və burmalı boru (gavdum); II dəvə kosu, gərənay və surnay** aləti ifaçıları. Bu əsərin məzmunu haqqında "Kos"dan söz açarkən ("Miniatür rəsmlər" bölümündə) bilgi vermişik.

**Morfologiyası.** Ərik ağacından hazırlanan zurnanın konusəkilli gövdəsinin uzunluğu təxminən 280-300 mm-ə çatır. Nadir hallarda zurnanın gövdəsi başqa ağaclarдан – qoz, armud, alça, zoğal, şümşad, innab və s. hazırlanısa da, belə alətlər özünü doğrultmur.

Zurna aləti gövdə, maşa, mil, taqlaq (dayaq) və qapaqdan ibarətdir. Gövdənin üzərində, alətin baş tərəfindən (20-25 mm aralı) başlayaraq 7 (aralı 24-27 mm, diametrləri 8-10 mm) çalğı dəliyi açılır. Bəzi el sənətkarları bu dəlikləri "hava döndəran" adlandırırlar, yəni ifaçı bu dəlikləri örtüb-açmaqla müxtəlif yüksəklikli səslər ifa edirlər. Gövdənin üzərindəki VII dəlikdən 46-50 mm sağa VIII dəlik açılır ki, bu dəlik daim açıq vəziyyətdə qalır, barmaqlarla qapanır. VIII dəliyi bəzən "şeytan" və ya "nizamlıçı" dəlik deyiblər. Maraqlı sual meydana çıxır: niyə sənətkarlar onu "nizamlıçı" və ya "şeytan" dəliyi adlandırırlar?

Gövdənin üzərindəki VIII dəliyi qapadıqda alətin səsləri arasındakı düzülmə, nizam pozulur, səslər "xaric" səslənir. Görünür, qədimdə sənətkarlar çox çalışmış, kimse bu VIII dəliyi açandan sonra alətin səsindəki "xaric"lik yox olmuş və səslər düzgün nizamlanmışdır. Belə bir rəvayət də naql edilir ki, VIII dəliyi açmağı sənətkara şeytan məsləhət edib və bundan sonra hər şey qaydasına düşüb. Yəqin ki, həmin dəliyi açan sənətkar əvvəl çox çalışıb, amma səsindəki "xaric"liyi aradan götürü bilməyib. Axırda hiddətlənərək deyib: bir dəli şeytan deyir səkkizinci dəlik aç, gör nə olur? Və nöticədə məqsədino nail olub. Çox güman VIII dəlik belə yaranıb və bu səbəbdən "şeytan" adlandırılıb.

Gövdənin arxa tərəfində (üst tərəfdəki I-II dəliklərin arasındakı mərkəz nöqtəyə paralel olaraq) bir çalğı dəliyi var. Bu da bəzən "sinə" dəliyi adlanır. Həmin dəlik sol əlin baş barmağı ilə qapadılır.

Gövdəyə çengəl şəkilli, aşağı ucu iki dişli olan maşa taxılır. Maşanın dişləri 10-15 il istifadə edildikdən sonra deformasiyaya uğrayır, ayılır, bu da səslərin “xaric” səslənməsinə səbəb olur. Belə olduqda sənətkarlar zurnanın gövdəsinin diametrinə uyğun yeni maşa düzəldib alətin ömrünü uzadırlar. Maşa zurnanın canı hesab edilir. Bəzi əyalətlərdə buna çığırtma da deyirlər. Alətin səslənməsində bu hissənin böyük rolu var, onun daha qışqırıqlı, hay-küülü səslənməsini təmin edir. Maşa qədimdə qamış və ya kəmikdən hazırlanmış boruşəkilli kiçik mil taxılırdı. Misgərlük sənəti meydana çıxdıqdan sonra issə millər mis, gümüş və ya bü-ründən hazırlanır. Milə dəmyə, quru yerdə bitən yonulmuş ikiqat qamış bağlanır. Bu qamışın dişi növü olmalıdır, çünkü erkək qamışdan hazırlanan səsəyadıcı “danişmır”, səslənmir. Dişi qamış bitdiyi yerdə təxminən bir qarış yuxarı qalxdıqdan sonra düyün şəklində 2-3 yerə haçalanır. Erkək qamışda isə haçalanma olmur, olsa da qamışın yuxarısında, təpəsində olur. Erkək qamışlarda həmçinin bugumlar bir-birindən çox aralı, təxminən 30 sm məsafədə yerləşir. Dişi qamışlarda isə əksinə, bugumlar erkək qamışlara nisbətən iki dəfə yaxın yerləşir (15 sm). Qamış əvvəlcə suda bir müddət saxlayırlar ki, yumşalsın və acısı çıxın. Sonra qamış ikiqat formada (7-10 mm uzunluğunda) kəsilərək, milə sapla bağlanır. Həmçinin milin aşağı tarəfi də sapla sarınır ki, maşanın içində sürüşməsin, möhkəm dayansın. Beləliklə, alətin səsəyadıcıları olan ikiqat qamış hazırlanır. İkiqat qamışın təxminən 80° “bucaq” altında açılan ağızı, dodaqları uzun müddət keyfiyyətli qalsın deyə zədələnməməsi üçün qapaq adlandırılaraq hissədən istifadə edilir. Çalğıçı (ifadan sonra) zurnanı istifadə etmədikdə qapaqla ikiqat qamışın dodaqlarını qapadır. İfaçı tağalaq (dayaq) adlanan hissədən də istifadə edir. Tağalaq diametri təxminən 50 mm olan dairəvi formalı yumşaq plastik materialdan və ya kəmikdən hazırlanır. Dairənin tən ortasında, mərkəz nöqtəsində kiçik dəlik açılır ki, buradan ikiqat qamış keçə bilsin. Tağalaq milə keçirilərək, milin üzərində olan çıxıntıllara söykənilərən dayanır. İfa zamanı çalğıçı dodaqlarını tağalağa dayayır. Tağalağın ifa zamanı böyük rolu vardır, yəni tağalaq və (ya dayaq) ifa-

çının dodaqlarının tərəyən zaman sürüşməməsini təmin edir.

2005-ci ildə əməkdar mədəniyyət işçisi Rəhman Rasimoğlu zurnanın səsəyadıcısını, yəni ikiqat qamışı sintetik materialdan hazırlayıb. Onun bu ixtirasına sənətkarlar yüksək qiymət verirlər. Belə ağızlıqla zurnanı istəniləndə səsləndirmək mümkündür. Artıq qoryucu qapağı da heç bir ehtiyac qalmır.

Görkəmlı bəstəkar, dirijor, musiqişünas Əfrasiyab Bədəlbəyli “İzahlı monoqrafik musiqi lügəti” kitabında surnayı belə təqdim edir: “Surna – qədim üfləmə ağac musiqi aləti. Zahiri görünüşü və səslənmə prinsipi biza məlum olan zurnaya çox oxşayır. Lakin öz həcmi etibarı ilə zurnadan bir qədər böyükdür. Zurnadan da güclü, siddətli, qulaq batırı səsi var. Musiqi kitablarında adına çox təsadüf edilir”<sup>1</sup>.

Bəzən yanlış olaraq surnay və zurna alətlərini eyniləşdirirlər. Həqiqətən də, onlar bir-birinə çox yaxın, qohum alətlərdir. Hər 2 alətdə əllərin funksiyaları, alətin istifadə qaydaları, xarici görkəmi, quruluşu, hazırlanma materialı və s. eyni cür olsa da, azacıq fərqləri də vardır. Əvvəla, Ə.Bədəlbəylinin yazdığı kimi, surna (surnay) zurnadan ölçülərinə, həcminə görə nisbətən uzundur. İlkinci, surnayın səsəyadıcısı zurnanınca nisbətən daha qalın və böyükdür. Bu xüsusiyyətlərinə görə surnayın səsi bəm, eyni zamanda gur alınır. Nəticə olaraq surnayın səsi zurna ilə müqayisədə daha uzaq məsafəyə gedir.

Əbdülləqadir Marağalının (M.Bardakçının türkcəyə tərcüməsində) surna ilə bağlı fikirləri maraqlıdır: “Surna: Sefid və bəyaz neylərə görə əksik bir çalğıdır. Səs həcmi, “bir oktag artı bir beşli” civarındadır, bəzən bunu da keçir. Tənafürə meyli vardır. Səsi, bütün sazlardan daha uzağa gedər”<sup>2</sup>.

Fikrimizcə, burada “sefid” əvəzinə “siyah” sözü olmalıdır. Çünkü “sefid” və “bəyaz” eyni, sinonim sözlərdir. Bu səbəbdən eyni mənəni ifadə edir.

Həmin mətni M.Müsəddiq tərcümə edərkən surmanı zurna adı

<sup>1</sup> Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lügəti. B.: Elm, 1969, s. 67.

<sup>2</sup> Bardakçı M. Maragalı Abdülləqadir. İstanbul: Pan Yayıncılık, 1986, sh. 107.

ilə verir ki, bu da yanlıştır: "Zurna – O, aq (beyaz – A.N.) və qara neydən kiçikdir, səsi isə çox zil olur. Səs daha zil olduqda heç kəsin xoşuna gəlmir. Onun səsi bütün sazlardan uzaq gedir"<sup>1</sup>. Deməli, bəm səslə surnanın dalğalı amplitudası zil səslə zurnaya nisbətən daha qüvvətlidir. Ona görə surnanın səs dalğası gec sönür. Məraqlı sual meydana çıxır, belə olan halda niya görə sənətkarlarımız surnaydan imtina etmiş, zurna alətinə üstünlük vermişlər?

Fikrimizcə, bunun əsas səbəbi zurna alətində zəngulə vurmağın mümkün olmasıdır. Azərbaycan xalqı zənguləli müğamları, ifaları daha çox sevir. Əgər azərbaycanlı xanəndə zəngulə vura bilmirsə, bu onun üçün böyük nöqsan sayılır, belə xanəndələrin ifası əksəriyyət tərəfindən yaxşı qarşılıqlıdır, bir sözə, qəbul edilmir. Zurna alətinin mahir ifaçıları xanəndələrin zildə muğam oxuyarkən vurduları zəngulələri təqəlid etməyi bacarırlar. Bu zaman ifaçıdan böyük peşəkarlıq və ustalıq tələb edilir. Xatırladaq ki, zəngulə zamanı zurnaçalanın barmaqlarının heç bir rolu olmur. Zurnaçalan açıq səs ifa edərək, sanki oxuyurmuş kimi ifa etdiyi muğama uyğun zəngulə vurur. Surnay alətində isə qamışın ağızı böyük və qalın olduğundan zəngulə vurmaq mümkün deyil. Zurna alətində də hər qamışla, səsəyadıcı ilə zənguləli ifa alınmır. Bu zaman qamış zəngulə vurmaq üçün xüsusi tələblərə cavab verməlidir.

Surnayın quruluşu, demək olar ki, zurna alətindəki kimidir. Fərqləri haqqında az öncə məlumat vermişik. Surnayda səslənmə eyni ilə zurna alətində olduğu kimidir: ifaçı dodaqlarını milə bağlanmış qamışa dayayaraq aləti güclü təzyiqlə üfürür. İfaçının nəfəsi qamışın dodaqları arasından keçərək milə daxil olur. Bu zaman qamışın rezonansı, titrəyişi nəticəsində səslənmə əmələ gəlir. Hava axımı mildən boruya keçir və ifaçı borunun üzərindəki çalğı dəliklərini barmaqları vasitəsi ilə örtüb-açmaqla müxtəlif yüksəklikli səsler çalır.

**Növləri və istifadə yerləri.** Zurna alətindən demək olar ki, bütün türkdilli xalqlar geniş istifadə edirlər. Harada türk yaşayır-

sa, orada mütləq saz, davul və zurna səsləndirilir. Zurnanın Asəfi, əcəmi, cürə, şəhabi, ərəbi, baş tavar, orta tavar, qaba və s. kimi növləri vardır.

Şəkinin Kiçik Dəhnə kəndində yaşamış məşhur zurnaçı Həbibullah Cəfərov (1902-1987) bildirib ki, zurnanın uzunluğununa görə 5 növü var: baş tavar (350 mm), orta tavar (300 mm), cürə (250 mm), orta cürə (200 mm) və ayaq cürə (150 mm). Bu alətləri gözdən keçirək:

**Baş tavar zurna** – zurnanın çoxsaylı növlərindən biridir. Borusunun uzunluğunun (350 mm) ölçüsünə görə "baş tavar zurna" Şəki zonasında istifadə edilən digər zurna növlərindən ən böyüydür. "Baş tavar zurna" adı zurnadan, yəni "orta tavar zurna"dan yarımton bəm səslənir.

"Tavar" sözü iri, anac, zorba, böyük və s. mənalarda işlədiril. Baş tavar dedikdə isə bu sözlərin daha da işiştirdilmiş mənası nəzərdə tutulur.

**Orta tavar zurna** – borusunun uzunluğunun (300 mm) ölçüsünə görə Şəki zonasında istifadə edilən "baş tavar zurna"dan kiçik, digər zurna növlərindən isə ən böyüydür. Xatırladaq ki, "orta tavar zurna" indi də digər növlərə nisbətən geniş istifadə edilir.

"Orta tavar zurna" dedikdə "tavar zurna"nın orta mövqeyi nəzərdə tutulur.

**Orta cürə zurna** – borusunun uzunluğunun (200 mm) ölçüsünə görə Şəki zonasında istifadə edilən ən kiçik ölçülü "ayaq cürə zurna"dan böyükdür.

**Cürə zurna** – borusunun uzunluğunun (250 mm) ölçüsünə görə Şəki zonasında istifadə edilən cürə növlərinin ən böyüydür. Adı zurnadan, yəni "orta tavar zurna"dan "cürə zurna" yarımton zil səslənir.

**Ayaq cürə zurna** – borusunun uzunluğunun (150 mm) ölçüsünə görə Şəki zonasında istifadə edilən zurna növlərinin ən kiçiyidir.

Zurna alətindən qədimdə hərbi yürüşlərdə, müxtəlif oyun və əyləncələrdə, xoruz və qoç döyüslərində geniş istifadə edirdilər, zurnasız heç bir toy-düyün, kütləvi el şənliyi keçirilməzdi. Elə

<sup>1</sup> Marağalı Ə. Musiqi alətləri və onların növləri. // B.: "Qobustan" jurnalı, №1, 1977, s. 77.

çağdaş dövrümüzde de milli bayramlarımızda, xüsusən Novruz bayramında, meydan tamaşalarında, kəndirbazların şoularında, milli güləş yarışlarında zurna alətində geniş istifadə edirlər.

Çalğı alətlərimizin hər biri dinləyicidə müxtəlif ovqatlar yaradır. Məsələn, tütəyi (hansı melodiya ifa olunmasından asılı olmayaq) dinləyərkən istər-istəməz gözlərimiz önündə təbiət – yam-yaslı meşələr, sildirmən dağlar, bühlər bulaqlar, şəlalələr, çaylar və s. canlanır. Uduñ səsi ilə sanki nuranı el ağsaqqalı müdrik kəlam-larla cavanlara öyüd-nəsihat verir. Ney isə dinləyicidə eşq, mə-həbbət, sevgi ovqatı oyadır. Haqqında söhbət açdığını zurnanı dinləyərkən sanki böyük bir el şənliyinə, qəhrəmanları, igidlərin əhatəsinə düşürsən. Zurna dinləyicidə gümrəhliq, döyüşkənlilik ruhu yaradır.

Akademik T.Bünyadovun çalğı alətlərimizlə bağlı poetik düşüncələri olduqca maraqlıdır: "Kamança inləyəndə ürəyimdə xal-qının tarixi vərəqlənib, tari dinləyəndə gözlərimdə qadim şəhərlərimiz canlanıb, saz ötdükən könlümdən uca dağlarımız, yalçın qayalarımız, alınmaz qalalarımız, qaval dindikcə rəqqasələrimiz cövlən edib, qara zurnanın səsi igidləri döyüşə haraylayıb, qılınc-lar siyrilib qınından çıxıb"<sup>1</sup>.

Dahi Ü.Hacıbəyli isə yazdırdı: "Nəfəs vasitəsilə çalınan alətdən ən başlıcası zurna, balaban, ney və tütəkdir. Bunnardan zurnanın səsi o qədər qüvvətli və qışqırılıdır ki, onu otaq içində çalmayıb bayırda çalırlar. Səsinin "tembri" bir az tutqun və bəm səsləri də açılıdır"<sup>2</sup>.

Zurna alətinin səsi güclü olduğundan qədimdə adətən açıq səma altında, meydanlarda ifa edilirdi. Lakin XVIII əsr türk miniatür rəsm əsərlərində görürük ki, zurnanı iri saraylarda da çalırmışlar. Zurna, eləcə də zəmər və surnay alətlərinin səsi güclü olduğundan, uzaqdan dinləyəndə konsonans, yəni qulağa daha xoş gəlir. Bu növ alətlərdə piano, sakit, yavaş, ince çalmaq mümkün deyil.

<sup>1</sup> Bünyadov T.Ə. Əsrlərdən gələn səslər. B.: Azərnəş, 1993, s. 7.

<sup>2</sup> Hacıbəyli Ü.Ə. Bədii və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, s. 500.

Xanəndələrimizin zildə vurdुqları zəngulələri<sup>1</sup> yalnız zurna vasitəsilə imitasiya, təqlid etmək olur.

**Səslənmə və istifadə qaydaları.** Zurna alətində səslənmə qəmişin titrəyi, rezonansı nəticəsində əmələ gəlir. Bu titrəyi yaratmaq üçün təzyiqli, güclü hava axını tələb olunur. İfaçı nəfəsinin alətin səsəyadıcısı olan ikiqat qamış üzfürür, hava qamışın do-daqları arasından keçərək titrəyi əmələ gatırır. Mildən gövdəyə keçən hava axını səsə çevrilir və ifaçı gövdənin üzərindəki çalğı dəliklərini açıb-örtməklə müxtəlif yüksəklikli səslər ifa edir. Zurnanın səsəyadıcısı olan ikiqat qamış kiçik, qamış üzfürlənən havanın təzyiqi isə böyük olduğundan zurnanın səsi digər nəfəs alətlərinə nisbətən daha zil və gur alır.

Aləti ifa edərkən çalğıçı sol əlini səsəyadıcı tərəfdə, sağ əlini isə zurnanın nisbətən aşağı hissəsində tutur. O, sol əlin baş barmığı ilə gövdənin arxa tərəfindəki yeganə ("sinə") dəliyi qapayır, lazım olan məqamda şəhadət, orta, üzük və çəçələ barmaqları ilə müvafiq olaraq gövdənin üst tərəfindəki I-II-III-IV çalğı dəliklərini də örtür. Sağ əlin baş barmağının səslerin dəyişməsində heç bir rolu yoxdur, bu barmaqdan yalnız alətin gövdəsini saxlamaq üçün istifadə edilir. Çalğı zamanı sağ əlin də şəhadət, orta, üzük və çəçələ barmaqlarından istifadə olunur. Burada bir məqama diqqət yetirmək lazımdır: əgər sol əlin şəhadət, orta, üzük və çəçələ barmaqlarından çalğı zamanı istifadə olunursa, qalan dəlikləri – V-VI-VII və VIII (bu dəlik yalnız 8 çalğı dəliyi olan zurnalarda istifadə edilir) qapayıb-acmaq üçün müvafiq olaraq sağ əlin şəhadət, orta, üzük və çəçələ barmaqlarından istifadə edilir. Bəzi rəqslerin və ya muğamların ifası zamanı sol əlin çəçələ barmığından istifadə olunmur, tabii ki, qalan dəlikləri qapayıb-acmaq üçün sağ əlin şəhadət, orta, üzük və çəçələ barmaqları fəalliyətdən qalmır. İfaçı solaxay olarsa, əl-

<sup>1</sup> Zəngulə – vokal sənətində musiqiyyə bəzək və zinət verən üsullardan biridir. Ə.Dağlıya görə ("Ozan Qaravəl", I hissə, 1924-1958, "Azəri musiqi folkloru", AMEA-nın Əlyazmalar İnstitutunun fondu. C-1021/9974), zəngulə sözündə "zən" farsa vurmaq, çalmaq mənalarını, "gülə" isə Azərbaycan dilində gül, çiçək mənalarını bildirir. Nəticə olaraq zəngulə sözü musiqiyyə gül, bəzək vurmaq fikrini bildirir.

lərin funksiyaları dəyişir.

**Diapazonu və not sistemi.** Hər hansı mükəmməl çalğı aləti kimi, zurnanın da özünəməxsus səs diapazonu var. Zurnada “səfıl” adlanan zil səslər olduğundan, alətin son səsləri dəqiqləşdirilməyib. Yaxın keçmişdə virtuoz nəfəs alətləri ifaçısı Ələfsər Rəhimov (1930-1984) gövdənin üzərində 8-ci çalğı dəliyi açaraq zurnanın ən bəm səsini kiçik oktavanın “lyा” səsinə endirib. Xatırladıq ki, avvallar zurnanın ən bəm səsi kiçik oktavanın “si bemol” səsi hesab edilirdi. Deməli, sənətkarlar 8-ci dəlik vasitəsilə aləti yarım ton bəmləşdirməyə nail olmuşlar. Zurna alətinin işlək diapazonu kiçik oktavanın “lyा” səsindən II oktavanın “re” səsinə qədərdir. Mahir ifaçılar II oktavanın “mi”, “fa”, “sol”, “lyा” və “si bemol” səslərini də ifa edə bilirlər, lakin bu səslərin iştirakında sərbəst ifası çox çatdırır. Bu zaman ikiqat qamış müəyyən tələblərə cavab verməlidir. Zurnanın notları digər nəfəs alətlərində olduğu kimi kaman (sol) açısından yazılır. Alat transpozisiyalıdır, notları yazıldıqdan artırılmış septima intervalında zəslənir.

Əməkdar artist Şirzad Fətəliyev 2015-ci ildə zurnanın diapazonunu bir ton da artırıb. O, zurnanın borusun üzərində əlavə iki klapan yerləşdirmiş, bununla da kiçik oktavanın “sol” və “sol diyez” səslərinin ifasına nail olmuşdur. Ş.Fətəliyevin bu ixtirası sayəsində artıq zurnanın ən bəm səsi kiçik oktavanın “sol” səsi hesab olunur.

Zurnadan peşəkar xalq çalğı alətləri orkestr və ansambllarında geniş istifadə edilir. Zurna ilk dəfə peşəkar xalq çalğı alətləri orkestrinin tərkibinə Böyük Vətən müharibəsi illərində Ü.Hacıbəylinin təşəbbüsü ilə daxil edilib. 1942-ci ildə onun “Cəngi”<sup>1</sup>

<sup>1</sup> Cəngi sözü farsca “cəng”, yəni vurmaq, döyüş mənalarını bildirir. Lakin cəngi sözünün əsasında arxaik türk sözlərində biri olan “zangi” kəlməsi durur. Böyük türkoloq alim, filologiya üzrə elmlər doktoru, professor Firudin Ağaoğlu (Calilov) görə, Azərbaycan oraszında olan bazı toponimlərdəki “zangi” sözü qədim döyüşkən türk tayfası – “sangi”nın təhrif olmuşdur deyimdir (Azərbaycan qurulmuş qədim dövlətlər. III Bitik. B.: Ağrıdağ, 2014, s. 240-243). Ölkəmizin bir sıra yaşayış maskənlərinin toponimlərində zəng sözünə rast gəlirik: Zəngi çayı (Qərbi Azərbaycan, İrəvan), Zəngələ kəndi, Zəngəran kəndi (Yardumlı rayonu), Zənggala (Gədəbəy rayonu, Böyük Qaramurad dağ kəndi), Zəngilan rayonu, Zəngilişli kəndi (Ağdam rayonu), Zə-

əsərinin ifası zamani zurnadan solo alət kimi istifadə olunub. Orkestr və ansamblarda digər nəfəs alətləri kimi zurna da in-H (si) köklənir. Zurna diatonik səsdüzümüne malikdir, lakin xromatik səsləri çatın də olsa ifa etmək mümkündür. Alətdə Ş.Fətəliyevin ixtirasına qədər heç bir klapandan, yəni qapaqdan istifadə olunmurdur. Bilindiyi kimi, bir sıra Qərb alətlərində – klarnet, fleyta, saksofon, qaboy və s. yarımpərdələri, yəni diyezli, bemollu səsləri klapan (qapaq) vasitəsilə asanlıqla ifa edirlər. Zurnada isə bu sistem olmadıqdan xromatik səsləri çalmaq üçün ifaçıdan böyük məharət tələb olunur.

Surnay alətindən hazırda Orta Asiya respublikalarında geniş istifadə edildiyindən, onun diapazonu, not yazılışı haqqında məlumatı özbək və tacik mənbələrinə əsasən bildiririk. Özbəkistan xalq çalğı alətləri orkestrində istifadə edilən surnayların notları kaman (“sol”) arasında yazılır və yazılıdığı kimi səslənir. Yəni bizim nəfəs çalğı alətlərimizdən fərqli olaraq transpozisiya olunmur. Alətin işlək diapazonu özbək mənbələrinə əsasən I oktavanın “re” səsindən II oktavanın “si” səsinə qədərdir. Lakin III oktavanın “do”, “do diyez” və “re” səsləri çatın də olsa ifa edilir. Surnay da bir sıra alətlərimiz (tütük, balaban, ney, tulum, zurna və s.) kimi diatonik səsdüzümlüdür. Alətdə xromatik səsləri ifa etmək mümkündür. Bu zaman ifaçı barmaqları ilə çalğı dəlikləri ni yarımcıq qapamağıdır. Belə üssülla bütün səsləri zilləşdirmək və ya bəmləşdirmək olur. Hərçənd bu çox çatın prosesidir. Ifaçıdan böyük ustalıq və peşəkarlıq tələb olunur. Xüsusun ardıcıl bir neçə belə səs ifa olunduqda barmaqları yarımcıq qapamaq çatınlaşır, səslər təmiz səslənmir. Texniki, sürətli əsərləri, qammaları iti sü-

gənə kəndi (Sabirabad rayonu), Zəngibasar, Zəngəzur (Qərbi Azərbaycanda mahal) və s. F.Ağaoğlunun fikrine, bu adlar ilk yarandığı dövrlərdə “zangi” deyil, “sangi” şəklində işlənilib. Fars dilinə keçən “sangi” sözü də dilimizə sonradan “cəngi” şəklində qayıtmışdır. Həqiqətən, farslar vurmaq sözünə “bezən” deyirlər ki, burada sözün kökü “zon”dır. Lakin fars musiqisində “Cəngi” adlı rəqsler yoxdur. Bu baxımdan düşünürük ki, rəqsin, eləcə də ritmin qədim adı “Cəngi” deyil, “Sangi” olmuş, sonrakı mərhələlərdə “Zangi”-yə, nəhayət, “Cəngi”-yə çevrilmişdir.

rətə çalmaq üçün ifaçının mütləq musiqi duyumu yüksək olmalıdır. Əks təqdirdə alət “xaric” səslənər.

Surnay alətinin diapazonu, ahangi və kökü zurnadan fərqləndiyindən ondan xalq çalğı alətləri ansambl və orkestrlərdə istifadə etmək məqsədəyindən. Lakin surnayın kökü özbək alətlərindən fərqli olaraq yarımlı ton bəm və ya zil hazırlanmalı, Azərbaycan nəfəs alətlərinin köküne uyğunlaşmalıdır. Beləliklə, surnay digər nəfəs alətlərimiz kimi transpozisiya olunmalıdır.

**Dəmkeşlik sənəti.** Zurna həm solo, həm də müşayiətedici alətdir. Cox zaman ifaçılar qoşa çıxış edirlər. Zurnaçının biri əsas melodiyani ifa edir ki, el arasında onu usta adlandırırlar. Digəri isə ustanı müşayiət edir, ona da dəmkeş deyirlər. Dəmkeşin vəzifəsi bütün musiqi boyu – rəqsər, muğamlar, mahnular və s. ifa olunarkən ustanı fasıləsiz dayaq səsi ilə (istinad pərdələri) təmin etməkdir. Dəmkeşlik çox çatın sənətdir. Ifaçıdan yüksək, mütləq musiqi duyumu tələb olunur. Əks təqdirdə dəmkeş “xaric”, təmiz olmayan dəm verir. Dəmkeşin qulaqları həssas olmalı, səsləri düzgün, təmiz eşitməlidir. Melodiyanın tonallığı dəyişdikcə və ya usta muğam ifa edərkən guşədən-guşəyə keçərkən, dəmkeş də həmin şöbəyə, guşəyə uyğun dəm verir.

İndi isə dəmkeş sözünün etimologiyasına nəzər yetirək. “Dəm” və “keş” – hər ikisi fars sözüdür<sup>1</sup>. “Dəm” – dilimizdə bir neçə mənalarda işlədiril: 1) bir an, qısa vaxt; 2) kefli, məst olmaq; 3) çay dəmi, aş dəmi; 4) nəfəs və s. “Keş” isə çəkən mənasını bildirir: qayığkeş – qayığçəkən, nəvazığkeş – nəvazışçəkən, xətkəş – xətt çəkən, dilkeş – ürək çəkən, qəmkeş – qəm çəkən və s. Nəticə olaraq dəmkeş sözü burada bir nəfəsi fasıləsiz çəkmək, uzatmaq kimi başa düşülür. Bəzən el arasında buna “zü” tutmaq da deyirlər.

Dəmkeşlik – Şərq, xüsusən Azərbaycan zurna və balaban çalınlarına məxsus spesifik çalğı üsuludur. Bunu manimsəyən usta zurnaçılar ifa zamanı böyük effekt əldə edir, bii neçə səhifəlik not yazılısını, hətta bütöv bir əsəri fasıləsiz, birməfəsə çalırlar. Bu proses belə baş verir: ifaçı ovurdularını hava ilə dolduraraq şışirdir və

lazım olan məqamda yanaq əzələlərinin köməyi ilə havanı lazımı təzyiqlə alət üzürür və eyni zamanda çalğını kəsmədən, burunla nəfəs alır. Bu çox çatın prosesdir, ifaçıdan xüsusi hazırlıq, istedad və peşəkarlıq tələb olunur.

**Tanınmış ifaçılar.** Azərbaycan xalqı dünya musiqi xəzinəsinə bir-birindən maraqlı, ecazkar səsli çalğı alətləri bəxş edib. Nəfəslə səsləndirilən ney, balaban, zurna, tulum, tütkə də belə alətlərimizdəndir<sup>2</sup>. Nəfəs çalğı alətlərinin ölkəmizdə müxtəlif dövrlərdə yaşmış saysız virtuozi ifaçıları olmuşdur. Onlardan XVI əsrda yaşayıb-yaratmış məşhur sənətkarlar – **Ustad Əsəd Surnayı, Hüseyn Surnayı və Şah Məhəmməd Surnayının** adlarını qeyd etmək olar. Qədimdə ən yaxşı surnayçıların adına Surnayı, yəni Zurnacı təxəllüsü də əlavə edildi. Azərbaycanın tanınmış tarixçisi və şairi İ.Münçi dövrünün bu məşhur sənətkarları (Ustad Əsəd Surnayı, Hüseyn Surnayı və Şah Məhəmməd Surnayı) haqqında farsca yazdığı “Tarix-i aləmara-yi Abbasi” əsərində məlumat verir<sup>3</sup>. Əsərdə Hüseyn Surnayı ilə bağlı daha çox maraqlı məqamlar var. Hüseyn Surnayı I Təhmasibin saray musiqiçisi imiş, arabir başqa məclislərdə iştirak etdiyinə görə onu həbs etmişdilər. Hüseyn Surnayıə and içdirmişlər ki, yalnız şahın məclisində zurna çalacaqdır. Bundan sonra onu əvvəl etmişdilər<sup>4</sup>.

## Dündük

**Yaranma tarixi.** Nəfəslə çalınan dündük qeyri-mükəmməl alətdir (şək. №16). Bu alət haqqında ən qədim yazılı mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır: “Dündük kibi qan şorladı”<sup>5</sup>, “Burnından qanı dündük kibi şor-



Şəkil №16. Dündük

<sup>1</sup> Azərbaycan ərazisində müxtəlif əsrlərdə 40-dan artıq nəfəs alətlərində istifadə edilib.

<sup>2</sup> Münçi İ. Tarix-i aləmara-yi Abbasi. I c. B.: Təhsil, 2009, s. 391-392.

<sup>3</sup> Bünyadov T. Əsrlərdən gələn səsler. B.: Azərnəşr, 1993, s. 238.

<sup>4</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni Nəşrlər Evi, 1999, s. 132.

<sup>5</sup> Azərbaycan dilinin izahlı lügəti. Üç cild, I c. B.: Çıraq, 1997, s. 318.

ladi”<sup>1</sup>.

Çalğı aləti düdüğün adı dastanda bənzətmə mənasında işlədi. Burada düdüğün spesifik xüsusiyyəti, alətin səsinin davamlı olması və şorultulu ifası diqqətə çatdırılır.

“Kitabi-Dədə Qorqud” dastanının bir sıra boyalarının e.ə. yarandığı coxlarına məlumdur. Bu boyaların bəzi ilkin variantları şifahi şəkildə, ağızdan-ağıza ötürülrək, VI-VII əsrlərda qələmə alınmışdır. Dastanda düdük alətinin adı çəkilən boyun da e.ə. yarandığı ehtimal olunur. Çünkü düdük mükəmməl tütək alətinin sələfidirə və tütək e.ə. yaranıbsa, onda düdüğün tarixi daha qədimdir. Deməli, e.ə. yaranan tütəyin ilkin forması düdük adlanıb. Bu gün peşəkar müsiqicilərin geniş istifadə etdikləri tütəyin yaranmasında düdüğün böyük rolu olub.

**Etimologiyası.** Ovçular düdükdə müxtəlif quşların səslərinə təqlid edərək, onlara yaxınlaşdır asanlıqla ovlayırılsın. Məhz bu səbəbdən düdük sözü alədicisi, yalançı səs kimi başa düşülür.

Ela müasir dövrə də toyuq-cücəni yemləmək üçün sahibləri “dü-dü-dü” deyərək bir növ, quşların səslərini təqlid edir, onları çağırırlar. Bəzən dəcəl uşaqlar əllərində yem olmadığı halda “dü-dü-dü” deyərək toyuq-cücəni aldadırlar. Belə olduqda böyükər həmin uşaq “düdük olma”, yəni “yalançı olma” deyirlər. “Düdük” sözündə də alət mənasında bu deyimdən istifadə olunub.

Azərbaycanda hətta yalançı, riyakar, həqiqəti təhrif edən adamlara təhqir, söyü mənasında bəzən düdük də deyirlər. Türkiyədəki soydaşlarımız isə müasir dildə düdük sözünü fit, fıştırıq mənasında işlədirlər. İdman yarışlarında şərhçinin tez-tez “həkim düdüğü çalıyor”, “həkimin düdürüsusuyor” və s. kəlmələrini eşidirik.

**Morfologiyası.** Düdük bir növ, müasir tütək formasında olub. Lakin alətin borusu üzərində heç bir çalğı dəliyi, yəni “hava döndərəni” olmayıb. Düdüğün səsəyadıcısı eyni ilə tütəkdəki kimi, fitlidir. Qamış borunun yuxarı ucu çəpinə kəsilir və ona söyüd ağıacından hazırlanmış (təxminən 30-35 mm uzunluqda) dimdik-dəvari “dil” keçirilir. “Dil”in üst tərəfi azca yonulur və borunun davari

xili divarı ilə onun arasında seqment şəkilli boşluq yaranır. Borunun baş hissəsinin üst tərəfində “dil”in aşağı ucunun qurtaracağında səslənmə almaq üçün kvadrat şəkilli oyuq açılır. Beləliklə, bu səsəyadıcı üfürüldükdə “dil” və dördbucaq şəkilli oyuq fitli səslənmə verir. Buna görə düdük tütəyin prototipi, sələfi, yəni “əcdadı” hesab edilir. Bu səbəbdən düdük ilk fitli səsəyadıcısı olan alətlərdən sayılır.

Düdük alətini müsiqicilər deyil, başqa peşə sahibləri – ovçuların icad etdiyi ehtimal olunur. Onlar düdük alətini qamışdan hazırlayırdılar. Qamışın baş hissəsində tütəyin dilçayı kimi dimdiyəbənzər dilçək açaraq, alətin səsəyadıcısını düzəldirdilər. Alət üfürülərkən fitəbənzər səslər alınırdı. Büyük şairimiz Mikayı Müşfiq “Düdük sədaları” şeirində zavod və fabriklərdə iş vaxtının başlandığını bildirən fiti “düdük sədasi” adlandırıb.

**İstifadə qaydaları.** Düdükdə monoton, yeknəsəq və yalançı səslər çıxarılır. Bu alətdə çalğı dəlikləri olmadığından heç bir konkret melodiya ifa etmək mümkün deyil. Lakin qeyd etdiyimiz kimi, mükəmməl tütək alətinin yaranmasında düdüğün çox böyük rolu olmuşdur.

Azərbaycan inəsənəti tarixində xüsusi yeri olan böyük müğənni, aktyor, rejissor, ilk Məcnun obrazının ifaçısı Hüseynqulu Sarabski (1879-1945) düdüklə bağlı yazırıb: “Haftələrlə çöllərdə xəsillər (əkin) arasında tor quran quşçular bildirçin düdüyü (giyid) çalmaqla erkək bildirçini aldadib tutardılar. Onu tutmaq əsulu belə idi: xəsillərin üzərinə böyük tor döşərdilər. Quşçular özləri isa xəsillərin dibində gizlənib düdük çalardılar. Erkək bildirçin düdüğün səsinə aldən torun altına gələrdi, quşçular quşun tora düşdürüünü görдükdə qəfildən ayaga durardılar. Quş yanında adam görçək havaya qalxməq istərkən tora ilişər və onu tutardılar”<sup>2</sup>.

Deməli, düdükdən mükəmməl çalğı aləti deyil, bir növ fit, siqnal, ov aləti kimi istifadə ediblər. Sonralar çobanlar düdüğün borusunu

<sup>1</sup> Müşfiq M. Düdük sədaları. // “Məarif və mədəniyyət” jurnalı, B.: 1927, №7, s. 8.

<sup>2</sup> Sarabski H. Köhnə Bakı. B.: Şərq-Qərb, 2006, s. 44-45.

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni Nəşrlər Evi, 1999, s. 157.

üzərində çalğı dəlikləri açmış və alət müasir tütək formasını almışdır. Çoban tütəyi deyimi də buradan yaranıb. İlk vaxtlar tütək *düdük* adlanıb, daha sonra *düdək* və nəhayət, *tütək* kimi tələffüz edilib.

Böyük şair, dramaturq Hüseyin Cavid şeirlərinin birində düdükla bağlı yazırıd:

Sevgili bir çoban on bir yaşında,  
Düdük çalar axar sular başında<sup>1</sup>.

Yaxud "Şeyx Sənan" poemasında:

Söylənib durma,  
Gəl, **düdük** çal da, ya masal söyle,  
Ya gözəl bir hekaya noql eylə<sup>2</sup>.

Düdүün gövdəsi üzərində çalğı dəlikləri açarkən, sənətkarlar o qədər də çətinlik çəkməyiblər. Belə ki, artıq o dövrədə gövdəsinin də çalğı dəlikləri olan ney, sūmsu və s. alətlər geniş yayılmışdı. İfaçılar bu işdə böyük təcrübə qazanmışdır. Onlar artıq çalğı dəliklərinin sayını və hansı qaydada yerləşdirilməsini mənimsəmişdilər. Göründüyü kimi, düdük sonrası ömrünü tütək kimi yaşayaraq, müasir dövrümüzə gəlib çıxmışdır.

Bazan bir sira tədqiqatçılar yanlış olaraq düdük və balaban alətlərini eyniləşdirirlər və belə olduqda, çalğı alətlərimizin sayını özləri də istəmədən bir ədəd azaldırlar. Əslində isə bu alətlər səsoyadıcılarına və materialına görə bir-birindən kəskin fərqlənir. "Kitabi-Dədə Qorqud" dastanında rastlaşduğumuz "Düdük kibi qan şorladı" fikri düdүün həqiqətən fitli səsoyadıcısı olduğunu təsdiqləyir. "Şorladı" burada şırıldamaq mənasında işlədilib<sup>3</sup>. "Şırıltı" əsulla yalnız fitli səsoyadıcısi olan alətləri səsləndirmək mümkündür.

H.Cavid təqdim edilən şeirində düdük yazarkan balaban deyil, məhz tütək alətini nəzərdə tuturdu. Bilindiyi kimi, çobanlar heç zaman balaban çalaraq sürü otarmayıblar.

Çovqan türklərin qədim hərbi çalğı alətlərindən biri sayılır. Ordu hücuma başlamazdan əvvəl hərbi orkestrin önündə səsləndirilən çovqan həm yürüşün başlandığını bildirir, həm də müşayiətedici alət kimi təranənin vəznini, ritmini saxlayır (şək. №17). Şəkildə tarzən, miniatür çalğı alətləri ustası, şair-qəzəlxan, "Müşfiq" xatirə mükafatı laureati İlqar Dağlıının (1940-2007) hazırladığı çovqan aləti təqdim edilir<sup>1</sup>. Şək. №18-də isə onun hazırladığı "Qədim çalğı alətləri" kompozisiyasında (soldan II alət) çovqanın miniatür formasıdır.



Şəkil №18. İ.Dağlınin kompozisiyası

<sup>1</sup> Cavid H. Əsərləri. Beş cilddə, I c. B.: Lider, 2005, s. 48.

<sup>2</sup> Cavid H. Əsərləri. Beş cilddə, II c. B.: Lider, 2005, s. 174.

<sup>3</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni Nəşrlər Evi, 1999, s. 221.



Şəkil №17.  
Çovqan

Xatırladaq ki, Azərbaycanda çovqan (çövkən) adlı atüstü idman oyunu da var.

**Yaranma tarixi.** Çovqanın yaranma tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxır. "Kitabi-Dədə Qorqud" dastanına əsasən çovqan sözü Azərbaycanda ən azı VI-VII əsrlərdə geniş işlədilib. Dastanda Qaraca Çoban deyir:

Qızılıcq dəgənəgimcə gəlməz mana!  
Qılincını nə öyürsən, mərə kafər?  
Əğri başlu **çovkanımcə** gəlməz mana!  
Belündə toqsan oqın nə ögərsən, mərə kafər?  
Ala qollu sapanımcə gəlməz mana!

Əsərdə çovqan (çovkan) sözünün izahı qoyunları tutmaq üçün istifadə edilən, bucaqvari ucluğu olan uzun ağaç, çomaq olduğu bildirilir<sup>2</sup>. Göründüyü kimi, dastanda çovqan nə idman oyunu, nə də çalğı aləti mənasında deyil, çobanın ayrıbaşlı çomağı kimi təsvir edilir. Qaraca Çoban əlindəki çovqanı düşmənin qılıncından məcazi mənada üstün tutur.

Türk dünyasında, o cümlədən Azərbaycanda təbbazlar dəstəsində orta əsrlərdə çovqandan özənsəli (idiofonlu) çalğı aləti kimi istifadə edilib. XVI əsrden etibarən isə bəzi Avropa ölkələrinin hərbi orkestrlərində də çovqanabənzər alətlər görünməyə başlanıb.

**Etimologiyası.** Çovqan və yaxud çoğan sözü Azərbaycanda "ağacçı" mənasında işlədilib<sup>3</sup>. Çovqan oyunu da burada istifadə edilən alətə görə belə adlandırılır. Bu, həm də ağacdən hazırlanmış, çovqan adlandırılan çalğı alətidir. Azərbaycanda həmin çalğı aləti unudulsə da, Türkiyədə cevgen, yaxud çevgen adı ilə dövrümüzdə də geniş istifadə olunur.

Tanınmış rus şairi, şərqşünas, akademik Fyodor Yevgenyeviç Korş (1843-1915) çovkan (cavlacan) sözünün "çabmaq" "çabil-

mak" kimi türk sözlərindən yarandığını qeyd edir<sup>4</sup>.

**Ədəbi mənbələr.** Azərbaycanın XI əsrđə yaşamış klassik şairi Qətran Təbrizi "Divan"ında çovqanı çalğı aləti kimi vəsf edir:

Sənin arzun odur ki, onu **çovkan** edəsən,  
Hər ay olsun şadlıq ayı "**çovkan**" başında.

M.Aslanlı bu beyi təqdim edərkən şairin idman oyununda istifadə edilən çovkanı bənzətmə kimi işlətdiyini bildirir<sup>5</sup>. Fikrimizcə, burada şair çovkan dedikdə məhz çalğı alətini nəzərdə tutur. Yəni şair alətə olan dərin sevgisini bildirməklə yanaşı, onu hər ay dinləmək arzusunda olduğunu söyləyir. Bilindiyi kimi, çovqan hərbi orkestrlərin başında, təbbazbaşının (orquestr rəhbərinin, yəni mehtərbaşının) əlinde səsləndirilirdi.

Qətran çovqan sözünü əsərlərində daha çox idman oyunu mənasında işlədir:

Bir gün sən çovkanınlı vurmaqdən ötrü  
Ay bəzən top, bəzən də çovkan kimi olar<sup>6</sup>.

Mənim bu belimi kaman kimi əyən onun kaman qaşalarıdır,  
Mənim belimi çovkan kimi eyləyen də onun çovkan zülfür<sup>4</sup>.

Təsəvvüf sufiləri, tanrışal kədərin insanı bir top kimi gölişgözəl atıb yuvarladığını inanaraq kədəri, qəmi-qüssəni bu adla anıllar<sup>5</sup>. Fikrimizcə, burada "top" və "çovqan" sözləri bənzətmə kimi işlədirildi.

Xaqanının də yaradılılığında çovqanın adına rast gəlirik:

Dəfsə şahin **çovqanına**, min nəqşli eyvanına,  
Ovlaqdakı cövləninə oxşar yüz heyvan, onda gör!<sup>6</sup>

<sup>1</sup> Корш Ф.Е. Некоторые персидские этимологии. С приложением заметки: «По поводу этимологии слов човкан и савладжан» А.Е.Крымского (секретаря Восточной Комиссии Императорского Московского Археологического Общества). М.: типография «Крестного календаря», 1912, с. 15.

<sup>2</sup> Aslanlı M. Çovkan oyunu tarixindən. // "Qobustan" jurnalı, №3, 2013, s. 71.

<sup>3</sup> Təbrizi Qətran. Divan. B.: Azərbaycan EA naşriyyatı, 1967, s. 86.

<sup>4</sup> Yənə orada, s. 96.

<sup>5</sup> <http://www.msxlabs.org/forum/x-sozluk/366268-cevgen-nedir.html#ixzz3spDuqnCo> "Mavi Kabanlıq" forumu. URL

<sup>6</sup> Xaqani Ə. Seçilmiş əsərləri. B: Lider, 2004, s. 134.

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni naşrlar evi, 1999, s. 50.

<sup>2</sup> Yənə orada, s. 391.

<sup>3</sup> Ədib Tusi-Zeyli bər borhan qate ya fərhəngə loğate baz yaftə: Təbriz, 1343, h.Ş.

Görünür, Xaqani dövründə şahın da zinqirovlarla bəzədilmiş çovqanı varmış. Şair dəf alətini çovqanla müqayisə edir: bənzər cəhətlərini göstərir, alətin sağanağının ətrafındakı bəzəkləri, naxışları, çılmarkan hərləndirilməsini, üzərində asılan gümüş-zinqirovları və s. göstərir.

XIV əsrдə yaşamış M.Zərir şeirlərinin birində yazır:

Yusifi bindirdilər həm izzü naz,  
**Bəsləm, batabl, bazurnəvü saz**<sup>1</sup>.

Ehtimal olunur ki, burada “ələm” dedikdə təbil, zurna və saz ilə birgə səsləndirilən çovqanabənzər çalğı aləti nəzərdə tutulur. Bu sözlərdən öncə deyilan “ba” isə sözünü kimi işlədilmişdir. Ümumiyyətlə, çovqan manasında “ələm” sözünə başqa klassik şairlərin əsərlərində də tez-tez rast gəlirik.

Zəririn müəsisi olmuş, yəni onunla bir dövrdə yaşamış Məddah da “ələm” sözünü çovqan anlamında verib:

İki ləşkər biri-birinə yönü,  
Dikdilər sancaq, **ələm** çalış günü.  
Urdılar **küsü nəğarəvü nəfir**,  
Nərələrdən hayü huy dadgir<sup>2</sup>.

“Koroğlu” dastanında bazarda Bəlli Əhmədin Nigarı görmək səhnəsi təsvir edilir: “Bəlli Əhməd gördü Qeyşəriyyə damında **təbil** çalışıllar”<sup>3</sup>. Təbil çalışır ki, Nigar xanımın gəlməsini hər kəs bilib, bazara çıxmışın. Daha sonra dastanda deyilir: “Bəlli Əhməd diqqətlə tamaşa edirdi. Gördü bir neçə saray adımı qabaqda, onların arxasında əllərində **çovgan** (çovqan – A.N.) olan bir neçə xaca, sonra isə Nigar xanım bir neçə kəniz, incəbel qızla gəlir”<sup>4</sup>.

Buradan aydın olur ki, Nigar xanımı müşayiət edərkən xacələr təbille yanaşı, cingiltili səslü çovkan alətini də səsləndirirdilər.

**Morfologiyası və istifadə yerləri.** Çovqan uzunluğu bir metrə çatan dəyənəyə bağlanmış müxtəlif zənglər, zinqirovlar və çinqi-

raqlardan ibarət çalğı alətidir. Alət – dirayı, yəni sapı yerə vurulaq, yaxud silkələməklə səsləndirilir.

Pedaqoji elmlər üzrə fəlsəfə doktoru Mobil Aslanlı “Çovkan oyunu tarixindən” adlı məqaləsində yazar: “Maraqlıdır ki, “Qu-tadqu-bilik” əsərinin bir çox boylarında bu termin eyni mənada həm “çovkan”, həm də “çomaq” kəlməsi kimi işlədir. Əsərdə “çomaq”dan nəinki oyun zamanı, hətta vuruşda da istifadə olunduğu və müəyyən yerə gedərkən adamların özləri ilə çomaq aparıqları göstərilir”<sup>5</sup>.

Burada “hətta vuruşda da istifadə olunduğu” dedikdə səhbətin idman oyunundakı çovqandan deyil, məhz idiofonlu (özənsəsli) çovqan alətindən getdiyini düşünürük. Belə ki, çovqan döyüşlərdə hərbçi alət, yəni silah deyil, çalğı aləti kimi səsləndirilib.

Kimsə düşüñə bilər ki, “bəlkə, çovqan adlanan çomaqdan hərbdə döyüş aləti kimi də istifadə olunub”. Bu, yalnız ibtidai icma quruluşu dövründə inandırıcı görünə bilərdi. Orta əsrlərdə isə xəncər, qılınc, nizə və s. metal silahlardan istifadə olunurdu ki, bunların da qarşısına çomaqla çıxməq ölüm demək idi.

Koroğlu nəgmələrinin birində çovqanın adına rast gəlirik:

Koroğlu der: alan qalsın,  
Dağı-daşı talan qalsın.  
**Çovgan** alıb çalan qalsın,  
Meydandadır başlarımız<sup>2</sup>.

Xatırladaq ki, təqdim edilən şeir Gürcüstən Dövlət muzeyində saxlanılan və gürcü əlifbası ilə yazılmış bir olyazması nüsxəsinə dəndir. Nüsxə ilk dəfa Dilarə Əliyeva (1929-1991) tərafından oxunub. Burada zənnimizcə, “Çovqan (çovqan – A.N.) alıb çalan qalsın, meydandadır başlarımız” dedikdə “başımız döyüşdə getsə belə, əlinə çovqan alıb çalan döyüşü qələbə, zəfər musiqisini səsləndirsins” fikri ifadə edilir.

Ümumiyyətlə, döyüş səhnələrində əgər çovqanın adı çəkilirsə, orada idman oyunundan səhbət gedə bilməz. Yəni həmin səhnə-

<sup>1</sup> Zərir M. Yusif və Züleyxa. B.: Şərq-Qərb, 2006, s. 67.

<sup>2</sup> Məddah Y. Vərqa və Gülşəh. B.: Elm, 1988, s. 130.

<sup>3</sup> Koroğlu (Paris nüsxəsi), B.: Şərq-Qərb, 2005, s. 52.

<sup>4</sup> Yenə orada, s. 53.


<sup>1</sup> Aslanlı M. Çovkan oyunu tarixindən. // “Qobustan” jurnalı, №3, 2013, s. 69.

<sup>2</sup> Azərbaycan dastanları. Beş cilddə, IV c. B.: Lider, 2005, s. 454.

lərdə idiofonlu (özənsəslı) çovqan aləti təqdim olunur.

Bələliklə, hərbdə istifadə edilən özənsəslı (idiofonlu) çovqan çalğı alətini Azərbaycan məkanında ilk dəfə olaraq öyrənməyə çalışdıq. İnanırıq ki, alimlərimiz bu mövzuda yeni-yeni araşdırımlar aparacaqlar.

## NAĞARA



Şəkil №19. Nağara

Nağara membranofonlu (səs mənbəyi dəridən alınan) alətlər qrupuna aiddir. Bu, Azərbaycan ərazisində ən geniş yayılan zərb alətidir. Şək. №19-də şəxsi kolleksiyamda olan nağaranın fotosu təqdim edilir.

**Yaranma tarixi.** İran Azərbaycanının Cığamış şəhərində arxeoloji qazıntılar zamanı aşkarlanan, 7-8 minillik tarixə malik saxsından

hazırlanmış qab haqqında kitabın əvvəlində "Azərbaycan ərazisində qədim organoloji qaynaqlar" başlığı ilə ən geniş məlumat vermişik (şək. №2)<sup>1</sup>. Bu faktı xatırlatmaqdə məqsəd hələ 7-8 min il bundan əvvəl səs mənbəyi dəridən alınan zərb alətlərinin Azərbaycanda istifadə edildiyini nəzərə çatdırmaqdır. Həmin maddi mədəniyyət nümunəsi üzərində çağdaş dövrümüzə qədər gəlib çıxan qoşanagaranın, eləcə də dumbul, təbil, dəf kimi zərb alətlərinin də cizgisi verilib. Bu alətlərin yaşının bundan daha qədim olduğu istisna edilmir. Əlbəttə, həmin dövrda çox güman ki, alətlər başqa cür adlanıb. Hər halda ən azı 7-8 min il əvvəl Azərbaycan ərazisində telli və nəfəs alətlər ilə yanaşı, zərb alətlərindən də geniş istifadə olunub.

Tanınmış alim S.Onullahi orta əsrlərdə Təbrizdə Uzun Həsə-

nin sarayında bir sıra alətlərlə yanaşı, nağara alətindən də istifadə olunduğunu yazar<sup>1</sup>. S.Onullahi bu məlumatı XV əsr mənbələrinə (Venesiya elçisi İosafat Barbaranın xatirələrinə) istinadən verir<sup>2</sup>.

Müxtəlif dövrlərdə Azərbaycanda olan səyyahlar, elçilər, etnoqraflar nağara aləti ilə də rastlaşarkən (E.Kempfer istisna olmaqla) onu baraban adı ilə qeydə alıblar.

İtalyalı səyyah və yazıçı Marko Polo (1254-1324) Bakı, Şamaxı və Bərdədə olmuş, bununla bağlı çox qiymətli xatirələrini də qələmə almışdır. O, yazılarında türklərin nağara alətinin səsi ilə ordunu mütəşəkkil şəkildə idarə etdiklərini bildirir<sup>3</sup>.

Holland (Niderland) dənizçisi və səyyah Yan Yansen Streys (1630-1694) "Üç səyahət" (yaxud "Ecazkar, olduqca başibələli səyahətlər") adlı xatirəsində 1671-1673-cü illərdə Azərbaycanda (Dərbənd, Xızı-Beşbarmaq, Şamaxı, Ərdəbil) olarkən nağara, qaraney, zurna və başqa gursəsli çalğı alətlərini dinişdiyi haqda məlumat verib<sup>4</sup>. Xatırladaq ki, Y.Y.Streysin "Üç səyahət"i 1676-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda dərc olunub<sup>5</sup>.

1858-ci il noyabrın 24-də fransız yazıçısı Aleksandr Dümə-Ata (1802-1870) Şamaxıda tanınmış mesenat Mahmudəğa Əhmədəgaoğlunun (1826-1896) qonağı olub<sup>6</sup>. A.Dümə xatirələrində musiqi möclislərindən söz açır, bir sıra çalğı alətləri ilə yanaşı, nağarani da dinişdiyini yazar.

XX əsrin əvvəllərində P.Vostrikov bir neçə çalğı aləti, o cümlədən nağara haqqında maraqlı məlumat verib<sup>7</sup>. Rəssamlıq isteda-

<sup>1</sup> Onullahi S.M. Qədim Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlərdə). // "Qobustan" jurnalı. B.: 1974, №3, s. 56.

<sup>2</sup> Səfərnəmə-ha-yu Veneziyan dər İran. Mənuçehr Əmirinin ingiliscədən fars dilinə tərcüməsi. Tehran: 2003 (1381 hicri), s. 69.

<sup>3</sup> Polo M. Knyiga Marko Pola. M.: Gosudarstvennoe izdatelstvo geograficheskikh literatury, 1955, 376 s.

<sup>4</sup> Streys J.Y. Tri puteshestviya. Per. E.Borodinoj. M.: 1935, s. 262; Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. B.: Gənclik, 1985, s. 177-178.

<sup>5</sup> Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. B.: Gənclik, 1985, s. 173.

<sup>6</sup> Dümə A. Qafqaz əsəri. B.: Yaziçi, 1985, s. 87-88.

<sup>7</sup> Vostrikov P. Muzыка и песня у азербайджанских татар. // Сборник

<sup>1</sup> Hüseyni Ə.A. Orkestrin ulu babası. // "Ədəbiyyat və incəsənat" qəzeti. B.: 1976, 7 avqust, s. 4.

dı olduğundan P. Vostrikov bu alətlərin həm də rəsmlərini təqdim etmişdir.

**Etimologiyası.** Eramızdan əvvəlki dövrlərdə bu alət nağara deyil, ehtimala görə, başqa cür, məsələn, dumbul, davul və s. adlanıb. Çünkü taqqıldatmaq, döyəcləmək mənalarını bildirən nağara ("nəqqarə") ərəb sözüdür, dilimiz VII əsrədə islam dininin yaranması və islam mədəniyyətinin yayılmasından sonra daxil olub. Məhnəldəki nəqarət termini də o sözdən törəmişdir. Eyni musiqi motivinin hər kuptedən sonra təkrarlanması, "döyəclənməsi" səbəbindən bu söz nəqarət adlanıb.

Milliyyətə alman olan tanınmış şərqşünas, professor Benno Landşerger (Benno Landshberger, 1890-1968) "Mesopatomiyada mədəniyyətlərin yaranması" adlı əsərində qədim şumerlərin də dilində "naqqar" sözünün olduğunu və Şərqda bu sözün əsasında dülger mənasını verən "naccar" kəlməsinin yarandığını bildirir. "Naqqar" isə döyəcləyən, yonan, oyan mənalarında işlədilib. Ehtimal olunur ki, naqqar sözü də şumerlərdən ərəblərin dilinə keçmişdir.

Sovet musiqişünası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aleksandr Naumoviç Doljanski (1908-1966) "Yığcam musiqi lügəti" kitabında Azərbaycan çalğı alətləri ilə bağlı bəzi yanlışlığa və təhrifə yol verib<sup>1</sup>. Bunlardan biri də nağara haqqında deyilən fikirlərdir. Əslində burada nağara deyil, qoşanağaradan söz açılır və alətin şəkli verilir. Özbək və taciklərinin "naqora" adlandırdığı bu alətin bizim nağaramıza heç bir aidiyyəti yoxdur. Təbii ki, kimsə nağara haqqında tədqiqat apardıqda həmin mənbəyə istinad edərsə, göstərilən səhvləri təkrarlayacaq.

Şamaxı yaxınlığında Nağaraxana adlanan bir ərazi alətşünaslıq baxımından böyük maraq doğurur. Bu ərazi niyə Nağaraxana adlanıb? Rəvayət görə, Hindistanın Multani əyalətindən bir neçə

материалов для описания местностей и племен Кавказа. Тифлис: Вып. 42, 1912, с. 7.

<sup>1</sup>Должанский А.Н. Краткий музыкальный словарь. Ленинград: Музыка, 1964, с. 214.

gardaş Suraxanidakı "Atəşgədə"ni ziyarət etməyə gəlir. Onlar həmçinin "həm ziyarət, həm ticarət" olsun deyə ipok parça satmaq məqsədi ilə Şamaxiya da gəlmişlər. Burada qardaşlardan biri xəstələnib ölüür. Hind adətinə görə, meyit yandırılmalı idi. Onların inancına görə, o dünyada ölmüş şəxso qulluq etmək üçün bir qadın da diri-dirə yandırılmalı idi. Tacir qardaşlar xəçpərəst bir qadınla böyük pul müqabilində razılışib, şəhərdən 10-12 km aralı, dağlıq əraziyə gedirlər. Onlar yanın qadının çıçırtısı ətrafa yayılmasın deyə 50 nağara çalan da dəvət edirlər. Mərasim başlayır, iri tonqal yandırılır, nağaraçılardan çalmağa başlayır və qadın tonqala atırlar. Qadının tükürpədici çığır-bağı və nağaraların gurlutlu səs-küyü ətrafi bütür... O vaxtdan yerli əhalı bu ərazini Nağaraxana adlandırıb.

Xatırladaq ki, İran Azərbaycanının Qaradağ vilayətində Nağara adlı kənd (Əhər yaxınlığında) var. Bu ərazidə Nağarakub ("nağara döyən" mənasını verən) adlı başqa bir kənd də mövcuddur.

**Ədəbi mənbələr.** Nağaranın adına şifahi və yazılı ədəbiyyatımızın zirvəsi, şah əsəri sayılan "Kitabi-Dədə Qorqud", həmçinin "Əhməd Hərami" və "Koroğlu" dastanlarında, Nizami, Rumi, Əssar, Bürhanəddin, Zərir, Məddah, Fədai, Əmani və Azərbaycanın başqa klassik şairlərinin əsərlərində də rast gəlirik. Onlardan bir neçəsinə diqqət yetirək.

"Kitabi-Dədə Qorqud" dastanında nağara belə vəsf olunur: "Gumbur-gumbur nəqaralar dögüldi"<sup>2</sup>.

Dastanda bəzən nağaranın boru<sup>3</sup>, zurna<sup>4</sup> və davul<sup>4</sup> ilə birləşdirilən səsləndirilməsinin şahidi olurq. Bu baradə müvafiq alətlərdən söz açarkən dastandan nümunələr vermişik.

Nizami Gəncəvi:

Qılıncaşanmı, vurursan hər gün, bu qədər yara?

**Davulsanmı**, hay-haray salmışan min diyara?

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 88.

<sup>2</sup> Yenə orada, s. 61.

<sup>3</sup> Yenə orada, s. 83.

<sup>4</sup> Yenə orada, s. 175.

Sən qılınc ağızı kimi gümüş parıltılar saç,  
Nağara qarın kimi möhkəm ol, cəbrə qatlaş!  
“Əhməd Hərami” dastanında:  
Buyurdu tez nəqarələr urıldı,  
Xəbər oldu “çü” şəhrin xəlqi gəldi<sup>3</sup>.

Mövlana Cəlaləddin Rumi:  
Kaşırlar saxtakar tək, həmin gülün ətrindən,  
Ya da ki, kövrələrək, bir nağara səsindən,  
Özlərin qərq edərək, başlarını örtərlər,  
Nurun parıltısından, gözlərini tutarlar<sup>4</sup>.

Əssar Təbrizi:  
Nağaralar guruldu, səs dağları dolaşdı,  
Qılıncların pərvəndən göyün gözü qamaşdı.  
Kərənaylar uguldadı, yerin bağıri yarıldı,  
Çox çəkmədi yerin tozu buludlara sarıldı<sup>5</sup>.

Qazi Bürhanəddin:  
Şaha, sor nə nəfir edər ki, bu dairədə ney üçün,  
İklilikdən ura bir dəm anun eşqində nəqara<sup>6</sup>.

Mustafa Zərir:  
Urdilar təbl, aləm götürdülər,  
Padışah bindi, nəqara urdilər<sup>7</sup>.

Yusif Məddah:  
Durdular soñ tutdilar, sancaq, əlam,  
Urdilar kusù nağara ol zəman<sup>8</sup>.

XV əsrə yayayıb-yaratmış Şeyx Dədə Ömrə Rövşəni “Neynamə” əsərində yazar:

Tağrı taş guya ki, dəffü nay idi,  
Ya dühül, ya səncü ya surnay idi.  
Ya nağara, ya nəfir, ya təblü kus,  
Sanadın olmuş idi suri-ərus<sup>1</sup>.  
Fədai Təbrizi:  
Edibən vuralım təblü nəqara,  
Rəvan səni edim mən ol diyarə<sup>2</sup>.  
Məhəmməd Əmanı bir şeirində nağaranın kiçik ölçülü növünü  
“nağərək” adı ilə təqdim edir:  
Yay ayı Mamanlıda olanlar hər yək,  
Şatır sıfət istidə vurarlar dütək.  
Bu türfə ki, gecə-gündüz irür nəğərək,  
Sazəndəvə rəqqasələri pəşşəv kək<sup>3</sup>.  
Müasir dövrdə rəqs sənətində qışqırıqlı olduğundan kiçik ölçülü, yəni cürə nağaralarlardan istifadə olunur. Görünür, Əmanının da yaşadığı dövrdə rəqqasələri nəğərək adlanan kiçik ölçülü nağara ilə müşayiət ediblər.  
“Koroğlu” dastanı:  
Nağara döylür, kərənay bozlar,  
Ərbət atlar macal tapmaz qəşənə.  
Bundan baş gətirən hesabə keçməz,  
Qoç igida yarə gərək nişanə<sup>4</sup>.  
Tapmaca. Xalqımız folklorumuzun qadim nümunələrində biri olan tapmacalarımızda nağaranı da unutmayıb:  
Üzündə iki dəri var,  
Belində kəməri var (**açması: nağara**).  
Yaxud:  
Özü həştə,  
Ünү gəştə (**açması: nağara**)<sup>5</sup>.

<sup>1</sup> Gəncəvi N. Sirlər xəzinəsi. B.: Lider, 2004, s. 176.  
<sup>2</sup> Sonuncu (2004-cü il) nəşrdə “çü” sözü sahən “üç” yazılmışdır.  
<sup>3</sup> Dastani-Əhməd Hərami. B.: Şərq-Qərb, 2004, s. 109.  
<sup>4</sup> Rumi M.C. Mənəviyyat məsnəviləri. I kitab. B.: 2007, s. 173.  
<sup>5</sup> Təbrizi Ə. Mehr və müştəri. B.: Şərq-Qərb, 2006, s. 229.  
<sup>6</sup> Bürhanəddin Q.S. Divan. B.: Öndər, 2005, s. 50.  
<sup>7</sup> Zərir M. Yusif və Züleyxa. B.: Şərq-Qərb, 2006, s. 105.  
<sup>8</sup> Məddah Y. Vərqa və Gülsah. B.: Elm, 1988, s. 132.

**Bayatı.** Azərbaycan şifahi xalq poeziyasının ən geniş yayılmış janrlarından biri olan bayatılarımızda da nağaranın adına rast gəlirik:

Dağ döşü mağaradı,  
Çalınan **nağaradı**.  
Özün ağ maya dilbər,  
Gözlərin nə qaradı?<sup>1</sup>

**Morfologiyası.** Nağara ikiyüzlü, zərbə çalınan alətdir və bu hissələrdən ibarətdir: 1. Sağanaq; 2. Çənbər; 3. Qarmaq ("səkkizlik"); 4. Bir cüt dəri; 5. Dartılarkən uzanmayan toxunma ip, yaxud qaytan.

Qədimdə sağanağı qoz ağacından hazırlayıblar. Müasir dövrədə isə sağanağı əsasən diktdən düzəldirlər və üzərində 3 rezonator dəliyi (səslilik) açırlar. Dəriyə zərbə vurarkən sağanağın içərisindəki hava axını bu dəliklər vasitəsi ilə xaricə çıxır. Dəliklər olmasa dəri güclü zərbədən tez cırıla bilər. Səsin ətrafa yayılması və dərinin rezonanslı səslənməsində də həmin dəliklərin rolu var.

Sağanağa üst və alt hissədə 3-5 mm qalınlığında olan çənbər borkidilir. Yəni nağaranın diametri böyüdükən çənbərə düşən qüvvə artlığından daha qalın çənbərdən istifadə olunur. Bu çənbərlər paslanmayan sərt polad məftildən hazırlanır. Alətin çənbərinin hər iki üzünə əsasən keçi (və ya ceyran) dərisi çəkilir. Son illərdə isə süni, plastik materialdan hazırlanmış dərilərə üstünlük verilir. Dərinin biri qalın, digəri isə nazik olmalıdır. Belə olduqda qalın dəri bəm, nazik dəri isə zil səslənir. Xatırladaq ki, dərilər çənbərə tikilməzdən öncə çənbər boyu qarmaqlar keçirilir. Qarmaq 8 rəqəmi şəklində olduğundan ona bəzən "səkkizlik" də deyirlər. Son illərdə isə qarmaqlar ellips (qədim yunanca ἔλλειψις) formasında düzəldilir. Paslanmayan poladdan hazırlanın qarmağın birinci dəliyi çənbərə keçirilir, ikinci dəliyi isə ip üçün sərbəst saxlanır. Sonra həmin çənbərə dəri tarım çəkilərək ipək sap vasitəsi ilə tikilir. Hər iki dəri sağanaq üzərinə qoyulur, ip qarmağın ikinci dəliyindən keçirilir. Dərilər 3-6 mm qalınlığın-

da olan ip vasitəsi ilə sağanaq boyu çarpanşəkilli hörülür və düyülənir. İfa samarı həmin düyülər sixilaraq tarım çəkilir. Dörinin uzun müddət keyfiyyəti qalmışından ötürü ifadan sonra ip boşaldılır, əvvəlki vəziyyətinə gətirilir.

Folklorşunas, filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi Bəhlul Abdulla (1940-2011) "Keçi və qurd dərili nağara" adlı məqaləsində alətin dərisi haqqında maraqlı fikirlər yazıb<sup>1</sup>.

**Nağaranın növləri.** Nağara ölçüsünə, çalınma və istifadə qaydasına görə müxtəlif növə ayrılır: qoltuq nağara, böyük (ana), orta, kiçik (cüra, nəğərək), toxmaq-nağara, bala-nağara, kos-nağara və s.

Hər hansı alətin ölçüsü nə qədər böyük olursa, səsi də bir o qədər bəmləşir. Öksinə, ölçü kiçik olduqda alətin səsi zilləşir. Bu xüsusiyyyət zərb alətlərinə, o cümlədən nağaraya da aiddir. İfaçular əsasən nağara dedikdə qoltuq nağarasını nəzardə tuturlar. Əl ilə çalındığından bu alətə bəzən əl nağarası da deyirlər. Qoltuq nağara ölçülərinə görə 3 qismə ayrılmış: böyük, orta və cüra.

Böyük nağara (350x300 mm) nadir hallarda çalınır. Orta nağara (340x290 mm) xalq çalğı alətləri ansambl və orkestrlərdə, kiçik nağara (330x260 mm) isə əsasən rəqs kollektivlərində istifadə olunur.

**İstifadə qaydaları.** Nağara ansambl və orkestrlərdə əsasən oturaq vəziyyətdə ifa olunur. Belə halda ifaçı stulun ön hissəsində oturmalı, nağaranı sol ayağın dizindən yuxarı hissəsinə qoymalı və sol qolun dirsəyini nağaranın sağanağı üzərində saxlamalıdır. Ayaqlar stula tərəf yığılmalı və sol ayaq azca irəli çıxmalıdır. Zurnaçılardən dəstəsində isə əksər hallarda nağaranı adət və ənənə ilə bağlı musiqilərin (zorxana oyunları, kəndirbazları müşayiəti və s.) icrası zamanı ayaq üstə çalırlar. Hətta "Geling-tirmə" mərasimlərində bu aləti gəzərgi də səsləndirirlər. Nağara sürüşməsin deyə belə hallarda qayışdan (kəmərdən) istifadə edirlər. Hər iki ucu sağanağa düyülənmiş qayışı ifaçı ciyindən aşırır. Ifaçı aləti qoltuq al-

<sup>1</sup> Abdulla B. Keçi və qurd dərili nağara. // Azərbaycan musiqisi: tarix və müasir dövr. B.: Azərbaycan Dövlət Konservatoriyanın nəşri, 1994, s: 10-15.

<sup>1</sup> Azərbaycan bayatları. B.: Yeni nəşrlər evi, 2004, s. 118.

tında saxladığından ona bəzən elə qoltuq-nağara da deyirlər. Nağara tələbatdan asılı olaraq həm əllə, həm də çubuqla çalına bilər. Adətən, alət ansamblı və orkestrlərdə əl ilə, zurnaçılardə dəstəsində isə çombaq-çubuqla çalınır. Bu sabəhdən bəzən aləti çombaq-nağara, çubuq-nağara, yaxud çombaq-çubuq nağara da adlandırırlar. Qalın dərini toxmaqla (yəni qalın çubuqla), nazik dərini isə diametri kiçik olan çubuqla çalırlar. Çubuqların ölçüsü toxmanın belədir: 370x1 mm (nazik çubuq), 370x10 mm (toxmaq).

Təbii dəri nəm və rütubətli havada salış, aydın və təmiz səslənmir. İfaçı belə hallarda rütubətsiz havada olduğu kimi dərini çəkməlidir. Yəni dərini adı normadan artıq "yükləmək" olmaz. Belə ki, nəm və rütubətli havada dərini normadan artıq tarım çəkdikdə dəridə genişlənmə əmələ galır. Bu genişlənmə sonradan yiğilmur. Ona görə nəm və rütubətli havada dəri çox çəkilməməlidir.

Nağaranın dərili xarab olmasının deyə normal temperaturlu (yəni nə soyuq, nə də isti) otaqda saxlanmalıdır. Qədimdə nağaranı daşımaq üçün görünməyən, tünd rəngli parçadan tikilmiş xüsusi qoruyucu torbaya (qılafl, çexol, futlyar) qoyurdular. Bu zaman zədələnməkdən qorumaq üçün torbanın içərisinə alətin hər iki tərəfinə diametri nağaranın dərisi boyda olan karton qoyulurdu. Müasir dövrde isə torbanı futlyarla əvəz ediblər.

**Tədrisi.** Mükəmməl alətlərimizdən olan nağara 1950-ci ildən etibarən uşaq musiqi məktəblərində tədris olunur. Hazırda bu alət musiqi kolleclərində və ADMİU-da tədris edilir.

Nağara 1931-ci ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə yaradılmış xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilib və o vaxtdan orkestrdə zərb qrupunun aparıcı alətidir.

Nağara üçün ilk metodik tövsiyəni 1988-ci ildə pedaqogika üzrə elmlər doktoru, professor Fərahim Sadıqov və tanınmış nağara çalan Səlim Quliyev (1944-2005) hazırlayıblar<sup>1</sup>. İlk "Nağara məktəbi" dərsliyini isə 2000-ci ildə Ağası Məmmədov (1939-2004) tərtib

edib<sup>2</sup>. Hələlik nağara üçün sonuncu dərs vəsaitləri ADİMU-nun müəllimi Təhmasib Məmmədov tərəfindən nəşr olunub<sup>3</sup>.

Ardıcıl səsdüzümü olmadığından nağaranın diapazonu müyyən deyil. Bu sabəbdən alətin notları bir xətt üzərində, ritmik sıqurasiyalar şəklində və bəzən şərti olaraq bas aclarında yazılırlar. Azərbaycanda mütəxəssislər membranofonlu zərb alətləri üçün yazdıqları not nümunələrində, musiqi ədəbiyyatında Anatoli Nikolayeviç Panaiotovun təklif etdiyi işarələrdən bəhralənmişlər<sup>4</sup>.

Nağara ifaçılığında sağ və sol əl ilə dərinin üzüne zərbələr vurulur. "Sol əl" dedikdə təstdən, "sağ əl" dedikdə isə altdan vurulan zərbələr nəzərdə tutulur. İfaçı solaxay olduqda əllərin funksiyaları dəyişir. Nağarada çırtma, şapalaş, tremolo əsas zərbələr sayılır və hər biri not sətrində müxtəlif şəkildə işarələnir:

V – çırtma;

Π – şapalaş, eyni zamanda bəm zərbə adlanır;

> – aksent, həm də zil zərbə deməkdir;

≡ – tremolo işarəsidir, göstərilən notun – bütöv, yarım, çərək, səkkizlik və s. ölçüsünə görə tremolo uzadılır.

Not üzərində çırtma işarəsi (V) qoyulduğda nağaranı barmaqların ucu ilə çalmaq tələb olunur.

Bəzi ritmlər müxtəlif rəqşlərin və ya hansısa janrin adı ilə deyilir. Məsələn, "Qaytağı", "Tərəkəmə", "Üç badam bir qoz", "Cəngi", "Qazağı", "Yallı", "Atma", "Axsaq", "Meyxana" və s. ritmlər. Sonuncu ritmin adı Azərbaycan folklorunun qollarından biri, poetik mətni bədahətən deyilən kupletlərdən ibarət olan meyxana janrı ilə bağlıdır.

Meyxana janrinin poetik cəhəti ilə yanaşlı, musiqi, melodiya tərəfi də var. Bu baxımdan da meyxana janrı həm də Azərbaycan

<sup>1</sup> Məmmədov A.M. Nağara məktəbi (dərslik). B.: Yeni musiqi, 2000, 286 s.

<sup>2</sup> Məmmədov T.H. Duet, trio, kvartet ilə fortepiano üçün müşğalə və İsləmələr. B.: MBM, 2012, 190 s.; Məmmədov T.H., Əsadullayev M.M. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri (nağara sinfi üçün dərs vəsaiti). B.: MBM, 2015, 325 s.

<sup>3</sup> Panaiotov A.N. Ударные инструменты в современных оркестрах. M.: Sov. kompl., 1973, c. 108.

<sup>1</sup> Sadıqov F.B., Quliyev S.Ə. Nağara öyrənməyin ibtidai kursu (metodik tövsiyələr). B.: Azərbaycan SSR Maarif Nazirliyinin mətbəəsi, 1988, 49 s.

musiqi folklorunda, xalq musiqi yaradıcılığında mühüm yerlərdən birini tutur. Meyxanalarda (xüsusən Nizami Rəmzi və ondan sonra yaradılmış nümunələrde) sekvensiya üsulu ilə aşağı və ya yukarı melodik inkişaf, möqamın (ladın) istinad pərdələri ətrafında gəzışmələr, zəngin melizmatika, müxtəlif variantlarla melodiya dəyişkənliliyi və s. xüsusiyyətlər səciyyəvidir. Bu janrda yaradılan melodiyaların əksəriyyətinin ritmi 6/8-dir, el dili ilə desək, “üç badam, bir qoz”dur. Bəzən zərb aletləri ifaçıları bunu “meyxana ritmi” də adlandırırlar. AzTV-nin aparıcısı olduğum “Yälli” adlı verilişdə tanınmış nağara ifaçısı Səlim Rəhimov söhbət əsnasında bu fikirləri səsləndirmişdir<sup>1</sup>.

6/8 ölçü bəzən 3/4-lə də əvəzlənir. Meyxanalarda bəzən 2/4 vəznlərdən də istifadə olunur. Bu zaman melodiya daxilində mətn əsası ilə bağlılıqlıdan irəli gelən müxtəlif bölgülərdən və sinkopalarдан istifadə edilir. Musiqili meyxananın əsasını, eləcə də müasir meyxana ifaçlığının bünövrəsini Nizami Rəmzi (1947-1997) qo'yub. Əvvəllər isə meyxana monoton, yeknəsəq səslənirdi.

N.Rəmzinin “Görəsən dünyaya nös gəlib insan?” (yaxud “Poetik düşüncələr”) musiqili meyxanasından bir bəndin not nümunəsini təqdim edirik:

Not yazılı: A.Nəcəfzadə

**Poetik düşüncələr**

N.Rəmzi

**Moderato**

1. Is ta dim so ru şum pə var di gar dan  
Moderato

2. Go ra san dən ya ya nəq ga lib in san a a

Percussion

<sup>1</sup> Bu görüntülü müəllifin şəxsi video arxivində saxlanır.

9 Hər ye ri hor vo m biz do tam mi  
Perc.

13 Ya gg da is lo mb od de yan mi  
Perc.

17 Həv vay ls A dom duz hiz ya ran mi  
Perc.

21 Bu nu su bu c dir mu dsq das Ən  
Perc.

25 ra a a a a n Gə ro san dən ya ya nəq ga lib in san  
Perc.

29 san a a Gə ro san dən ya ya nəq ga lib in san  
Perc.

Keçmişdə toyun sonunda meyxana janrı yalnız nağaranın müşayiəti ilə ifa olunardı. Digər musiqiçilər isə alətlərini yiğisidirib meyxanaçılara qulaq asardılar. “Toydan sonra nağara” el deyimi də ehtimal ki, bununla bağlı yaranmışdır. Yəni belə möqam toyun əsl kulminasiyası sayılırdı. Elə anlар olurdu ki, sinədəftər meyxanaçılalar üzərə oturub sübhədək deyişər, söz güləşdirildilər. Bədahətən deyilən sözlər oturanların yuxusunu rüşə çəkirdi. Maraqlı

orasıdır ki, deyişmə zamanı rəqiblərin söz axtarmağa, cavab verməyə yalnız 20-30 saniyə vaxtı qalır. O da hamının xorla, qafiyəni bir yerdə söylədiyi zaman imkan yararındı. Deyişmədə meyxanaçının rəqibinə nisbətən fiziki cəhətdən yorğunluğu və yuxusluğunu onun yarışmada uduzmasına səbəb olurdu. Yorulmuş meyxanaçı ona söz deməyə növbə çatlığı anda fikirləşir, söz tapa bilmir. O anda rəqib fürsətdən istifadə edib dalbalad bir neçə bənd söyləyir, dinləyenlər də onu alqışlayırlar. Mən uzun müddət N.Rəmzi ilə sənət dostluğunu etdiyimdən dəfələrlə belə məclislərin şahidi olmuşam. Bir müddət "Meyxana" folklor ansamblının bədii rəhbəri olduğumdan N.Rəmzi ilə bəzi xarici ölkələrdə də meyxana janrınu tabliğ etmişik.

Son illərdə bu janrı xeyli inkişaf etmiş, ona qayğı və diqqət artmışdır. Artıq meyxana janrı elmi istiqamət almış, tədqiqatçıların diqqətini cəlb etmiş və bu sahədə bir sır elmi işlər yazılmışdır.

Meyxanaşünaslıqda ilk casarətli addımı gənc alım, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytac Rəhimova atmışdır. Onun "Azərbaycan musiqisində meyxana janrı" əsərində də meyxana sənəti ilə bağlı maraqlı məqamlarla rastlaşırıq<sup>1</sup>.

**Tanınmış ifaçular.** XIX əsrda yaşamış nağara ustası **Nazənin xanım** məşhur tarzən Mirzə Fərəc Rza oğlu Rzayevin (1847-1927) xalası qızıdır<sup>2</sup>. Bakının tanınmış nağaraçılarından biri də XIX əsrin II yarısı, XX əsinin I yarısında yaşamış **Gülhüseyin Hüseynov** (ona sadəcə Gülyəl deyərmişlər) olub.

Ə.Dağlı əlyazmasında bir sırə sənətkarlarla yanaşı, dəf və nağara ifaçısı **Məsumə xanımın** da adını çəkir. Gözəl səsi olduğundan Məsumə xanım Məhərrəm və Ramazan aylarında tamonnasız mərsiyəxanlıq edərmiş<sup>3</sup>. **İzzət Məmmədova** (1924-1998), **Ağasüleyman İmanov** (1925-1998), **Çingiz Mehdiyev** (1932-1992), **Böyükəga Muradov** (1932-2007), **Azər Əliyev** (1934-1989),

**Esmira Cəfərzadə** (1940-2016), **Ramiz Həsənov** (1942-2010), **Səlim Quliyev** (1944-2005), **Hüseynəğa Yəhyaev** (1945-1999), **Hüseynəğa Əliquliyev** (1951-1979), **Rafiq Balabəyov** (1952-2014), Zöhrab Məmmədov, Almas Quliyev, Şirzad Həsənov, Rafiq Budaqov, Güləqə Quliyev, Antik Seyidov, Natiq Şirinov, Təhmasib Məmmədov, Əli Əliyev, Amil Faiqoğlu, Xəyal Abbasov, Rövşən Cabbarov və başqaları.

Daha bir keçmiş ifaçının adını xüsusi hörmətlə qeyd etmək istəyirəm: filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədli. O, bir vaxtlar nağara alətinin təbliğində fəaliyyət göstərmiş, Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının üzvü olmuş, neçə-neçə adlı-sənli sənətkarı müşayiət etmişdir. Filologiya sahəsində elmi fəaliyyətə başladıqdan sonra Nadir Məmmədli ifaçılıq sənətindən uzaqlaşıb...

## TƏDRİSƏ DAXİL EDİLƏN ÇALĞI ALƏTLƏRİ

Bu bölümə Azərbaycanda 3 pilləli tədris sisteminə daxil edilən tar, kamança, balaban, saz, qanun, qaval və Azərbaycan qarmonu çalğı alətləri öyrənilir. Əslində nağara da tədris planına daxil edilib. Bu alət haqqında "Kitabi-Dadə Qorqud" dastanındakı çalğı alətlərindən söz açarkən geniş bilgi vermişik. Təkraraçılıq olmasın deyə bu bölümədə nağaraya yer ayırmamışıq.

### TAR

**Yaranma tarixi.** Tar mızrabla çalınan telli, mükəmməl çalğı alətidir (şək. №20). Tarın yaranma tarixi ilə əlaqədər "Yeni yol"



Şəkil №20. Tar

qəzetində "Musiqiçi" imzası ilə yazılır: "Mötəbər tarixi vəsiqələrə əsaslanıb deyə bilərik ki, tarı miladın X əsrində Türküstən türklərindən Tərxanın oğlu Məhəmməd Cərcə şəhərinin Fərəb

<sup>1</sup> Rəhimova A.E. Azərbaycan musiqisində meyxana janrı. B.: Nurlan, 2002, s. 5.

<sup>2</sup> Şuşinski F.M. Azərbaycan xalq musiqiciləri. B.: Yazuçı, 1985, s. 90.

<sup>3</sup> Dağlı Ə. "Ozan Qaravili" əlyazması. II hissə, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, C-1021/9974 şıfrası altında mühafizə edilən qovluq, s. 95-96.

adlı bir kəndində qayırmışdır<sup>1</sup>.

Mənbədə Tərxanın oğlu Məhəmməd dedikdə əslən oğuz (daha doğrusu, Həmədan) türklərinin Uzluq tayfasından olan dahi mütəfəkkir, filosof və musiqişünas Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Uzluq ibn Tərxan əl-Fərabi nəzərdə tutulur. Bunu onun Uzluq adlı oğuz tayfasından olduğu, eləcə də soyadındakı oğuzlarra maxsus Uzluq, Tərxan adları da təsdiqləyir.

“Tar haqqında” adlı bu məqalənin müəllifi məlum səbəblər dən, yəni təhlükəsizliyini qorumaq məqsədi ilə əsl soyadını gizli saxlayır, özünü “Musiqiçi” imzası ilə təqdim edir. Həmin məqalənin müəllifinin kim olması da maraqlıdır. Tanınmış salnaməçi, jurnalist, əməkdar mədəniyyət işçisi Qulam Məmmədli (1897-1994) “İlməzalar” adlı əsərində “Musiqiçi” imzası barədə ətraflı məlumat verib<sup>2</sup>. Q.Məmmədli həmin əsərində göstərir ki, XX əsrin əvvəllərində Ü.Hacıbəylinin bir sıra məqalələri müxtəlif mətbuat orqanlarının səhifələrində “Musiqiçi” imzası ilə çap olunub. Görünür, ötən əsrin 20-ci illərinin sonu, 30-cu illərinin əvvəllərində Azərbaycanda tara hücumlar olunanda Ü.Hacıbəyli həmin məqaləsini gizli imza ilə çap etdirmək məcburiyyətində qalmışdır. Bununla bağlı bir sıra geniş tədqiqatlar aparılmış və həmin məsələlər mətbuatda işıqlandırılmışdır<sup>3</sup>.

Q.Məmmədli nümunə üçün “İlməzalar” adlı əsərində “İqbal” (1912) və “Yeni iqbal” (1915-1916) qəzetlərini təqdim edir<sup>4</sup>. 1924-cü il noyabrın 20-də “Kommunist” (№259) qəzetində “Musiqiçi” imzası ilə “El musiqisi haqqında” adlı məqalə dərc olunub.

<sup>1</sup> Musiqiçi (Ü.Hacıbəyli). Tar haqqında. // “Yeni yol” qəzeti, B.: 1929-cu il 18 yanvar №15, s. 4.

<sup>2</sup> Məmmədli Q.M. İlməzalar. B.: Xatun Plyus, 2010, s. 9, 85.

<sup>3</sup> Nacafzada A.İ. Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat). B.: MBM, 2010, s. 18-22; F.M.Şuşinski. Azərbaycan xalq musiqiçiləri. B.: Yayıçı, 1985, s. 65; Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-organoloji tədqiqat). B.: Adiloglu, 2002, s. 355.

<sup>4</sup> Q.Məmmədlinin yazdıǵına görə, Ü.Hacıbəyli “İqbal” (1915), “Yeni iqbal”, “Azərbaycan” (1919) və “Övrəqi nəfisə” (1919) qəzetlərində “Mizrab” imzası ilə də məqalələr çap etdirib (Məmmədli Q.M. İlməzalar. B.: Xatun Plyus, 2010, s. 9, 80).

Heydər Əliyev Fondunun layihəsi əsasında işlənib hazırlanmış “Üzeyir Hacıbəyli. Ömür salnaməsi. 1885-1948. Bibliografiya” kitabında da “Musiqiçi”nin Üzeyir bayın olduğu bildirilir: “...onun (“El musiqisi haqqında” məqalənin – A.N.) müəllifi şübhəsiz Üzeyir bəydir. Bunu məqalənin dili, tarix, ədəbiyyat, etnoqrafiya və musiqişünaslıq cəhətdən savadlı yazıldığı aydın göstərir. Həm da “Musiqiçi” imzası Üzeyir bayın çıxan bəri istifadə etdiyi gizli imzalardan biridir”<sup>1</sup>.

“Tar haqqında” adlı məqaləni diqqətlə oxuduqdan sonra bir daha onun məhz dahi Ü.Hacıbəyliyə məxsus olduğu öz təsdiqini tapır və buna heç bir şübhə yeri qalmır. “Musiqiçi” məqalə boyu faktların dili ilə danışır. O dövrdə belə bir məqaləni yalnız Üzeyir bəy yaza bilərdi. M.Quliyevin “Şərq musiqisinin notaya tabe ola bilməməsi” fikirlərinə “Musiqiçi” tutarlı dəlləllər göstərir: “Qantemir oğlunun bütün Şərq musiqisine dair yazdığı notalar və 17-ci əsrədə İranda Çahargah və Segahun notaya salındığı inkar edilə bil-məz”. Və yaxud “Məruzəçi (M.Quliyev – A.N.) Şərq musiqisinin ağladıcı olduğunu göstərməyə çalışır. Əcaba, məruzəçi Qərb musiqisində ağladıcı və sentimental xasiyyəti əsərləri görməmişdir? Məruzəçinin “Toska” operasındaki həzin və ağladıcı pərdələrdə öz gözləri yaşarmamışdır?”

“Musiqiçi” məqaləsində bəzi Avropa bəstəkarlarının dünya opera sənətinin incilərindən sayılan bir sıra əsərlərinin mahz Şərq musiqisinin təsiri altında yazılıdığını bildirir. Nümunə üçün o, italyan bəstəkarlar – Cüzeppé Verdinin (1813-1901) “Aida” (1870-ci ildə Misir opera teatrının sisfəri ilə yazılib), Cakomo Puççininin (1858-1924) “Toska” (1900-cu ildə yazılib), fransız bəstəkarlar Kleman Filibər Leo Delibin (1836-1891) “Lakme” (1883-cü ildə yazılib) və Corc Aleksandr Sezar Leopold Bizenin (1838-1875) “Karmen” kimi (1874-cü ildə yazılib) operalarının adını çəkir. Tari Ə.N.Fərəbinin icad etməsi fikirləri də “Musiqiçi”yə, yəni Ü.Hacıbəyliyə məxsusdur.

<sup>1</sup> Hacıbəyli Ü.Ə. Ömür salnaməsi. 1885-1948. Bibliografiya. B.: Şərq-Qərb, 2008, s. 165.

Ə.Bədəlbəyli “Tar üzərində mühakimə münasibətilə” adlı məqaləsində yazır: “Tar Azərbaycan xalqının musiqi instrumentidir. Tarın nota ilə çalınması işində böyük müvəffəqiyyətlər vardır. Tarın muzeyə göndərmək təşəbbüsü yanlışdır. Tarın tərəqqi yolunu kəsməməli.

Beynəlxalq musiqi alətlərindən başqa, hər xalqın özünəməxsus bir çox musiqi aləti dəxi vardır. Bunların bəzisi öz qayırılışı, səsi və dəyərinə görə çox geniş intişar taplığından (ingilis tütəyi kibi) beynəlxalq musiqi instrumentləri sırasına daxil olur. Bəziləri isə tərəqqi etmir, öz ibtidai halında qalırlar (saz kibi).

İnqilabdan sonra Şuralar ittifaqında xalq musiqi instrumentləri geniş intişar tapmışlardır. İşçi klubları, kəndli guşələri, qızıl ordu hissələrində xalq musiqi instrumentləri təşkil olunmuşdur.

Avropa və Amerika ölkələrində də hər xalq öz musiqi instrumentina “mülki hüquq” verməya, onu beynəlxalq musiqi instrumentləri ailəsinə daxil etməyə çalışır.

Bizim xalq musiqi instrumentlərindən ən çox tərəqqi və intişar edəni – tardır.

Bir çoxları tarın Azərbaycan musiqi instrumenti olmadığını və rozaxanlar, mərsiyəxanlar ilə birlikdə İrandan gəldiyini və böyləliklə də xalis İran musiqi instrumenti olduğunu söyləyirlər. Bu fikir çox da doğru deyildir.

Əgər tar, Azərbaycana İrandan gəlmmişə, hər halda tarın İranda icad edildiyi dəxi doğru deyildir. Miladdan 2000 il qabaq misirlilərin “Nabla” adlı musiqi instrumenti tarın ibtidai bir şəklindən başqa bir şey deyildir. Misirlilərin nabası, İranda Əbu Nəsr Fərabi tərəfindən təkamül edilmiş, İran tarı halına salınmışsa, Azərbaycanda da İran tarı məşhur tarçalan Sadiq tərəfindən bütünlü dəyişdirilmiş, azərbaycanlaşdırılmışdır...”<sup>1</sup>

Göründüyü kimi, Ə.Bədəlbəyli nablanın tarin sələfi olduğunu bildirir. Əslinda nabla telli-mizrablı alət olsa da, quruluşuna, istifadə qaydalarına görə tardan çox fərqlənir. Misir ehramlarının di-

varlarında nabla alətinin çizgisi verilib<sup>1</sup>. Mənbələrdə nabla quruşça gitaraya bənzədir. Gitarə sözünün ərəbmənşəli olduğu həmin mənbədə bildirilir. Bu aləti ərəblər XIII əsrə İspaniyaya gətirmiş, oradan da bütün Avropaya yayılıb. Gitara ilə tarın isə tamam fərqli çalğı alətləri olduğu hər kəsə bəlliidir<sup>2</sup>.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Məmmədov yazır: “...Fələstina Misirdən miqrasiya etmiş nabla aləti heç bir dəyişikliyə uğramadan nebel adlandırılmışdır ki, bu da alətdən istifadə edən xalqın dil leksikonundan irəli gələn xarakterik xüsusiyyətdir.

Bir neçə musiqişunas alım qədim yəhudilərin musiqi mədəniyyətlərinin, o cümlədən musiqi alətlərinin Finikiyadan (yunanca “al qırmızılar ölkəsi” deməkdir, Suriya, Livan və İsraili əhəmədən, Aralıq dənizi sahilində qədim bir ölkə olub – A.N.) mənim-sədikləri faktını təsdiqiləirlər”<sup>3</sup>.

Ə.N.Fərabi risalaların ərəbcə yazsa da, milliyyətcə türkdür. 1996-ci ildə İranda nəşr edilən Ə.N.Fərabinin “Musiqiye-kəbir” əsərində onun əslən oğuz türkű olduğu təsdiqini tapır. İranda indi də türk dedikdə azərbaycanlı nəzərdə tutulur. Digər türkəlli xalqlar isə öz adları ilə (məsələn, özbək, türkmən, qazax, qırğız, qasqay, tatar və s.) çağırılırlar. Deməli, İranın Hamadan şəhərinin Fərab kəndində anadan olan Ə.N.Fərabi milliyyətcə azər-türkdür.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Vaqif Əbdülləqasımov “Azərbaycan tarı” kitabında əski, yəni “5 telli tar”ın mahir ifaçısı, professor Jan Dürinqin qədim mənbələrə əsaslanan fikirlərini təqdim edir<sup>4</sup>: “Rübablara daha yaxın olan, həməhəng səslü tel-

<sup>1</sup> Гурулев Л. История гитары. <http://www.7not.ru/guitar/>

<sup>2</sup> Nəcazfəzadə A.İ. Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat). B.: MBM, 2010, s. 14-23. Bu əsərdə, “Azərbaycan çalğı alətlərinin mənbələrdə izlənməsi” başlıqlı məqalədə tarin yaradına tarixi araşdırılır.

<sup>3</sup> Məmmədov A. Simli musiqi alətlərimiz. B.: Nafisa-Press, 2001, s. 26 (A.Məmmədov istinad etdiyi mənbəni belə göstərir: Пономаренко И.В. Арфа. М.-Л.: Музгиз, 1939, стр. 14-15, əsərində mifalılıfin soyadı belədir: Пономаренко Иван Александрович, əsərin tam adı: Арфа в прошлом и настоящем. История, конструкция, сведения для композиторов, применение в оркестре).

<sup>4</sup> Əbdülləqasımov V. Azərbaycan tarı. B.: İşıq, 1989, s. ...

<sup>1</sup> Bədəlbəyli Ə. Tar üzərində mühakimə münasibətilə. // “Kommunist” qəzeti, 11 yanvar 1929-cu il №9 (2515).

lərə malik olan tar həmişə Qafqazda olmuş və XVIII əsrin sonunda oradan İrana gətirilmişdir<sup>1</sup>.

Elə həmin kitabda V.Əbdülləqasımov İran musiqişünası Ruhulla Xalıqinin "Sərgozaşte-musiqiye-İran" kitabından<sup>2</sup>, həmçinin İranda uzun illər fars musiqisinin tədqiqi ilə məşğul olan amerikalı alim Ella Zonisin "Klassik fars musiqisi"<sup>3</sup> əsərindən nümunələr göstərərək tarın İrana Qafqazdan, daha doğrusu, Azərbaycandan gətirilməsi haqqında məlumat verir. E.Zonis tarın bəzi xüsusiyyətlərinin (qoşa çanaqlı və üzünə dəri çəkilməsi) qiymətkədə olmasına bildirir<sup>4</sup>.

Azərbaycan Tarixi müzeinin Etnografiya fondunda (№4379) qorunan və XVIII əsər aid edilən 5 telli sadəfli tarın çanağı üzərində yazılmışdır: "1744, Şuşa". Maraqlıdır ki, bu tar qurulmuşa Sadiqcanın tarına bənzəyir. Sadəcə tellerin sayı 11 deyil, 5-dir. Qədim tarın çanağı donqarlı olduğu halda, bu tar eyni ilə müasir quruluşludur. Burada iki fərqli fikir yaranır: 1. Tarın üzərində yazılılan tarix yəqin ki, saxtıdır, Sadiqcanın islahatlarından, yəni 1875-ci ildən sonra yazılb; 2. Sadiqcan digər islahatları etsa da, çanagini ondan önce (1744-cü ildə) kimsə bu şəkər salmışdı və alət Sadiqcan'dan 100 il, həftə bir neçə əsr əvvəl artıq sinədə çalışırdı. Bu fikri miniatür rəsmlər də təsdiqləyir.

**Etimologiyası.** Bəzi lügətlərdə tar sözü fars istilahı kimi təqdim edilir<sup>5</sup>. Doğrudur, dilimizdə müxtəlif mənalarda işlədilən bu söz həm də fəscəda olduğu kimi "tel, sap" anlamını bildirir. İran, fars mənbələrinə görə, "tar" deyimi Hindistanda yaşayan sanskrit təyafisinin "tēra" sözündən törəyib. Xatırladaq ki, Hindistanda

sitar (otuz tel) adlı alət də var.

Hər hansı sözü bir neçə xalqın dilində müxtəlif mənalarda araşdırmaq mümkündür. Lakin həmin sözün müxtəlif xalqların dillərində işlədilməsi heç də bu xalqların doğma sözü olduğunu həmişə sübut etmir.

Əslində tar surə azər-türk sözüdür və dilimizdə müxtəlif mənalarda – "ətirli", "taravəti", "tarimar", "dartmaq", "taramaq" (daramaq), "taraq" (daraq), "didikləmək", "dağıtməq", "xoş ahəng yayaq" mənasında işlədir. Fikrimizcə, çalğı alətinin adında tar "dartımlı tel", yaxud "xoş ahəngi ətrafa yayaq, saçmaq" mənalarını bildirir. Elə indiki zamanda da dilimizdə bəzən "tarım çəkilmiş tel, ip, züvə və s.", "ürəyimi tar eylədin", "tarimar oldum" kimi ifadələrə rast gəlirik. Deyilənlərdən belə nəticə çıxır ki, azər-türkçədə "tar" sözü çalğı aləti mənasında "dartmaq" felində törənib. Bilindiyi kimi, tarixən telli alətlərin səs mənbəyi olan telleri qədim insanlar heyvan bağışından və ya damarından "dərtlmiş" halda hazırlayırdılar. Azərbaycan dilində heç bir galma feil yoxdur.

Rusiyalı görkəmli şərqşünas və dilçi alimi Sergey Starostin (1953-2005) də "Babil qüllişi" («Вавилонская башня») etimoloji toplusunda "taram-tera" sözünün kökündə saç, tel sözlərinin olduğunu bildirir və bu sözün Altay dillərinə (qırğız, qazax, noğay, başqırd, qaraqalpaq – "taramış", özbək, uyğur, şor, oyrat dillərində isə "taram") məxsusluğunu qeyd edir. "Tar" və "taram" sözləri "daramaq", "dağıtməq" feyllərindən ("saç" sözünün "saçmaq" – ətrafa yayaşmaq, dağılmak mənalarında olduğu kimi<sup>1</sup>) törəmişdir.

İran musiqişünası Ruhulla Xalıqi "Sərgozaşte-musiqiye-İran" əsərində tara qədimdə vətər də deyildiyini yazır<sup>2</sup>. Vətər isə dairənin hər hansı iki nöqtəsini birləşdirən düz xəttin elmi adıdır.

Folklor tədqiqatçısı Ə.Dağlı isə "Ozan Qaravəli" əsərində yazır ki, qədimdə tara "qimtar" da deyilib: "Yekunda qimtar sö-

<sup>1</sup> Этимологический словарь тюркских языков: Общетюркские и межтюркские основы на букву «Т», «М», «Н», «П», «С». М.: Восточная литература РАН, 2003, с. 230-233.

<sup>2</sup> Xalıqi R. Sərgozaşte-musiqiye-İran. II nəşr. Tehran: 1390 (2011); Əbdülləqasımov V. Azərbaycan tarı. B.: İşiq, 1989, s. 3.

zünün mənasını qım – səs; tar (dar) ağaç, ya ki, “səslə ağaç” kimi müyyəyən etdim. Daha bir qədər bu məsələ ilə məşğul olanda bəlli oldu ki, yüzilliklər içərisində qımtar xalq dilində tələffüzə düşüb, bu musiqi aləti tar adında qalıb<sup>1</sup>.

**Haşıya.** Son zamanlar bəzən aləti yanlış olaraq Şiraz tarı da deyirlər. Bir sıra suallar yaranır: Şiraz tarı ifadəsi nə deməkdir? Tarın belə fərqli bir növü varmı? Bu sualların kökündə nə durur?

Həmin ifadəni işlədənlər İran tarı, Şiraz tarı dedikdə qədim 5 telli tarı nəzərdə tuturlar. Şiraz tarı deyərkən tarın Şiraz növünün olduğu, yaxud tarın Şirazda yarandığını düşünürsən. Lakin bu uydurma fikirlərin heç bir elmi əsası yoxdur. Ruyiyə Rzayeva “Tarzən Mirzə Fərəc haqqında xatirələrim” kitabında yazır: “Ağalarbəy Əliverdibəyovun Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları Fondunda saxlanılan (inv. №5007) əlyazmasında tarın Qafqaza necə galib çıxmazı haqqında yazılmışdır ki, təxminən 1860-1862-ci illərdə birinci dəfə tarı Əli Şirazi adlı bir nəfər İrandan gətirib... Bakıda evlənib və burada da ölüb.

İran musiqişünası M.Rezvani də “İranda teatr və rəqs” adlı əsərində (fransızcadan rusçaya çevirəni: T.S.Vızqo<sup>2</sup>, 1960) göstərir ki, Qafqaza tarı İrandan Əli Şirazi adlı musiqiçi yüz il bundan əvvəl gətirilib<sup>3</sup>. Bu saxta fikirlərin heç bir elmi mənbəyi yoxdur.

Marağanın Şiraz adlı kəndinin (burada Şiraz şəhəri ilə qarışdırılamamış) sakini tarçalan Əli tez bir zamanda ölkəmizdə çox maşhur olur. Ona kəndinin adına görə Azərbaycanda Şirazlı Əli deyə müraciət edilər. Bu baxımdan Əlinin ifa etdiyi qədim növ tarada Şiraz tarı demişlər. Əslində tarı bu cür adlandırmaq olmaz.

Başqa mənbələrdə də (Əfrasiyab Bədəlbəyli, Firudin Şuşinski, Bəhrəm Mənsurov və b.) Şirazlı Əlinin Azərbaycanda tələbələrinin olduğu bildirilir. Şübhəsiz, Şirazlı Əlinin çaldığı 5 telli alət tarın qədim növü olub. Sadiqcanın islahatlarına (1870-1875) qədər bù-

tün mənbələrdə (tarixi, ədəbi və miniatür rəsm nümunələri) qədim 5 telli tardan söz açılır. Deməli, Şiraz tarı deyiminin yaranması Şirazlı Əlinin adı ilə bağlıdır. Buna görə alətə “Şiraz tarı” adının verilməsi orqanolojiya elmi baxımdan qəbulunmazdır. Məgər tarçı Əli Təbriz, Gəncə, Şamaxı, Ərdəbil və s. şəhərlərdən olsayıdı, tarın adına müvafiq şəhərlərin adı qoşulmalıdır<sup>4</sup>!

Bir sıra ədəbi faktlar sübut edir ki, ən azı XII əsrədə Bakıda, Şirvanda, Gəncədə tar aləti istifadə olunub. Qafqazdan kənarda yaşayıb-yaradan şairlərimiz – Əssar<sup>5</sup>, Füzuli<sup>6</sup>, Məsihi<sup>7</sup>, Saib<sup>8</sup>, Qövsi<sup>9</sup> məgər tarı vəsf etməyiblər? Bu tayda yaşayan Qətrən<sup>10</sup> (Təbrizli olsa da, Gəncədə də yaşayıb və orada dəfn olunub), Xaqani<sup>11</sup>, Nizami, Zakir<sup>12</sup>, Nigari<sup>13</sup>, Seyid Əzim<sup>14</sup> və başqları əsərlərində hansı tardan söz açıblar? Deyilən ədəbi nümunələr, eləcə də 1744-cü ildə Şuşada hazırlanmış və Azərbaycan Tarixi muzeyinin Etnoqrafiya fondunda (№4379) saxlanılan tar Şirazlı Əlinin bu aləti guya Qafqaza 150 il bundan əvvəl gətirdiyinin söhih olmadığını sübuta yetirir.

**Miniatür rəsmlər.** Səfəvilər dövrünün görkəmli miniatür rəsm ustası azərbaycanlı Kəmaləddin Behzadın (1455-1536) İsfahanda “Həşt behiş” sarayının divarına çəkdiyi əsər ifaçılıq baxımdan çox maraqlıdır (şək. №21). Tablonun məzmunu qadınların şəhər məclisindən bəhs edir. Rəsmin sol tərəfində tarı sinədə tutub çalan, yanında kamançacı, iki qaval və dümək ifaçısı, ortada iki rəqqasə (biri çirtqı vurur), sağ tərəfdə isə bir qavalçalan, neyzən, tavar saz və santurçalan təsvir olunub.

<sup>1</sup> Təbrizi Ə. Mehr və müştəri. B.: Şərq-Qərb, 2006, s. 187.

<sup>2</sup> Füzuli M. Əsərləri. Altı cildə, V c. B.: Şərq-Qərb, 2005, s. 144.

<sup>3</sup> Məsihi R.M. Vərqa və Gülsə. B.: Şərq-Qərb, 2005, s. 141.

<sup>4</sup> Təbrizi S. Seçilmiş əsərləri. B.: Öndər, 2004, s. 215.

<sup>5</sup> Təbrizi Qövsi. Seçilmiş əsərləri. B.: Azərbaycan Universiteti nəşriyyatı, 1958, s. 113.

<sup>6</sup> Təbrizi Qətrən. Divan. B.: “Qızıl Şərq” mətbəəsi, 1967, s. 54.

<sup>7</sup> Şirvani X. Seçilmiş əsərləri. B.: Lider, 2004, s. 71, 175, 215.

<sup>8</sup> Zakir Q. Seçilmiş əsərləri. B.: Azərbaycan Press, 2005, s. 325-326.

<sup>9</sup> XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 105.

<sup>10</sup> Şirvani S.Ə. Seçilmiş əsərləri. Üç cildə. I c. B.: Avrasiya Press, 2005, s. 386.

<sup>1</sup> Dağılı Ə. Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, s. 40.

<sup>2</sup> Tamara Semyonovna Vızqo (1906-1998) – Özbəkistanın əməkdar incəsənat xadımı, sənətşünaslıq doktoru.

<sup>3</sup> Rzayeva-Bağırrova R.İ. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: İşiq, 1986, s. 8.



*Şəkil №21. Kamaladdin Behzad. "Hast behist", İsfahan*

1816-ci ildə Əbu Qasim Təbrizinin kətan üzərində yağlı boyla çəkdiyi “Tar çalan qız” rəsm əsərində tarın qədim növü təsvir edilib<sup>1</sup>. Tabloda ifaçı tarı dizüstü deyil, sinədə saxlayıb (şək. №22). Burada tarın tellərinin sayı ilkin vəziyyətdə olsa da, çanağı müasir tara bənzəyir, donqarlıq aradan götürülmüşdür.

1744-cü ildə Şuşada hazırlanmış tar hələlik Azərbaycan ərazisində mövcud olan tarın ən qədim nümunəsidir.



*Şəkil №22. Əbu Qasim Təbrizi. “Tar çalan qız”*

<sup>1</sup> Təbrizi Ə.Q. Tar çalan qız. Əsərin saxlanıldığı yer: ABŞ. Əmirinin kolleksiyası.

F.Şuşinski də əsərində Şuşada çəkilmiş və 1861-ci ilə aid edilən bir foto təqdim edir. Həmin fotoda alət İran tarı adı ilə verilib<sup>2</sup>. Əslində bu alətin tellərinin sayı az olsa da, çanağı müasir tarda olduğu kimidir. Deməli, bu iş Sadıqçandan əvvəl başlanmışdır. Bununla belə Sadıqcan tar üzərində çox böyük yeniliklər etmiş, tellərinin sayını artırılmış və bundan ıralı gələn bir sıra islahatlar aparmışdır. Burada bir məqama da diqqət yetirmək lazımdır. Bəlkə də haqqında danışdığımız fotosəkil 1861-ci ildə deyil, Sadıqcanın islahatlarından sonrakı (1875) illərdə çəkilib. F.Şuşinski kitabında səhvən 1861-ci il yazır. Nötücə olaraq deyə bilərik ki, tar müxtəlif xalqlar tərəfində istifadə edilsə də, şəriksiz Azərbaycan çalğı alətidir.

**Morfologiyası.** Tarın çanağı əsasən tut, qolu isə qoz ağaclarından hazırlanır. Çanağın üzərinə mal ürəyinin pərdəsi çəkilir. Alət kəmik və ya ebonitdən hazırlanmış kiçik mizrabla səslendirilir. Mizrab sağ əlin baş və şəhadət barmaqlarının arasında tutulur və tellərə vurulmaqla alət ehtizaza göstirilir. Ifaçı sol əlin şəhadət, orta və üzük (bəzən çəçələ barmaqdan da istifadə olunur) barmaqları ilə müxtəlif pərdələri sıxıqlaqla aləti çalır.

Tarın ilkin forması sadə, 5 telli alət olub. Fars musiqisinin tədqiqatçısı Ella Zonisin verdiyi bilgiyə görə, tar 6-cı teli iranlı tar-zən Dərvişxan<sup>2</sup> (1872-1925) əlavə etmişdir. O, 5-ci, yəni kök teliin yanına ağ tel əlavə edərək onları qoşlaşdırıb. Amma bu məlumat yanlışdır, müasir Azərbaycan tarının “atası” siyələn Mirza Sadıq Əsəndoğlu (1846-1902) tar üzərində hələ 1870-1875-ci illərdə islahatlar apararkən ona daha 6 tel əlavə edib. O, eyni zamanda kiçik oktavanın “do” səsi olan kök teli ağ teli də həmin illərdə bağlayıb. Sadıqcan tar üzərində islahatlara başlayarkən Dərvişxan heç anadan olmamışdı. Dərvişxan XX əsrin əvvəllərində Bakıda, Tiflisdə Azərbaycan xanəndəsi Təbrizli Əbülhəsənxan Azərlə (1871-1970) tez-tez konsertlərə, toyulara dəvət edildiyindən, şübhəsiz Sadıqcanın tar islahatlarından xəbərsiz deyildi. Görünür, o,

<sup>1</sup> Şuşinski F. Azərbaycan xalq musiqiciləri. B.: Yazıçı, 1985, s. 61.

<sup>2</sup> Dərvişxan Qulam Hüseyn (1251-1305, hicri) məşhur Azərbaycan xanəndəsi Təbrizli Əbülhəsənxan Azər İqbəl-Soltanın tar çalınlı olub.

öz tarında – “qədim tar”ın kök telini ağ tellə qoşalaşdırıb. Sonralar digər İran tarzənləri də bu yenilikdən bəhrələnlərlər. Amerikalı tədqiqatçı E.Zonisə də bu yeniliyin müəllifinin yanlış olaraq Dərvişxan olduğunu söyləyiblər. Əslində təra 6-cı teli (kök tel) ilk dəfə virtuoz tarzən Mirzə Fərəc əlavə etmişdir. Ruqiyə Rzayeva xatirələrində yazır: “5 simli tar onu təmİN etmədiyindən Mirzə Fərəc tezliklə ona 6-cı sim bağlayır”<sup>1</sup>. Bu barədə mətbuatda bir sira başqa yazılar da yer almışdır.

Mirzə Fərəc Əhməd Bakıxanovun (1892-1973) atası Məmmədrza bəylə xalaoğludur. Qeyd edək ki, AMEA-nın Tarix muzeyində Rəşt şəhəri hökmədarının Mirzə Fərəcə hədiyyə etdiyi unikal tar saxlanılır. Alətin çanağı üzərində sədəflə “Şiri-Xurşud” sözü hakk olunub.

Sadiq Əsədoğlunun bir sıra uğurlu islahatlarından sonra tarın bədii-texniki imkanları xeyli artdı. Sadiqcan tar üzərində işləyərkən riyazi hesablamalar aparmış, uğurlu nəticələrə nail olmuşdur. O, tarın qolundə olan bir sıra artıq pərdələri çıxardaraq 22-ni saxlamış, alətin səsini gücləndirmək, imkanlarını artırmaq məqsədilə ağ və sarı tellərə müvafiq olaraq bir oktava zil səslənən qoşlaşmış zəng (çinqənə) tellər əlavə etmişdir. Tarı daha da xunlu, rezonanslı etmək üçün alətə kiçik oktavanın sol səsindən bir oktava aşağı, bəm səslənən qalın sarı tel də bağlamışdır. Hazırda də əlavə edilən bütün bu tellərdən açıq halda istifadə olunur. Sadiqcan kiçik oktavanın “do” səsini verən və tək bağlanan kök teli də qoşlaşdırıldı. Bununla bağlı Ə.Bədəlbəyli “İzahlı monoqrafik musiqi lügəti” kitabında yazır: “Mirzə Sadiq kök simi də “kimsiz-kimsəsiz” buraxmamışdır. O, tarda səsler müvəzətinə riayət məsələsinə nəzərə alaraq, əlavə simlərdən birini də kök sim qoşuluğunda qoşmayı lazımlı bilmişdir. Bu sim, bir qayda olaraq, kök simdən bir oktava zil köklənir”<sup>2</sup>.

<sup>1</sup> Rzayeva-Bağirova R.İ. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: İşıq, 1986, s. 9.

<sup>2</sup> Əsgərova Z. Nəğməli özür. // “Qobustan” jurnalı, 2012, №14, s. 28-29.

<sup>3</sup> Bədəlbəyli Ə. Izahlı monoqrafik musiqi lügəti. B.: Elm, 1969, s. 203.

Sadiqcan 5 telli qədim tarın çanağını dörin qazımaq hesabına çəkisini azaltmağa nail oldu. O, tarın tellərinin sayını 18-ə çatdırıdı. Sonralar bu tellər 13-ə endirildi. Həmin eksperimentlər özünü doğrultmadığından nəhayət, əvvəlki kimi, 11 tel saxlanıldı. Sadiqcan tarın tellərinin sayını artırmaqla alətin səslənməsini xeyli gücləndirdi. Bu islahatlarından sonra tarın bədii-texniki imkanları xeyli artdı.

V.Əbdülqasimov “Azərbaycan tarı” kitabında yazır: “M.S.Əsədəoğlu simlərin sayını artırması ilə əlaqədar tarın qolunun çanağı birləşdiyi hissədə də dəyişiklik edir. Əvvəllər tarın qolu çanağı birbaşa birləşdirilirdi, yaxud da qol çanağı dəmir vintlərlə bağlanırdı. (Beş simli tarın bu cür quruluşu Bakıda yerləşən müzeylərdəki tələrden bizi məlumdur). Bu halda yeni tərə simlərin sayından asılı olaraq qol ilə gövdə arasında görgünlik yaranırdı ki, buna Azərbaycan musiqiçiləri “çəngəl”<sup>3</sup> deyirlər. Mirzə Sadiq isə tarın simlərinin artırılmasında qol ilə çanaq arasında yaranan görgünliyi, təzyiqi tərəzələndirmək məqsədi ilə tarın çanağının özündən çıxan qısa qol çıxıntısını tarın qoluna geydirir və onu birləşdirir.

Bununa yanaşı, o, çanaqların içərisinə (kiçik çanaqdan çıxan çıxıntı<sup>2</sup> istiqamətində) kiçik çanaqla böyük çanaq arasında dayaq məqsədin güdən (“iq qol” adlanan -A.N.) bir ağac da əlavə etmişdir. Məhz dayaq vəzifəsini görən bu ağac yuxarıda qeyd etdiyimiz gərilmə dərəcəsinin azaldır. Bu zaman tarın qolundə yaradılan dəyişiklik və çanağın içərisindəki dayaq məqsədli ağac, tərəfdən müsbət qarşılıqlı.

Rekonstruksiya olunmuş tarın ölçüləri əsasən belədir: uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni isə 185 mm-dir. Sadiqcanın bu yenilikləri Azərbaycanda bütün sənətkarlar tərəfindən müsbət qarşılıqlı.

Tarın təkmilləşdirilməsi ilə bağlı indiyədək tədqiqata cəlb olunmayan bir məqalə diqqətimizi çəkdi. “M.A” imzası ilə yazı-

<sup>1</sup> Çəngəl – tarın qolunun çanağı qeyri mütənasib birləşdirilməsindən irəli gələn uyğunluğuna deyilir. Bu halda pərdələrin ahəngdarlığı pozulurdu.

<sup>2</sup> Bu çıxıntıya tarzənlər “ləvənd” deyirlər.

<sup>3</sup> Əbdülqasimov V. Azərbaycan tarı. B.: İşıq, 1989, s. 24.

lan “Şərəq musiqisində yeni ixtiralar” (iki yarımbaşılıqla “Mükəmməl ahəngli tar” və “İqmal edilmiş yeni piyano”) adlı məqalədə tar ilə bağlı deyilir: “Azərbaycan musiqişünası və bəstəkarlarından Zülfüqar bay Hacıbəyov yeni bir musiqi aləti, mükəmməl ahəngli tar ixtira etmişdir. Bu tarın çanağı gördüyüümüz tarların çanağından bir verşok qadər böyük olacaqdır. Bu böyüklüyün səbəbi isə bir çox yeni tellərin bu tara əlavə olunmasıdır. Bu tellər musiqi nəğmələrinin ahəngində lazımlı olan ən əhəmiyyətli səsləri havıdır. Belə ki, bu səslər indiyə qədər bizim şərəq musiqisini tar alətində hələ yox idi. Bu isə şərəq sənayei nəfisisində bu böyük bir nöqsanlıq törədirdi. Məsələn, hər bölgüsü 12-dən ibarət olaraq səs takımlarının ölçüsüntü tayin edən oktavaları bizim şərəq musiqisində haman əldə işlədilən tarlar vasitəsilə yetirmək olmurdu. Bu səbəbə tar çalan tellərin səslərini həmişə oxuyanın səsinə müvafiq uydurmağa məcbur olurdu.

Bu cəhətdən bizim tar bardağı səslər “malit ton”, yəni zəif səsli idilər. Necə ki, yüksək orta-nim səslərin ahəngini təşkil edən “akkordu” meydana çıxartmağa hazırlı tar alətləri aciz idi. İndi isə Hacıbəyovun yeni ixtira etdiyi bu mükəmməl ahəngli tar – müstəqil bir quruluş ilə əsaslanaraq zil-bəm, yaxud orta səslərin oktavası üzərinə hər bir müxtəlif səsli xanəndələri oxuda biləcəkdir. İndiyə qədər bizim əldə olan tarlarımız iki oktavadan və bir da 3-cü saxta oktavadan ibarət idi. Bu səbəbə hər bir səsi yetirə bilməzdi. Ancaq ən başlıca bəm və zil səsləri bundan yetirmək mümkün olurdu. Yəni ixtira olunan mükəmməl ahəngli tar isə 6 oktavadan ibarət olub, hər cür müxtəlif səsləri yetirməyə malikdir. Bundan əlavə həmin yeni tar vasitəsilə nota üsulu üzrə də asan vəcəhla (vəchlə – A.N.) çalğı öyrənmək mümkündür.

Fortepiano quruluşu kibi bunun da bütün və yarımsızları müəyyən olmuşdur. Şərəq nəğmələrini ikmal üçün isə bütün yarımları, 1/4 və 8-lük səslər mülahizə edilmişdir. Yeni tarın modeli ixtira sahibinin özündə hazırlanıb, mövcuddur<sup>1</sup>.

<sup>1</sup> M.A. Şərəq musiqisində yeni ixtiralar (“Mükəmməl ahəngli tar”, “İqmal edilmiş yeni piyano”). // “Yeni yol” qəzeti, 4 avqust 1924, №22 (76), s. 1.

Müəllif daha sonra Şərəq səsdizümlü pianinodan söhbət açır. “İqmal edilmiş yeni piyano” adlanan məqalənin bu gün də öz aktuallığını saxladığı nəzərə alaraq olduğu kimi təqdim edirəm: “Əldə mövcud hazırkı Avropa əsəri ilə qurulmuş olan piyano alətləri Şərəq nəğmələrini, xüsusilə makamatını ətraflıca surətə yetirməyə acizdir. Şərəq makamatında mövcud bir çox səsləri yetirə bilmirlər. Çünkü bunlarda olan hər bir oktava 12 səsden ibarətdür. Şərəq muğamati isə hökmən 18 səs tələb edir. Bu səbəbə hər oktavada 6 səs nöqsan qalır. Buna görə Şərəq makamlarında “Çərəgh”, “Bayatı-Şiraz” və daha bu kibi makamlar bayki vəchlə yetirilmir. Məzkrə piyanoları Şərəq nəğmələrinə uydurmaq və Şərəq makamlarını nöqsansız halda yetirə bilmək üçün Hacıbəyov Zülfüqar xüsusilə və yeni bir plan düzəltmişdir. Bu plan üzrə bir piyano tərtib edilərsə, həm Şərəq havaları nöqsansız olaraq çalma bilər, həm də nota vasitəsilə Avropa musiqiçiləri Şərəq havalarını nöqsansız çala bilərlər”<sup>2</sup>.

Öncə gizli imza ilə yazılmış bu məqalənin müəllifini aydınlaşdırmağa çalışdıq, lakin konkret nəticə əldə edə bilmədik. Qulan Məmmədlı “İmzalar” adlı kitabında XX əsrin əvvəllərində “M.A.” imzası ilə yazarın bir neçə ədibin adını çəkir: Mirzə Məhəmməd Axundov (1875-1923)<sup>3</sup>, (“Açıq söz”, 1917), Məmməd Arif Dadaşzadə (1904-1975)<sup>4</sup>, (“Maarif və mədəniyyət”, 1927), Mir Abbas Mirbağırov<sup>4</sup> (“Kommunist”, 1924)<sup>5</sup>.

Bu müəlliflərdən biri Mirzə Məhəmməd Axundov həmin məqa-

<sup>1</sup> M.A. Şərəq musiqisində yeni ixtiralar (“Mükəmməl ahəngli tar”, “İqmal edilmiş yeni piyano”). // “Yeni yol” qəzeti, 4 avqust 1924, №22 (76), s. 1.

<sup>2</sup> Axundzadə Məhəmməd Mirzə Kazım oğlu (1875-1923) maarif xadimi, şair, publisist, tərcüməçi, folklorşunas, dramaturq.

<sup>3</sup> Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (1904-1975) – tənqidçi, ədəbiyyatşunas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, akademik, Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Dövlət mütəxəssisi laureatı.

<sup>4</sup> Mirbağırov Mirabbas Mirhüseyn oğlu (1880-1930) – iqtisadçı, etnoqraf, coğrafiyaçı, sonatşunas, ədəbiyyatşunas, dilçi, pedaqoq, tarixçi kimi ensiklopedik biliyə malik olub.

<sup>5</sup> Məmmədlı Q.M. İmzalar. B.: Xatun Plyus, 2010, s. 69.

ləni yaza bilməzdı, çünki 1924-cü ildə qəzət nəşr olunarkən o, artıq dünyasını döyişmişdi. Mir Abbas Mirbağırov isə 1923-cü ildə "Kommunist" qəzətində, 1924-cü ildə "Yeni yol" qəzətində, 1925-ci ildən 1929-cu iləcən də "Maarif işçisi" jurnalında rəsmi olaraq jurnalist kimi çalışmışdır. O dövrün qanunlarına görə, jurnalist rəsmi olaraq yalnız bir mətbü orqanla əməkdaşlıq edə bilirdi, ya da heç bir qəzət və ya jurnalda çalışır, sərbəst şəkildə istədiyi qəzət jurnalında məqalələrini nəşr etdirə bilərdi. Həmin məqaləni Məmməd Arifin yazdığı ehtimal olunur. O, 1920-1930-cu illərdə Bakıda I dərcəli 5-ci sovet məktəbində müəllim İsləmədir.

Məqalə həcmə kiçik olsa da, müsiqi alətşünaslığı baxımından diqqət doğurur. Fikrimizə, məqalədə Zülfüqar Hacıbəyovun tarı ixtira etməsi deyil, təkmilləşdirməsindən səhbət açılmalıdır idi. Yəni tar X əsrdən istifadə olunur, qeyd edildiyi kimi, onun üzərində ən böyük təkmilləşdirmə işini də Sadıqcan aparmışdır. Ondan əvvəl də, sonra da tərəfdən təkmilləşdirmə işləri aparılmış, elə yaşadığımız dövrdə də belə işlər görülməkdədir. Təkmilləşdirmə dedikdə Z.Hacıbəyov alətin çanağını iri ölçüdə hazırlamışdı. Məqalədə tellərin artırıldığı bildirilir ki, bunu da Sadıqcan hələ 1870-1875-ci illərdə etmişdir. XX əsrin 20-ci illərində "koron" səsləri tardan yüksəldilmişdilər. Bəlkə də Z.Hacıbəyov həmin səsləri ifa etmək üçün tarın qoluna Orta əsrlərdə geniş istifadə edilən "çərək" ("koron") pərdələri yenidən bağlamışdır. Bu da təkmilləşdirmə işi deyil, pərdələrin əvvəlki vəziyyətinə qaytarılması, bərpası deməkdir.

Ümumilikdə tərəf "koron" səslərin problemi hələ də həll olunmayıb. Belə ki, kiçik oktavadakı "koron" səslər birinci oktavada yoxdur. Eyni melodiyani bəm-zil çalmaq mümkün deyil.

Məşədi Cəmil Əmirov 1911-1913-ci illərdə İstanbulda olarkən Türkiyəli böyük alim, müsiqisənəsə Rauf Yektabəy (1878-1935) onun haqqında "Şəhərbəy" jurnalında məlumat verib. Həmin məqalədə "Heyrat" zərbli muğamının<sup>1</sup> bir hissəsinin not nümu-

nəsi də təqdim edilir. Məşədi Cəmilin ifa etdiyi tarın 13 telli olduğu da məqalədə bildirilir<sup>1</sup>.

**Ədəbi mənbələr.** Tarın adına Baba Tahir (X əsrin sonu, XI əsrin əvvəli)<sup>2</sup>, Fərruxi Sistani<sup>3</sup> (?-1037/38), Qətran, Xaqani, Nizami, Əssar, Füzuli, Məsihi, Saib, Qövsü, Zakir, Nigar, Seyid Əzim, Qaradağı kimi şairlərin şeirlərində rast gəlirik və onlardan bir neçə nümunə təqdim edirik.

Baba Tahir:

Deli dirom ço morğe pa şekoste,  
Ço kəştı bər ləbe dərya neşəste.  
To quyı Tahira çon tar benəvaz  
Seda çün midəhad tare qosəste<sup>4</sup>.

Sətri tərcümə:

Qıçı sınnmış quşa bənzər bir ürəyim vardır,  
Dərya kənarında lılı batmış gəmi kimi yəm.  
Sən deyəndə ki, Tahir, tar çal!  
Qırılmaş tar necə səslənsin?

Fərrux Sistani:

Hər ruz yeki dövlət və hər ruz yeki گەج,  
Hər ruz yeki նۇزھەت və hər ruz yeki tar<sup>5</sup>.

Sətri tərcümə:

Hər gün bir dövlət, hər gün bir گەج,  
Hər gün bir նۇزھەտ, hər gün tar.

janrı haqlı olaraq "zərbli muğam" adlandırır. Biz də kitab boyu həmin janrı "zərbli muğam" kimi təqdim edirik. Ariz Abdullaevi də "Zərbli muğamların bəzi xüsusiyyətləri" ("Ədsbiyyat və incasət" qəzeti. 1985, 12 aprel) adlı məqaləsində bu mövzuya toxunur.

<sup>1</sup> Yektabəy R. Kafkasında musiki. // "Şehbal" dergisi, №59. İstanbul: 1912, sh. 210.

<sup>2</sup> Klassik İran (Həmədan) şairi, müsiqisi, tarzən, Üryan (ərəbcədən tərcümədə lüt, çılpaq deməkdir) taxallüsü Baba Tahirin şərafına tərtib edilən eyniadlı müstəqil muğam olmuşdur.

<sup>3</sup> Tam adı: Əbü'l Həsən ibn Cuhul Fərrux Sistani – fars-tacik şairi, Sultan Mahmud Qaznavinin saray şairi olub.

<sup>4</sup> Baba T. Dobeyti. Tehran: naşriyyə Furux, bahar 1365 (1988), s. 97.

<sup>5</sup> Xaliqu R. Sərgozəste-musiqiye-İran. II nəşr. Tehran: 1390 (2011), s. 59.

<sup>1</sup> Bu anlayış, yəni "zərbli muğam" bir sıra əsərlərdə "zərbi muğam", yaxud "ritmik muğam" kimi yazıılır. Lakin həmin ifadələr dilimizin leksik qanunlarına uyğun gəlmir. Ə.Bədəlbəyli "İzahlı monoqrafiq müsiqi lügəti" əsərində bu

Burada üç çalğı alətinin – gəj, nüzhət və tarın adı çəkilir. Gəj – farsca ipək deməkdir. Bu alət kamançanın növlərindən biri olub. Görürür, alətin telləri ipəkdən hazırlanmışdan onu gəj adlandırıblar. Sonrakı mərhələlərdə bu sözə “ek” şəkilçisi də əlavə edilmiş, gəjək, gijək, qicək və s. şəkildə tələffüz olunub. Fikrimizcə, şair beytin əvvəlində “hər gün bir dövlət” dedikdə adı çəkilən çalğı alətlərinin dövlət simvolu kimi müqddəs tutulduğunu diqqətə çəkir.

Qətran Təbrizi:

Bülbülün nəğməsi, suların şırtılıtsı  
çəng, tar və rübab səslərinə qarışmışdır,  
Buludlu ildirimin səsi Dədin  
(nalə çəkən gözəl qadın olub) səsi kimidir<sup>1</sup>.

Xaqani Şirvani:

Əldə piyalə tutub, nuş elə mey şövq ilə,  
Nəğmə desin neylə çəng, qoy oxusun sazla tar<sup>2</sup>.

S.Abdullayeva Nizamının xalq musiqimizin bütün incəliklərinə, o cümlədən xalq çalğı alətlərinə çox yaxşı bələd olduğunu bildirir və haqlı olaraq yazır: “İstisna etmək olmaz ki, Nizami dəri üzlü cifti-saz, yəni qoşa-saz haqqında danişarkən tarın ikişmiş gövdəsinə nəzərə çatdırılmışdır”<sup>3</sup>. Həqiqətən, Nizami burada məhz tarı nəzərdə tuturmuş. Çünki “dəri üzlü cifti-saz”, yəni qoşa çanağı olan və hər iki üzünə dəri çəkilən alət yalnız tardır. Burada işlədiən saz sözünün bugünkü saza isə heç bir aidiyəti yoxdur. Nizami dövründə saz dedikdə müxtəlif üsulla səsləndirilən hər hansı alət nəzərdə tutula bilərdi. Həmin dövrə ozanlarımız isə saz deyil, qolça qopuz çalırmışlar.

Əssar Təbrizi:

Sətirləri tar simi tək oxşayırdı nəzəri,  
Kitablarda tapılmazdı hərfərinin bənzəri<sup>4</sup>.

Məhəmməd Füzuli:

İçdikcə başım qızdı, ürək zövq ilə doldu,  
Bir xeyli zaman tar ilə çəng həmdəmim oldu<sup>5</sup>.  
Rükəddin Məsud Məsihi:

Cün sazə düzüldi tari-qanun,  
Pəs ola iki bir-birinə məftun<sup>6</sup>.

Saib Təbrizi:

Dönərəm mən hübabə, mey dolu camda üzərəm,  
Sevdiyim nəğmə ola, bir də sədəfli tar ola<sup>7</sup>.

Qövsi Təbrizi:

Nəğmeyi-tar bilmənəm hərcənd bülbül sən kimi,  
Nalə ilə gah-gah öz könlümü şad eylərəm<sup>8</sup>.

Qasim bəy Zakir bir şeirində ney, çəng, dəf və tar çalğı alətlərinin adını çəkməklə yanaşı, “Rast”, “Nəvə”, “Müxalif”, “Əşiran”, “Sahnaz”, “Övc”, “Dügah”, “Segah”, “Hicaz”, “Azerbaijan”, “Hicaz”, “Nişapur”, “Mülki-İran” kimi mügamları da vəsf edir<sup>9</sup>.

Seyid Mirhəməzə Əfəndi Nigarı:

Mütərib kim saz eylər, əla alıb tar,  
Məşuqi kim söylər şövqilə dildar.  
Seyid Nigarida qalmaz ixtiyar,  
Vəqt kim rəqs eylər eşqlə rəqqas<sup>10</sup>.

Seyid Əzim Şirvani:

Fəhm qıl, gör ki, nədir çəngü dəfü bərbətū ud,  
Nədir onlarda bu ahəngü bu ləhnü bu sərud,  
Arif ol, rəmz bil, ey mahəsəli-qeybü şühud,  
Ud hər ləhzə gəlib şurə deyər: ya Məbusud,  
Tar hər ləhzə gəlib vəcdə deyər: ya Səttar<sup>11</sup>.

<sup>1</sup> Təbrizi Q. Divan. B.: “Qızıl Şərq” mətbəəsi, 1967, s. 54.

<sup>2</sup> Şirvani X. Seçilmiş əsərləri. B.: Lider, 2004, s. 215.

<sup>3</sup> Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloğlu, 2002, s. 15.

<sup>4</sup> Təbrizi Ə. Mehr və müstəri. B.: Şərq-Qərb, 2006, s. 187.

<sup>5</sup> Zakir Q. Seçilmiş əsərləri. B.: Azərbaycan Press, 2005, s. 325-326.

<sup>6</sup> XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 105.

Şəhriyar Şirvani:

Suri-sazın sövti-tarın, cəhcəhü çapçaplər,  
Aldı dildən ixtiyar, oldu ciyər qan, əndəlib<sup>2</sup>.

Raci:

Səbu başını maclisdə, müğənni qoydu tar üstə,  
Dedi ahəstə-ahəstə nigar adın bu qəmginə<sup>3</sup>.

Zövi:

Zövi tək bangı-müəzzzindən olub asudo,  
Nəğmeyi-taru dəfə bərbəti-xoşxanə gedəm<sup>4</sup>.

Həsənəlihan Qaradağı:

Sən bidamaq olma, tut saqidən ayaq,  
Al bir əlinə, mən görüm, çal tar, bircə gül<sup>5</sup>.

Tardan söhbət açarkən istər-istəməz nakam şairimiz Mikayıl Müşfiq yada düşür. O, bütün çalğı alətlərini sevirdi, Müşfiqin əsərlərinə 20 çalğı alətinin adına rast golur: rübab, kamancı, saz, ney, nay, qaval (nəfəs aləti, neyin bir növü), zurna, qaval (xanəndələrin istifadə etdikləri bir üzlü zərb aləti), balaban, düdük, tütsək, tar, nağara, dəf, çan, zəng, şeypur, boru, baraban, ağız qopuzu. Lakin tar alətinə Mikayıl Müşfiqin da müəsəri, yaxın dostu Cəfər Cabbarlı kimi xüsusi, daha böyük məhabəti vardi. Bu da səbəbsiz deyildi. XX əsrin əvvəllərində tar əleyhina düzəldilmiş bolşevik-erməni kampanyası geniş fəaliyyətdə idi. Onlar tara keçmişin qalığı kimi baxır, aləti bir dəfəlik məhv etmək istəyirdilər<sup>6</sup>. O illərdə Maarif Komissarı vəzifəsində çalışan Mustafa Quliyevin göstərişi ilə tar alətinin konservatoriyada tədrisi qadağan edilmişdi. Bu barədə “İnqilab və mədəniyyət” jurnalında məlumat verilirdi: “Azərbaycan Dövlət Konservatoriyasını qüvvətləndir-

mək məqsədilə AXMK (Azərbaycan Xalq Maarif Komissarlığı – A.N.) bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə, məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planından götürülür və konservatoriya yanında olan Şərq orkestrinosu ləğv olunur. Tar ancaq cümlə konservatoriyasında keçiləcəkdir<sup>7</sup>.

M.Müşfiq ırsını araşdırıldıqda 10-dan artıq müxtəlif səpkilişlərində tarın adına rast gəlirik. Onun təri vəsf etdiyi ilk şeir “Tarın cavabı” adlanır. 1930-cu ildə çap olunan bu şeirdə şair musiqinin haram olduğunu deyən dindarlara etirazını bildirir.

Böyük şairin təri vəsf etdiyi şeirlərin adını və yazılıma tarixini təqdim edirik. Mənbə kimi məqalə boyu müşfiqşunas alım Gülhüseyn Hüseynoğluunun (1923-2013) tartib etdiyi nəşrən istifadə etmişik: M.Müşfiq “Əsərləri”, Bakı, “Səda”, 2004.

1. “**Tarın cavabı**” şeiri (1930-cu ildə yazılb), I cild, s. 208-210.

2. “**Mənim dostum**” poeması (1933-cü ildə yazılb), II cild, 2004, s. 208-209.

3. “**Qəzəl**” (1933-cü ildə yazılb), I cild, s. 283.

4. “**Tar**” şeiri (1933-cü ildə yazılb), I cild, s. 284-289.

5. “**Əbədiyyət nəğməsi**” şeiri (1935-ci ildə yazılb), I cild, s. 307.

6. “**Yüksəliş**” şeiri (1935-ci ildə yazılb), II cild, s. 109.

7. “**Nə deməkdir?**” şeiri (1936-ci ildə yazılb), I cild, s. 393.

8. “**Üç sağlıq**” şeiri (1936-ci ildə yazılb), I cild, s. 353-354, 356-358, 361.

9. “**Tərtərhes nəgmələri**” şeirinin II bölümü (1936-ci ildə yazılb), I cild, s. 364-365.

10. “**Tərtərhes nəgmələri**” şeirinin X bölümü (1936-ci ildə yazılb), I cild, s. 370-371.

11. “**Azadlıq dastanı**” poeması (1936-ci ildə yazılb), II cild, s. 283.

<sup>1</sup> Tar konservatoriyadan çıxarıldı. // “İnqilab və mədəniyyət” jurnalı. B.: 1929-cu il, №2, s. 39.

<sup>2</sup> Şirvani S.Ə. Seçilmiş əsərləri. Üç cilddə. I c. B.: Avrasiya Press, 2005, s. 386.

<sup>3</sup> XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 358.

<sup>4</sup> Yenə orada, s. 203.

<sup>5</sup> Yenə orada, s. 317.

<sup>6</sup> Yenə orada, s. 350.

<sup>7</sup> Dahi C.Cabbarlı da bu təbliğatın əleyhini “Aydın”, “Almas” və “1905-ci il-də” əsərlərinə tarla bağlı səhnə salmaqla etirazunu bildirmiştir.

12. "Duyğu yarpaqları" şeiri (1937-ci ildə yazılıb), I cild, s. 435.

13. "Yeddi aşiq" şeiri (1937-ci ildə yazılıb), I cild, s. 426.

Bu şeirlərin üçü – "Tarın cavabi", "Tar" və "Nə deməkdir?" birbaşa tara həsr edilib. Digər şeirlərdə isə tarın adı sadəcə çəkilir, bəzi hallarda tar sözü bənzətma kimi işlədir. Nümunə olaraq "Əbdəbiyyət nağması" şeirini göstərə bilərik:

Təbiət nə zaman çıxıb özündən,  
Bu **tarlar**, bu **dəflər**, bu **kəməncələr**  
Deyə ağacıqda, suda, küləkdə  
Bəstəkarlar kimi bir şey heçlər;  
Na vaxt iki dalğa verib baş-başa  
Gümüş sahillərdə yatar gecələr...

"Duyğu yarpaqları" şeirində Müşfiq dövrünün virtuoz sənətkarlarını – müğənni Bülbülü və tarzan Qurban Pirimovu yada salır:

Görmüş xəzanları, ildirilmişləri,  
Bir üzüm qaradır, bir üzüm sarı.  
Bu gün şadlığını çalsın, çağırınsın  
Bülbülün mahnısı, Qurbanın **tarı**!

Müşfiq məşhur "Tar" şeirini 1933-cü ildə yazmışdı:

Oxu, tar, oxu, tar!  
Səni kim unutar?

Xatırladaq ki, Mikayıll Müşfiqin şəxsi tarı hazırda Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinin kolleksiyasında (Inv. №2903) qorunur.

Sevindirici haldir ki Xızı rayonunun Sayadlar kəndində, "Müşfiq ocağı"nda Xızı rayon Mədəniyyət və Turizm İdarəsinin keçmiş müdürü Sənan Talibovun təşəbbüsü ilə həvəskar tarzan Camal Hüseynov tərəfindən tar alətinə abidə qoyulub.

Biz klassik şairlerimizin Azərbaycan çalğı alətləri haqqındaki şeirlərini qürurla oxuyur, bu şeirləri çalğı alətlərimizin "pasportu" sayırıq.

**Tapmaca.** Şifahi ədəbiyyatımızın qollarından biri olan tapmacalarda tar aləti ilə bağlı deyilir:

Yayılb xoş sorağı,

Qoşalaşib çanağı.

Görəsan o nadir ki,

Vardır doqquz qulağı? (açması: tar)<sup>1</sup>

Tapmacada tarın hətta ölkəmizdən kanarda da yayıldı, onun çanağının quruluşu (qoşlaşmış), aşıxlarının sayı (doqquz "quiağı") vurgulanır. Burada bir məqam maraqlıdır. Tarın 11 teli olsa da, aşıxlарın sayı 9-dur. Bu da onuna əlaqədardır ki, zəng tellərin hər cütü ayrıca bir aşıxa düyünlənir. Tapmaca yəqin ki, yaxın keçmişdə, 1875-ci ildən sonra söylənilib. Çünkü tapmacada qədim deyil, tarın "atası"所说的 Mirzə Sadıq Əsədroğlunun (1846-1902) rekonstruksiya etdiyi alət təsvir olunur.

**Bayatı.** Xalq ədəbiyyatının tükənməz xəzinəsi olan bayatılarımızda tarın adına rast gəlirik:

Na dili var, na ağızı,

Na **tarı** var, na sazi.

Hər yerdən xəbər verər,

Oxuyar xoş avazı<sup>2</sup>.


**Diapazonu.** Tarın işlek diapazonu kiçik oktavanın "do" səsindən II oktavanın "sol" səsinə qədərdir. Lakin tarın kiçik çanağı üzərinə bir neçə qamış yapışdırmaqla olavaş səslər də almaq mümkündür. Belə olduqda alətin səs diapazonu III oktavanın "do" səsinə qədər davam edir. Alat transpozisiyalıdır, əsasən in H, yəni "si" notuna köklənir, yazılığından yarılm ton bəm səslənir, notu metso-soprano açarında yazılır. Bu açar 1928-ci ildə Ü.Hacıbəylinin təklifi ilə ilk dövrda başqa şəkildə qəbul olunub. Daha da-qıqi, həmin ildə Ü.Hacıbəyli qeyri-adı not açarından istifadə etmişdir. Bununla bağlı bir vaxtlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin kiçik elmi işçisi olmuş Ələsgər Hüseynov

<sup>1</sup> Tarın 11 teli olsa da, aşıxlarının sayı 9-dur. Bu da zəng tellərin hər cütü bir aşıxa düyünlənməsi ilə əlaqədardır. Son illərdə 11 aşıxlı tara da rast gəlmək olur. Nəcəfzadə A.İ. Xalq çalğı alətlərinin tədrisi metodikası (Yenidən işlənmiş II nöşr). B.: MBM, 2012, s. 44.

<sup>2</sup> Azərbaycan bayatıları. B.: XXI Yeni nəşrlər evi, 200+, s. 237.

mətbuatda geniş məlumat vermişdir. O, yazar ki, tanınmış tədqiqatçı-pedaqoq Orxan Orxanbəylinin (1913-1993) şəxsi arxiv materialları arasında XIX əsrda yaşamış bestəkar Qustav Ellertonun "Jiqa" əsərinin əlyazması var. Həmin əlyazmada tar partiyasında qəribə açardan istifadə olunub. Əsər 1928-ci ildə tar ilə fortepiano üçün işlənilmişdir. "Jiqa" əsərinin orijinalı isə skripka ilə fortepiano üçün bestələnmişdir<sup>1</sup>. Ə.Hüseynov yazır: "Bestəkar (yəni Ü.Hacıbəyli – A.N.) o zamanlar işlənən ərəb qrafikası ilə tar sözünün yazılış formasını açar əvəzinə işlətməyi qarşısına məqsəd qoyub, bu sözün yazılışının zahiri formasını bir qədər dəyişərək onu "do" – metsosoprano açarı ilə identik (eyni) etmişdir. Belə ki, "tar" sözündəki "a" (əlif) və "re"ni birləşdirmiş, "te" hərfini müəyyən edən iki nöqtəni isə not sətrinin 2-ci xəttində düzərək (xəttin altında və üstündə) onu not açarı şəklində saxlamışdır. "Tar" sözünün ərəb qrafikası ilə yazılış forması:

"Tar açarı"nın not üzərində yazılışı:



Bu formada yazılılan açar tarın not üzrə təhsilində istifadə olunmağa başlanılmışdır<sup>2</sup>.

Deməli, Ü.Hacıbəylinin ixtira etdiyi bu açardan tarın konservatoriyada tədrisində qısa müddətdə (1928-1929) istifadə olunmuşdur<sup>3</sup>.

Çalğı alətlərimizlə bağlı dahi Ü.Hacıbəylinin "Azərbaycan musiqi həyatına bir nəzər" məqaləsindəki qeydləri musiqi alətşünaslığı baxımından olduqca maraqlıdır: "Tarin "bəm" səsləri çox həzin və təsirlidir. Miyanxana səsləri gur və mərdanə, zil səsləri isə bir qədər qışkırlıdır.

<sup>1</sup> Густав В. Жага. Для скрипки с ф.-п.: Op. 18, №2 М.: Музсектор Госиздат, 1923.

<sup>2</sup> Hüseynov Ə. Üzeyir Hacıbəyovun tar açarı. // "Ədəbiyyat və incəsənat" qəzeti, 21 avqust 1987, s. 5.

<sup>3</sup> Yenə orada, s. 5.

Tar ən ziyadə istemal edilən alətin birincisidir<sup>4</sup>.

**Tədrisi.** Tar Azərbaycanda ən çox istifadə edilən mükəmməl çalğı alətidir. Bu alətin ölkəmizdə tədrisi və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb. Lakin bu yönə işlər heç də rahat getməyib.

Bilindiyi kimi, 1922-1928-ci illərdə Azərbaycan Xalq Maarif Komissarı vəzifəsində çalışan, 1929-1931-ci illərdə isə "İnqilab və mədəniyyət" jurnalının redaktoru olmuş Mustafa Quliyevin (1893-1938) tövsiyəsi və göstərişi ilə tar alətinin konservatoriyada tədrisi qadağan edilməli idi. Bu baradə "İnqilab və mədəniyyət" jurnalının "Xronika" səhifəsində "Tar konservatoriyadan çıxarıldı" başlıqlı məqalədə məlumat verilib<sup>5</sup>.

1929-cu il yanvar ayının 12-də Dadaş Bünyadzadə adına Dövlət Türk<sup>6</sup> Akademik Teatrosunda incəsənat və musiqi işçilərinin ümumi yığıncağı keçirilir. Bu yığıncağda M.Quliyev Şərq musiqisinin və tarın tədrisdən çıxarılması ilə bağlı məruzə edir. Məruzənin mətni "İnqilab və mədəniyyət" jurnalında "Azərbaycanda musiqi mədəniyyətinin inkişaf yolları" başlığı ilə təqdim edilir. M.Quliyevin həmin məqaləsindəki bəzi məqamlara diqqət yetirək: "Moskva konservatoriyanın yanında el musiqi alətlərini öyrədən kurslar təsdiq edilmişsə də balalayka, mandalina mütəxəssisləri hazırlayan heç bir kurs yoxdur. Biz də konservatoriyamızı bu əsas üzərində quraraq, oradan tar mütəxəssisləri buraxmamalıyıq"<sup>7</sup>; "Bundan başqa tarın heç bir gələcəyi yoxdur və ola da bilməz"<sup>8</sup>; "Tar öz-özüne həyat səhnəsindən çıxacaqdır"<sup>9</sup>.

Nə yaxşı ki, o dövrə ölümün gözünə dik baxan bəzi ziyalıları-

<sup>1</sup> Hacıbəyli Ü. Bədii və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008. s. 500.

<sup>2</sup> Tar konservatoriyadan çıxarıldı. // "İnqilab və mədəniyyət" jurnalı. B.: 1929, №2, s. 26-27.

<sup>3</sup> Əsərdə burada, o cümlədən bəzi etimoloji məqamlarda türk (və ya türkə) dedikdə, Azər-türkler (yaxud Azərbaycan türkəsi) nəzərdə tutulur.

<sup>4</sup> Tar konservatoriyadan çıxarıldı. // "İnqilab və mədəniyyət" jurnalı. B.: 1929, №2, s. 26.

<sup>5</sup> Yenə orada, s. 27.

<sup>6</sup> Yenə orada, s. 27.

mız (əfsus ki, onlar azlıq təşkil edirdi) – Ü.Hacıbəyli, C.Cabbarlı<sup>1</sup>, M.Müşfiq<sup>2</sup>, Ə.Bədəlbəyli və başqları tarın müdafiəsinə qalxdılar, dövrü mətbuatda M.Quliyevin məlum məruzəsini təqid etdilər.

1931-ci ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan xalq çalğı alətləri orkestrində tardan bu günədək aparıcı alət kimi istifadə edilir.

Orkestr və ansamblarda bəm tar adlanan alət də var. Bəm tarın ilk variantını 1960-ci illərdə həvəskar tarzən Vərid Fərzəliyev (1933-1999) yaradıb. Sonralar Qasim Qasımov (1942-2005), Balabay Balabayov, Habil Şahinoğlu (tarzən Bakıxan Müzəffərovun tövsiyələri əsasında), Elşad Rzayev, Musa Yaqubov, Məzahir Həsənov, Məmmədəli Məmmədov da bəm tarın fərqli variantlarını hazırlayıblar. Bəm tarın diapazonu böyük oktavanın “do” səsindən I oktavın “do” səsinə qədərdir.

**Tanınmış ifaçılar.** XIX əsrə yaşامış İçərişəhərli Dərviş Baylər (həm də gözəl pianino çalarmış); **Mirzə Əli Əsgər Qarabağı** və sağidləri – Cavadbəy Əlibəyoğlu (Xanazayski), Şəkərəoglù Kərim; **Məşadi Məlikməmməd Ağasaləh oğlu** (1838-1909, tarzənliliklə bərabər, kamança, tütkə və qarmon alətlərini də eyni məharətlə çalıb); **Mirzə Sadıq Əsəndoğlu** (1846-1902, gözəl səsi olmuş, 18 yaşında səsi batmışdır. Tütük, ney, kamança və nəhayat, tar çalmağı öyrənmişdir); **Mirzə Fərəc Rza oğlu Rzayev** (1847-1927); **Məşadi Zeynal Haqqverdiyev** (təxminən 1850-1918); xanəndə Mirzə Məhəmmədhüseynin (1851-1917) tar çalınları – **Topal Məhəmmədqulu, Məşadi Səlim, Cabbar; Məhəbbəli Həmid İmanqulu oğlu Qurbanov** (1869-1922); **Məşadi Cəmil Kərbələyi Aslan oğlu Əmirov** (1875-1928, əsasən tar çal-

lib, xanəndəlik edib, həmçinin mükəmməl qarmon, skripka, forte-piano, ud, qanun və kamança da çalırmış); **Şirin Məşadi Hüseyn oğlu Axundov** (1878-1927, virtuozi tarzən olub, saz və qarmon da çalırmış); **Qurban Baxşəli oğlu Pirimov** (1880-1965)<sup>1</sup>; **Abutalib Kərbələyi Muxtar oğlu Yusifov** (1884-1937, gözəl qarmon çalıb, ömrünün son 10 ilində isə tarzənlilik edib); **Mirzə Mənsur Məşadi Məlikməmməd oğlu Mənsurov** (1887-1967); **Məşadi Süleyman Mənsurov** (1872-1955); **Məmmədmirzə (Məmmədxan) Məmmədrəza oğlu Bakıxanov** (1890-1957); **Əhməd Məmmədrəza oğlu Bakıxanov** (1892-1973); **Allahyar Cavanşirov** (1907-1972); **Bəhram Mənsurov** (1911-1985); **Xosrov Məlikov**; **Əmirulla Məmmədqəbəli**<sup>2</sup>; **Süleyman Hüseynquluoglu**; **Əlihəsən Nuriyev**; **Əbülfəz Fərəcəzadə**; **Tutu Qulu qızı Karimova; Şəmил Məlikov; Rzabala Rzayev**<sup>3</sup>; **Ələkbər Şahnazi Təbrizli; Nasir bay; Abbasqulu ağa; Mehrəliyev Məşadi Nəriman Bahadiroğlu** (1916-1983), **Əliağa Quliyev** (1917-1998), **Zərif Qayıbov** (1920-1943), **İsi Əliyev, Kamil Əhmədov** (1920-1997), **Hacı Məmmədov** (1920-1981), **Məmmədağa Muradov** (1921-1969), **Baba Salahov** (1923-1982), **Əhsan Dadaşov** (1924-1976), **Həbib Bayramov** (1926-1994), **Sərvər İbrahimov** (1930-2002) və b.

Ruqiyə Rzayeva yazır: “Mirzə Fərəc tara sadəcə çalğı aləti kimi baxmirdi. Onda musiqi mədəniyyətimizin keçmişini və gələcəyini görürdü. Babam musiqi nəzəriyyəsini, müğamların manşayıını, tarixini, sırrını dərinən öyrənməyə çalışırdı”<sup>4</sup>. O, babası Mirzə Fə-

<sup>1</sup> Qurban Pirimov – Aşıq Valeh Kərbələyi Səfi Məhəmməd oğlunun (1729-1822) nəticəsi, balaban çalan Baxşəli Gülbəlinin oğludur.

<sup>2</sup> Əmirulla Heybətqulu oğlu Məmmədqəbəli – sonralar həkim olub. O, Mirzə Fərəcənin qohumu, Adil Gərayın böyük qardaşıdır.

<sup>3</sup> Rzabala Rzayev (eləcə də xanəndələr – Səttar, Allahveri, Cəfərqulu və başqa tanınmışlar) Tiflisde müsəlman qəbiristanlığında dəfn edilib (M.Məmmədəlli. Qadim Tiflis (Tiflisin iç və diş topomimləri). B.: 2009, s. 36-37). Xatırladaq ki, dövrünün məşhur xanəndəsi olan Allahverdi Nəriman Nərimanovun ulu babası olub (həmin mənbə s. 149).

<sup>4</sup> Rzayeva-Bağirova R.İ. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: İşıq, 1986, s. 36.

<sup>1</sup> Dahi Cəfar Cabbarlı tar əleyhina düzəldilmiş kampaniyaya, təbliğata etiraz əlaməti olaraq “Almas” (1930) və “1905-ci ildə” (1931) əsərlərində tarı səhnəyə çıxmışdır. Xatırladaq ki, bu əsərlər M.Quliyevin məlum çıxışından sonrakı illərdə yazılmışdır.

<sup>2</sup> Mikayıl Müşfiq “Tarın cavabı” (1929), “Tar” (1933), “Nə deməkdir?” (1936) və başqa seirlerində tarı vəsf etmişdir.

rəcən müğamları daha dərindən öyrənmək məqsədilə bir neçə il İranda yaşadığını, ərəb və fars dillərini mükəmməl öyrəndiyini, özü də oranın musiqi məclislərində bir tarzən kimi iştirak etdiyini bildirir: "İranda tehranlı xanəndə Mirzə Ağacan, Bala Cəfər, kamança çalan ərdəbilli Mirzə Səttar, şirazlı tarzən Əli Hüseynquluxan kimi sənətkarlarla dostluq edib, onların ustalığı ilə tanış olmuşdu"<sup>1</sup>. Orada ustad tarzənlər – Huseynquluxan, Bəylər (Tehranda təhsil almışdı), kamançaçı Əlicanbəyələ də görüşür. Onlardan dəst-gahların tərkib hissələrini, quruluşunu öyrənir.

Bir müddət Təbrizdə çalışmış yazıçı, jurnalist və tərcüməçi Əvəz Sadiq (1898-1956) İran Azərbaycanında fəaliyyət göstərən musiqiçilər arasında tanınmış tarçalanların adını çəkir: "İran Azərbaycanı çalğıçıları arasında böyük məhərət və istedad sahibi olan sənətkar az deyil. Böyük hörmət sahibi olan tarçılardan biri Qulam Hüseyin Baycəxanıdır (1919-1988, – A.N.). Onun barmaqlarında tarçiların çoxunun həsəd apardığı cəddlik vardır. Havaları çox yaxşı çalır və zərif zövqə malikdir"<sup>2</sup>. O, həmin məqaləsində digər tar ifaçıları Həsən Üzari (1904-1979), Yaqub Nəvapərəst və İsmayıllı Məmmədzadənin də adını qeyd edir.

Əvəz Sadiq xüsusi ilə Həsən Üzari haqqında geniş məlumat verir: "İran Azərbaycanında oxumaqdə Əbülhəsənxan məşhur isə, çalmaqdə da Həsən Üzari böyük şöhrət sahibidir. Həsən Üzari 20 ildən artıq (xatırladaq ki, məqalə 1946-ci ildə yazılmışdır, Həsən Üzari dünyasını dəyişənə qədər qədər, yəni 50 ildən artıq bir dövrdə tarda ifa etmişdir – A.N.) tar çalmaqla məşgül olaraq, öz fitri istedadını göstərmişdir. O, haqli olaraq özünü Təbrizdə olan musiqiçilərin müəllimi saya bilər. Üzarının eyni zamanda özünün yaratdığı musiqi parçaları da vardır. O, İran Azərbaycanı çalğıçıları içərisində çox az adama müyəssər olan not savadına malikdir. O, Azərbaycan xalq mahnları sözlerinin yiğilmasında və nəşrin-

də böyük fəaliyyət göstərmişdir"<sup>1</sup>.

Ə.Sadiq həmin məqaləsində bildirir ki, 1945-ci ildə Təbrizdə Mədəniyyət Evi açılmış və onun nəzdində ilk xalq çalğı alətləri orkestri yaradılmışdı. Bu orkestrin rəhbəri Həsən Üzari olmuşdur. Orkestrin formalamaşmasında Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirov böyük xidmət göstərmişdir. Ə.Sadiq orkestrin tərkibi ilə bağlı yazır: "Təbriz xalq çalğı alətləri orkestri, buraya daxil edilən musiqi alətlərinin müxtəlifliyi cəhdədən çox maraqlıdır. Orkestrin heyətinə on Azərbaycan tari ilə bərabər, on İran tari daxil edilmişdir. Orkestra inдиya qədər olan xalq çalğı alətləri orkestrlərində görünən kamança, klarinet, düdük (tütük – A.N.), qara zurna, nağara, qarmon, qaval, balabanla bərabər, birinci dəfə santur da daxil edilmişdir"<sup>2</sup>.

Əslən Şəkidən olan Firəngiz İsmayılova-Məlikova (1911-1968), eləcə də C.Cabbarlinın qardaşı Hüseynqulunun qızı Mələkxanım Abbasova (1912-2003) Azərbaycanın ilk qadın tarzənlər olmuşlar. Hər iki tarzən Cəfər Cabbarlinın məsləhəti ilə böyük sənət dünyasına qədəm qoymuşdur. Baxmayaraq ki, onların valideynləri qızlarının musiqiçi olmasına kəskin etiraz etsələr də Cəfər Cabbarlinin sözünü yera salmayıblar. Mələkxanım rəfiqəsinin ondan daha güclü tarzən olduğunu etiraf etmişdir. Firəngiz İsmayılova-Məlikova 1929-cu ildə xalq çalğı alətləri üzrə keçirilən respublika müsabiqəsinin qalibi olmuş, qızılı mükafata layiq görülmüşdür. O, Ü.Hacıbəylinin təşkil etdiyi xalq çalğı alətləri orkestrində çalışmışdır<sup>3</sup>.

Mələkxanım xatirələrində Cəfərin ona tar almasından, tara həvəs oyatmasından, tarzən Əhməd Bakıxanovun, Səid Rüstəmovun və Əmirulla Məmmədbəylinin ona dərs demələrindən maraqlı

<sup>1</sup> Sadiq Ə. İran Azərbaycanının musiqisi və çalğıçıları. // "Ədəbiyyat" qəzeti, 7 sentyabr 1946-ci il, №24, s. 3.

<sup>2</sup> Yenə orada, s. 3.

<sup>3</sup> Cabbarlı M. Mirzəmi və mən. // "Mühakimə" qəzeti, №14 (357), 23-29 aprel, 2009, s. 13.

<sup>1</sup> Rzayeva-Bağirova R.İ. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: İşıq, 1986, s. 26.

<sup>2</sup> Sadiq Ə. İran Azərbaycanının musiqisi və çalğıçıları. // "Ədəbiyyat" qəzeti, 7 sentyabr 1946-ci il, №24, s. 3.

söhbət açır<sup>1</sup>.

Tarzənlərdən – Üzeyir Hacıbəyli (dirijor), Səid Rüstəmov (dirijor köməkçisi və konsertmeyster), Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Xosrov Məlikov, Əmirulla Məmmədbəyli, Süleyman Hüseynqulu oğlu, Əlihəsən Nuriyev, Əbülfəz Fərəcəzadə və Tutu Kərimova 1932-ci ildən fəaliyyətə başlayan ilk xalq çalğı alətləri orkestrinin üzvü olmuşlar<sup>2</sup>. Bəstəkarlar – Ağası Məşədibəyov və Hökümə Nəcəfova isə 1933-cü ildə bu orkestrlə işləməyə dəvət ediliblər. 1938-ci ildə Moskvada keçirilən I Azərbaycan adəbiyyatı və incəsənəti ongünülüyündə iştirak etmək üçün tanınmış bəstəkarlar – Adil Gəray, Əşrəf Abbasov, Fikrət Əmirov, Qənbər Hüseynli orkestrin tərkibini gücləndirmək məqsədilə tarzən kimi davət olunmuşdular.

Bəstəkarlardan – **Üzeyir Hacıbəyli (1885-1948)**, **Səid Rüstəmov** (1907-1983), **Hökümə Nəcəfova** (1911-2002, babası Paşa Əliyev də tarzən olub), **Ağabaci Rzayeva** (1912-1975), **Ağası Məşədibəyov** (1912-1984), **Hacı Xanməmmədov** (1918-2005), **Adil Gəray Məmmədbəyli** (1919-1973), **Əşrəf Abbasov** (1920-1992), **Cahangir Cahangirov** (1921-1992), **Fikrət Əmirov** (1922-1984), **Qənbər Hüseynli**, **Süleyman Əlaşgərov**, Arif Məlikov, Xəyyam Mirzəzadə, Siyavuş Kərimi, Nazim Quliyev və b. da böyük sənətə tarzən kimi göllərlər.

Müasirlərimiz – Firudin Ələkbərov, Elxan Müzəffərov, Adil Bağırov, Ramiz Quliyev, Ceyran Haşimova, Fikrət Verdiyev, Həmid Vəkilov, Vəmiq Məmmədəliyev, Ağasəlim Abdullayev, Zəmiq Əliyev, Möhələt Müslümov, Firuz Əliyev, Zakir Məmmədov, Valeh Rəhimov, Elxan Mansurov, Malik Mənsurov, Elçin Həşimov, Əliyə Sədiyev, Ələkbər Ələkbərov və b. tanınmış tarzənlərdir.


Sevindirici haldir ki, Azərbaycan tar ifaçılıq sənəti 2012-ci il

dekkabrin 3-dən 7-dək Paris şəhərində keçirilən YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında bu mötəbər qurumun reprezentativ siyahısına daxil edilmişdir.

Xatırladək ki, ötən illərdə həmçinin Azərbaycan müğəmi, Azərbaycan aşiq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı, çovkan milli atüstü idman oyunu, eləcə də Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irs üzrə reprezentativ (Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Listəsi) siyahısına daxil edilib.

## KAMANÇA

Azərbaycan musiqisi-nin inkişafında bir sıra çalğı alətlərinin rolü böyük olub. Belə alətlərin sırasında kamançanın xüsusi yeri və əhəmiyyəti vardır (şək. №23).



Şəkil №23. Kamança

**Yaranma tarixi.** Kamança yayla (kamanla) çalınan telli alətdir. Kamanlı alətlərin vətəni Qədim Misir sayılır<sup>1</sup>. Eramızdan əvvəl, təxminən IV-III əsrlərdə kamanla səsləndirilən ilk alət – rütab yaradılıb (şək. №49). Sonralar ayrı-ayrı adrlarla bir sıra ölkələrdə müxtəlif kamanlı alətlər icad olunub. Azərbaycanda kamanlı alətlərin VII-VIII əsrlərdən yayıldığı ehtimal edilir. Azərbaycan ərazisində müxtəlif dövrlərdə istifadə olunan yaylı alətlər bunlardır: beş telli kamança<sup>2</sup>, bəm çaqanaq, bəm çaganə,

<sup>1</sup> Сперанский С.Л. Музыкальные товары. М.: Экономика, 1987, с. 52.

<sup>2</sup> E.Kempferin xatırlarından bəlli olur ki, həls XVII əsrin sonlarında Azərbaycanda 5 telli kamanlı alətdən istifadə edilib. Sonralar 4 telli kamançalara üstünlük verilib. Ətən əsrin sonlarında Quba musiqi məktəbinin müdafiəsi Nadir Cəfərov (Q.Namazlıyev "Ədəbiyyat və incəsənət" qəzeti, 31 iyul 1981), Abdulla Abdullayev (A.Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lügəti.

<sup>1</sup> Cabbarlı M. Mirzəmi və mən. // "Mühakimə" qəzeti, №14 (357), 23-29 aprel, 2009, s. 13.

<sup>2</sup> Azərbaycan Radio Verilişləri Komitəsinin 1 yanvar 1932-ci il tarixli 1 sayılı əmri (Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya Radio Verilişləri Komitəsinin arxiv, 1932-ci il, qovluq №3).

bəm kamança<sup>1</sup>, çägana<sup>2</sup>, çäqanaq, çanaq kamança, əhsən vəlləz, çəlik kamança, ğijək, kəman, qabaq kamanə, Qarabağ kamanı, qıl qopuz (yaylı qopuz), nayi-tənbür, ney-kaman<sup>3</sup>, neykamança<sup>4</sup>, pandur, şeşkaman<sup>5</sup>, yaylı rud, yaylı rübab<sup>6</sup>, yaylı tənbür<sup>7</sup>, yektay.

2013-cü ildə AzTV-nin nəzdində özündə bir sıra bərpa olunmuş yaylı-telli alətləri eks etdirən Şərqda ilk milli kamera ansamblı yaradılıb. Ansamblın bədii rəhbəri və dirijoru tanınmış kamança ifaçısı Arzu Səlimovadır.

**Etimologiyası.** Kamança sözü kamanla əlaqədar yaranıb. Farsca kaman yay deməkdir. Kamança – “kaman” və “çal” sözlərinin birləşməsindən əmələ gəlib. “Kamançal” sözü hərf düşümü nəticəsində kamança kimi tələffüz olunub və yayla çalınan alət mənasını ifadə edir. Deməli, kamança iki xalqın (Azər-türk və fars) dilindən yaranmış hibrid sözdür.

S.Abdullayeva yazar: “Azərbaycanın bəzi rayonlarında kamançaya vizqan (Şuşa, Şərur), mizqan (Cəbrayıl, Şəki), mizqon (Tovuz), miskan (Quba) deyirlər”<sup>8</sup>.

**Ədəbi mənbələr.** Kamançanın adına Nizaminin, Fədainin, Məsihinin və b. klassiklərimizin şeirlərində rast gəlirik. Orta əsr-

B.: MBM, 2004, s. 39), Qasim Qasimov (Musiqi Mədəniyyəti Dövlət məzeyi) bir sıra fərqli 5 telli kamançalar hazırlayıblar.

<sup>1</sup> Bəm kamança xalq artisti, professor Siyavuş Kəriminin layihəsi əsasında (2004-cü ildə) hazırlanıb.

<sup>2</sup> Çägananı M.Kərim (1978-ci ildə) bərpa edib.

<sup>3</sup> Neykamanı əməkdar artist Munis Şərifovun layihəsi əsasında 2006-ci ildə us-ta Pənah Qurbanov hazırlanıb.

<sup>4</sup> Neykamançunu Qasim Qasimov (1942-2005) hazırlayıb, alət Musiqi Mədəniyyəti Dövlət muzeyində saxlanır.

<sup>5</sup> Şeşkamanı Qasim Qasimov hazırlanıb. Bu alətin fərqli variantını Mahmud Səlah da hazırlanıb.

<sup>6</sup> Qabaq kamanı və kamanlı rübabın orijinal forması bu sətirlərin müəllifinin kolleksiyasında saxlanır.

<sup>7</sup> Kamanlı rübab, yektay, çäqanaq, bəm çäqanaq, çəlik kamança və yaylı tənbür alətlərini bu sətirlərin müəllifinin layihəsi əsasında şüsalı usta, el sənətkarı Habil Şahinoğlu (2005-ci ildə) hazırlanıb.

<sup>8</sup> Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloglu, 2002, s. 161.

lərdə yaşayıb-yaratmış bir sıra klassiklərimizin əsərlərindən kamança ilə bağlı nümunələri təqdim edirik.

Nizami Gəncəvi:

Etsəydi səsini **kamançaya** tuş,  
Vurulub düşərdi göydən uçan quş<sup>1</sup>.

Fədai Təbrizi:

**Kəmanın** tellərindən qopdu naş,  
Dili **Üşşaq**<sup>2</sup>ə açdı yolu şalalə<sup>3</sup>.

Rükəddin Məsud Məsihi:

Ol qövsi-**kamançanın** səhami,  
Ol **bərbətü təblü** ney nizamı<sup>4</sup>.

**Tapmaca.** Şifahi xalq ədəbiyyatımızın qollarından biri olan tapmacalarımızda da kamança ilə bağlı nümunələr var:

Üzük aldım, qaşı yox,  
Təpə gördüm, daşı yox.  
O nadir hey ağlayır,  
Gözlərinin yaşı yox? (**açması: kamança**)<sup>5</sup>  
Əla alsan ağlayır,  
Yera qoysan kiriyir (**açması: kamança**)<sup>6</sup>.  
Qoz ağacın oyarlar,  
Üstünə tel qoyerlar.  
Əğər düzgün dinməssə,  
Qulağını buralar (**açması: kamança**)<sup>6</sup>.

**Miniatür mənbələr.** XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndələri Ağə Mirək, Mirseyid Əli də miniatürlərində kamançanı təsvir ediblər. Bu rəsmlərdən orta əsrlərdə kamançanın qadınlardan da ifa etdiyiinin şahidi olurraq (şək. №24).

<sup>1</sup> Gəncəvi N. Yeddi gözəl. B.: Lider, 2004, s. 96.


<sup>2</sup> Təbrizi F. Bəxtiyaramə. B.: Şərq-Qərb, 2004, s. 20. Burada şair “kəman” söyləyərkən kamança alatını nəzərdə tutur.

<sup>3</sup> Məsihi R.M. Vərqa və Gülsə. B.: Şərq-Qərb, 2005, s. 84.

<sup>4</sup> Tapmacalar. B.: Şərq-Qərb, 2004, s. 151.

<sup>5</sup> Yenə orada, s. 150.

<sup>6</sup> Yenə orada, s. 149.



Səkil №24. "Kamança çalan qız".

görünür ki, hələ XVII əsin sonlarında Azərbaycan ərazisində 4 və 5 telli kamanlı alətlərdən istifadə olunub.

Kamança əsasən qoz ağacından hazırlanır. Çanağın üzüne naqqqa balığının döş hissəsinin darisi çekilir. Bəzən üzülük üçün mal ürəyinin pərdəsindən də istifadə edilir. Son illərdə çalğı alətləri

S.Abdullayevanın "Azərbaycan musiqisi və təsviri sənət" əsərində "Kamança çalan qız" (XIX əsr, kətan, yağlı boyası. Şərqi İncəsənət muzeyi, Moskva) adlı belə bir tablo verilir<sup>1</sup>.

#### Morfologiyası.

Əbdülqadir Marağalı risalələrində kamançanın quruluşu, hazırlanmasında istifadə edilən materiallar haqqında məlumat verib<sup>2</sup>.

1683-1684-cü illərdə Azərbaycanda olan alman seyyahı E.Kempfer yol qeydlərində bu ərazidə 4, hətta 5 telli kamanlı alətlərə rast gəldiini qeyd edir<sup>3</sup>. Bəzi müəlliflər yanlış olaraq kamançaya IV teli ilk dəfə guya, XX əsrin əvvəllərində Saşa Oqanezəvilinin əlavə etdiyini yazarlar. E.Kempferin xatirələrindən

üzərində islahatlar aparan kimya üzrə elmlər doktoru, professor Pənah Qurbanov (1940-2011) çanağın üzüna sintetik membrana çəkərək, belə üzüzlərin rütubətə, nəmişliyi dəha davamlı olduğunu söyləyirdi.

Kamança dörd tellidir: I, III tellər "mi"; II, IV tellər isə "lya" adlanır. Kamança kamanla səsləndirilir. Zoğal ağacından hazırlanan kamana at quyrığının tükünü təmizləyib çəngə halda bağlayırlar. Alətin təmiz, aydın səslənməsindən ötrü kamana kanifol çəkilir. Kanifol iynəyarpaqlı ağacların şirəsindən hazırlanın əsasən sarı rəngli maddədir. Ona qədimdə türklər rəcina deyiblər, ərəblər isə kanifolu zifti və ya səndəlus adlandırlıblar.

**Tədrisi.** 1922-ci ildən Azərbaycanın bir sıra şəhərlərində uşaq musiqi məktəbləri fəaliyyətə başlayıb. Bu məktəblərdə, musiqi kolleclərində və musiqi təməyülli ali təhsil ocaqlarında digər çalğı alətləri ilə yanaşı, kamança da tədris edilir.

S.Abdullayevanın verdiği məlumatə görə, 1871-1890-ci illərdə kamançanın I və II telləri müvafiq olaraq tarın ağ və sarı tellərinə uyğun köklənirdi. Buna görə də o, zəif, böyük səslənirdi. 1898-ci ildə tarsınə, yəni kamançanın I teli tarın sarı (II) telinə, II teli isə ağ (I teli) uyğun kökləndi. 1932-ci ildən kamançanın II və IV telləri "mi" və "sol" səslərinə uyğunlaşdırıldı. 1933-cü ildə kamança üçün skripka kökü – "mi", "lya", "re", "sol" qəbul edildi. 1934-cü ilin əvvəllərində kamançanın kökü indiki quruluşunu aldı: "mi", "lya", "mi", "lya"<sup>4</sup>.

**Diapazonu.** Kamança müəkkəm alətdir. Onun işlek diapazonu kiçik oktavanın "lya" səsindən III oktavanın mi səsinə qədərdir. Lakin III oktavanın "fa", "sol", "lya" səslərini də ifa etmək mümkünkdür. Alətin notu kaman (sol) aclarında yazılır. Kamança transpozisiyalı alətdir, in D, yəni re köklüdür. Bu səbəbdən kamança yazıldığından bir ton zil səslənir.

**Tanınmış ifaçılar.** Azərbaycanda kamançanın müxtəlif dövrlərdə yaşamış bir sıra virtuoz ifaçıları olub – şair **Məhsəti Gən-**

<sup>1</sup> Abdullayeva S. Azərbaycan musiqisi və təsviri sənət. B.: Oğuz eli, 2010, s. 178.

<sup>2</sup> Bardakçı M. Maragali Abdülkadir. İstanbul: Pan Yayıncılık, 1986 s. 106.

<sup>3</sup> Kaempfer E. Amoenitatum exoticarum politico-physico medicarum. Fasciculus V. Lemgoviae, 1712 p. 740-745.

<sup>4</sup> Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloglu, 2002, s. 414.

cəvi (1089-1183)<sup>1</sup>, Ustad Əhməd Gickei (XV əsr)<sup>2</sup>, XVI əsrda yaşamiş sənətkarlar – Şahqulu Təbrizli (ifaçı-bəstəkar)<sup>3</sup>, Heydər Şahqulu oğlu<sup>4</sup>, Hüseyin Əvvad<sup>5</sup>, Mirzə Məhəmməd Kamançayı və Ustad Məsum Kamançayı<sup>6</sup>, daha sonra Məşədi Məlik-məmməd Ağasalahoğlu (1838-1909, tarzən kimi tanınsa da, kamança, tütək və qarmon alətlərinə də eyni məhərətlər çalıb), Qaraçı Hacıbəy (XVIII əsr)<sup>7</sup>, Qaraçı Əsəd (XIX əsr)<sup>8</sup>.

XIX əsin II yarısı, XX əsin əvvəllərində yaşamış Məşədi Qulu Əlizadə, İsfəndiyar Kəngərlı<sup>9</sup>, Mirzə bəy, Rasim Şirinov, Böyükkişi Əliyev, Məşədi Cəmil Əmirov (çoşxaxəli sənət-

<sup>1</sup> Bünyadov T. Əsrlərdən gələn səsler. B.: Azərnəşr, 1993, s. 10: Gəncənin atraf məhəllələrindən biri olan Xərabatda yaşayan Məhsutinin karnançasının məhzun telləri xalqın qəmlı-kədərləi səslerləri həməhəng döyünmüşdür (Ordubadı M.S. Nizaminin dövrü və həyatı. Nizami, I kitab. B.: 1940, s. 130).

<sup>2</sup> 1491-ci ildə Heraṭda bir müsiqi maclisində adı çəkilir və milliyətcə azərbükir olduğu bildirilir. Çaldığı gickeç alətində virtuoz ifasına görə ona Gickei lağabı verilib (Ayhan Sarı. Türk müziği çağları. İstanbul: Berdan Matbaası, 2012, s. 163).

<sup>3</sup> 1512-1520-ci illərdə Sultan Yavuz Səlimin saray müsiqiçisi olub (Ayhan Sarı. Türk müziği çağları. İstanbul: Berdan Matbaası, 2012, s. 163; Ağayeva S. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan müsiqiçiləri haqqında. // "Musiqi dünyası", 1-2/39 2009, s. 93).

<sup>4</sup> 1520-1566-ci illərdə Sultan Süleyman Qanuninin saray müsiqiçisi olub (A.Sarı. Türk müziği çağları. İstanbul: Berdan Matbaası, 2012, s. 163.) Ağayeva S. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan müsiqiçiləri haqqında. // "Musiqi dünyası", 1-2/39 2009, s. 93.

<sup>5</sup> Ağayeva S. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan müsiqiçiləri haqqında. // "Musiqi dünyası", 1-2/39 2009, s. 93.

<sup>6</sup> Tarixçi-sair İskəndər bəy Münsi Türkman "Tarix-i aləmara-yi Abbasî" əsərində onlar haqqında məlumat verir (I c. B.: Təhsil, 2009, s. 391-392). Ə.Ə.Rəhmani həmin əsəri ruscuya tərcümə edərkən Mirzə Məhəmməd Kamançayıının II Şah Əsmayılı xüsusi kamançacısı olduğunu bildirir (per. A.A.Rəhməni "Tarix-i aləmara-yi Abbasî" kəs istochnik po istorii Azərbайджана, B.: Izd-vo AN Azərb., 1960, c. 78-79).

<sup>7</sup> Şuşinski F. Azərbaycan xalq müsiqiçiləri. B.: Yazıçı, 1985, s. 43.

<sup>8</sup> Əliverdiyev A.Ə. Rəsmili müsiqi tarixi. B.: Şuşa, 2001, s. 201.

<sup>9</sup> Əlsgərov S., Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri və orkestrləşdirmə. B.: Maarif, 1996, s. 82.

kar olub, əsasən tar çalıb, həm də xanəndəlik edib. O, qarmon, skripka, fortepiano, ud və qanunla yanaşı, gözəl kamança da çalırmış, Azay Hacıoğlu<sup>1</sup>, Cənubi Azərbaycan sənətkarlarından Ərdəbilli Mirzə Səttar (1844-1922), Tehranlı Bağırxan Ramişgər də dövrünün tanınmış ifaçıları olub.

Yaxın keçmişdə – İsmayıł Talışinski (1903-1959), Hacıbaba Əliyev, Cəvahir Həsənova (1915-1985), Hacıağlı Quliyev, Mikayıl Hüseynov, Məryəm Əliyeva, Ruqiyə Rzayeva, Fərhad Dadaşov, Hafız Mirzəliyev, Qılman Salahov (1907-1974)<sup>2</sup>, Mirkazım (Sarəng) Aslanlı (1912-1980), Tərlan Əliyeva-Qaziyeva (1919-2009), Firuz Əlizadə (1923-1987)<sup>3</sup>, Mütləkkim Novruzov (1926-1994), Tələt Bakıxanov (1927-2000), Habil Kaman (1927-2015), Qəribə Dadaşova (1928-1996)<sup>4</sup>, Elman Bədələv (1929-1991), Əliqışad Məmmədov (1938-2005), Abdulla Abdullayev (1942-2007), Hacı Ədalət Vəzirov (1951-2002), Şəfiqə Eyvazova, Zemfira Kərimova, Fəxrəddin Dadaşov, Arif Əsədullayev, Mirnazim Əsədullayev, Arzu Səlimova, İsmayıł Həmidov, Münis Şərifov, Elşən Mansurov, Fəridə Məlikova, Səlim Abbasov, Elnur Əhmədov, Rauf İsləmov, Toğrul Əsədullayev, Mehri Əsədullayeva, Habil Əliyev adına gənc kamança ifaçılarının I Respublika müsabiqəsinin<sup>5</sup> qalibi – Rəcəb Əhmədov, Şükür

<sup>1</sup> Bakıxanov Ə.M. Ömrün sarı simi. B.: İşıq, 1985, s. 17.

<sup>2</sup> H.Mirzəliyev və Q.Salahov 1932-ci ildən fəaliyyətə başlayan ilk xalq çalğı alətləri orkestrinin üzvü olmuşlar. Azərbaycan Radio Verilişləri Komitəsinin 1 yanvar 1932-ci il tarixli 1 sayılı əmri (Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya Radio Verilişləri Komitəsinin arxiv, 1932-ci il, qovluq №3).

<sup>3</sup> Firuz Əliazadə Cabbar Qaryagdıcığlunun kürkəni idi.

<sup>4</sup> Qəribə Dadaşova tanınmış sənətkar, əməkdar artist Əhsən Dadaşovun (1924-1976) heyət yoldaşı olub. 1959-cu ilə qədər Azərbaycan xalq çalğı alətləri orkestrində kamançaya ifaçı kimi fəaliyyət göstərib. Daha sonra Azərbaycan Xarici Dillər İnstitutunda alman dili mülliətimi işləyib.


<sup>5</sup> Müsabiqə iştirakçılarının çıxışını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmləri doktoru Abbasqulu Nəcəfzadə və Xirdalan şəhər

Omarlı, Mahir Hacıyev, Abuzər Əsgərli və başqalarının yaddaqlan ifaları var.

Maraqlıdır ki, bir sırə tanınmış xanəndə və tarzənlər həm də gözəl kamança çalıblar. Daha doğrusu, onlar xanəndəlikdən və ya tarzənlilikdən əvvəl kamança çalmağı öyrəniliblər. Tanınmış xanəndə Mirzə Muxtarın (1841-1929) atası **Mirzə Əli Əsgər Qarabağ** (tarzən-xanəndə), tarçalan **Mirzə Sadıq Əsədoğlu** bəls ifaçı olublar<sup>1</sup>. Tanınmış xanəndə **Ramiz Hacıyev** (1936-2005), **Şövkət Ələkberova** (1922-1993, müğənni), **Yaşar Səfərov** (müğənni, 1940-2008), bəstəkarlar **Ramiz Mirişli** (1934-2015) və Faiq Nəğıyev də bir zaman kamança çalıblar.

Maraqlıdır ki, müsiqi tədqiqatçısı Firudin Şuşinski böyük dramaturq, yazıçı **Cəlil Məmmədquluzadənin** (1866-1932) bir neçə çalğı alətində, həmçinin kamançada gözəl ifa etdiyini yazır<sup>2</sup>.

## BALABAN



*Səkil №25. Balaban*

Musiqili dün-yamızı bəzəyən çalğı alətlərindən biri də balabandır

(şək. №25). Balaban mükəmməl alət olub, yarandığı gündən müasir dövrümüzü kimi ən çox istifadə edilən və sevilən çalğı alətlərimizdəndir. Səslənməsinə və ölçüsünə görə balabanın müxtəlif növləri yaradılıb: orkestr balabanları – böyük, kiçik (pikkolo və ya cürə), klaplanlı, alt, tenor, bəm (bas) və aşiq balabani.

**Yaranma tarixi.** Öncə qeyd edək ki, aşiq balabani digər növlərdən ən qadimidir. Bu da Azərbaycanda ulu ozan-aşiq sənətinin qədimliyi ilə əlaqədardır. İstər Şirvan, istərsə də Qəribi Azərbaycan aşiq məktəblərinin nümayəndləri balabanın müşayiəti ilə saz

uşaq musiqi məktəbinin direktoru İkram Manafovdan ibarət münsiflər heyəti qiymətləndirib.

<sup>1</sup> Bədəlbəyli Ə. Izahlı monoqrafik musiqi lügəti. B.: Elm, 1969, s. 190.

<sup>2</sup> Şuşinski F. Azərbaycan xalq musiqiciləri. B.: Yazıçı, 1985, s. 103.

çalıb, söz söyləməyi xoşlayırlar.

Azərbaycanın Ucar rayonunun Bərgüşad kəndində (Qaratəpə adlanan ərazidə) arxeoloji qazıntılar nəticəsində 2 min ildən artıq yaşı olan gümüş üzük tapılıb<sup>1</sup>. Gök rəngli qaşı olan üzüyün üzərində nəfəs çalğı aləti çalanın şəkli həkk edilib. Çalğıçının yanaqları şısmış vəziyyətdə olduğundan bu alət balabana daha çox bənzəyir (şək. №26).

Əbdülqadir Marağalı (XIV əsr) "Fəvaid-i Əşəra" əlyazmasında neyçə *balaban* adlı alətdən söhbət açır<sup>2</sup>. Bu alət balabanın cürə (pikkolo) növüdür. Əbdülqadir Marağalı "Fəvaid-i Əşəra" risaləsinin nəfəs çalğı alətlərinin şəkilləri olan səhifəsində neyçə balabanın rəsmini təqdim edir (şək. №15).

İ. Barbara (1413-1494), F.A.Kotov, A.Oleari, Della Valle (XVII əsr), E.Kempfer, A.P.Volinski, Korneli de Brüün (1652-1727), A.Düma, məşhur rus sayyahi, türkoloq, professor İlya Nikolayeviç Berezin (1818-1896)<sup>3</sup>, P.Vostrikov kimi elçilər, yazıçılar və səyyahlar xatırılarda Azərbaycanda rastlaşdırılan və dini-lədikləri çalğı alətləri haqqında qeydlər etmişlər. Təssüf ki, onlar milli alətlərimizi öz adı ilə deyil, tanıdları Avropa alətlərinin adı ilə, bənzətmə kimi qələmə almışlar: ney, balaban – fleyta; köndələn ney – fleyta; ney, sümüs, tütkə – svirel, sipovka; gərənay, boru, nəfir, gavdum – truba; nağara, kos, təbil – baraban; qaval, dəf – buben, yaxud ruçniye barabanı; qanun – sitra; ud – lyutnya; zurna – qaboy, rojok; santur – simbal; sinc – tarelka; kos, təbil – litavra; balaban – dudka; cürə balaban – dudoçnik;



*Səkil №26. Gümüş üzük*

<sup>1</sup> Bünyadov T. Əsrlərdən gələn səsler. B.: Azərnəşr, 1993, s. 231.

<sup>2</sup> Bardaqlı M. Maragalı Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 107; Maragalı Ə. Musiqi alətləri və onların növləri. // "Qobustan" jurnalı, №1, 1977, s. 77.

<sup>3</sup> Berezin I.H. Путешествие по Дагестану и Закавказью. Казань, 1850 г. часть III, с. 70-71; Hüseynov R.B. Min ikinci gecə. B.: İşiq, 1988, s. 22.

çəng – arfa, kamança – skripka və ya qudok; saz, tənbur – balalayka, təbilbaz, davulumbaz – (udlinyonniye qorşki) baraban; şaxşax – treşotka; zinqirov – kolokolçık; qumrov – maraka; burbug – svistelki və s.

Şübhə yoxdur ki, müxtəlif dövrlərdə bu səyyahlar Azərbaycan ərazisində balaban aləti ilə də rastlaşmışlar. Lakin qeyd edildiyi kimi, bu aləti onlar fleyta, dudka, dudoçnik və s. adlarla qələmə almışlar.

1840-1850-ci illərdə (fasilələrlə) Qafqazda hərbi xidmətdə olan rus rəssamı Qriqori Qriqoryeviç Qaqrin (1810-1893) Azərbaycanın dilbər guşələrini gəzmış və burada özünün bir sıra gözel əsərlərini yaratmışdır. Belə əsərlərdən biri də onun “Şamaxı rəqqasələri” adlı tablosudur. Tablo Sankt-Peterburq şəhərində Rus Dövlət muzeyində saxlanılır (şək. №27).



Şəkil №27. Q.Q.Qaqrin. "Şamaxı rəqqasələri"

Tabloda XIX əsrin 50-ci illərində mesenat Mahmudağanın Şamaxıda təşkil etdiyi musiqi gecələrinəndə biri təsvir olunub. Burada bir sıra çalğı alətlərinin ifaçıları öks edilir. Əsərdə Şirvan

mahalının ustad balabançısı Murad Mirzəlioglu (1820-1890) da rəsmi verilib. Maraqlıdır ki, Murad Mirzəlioglu'nun şəklinə Q.Qaqrin çəkdiyi digər epizodik rəsmi lərdə də rast gəlirik (şək. №28).

**Etimologiyası.** Balaban sözü iki türk – “bala” və “ban” sözlərinin birləşməsindən əmələ gəlmışdır. Adından bəlli olduğu kimi “bala” – kiçik, xırda, zarra, zərif, incə və s. mənaları verir. Balaban sözünün ikinci hissəsi “ban” isə əski türkçədə səs, ün mənasında işlədilib. Qədim yazılı abidərimizdən olan “Kitabi-Dədə Qorqud” dastanında “ban” sözü ilə tez-tez rastlaşırıq:

Qulaq urib dinləyəndə ümmət görkli,  
Minarədə banlayanda fəqih görkli<sup>1</sup>.

“Minarədə banlayanda” dedikdə azan vermek, səs salmaq kimi anlaşılr. Yaxud dastanda “Saqalı uzun tat ori banladıqda”<sup>2</sup> yazılarkən “uzun saqqallı, dili-dini ayrı olan ığidin çığırması” nəzərdə tutulur. Dastanda “ban banlatdırilar” deyimi ilə də tez-tez rastlaşırıq<sup>3</sup>.

Ə.Dağlı “Ozan Qaravəli” əsərində balabanın sözaçımını “hündür səs” kimi izah edir<sup>4</sup>. “Xoruz banlamasa, səhər açılmaz” el deyimində də banlamaq sözü çığırmaq, səs çıxarmaq mənasını bildirir. Beləliklə, balabanın sözaçımı həzin səsli alət deməkdir. Bəzən aləti yasti balaban da adlandırırlar. Adına “yasti” sözünün



Şəkil №28. Murad Mirzəlioglu

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni Nəşrlər Evi, 1999, s. 33.

<sup>2</sup> Yenə orada, s. 35.

<sup>3</sup> Yenə orada, s. 88, 171.

<sup>4</sup> Dağlı Ə. Ozan Qaravəli (I kitab), B.: MBM, 2006, s. 48.

qoşulması çox güman ki, alətin səsəyadıcısının – müştүyünün iki-qat yastı qamışdan hazırlanması ilə bağlıdır.

Azərbaycanın görkəmli şairi Rəsul Rza "Ölkəm" şeirində dün-yə bəstəkarlarının əsərlərini dirləməklə yanaşı, xalqımıza yastı balabani və tarı da unutmamağı tövsiyə edir:

Könüllər nəşəli, ürəklər sərin,  
Bülbül kimi ötür şirin dillərin.  
Bizeni, Motsartı sevən ellərin  
**Yasti balabani, tarı bol olsun!**<sup>1</sup>

Xatırladaq ki, şeir milli çalğı alətlərinin, xüsusən də tarın səh-nədən sixişdirildiği bir dövrə – 1937-ci ildə yazılmışdır.

**Ədəbi mənbələr.** Qətran Təbrizi "Divan"ında balabanla bağlı yazır:

Nə qədər ki, **balabanın** zil səsi qulaqları cingildədir,  
Nə qədər ki, oxun və qılıncın yarası gözləri qaraldır.  
Düşmənin gözü oxla, qılıncla yaralansın,  
Dostunun qulağı **saz-balaban** səsi ilə dolsun<sup>2</sup>.

Yaxud:

Mənə söylədi: Hər il bu vaxt işin,  
**Balaban, rud**, mey və piyalə ilə id<sup>3</sup>.

Q.Təbrizinin yaşadığı dövrü nəzərə alsaq, hələ XI əsrə balabanın Azərbaycan ərazisində mükməməl alət kimi yayıldığı bəlli olur. Xatırladaq ki, Q.Təbrizinin təqdim etdiyimiz şeir nümunələri nədənsə çalğı alətlərimizin tədqiqatı ilə maşğul olan araşdırıcıların nəzərində yayınıb və musiqişünaslıqda ilk dəfə diqqətə çəkilir.

Aşiq Valeh isə "Cahannama" adlı şeirində yazırıdı:

Bu dünyada heç də gəzməmişəm kəm,  
Aşiq Əli oğlu, Aşiq Məhərrəm.  
Həsrətin çəkirdi Rum, həm də Əcəm,  
Əlinde **tütəyi-balabanhəni!**<sup>4</sup>

<sup>1</sup> Rza R. Ölkəm. // "Ədəbiyyat qəzeti" 12 noyabr 1937, № 49 (134),

<sup>2</sup> Təbrizi Qətran. Divan. B.: Azərbaycan EA nəşriyyatı, 1967, s. 111.

<sup>3</sup> Yenə orada, s. 120.

Seyid Əzim şeirlərində muğamlarla yanaşı, bir sıra çalğı alətlərindən, o cümlədən balabandan söz açıb:

Edəcəklər hamısı ləhni-Hicaz ilə səda,  
Dolacaq "Şur"ü "Nova" ilə bu "Firuzi" "Həsar".  
Tuti **tutək** çalacaq bağda, bülbül **balaban**,  
Gələcək sövti-dəfə musiqiyü **musiqar**,  
Edəcək "Rast" "Əbülcəp" dəxi **türkü tacik**.  
**Fəsli-novruz "Rəhavəndi"** oxur **salsəlü sar**<sup>2</sup>.

Mikayıl Müşfiq də əsərlərində 20 çalğı alətini, eləcə də balabanı vəsf edib:

Gözəl Qafqaz o günləri artıq unutmuş,  
Başqa səs var **zurnasında, balabanında**.  
O, üzünü indi başqa bir üfüqə tutmuş  
Başqa quşlar dəm çəkiyör **sayəbanında**<sup>3</sup>.

**Tapmaca.** Balaban alətinin adına yaşı bilinməyən, əsrlərin süzgəcindən keçib gələn qədim tapmaca və bayatılarımızda rast gəlirik. Bir tapmacada deyilir:

Həzin, kövrək səslidir,  
Şirin, bal nəfəslidir (**açması: balaban**)<sup>4</sup>.

Tapmacada balabanın tembri vurğulanır və alətin nəfəslə səs-ləndirilməsinə işarə edilir.

**Bayatı.** Balabanın adı nisgilli bir el bayatisında da çəkilir:

Əzizim, bala bani,  
Asta çal, **balabani**.  
Hamının balası göldi,  
Bəs mənim balam hanı?

Bayatı balasını mühəribəyə yola salmış ananın dilindən deyi-lib. Burada balaban sözü heç də təsadüfi işlənməyib. Alətin səsi qəmgən, həzin olduğundan bayatını bir az da təsirli edir.

<sup>1</sup> Aşiq Valeh. Alçaqlı, ucalı dağlar. B.: Gənclik, 1970, s. 43.

<sup>2</sup> Şirvani S.Ə. Seçilmiş əsərləri. Üç cilddə, II c. B.: Avrasiya Press, 2005, s. 79.

<sup>3</sup> Müşfiq M. Əsərləri. Üç cilddə, II c. B.: Səda, 2004, s. 9.

<sup>4</sup> Nəcəfzadə A.İ. Xalq çalğı alətlərinin tədrisi metodikası (Yenidən işlənmiş II nəşr). B.: MBM, 2012, s. 59.

**Diapazonu və not sistemi.** Balabanın diapazonu bir oktava yarım (1,5) həcmindədir: kiçik oktavanın “sol” səsindən II oktavanın “re” səsinə qədər. Onun notları kaman (sol) açarında yazılır. Balaban transpozisiyalı alətdir, kökü in H (yəni si) olduğu üçün yazılığından yarım ton bəm səslənir. Alətin səsdüzümü diatonikdir, lakin xromatik səsləri də ifa etmək mümkündür. Yəni barmaqlarla dəlikləri yarımcıq qapamaqla, müvafiq səsi yarım ton zilləşdirib-bəmləşdirmək olur.

**Dəmkeşlik sənəti.** Balabançılar əksər vaxtlarda qoşa çıxış edirlər: usta (solist) və dəmkeş (müşayiət edən). Dəmkeşin vəzifəsi ustani musiqi boyu fasılışız dayaş (burdon) səsi ilə müşayiət etməkdir. Sənətkarlar buna bəzən “zü” tutmaq da deyirlər.

Görkəmli şair Səməd Vurğun “zü” sözündən şeirlərinin birində çox gözəl istifadə edir:

Zü tutur gecələr suların səsi,  
Burda çobanların zil şıkəstəsi<sup>1</sup>.

**Balabanın tədrisi.** Balaban xalq çalğı alətləri orkestri yarandığı gündən (1931-ci il) onun tərkibinə daxil edilib. Xatırladaq ki, ilk xalq çalğı alətləri orkestri Ü.Hacıbeylinin təşəbbüsü ilə yaradılıb. Orkestrdə müxtəlif funksiyaları yerinə yetirən 4 cür balabandan istifadə edilir.

Bu yaxınlara kimi ölkəmizdə balaban ifaçılarının ən yüksək təhsili musiqi kollegi səviyyəsində tamamlanır. Sevindirici hədir ki, S.Kəriminin təşəbbüsü ilə 2003-cü ildən balaban aləti AMK-da tədris olunur. Konservatoriyanın nəzdində dünya bəstəkarlarının əsərlərini ifa etmək qüdrətinə malik balabançılardan ibarət qrup fəaliyyət göstərir. Qrupun tərkibində adı (prima) balabandaların başqa pikkolo (cüre), bas (bəm), tenor növlərindən də geniş istifadə edilir. Xatırladaq ki, balabanın yeni növlərini konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tadqiqat laboratoriyasının əməkdaşı Babaxan Əmirov hazırlayıb.

Balaban üçün “Balaban məktəbi” adlı ilk dərsliyi 1937-ci ildə

Saleh Abduləlimov yazıb<sup>2</sup>. Eyniadlı dərsliyi Nazim Əliyev (1951-2006) də fərqli tərzdə 2002-ci ildə işləyib<sup>3</sup>. Hələlik bu sahədə sonuncu dərsliyi Türkiyədə yaşayan həmyerimiz Əlixan Səmədov 2008-ci ildə hazırlanmışdır. Onun “Balaban metodu” adlanan dərsliyi üç dildə – türk, rus və ingilis dillərində nəfis şəkildə nəşr olunub<sup>4</sup>.

Xalq artisti, professor Süleyman Ələsgərov balaban və xalq çalğı alətləri orkestri üçün “Xəyalal dələrkən” adlı lirik əsər bəstələyib. Digər bəstəkarlarımız da balabanın bədii-tekniki imkanlarını, diapazonunu nəzərə alaraq, yüksək səviyyəli, iri həcmli əsərlər yazmalı, alətin inkişafı üçün zəmin yaratmalıdır.

**Təmmümiş ifaçılar.** Azərbaycan xalqı dünya musiqi xəzinəsinə bir-birindən maraqlı, ecaskar səsli çalğı alətləri baxış edib. Nəfəslə səsləndirilən ney, balaban, zurna, tulum, tütük də belə alətlərdən dir<sup>5</sup>. Nəfəs çalğı alətlərinin ölkəmizdə müxtəlif dövrlərdə yaşamış saysız virtuozi ifaçıları olub. Bu kitabda zurna haqqında məlumat verərkən XVI əsrin məşhur sənətkarları – **Ustad Əsəd Surnayı, Hüseyn Surnayı və Şah Məhəmməd Surnayının** adını çəkmüş<sup>6</sup>. Burada bir məqamı da xatırlatmaq istəyirik. Orta əsrlərdə hər bir zurnaçı öncə balaban çalmayı öyrənmiş, sonra manimsa-diklərini zurnada ifa edirmiş. XIV əsrə yaşamış Əbdülqadir Marağalı neyçə balaban adlı alətdən söhbət aşarkən surnayın təlimini məhz həmin alətlə aparıldığı bildirir<sup>7</sup>. Yəni ustad şayirdinə hər hansı melodiyani öncə neyçə balabanda öyrədirmiş. Şagird daha sonra hamin melodiyani surnayda çalarmış. Elə mütəsəs dövrdə də bəzi zurnaçılar şayirdlərinə muğam, rəqs və mahnıları

<sup>1</sup> Abdullaev S. Balaban məktəbi (olyazma, Azərbaycan MEA, Hüseyin Cavidin ev muzeyi, əsas fond, DK №5034).

<sup>2</sup> Əliyev N. Balaban məktəbi. B.: Şirvannaş, 2002.

<sup>3</sup> Səmədov Ə. Balaban metodu. İstanbul: Ege Reklam Basım Sanatları Limited Şirkəti, 2008.

<sup>4</sup> Azərbaycan orazisində müxtəlif əsrlərdə 40-dan artıq nəfəs alətləndən istifadə edilib.

<sup>5</sup> Münsi İ. Tarix-i aləmara-yi Abbasi. I cild. B.: Təhsil, 2009, s. 391-392.

<sup>6</sup> Bardaqqı M. Marağalı Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 107.

<sup>1</sup> Vurğun S. Seçilmiş əsərləri. Beş cilddə, III c. B.: Şərq-Qərb, 2005, s. 107.

öyrədərkən öncə balabanda çaldırırlar. Tam hazır olduqda şayird öyrandiyi həmin melodiyanı zurnada ifa edir. Bu, saatlarla məşğul olan şayirdin məşq prosesində tez yorulmaması üçündür. Beləliklə, adlarını çəkdiyimiz müsikiçilər – Ustad Əsəd Surnayı, Hüseyin Surnayı və Şah Məhəmməd Surnayı həm də o dövrün ən mahir balaban ifaçısı kimi tanınmışlar.

Balabanın inkişafında müstəsnə xidmətləri olan digər ifaçıların da adı qeyd olunmalıdır: XVII əsrin tanınmış balabançıları – **Məşdi Məsim, Tağı Babaşoqlu, Süleyman Hacı Səlimoğlu, Tacir Qasim, Şikəstə Ağasadıq və b.**; XVIII əsr balabançıları – **Dəməkəs İbrahim, Keçəçi İsmayıllı, Dabbəğ Səməd, Şikəstə Ali, Süleyman Babaoğlu, Soltan Bağıoğlu və b.**; **Baxşalı Güləhlı**<sup>1</sup> – Aşıq Valehin nəvəsi, tarzən Qurban Pirimovun (1880-1965) atası; XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayan balabançılar – **Həsən Əliyev** (F.Şuşinskini yazdıgına görə, ilk balabançı olub ki, ifasında 1913-cü ildə Kiyev şəhərində “Ekstrafon” aksioner şirkəti qrammofon valı buraxmışdır)<sup>2</sup>, **Əli Kərimov** (1874-1962), **Mehdi Nəzərli** (1885-1948, Ə.Dağlı M.Nəzərlinin balabanla yanaşı, tütək, ney, zurna və çunqur saz alətlərində eyni məharətlə çaldığını yazar)<sup>3</sup>, **Həsənpaşa Əbil oğlu Rəhmanov** (1880-1945, atası Əbil Rəhmanoğlu tanınmış aşiq olub), **Ağası Ağasızadə** (1906-2002), **Məhərrəm Mövsümov** (1916-1957), **Məmmədənaib Hacıyev** (1922-2005), **Bəhruz Zeynalov** (1926-1998), **Həsət Hüseynov** (1927-1994), **Ələfsər Şəkili** (1930-1984), **Ələkbər Əsgərov** (1933-1995), **Mübariz Atayev** (1934-2000), **Nurağa Həsənpaşa oğlu Rəhmanov** (1935-2007), **Əşrəf Əşrəfzadə** (1940-1973), **Elşad Cabbarov** (1942-2016), Fərhad Hüseynov, Nizami Allahverdiyev, Rasim Ələsgorov, Həsənaga Sadıqov, Həkim Abdullayev, Əlişan Səmədov, Nadir Talıbov, Şirzad Fətəliyev, Coşqun Sadıqov, Nicat Məsimov və b.

<sup>1</sup> Şuşinski F. Azərbaycan xalq müsikiçiləri. B.: Yazıçı, 1985, s. 275.

<sup>2</sup> Yenə orada, s. 39.

<sup>3</sup> Dağlı Ə. “Ozan Qaravəli” əlyazması. II hissə, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, C-1021/9974 şifrəli qovluq, s. 54.

## SAZ

Saz xordofonlu (tel-li) alətlər qrupuna aid edilir (şək. №29). Alət mizrabla səsləndirilir. Aşıqlar mizrabı tiziyanə adlandıraq, onu gilas və ya albalı ağacının qabığından hazırlayırdılar.



Şəkil №29. Saz

**Yaranma tarixi.** Saz qopuzun xələfidir. Bu səbəbdən sazin yaranma tarixini müəyyənləşdirmək üçün qolça qopuzun keçdiyi tarixi yola nəzər salmaq lazımdır. Qopuz türk dünyasının ən qədim çalğı aləti sayılır. Ə.Hüseyni İran Azərbaycanının Cıgəmiş şəhəri yaxınlığında tapılmış saxsı qaba istinadən qopuz alətindən xalqımızın sənətkarları ən azı 7-8 min il bundan əvvəl istifadə etdiyini bildirir. Bu mənbəni 1961-1966-ci illərdə Amerika arxeoloqları tapmış və saxsı qabın yaşı müəyyənləşdirmişlər. Qopuz aşıqların sələfi sayılan ozanların ayrılmaz aləti olub, ondan XVI əsərə qədər istifadə edilib. Ozanlar Səlcuq dövlətinin yaranmasından çox-çox əvvəller oguzlar arasında, Hun hökmərlərinin saraylarında, türk ordularında böyük hörmət, nüfuz sahibi olmuşlar.

**Etimologiyası.** Saz sözü qədim türkçədə qarğı, qamış mənalarını bildirir. “Kitabi-Dədə Qorqud” dastanında bu mənzərənin şahidi olurraq: “Yalançıq oğlu Yalancıq bunu eşitdi. Beyragın qorquşundan qaçı, özünü **Tana sazına** saldı. Beyrək ardına düşdü. Qoa-qoa saza düşdü. Beyrək aydır: “Mərə, od götürün”. Götürdilər. **Sazı** oda urdlar”<sup>1</sup>.

Sırr deyil ki, taranə çalınması mümkün olan ilk alətlər qarğıdan, qamışdan hazırlanılan nəfəs alətləri olub və bunlar saz (oğuz türkçəsində qamış deməkdir) və ya ağız (dodaq) qopuzu adlanıb. Sonralar müxtəlif üsulla səsləndirilən zərbli (vurmalt), yaylı (kamanlı), mizrablı, ümumilikdə bütün alətlərə sazlar deyilüb. Bu gùnə qədər dilimizdə işlədilən “telli saz” deyimi də o dövrlərdən ya-

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 87.

digar qalib. Müasir dövrde hər kəs bilir ki, sazin teli olmalıdır. Lakin e.ə., elcə də eramızın orta əsrlərində digər alətlər də küll halında sazlar adlanıblar. Bu zaman fərqləndirmək üçün “telli saz” dedikdə telli, mizrablı hər hansı alət, o cümlədən aşıqlarımızın geniş istifadə etdiyi saz nəzərdə tutulurdu.

Farslarda isə saz sözü bir neçə mənada işlədiril: 1. uyğun, 2. hazır, 3. düzəldən. Bu sözlər dilimizdə kifayət qədər anlaşıqlı olduğundan hər sözü ayrıca izah etməyi lüzum bilmirik. Təkcə əlavə olunmalıdır ki, saz arxaik oğuz sözüdür, sonralar farsın dilinə keçmişdir.

**Ədəbi mənbələr.** Həqiqi, Həbib, Xətai, Füzuli, Fədat, Əmani, Məsihi, Şükühi və b. klassik şairlərimiz şeirlərində saz alətini dənə-dənə vəsf ediblər. Sazın adına “Koroğlu” dastanında da rast gəlirik.

Həbib:

Səbzəvü abü hərifü **sazü** mey,  
Budürür əsbabi-işrət, vəssalam<sup>1</sup>.

Şah İsmayıllı Xətai:

Bir gün ələ almaz oldum mən **sazım**,  
Ərşə dirək-dirək çıxar avazım,  
Dörd şey vardır bir qarındaşa lazıim,  
Bir elim, bir kəlam, bir nəfəs, bir **saz**<sup>2</sup>.

Məhəmməd Füzuli:

Lətif səsler eşqin təhrikinə səbəbdür,  
Xəbərsizlərə eşqin xəbəri **saz** ilə yetişir.  
Eşq bir gizli sırdır, **saz** ilə aşkar olur.  
Həqiqət budur ki, o, sərr **saz** pərdəsinin arxasındadır<sup>3</sup>.

Fədat Təbrizi:

Saraydan qoy ucalısn **sazü** avaz,  
Qanad çalsın səmadə mürkü-şəhbaz<sup>4</sup>.

<sup>1</sup> Həbib. Şeirlər. B.: Şərq-Qərb, 2006, s. 39.

<sup>2</sup> Xətai Ş.İ. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 342.

<sup>3</sup> Füzuli M. Əsərləri. Altı cilddə, V c. B.: Şərq-Qərb, 2005, s. 57.

<sup>4</sup> Təbrizi F. Bəxtiyarname. B.: Şərq-Qərb, 2004, s. 12.

Məhəmməd Əmani:

Ey müğənni, saxlagıl **sazını**, kim bu bəzm ara  
Eşq ahəngi verir sövtiqə üssaqın novə<sup>1</sup>.

Rükəddin Məsud Məsihi:

Hər kim (növ) ona açdı üzdeyi-raz,  
Hər razdə bin kəlam edüb **saz**<sup>2</sup>.

“Koroğlu” dastanı:

Atı çapdim Çəmlibelin düzünə,  
Qurban olum şagirdinin gözünə,  
Xırda xətəm (sədəf) doğra **sazın** üzünə,  
Usta, qulun olum, yola sal məni<sup>3</sup>.

Şükuhi:

Saqı dolandırsın cami-güləngi,  
Düzişün maclisa lalə, mərdəngi,  
Oxusun xanəndə, oynasin “Cəngi”,  
Xəyalimdən **setar** keçər, **saz** keçər<sup>4</sup>.

**Tapmaca.** Qədim tapmacalarda saz aləti ilə bağlı deyilir:

Bir qolu, bir çanağı var,  
Qolunda çoxlu bağı var.  
Əl vuranda ağlayır,  
Sinamizi dağlayır (**açması: saz**).  
Palidin parası,  
İçinən tarası,  
Onu tanımayan,  
Şeytanın balası (**açması: saz**)<sup>5</sup>.  
Əziziyəm, gül bılır,  
Gül qədrin bülbülbil bılır.  
O hansı alətdir ki,  
Yetmiş iki dil bılır? (**açması: saz**)<sup>6</sup>

<sup>1</sup> Əmani M. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 14.

<sup>2</sup> Məsihi R.M. Vərqa və Gülsə. B.: Şərq-Qərb, 2005, s. 36.

<sup>3</sup> “Koroğlu” (Paris nüsxəsi). B.: Şərq-Qərb, 2005, s. 62.

<sup>4</sup> XIX əs. Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 213.

<sup>5</sup> Tapmacalar. B.: Şərq-Qərb, 2004, s. 150.

<sup>6</sup> Yenə orada, s. 150 (burada illi iki misra tərəfimizdən əlavə edilib – A.N.).

Bir zamanlar 72 saz havacısı olub. Aşıqlar bu havaları mü-kəmməl öyrəndikdən sonra ustalarının razılığı ilə məclislərdə söz söyləyib, saz çalarmışlar. Məhz bu səbəbdən nənələrimizin, babalarımızın dilindən eşitdiyimiz yaşı bilinməyən yuxarıdağı tapmacada “72 dil bilmək” “72 aşq havasını çalmaq” deməkdir. Sonralar aşq havalarının sayı artırıldı.

**Morfologiyası və istifadə qaydaları.** Tut ağacından hazırlanan sazin qədimdə 2-3 teli, 10-14 pərdəsi olub. Müasir sazin isə 9 teli, 20-yə yaxın pərdəsi vardır. Bu da sazda nəinki aşq havaları, eləcə də müasir müsəqiləri çalmaq imkanlarını yaradır. Yaxın keçmişə kimi alətdən yalnız aşıqlar istifadə edirdilər, müasir dövrdə saz xalq çalğı alətləri ansambl və orkestrlərimizdə də öz yerini tutub. İlk dəfə sazi Azərbaycan xalq çalğı alətləri orkestri-nin tərkibinə böyük bəstəkar və dirijor Səid Rüstəmov daxil edib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan adəbiyyatı və incəsənəti ongünlüyündə saz alətindən orkestrdə istifadə edildi və tara istinadən kökləndiyindən orkestr sazi adlandırıldı. Orkestrdə sazi not savadı olan tarçalanlar ifa edirlər.

**Diapazonu.** Saz aləti aşq havalarına kökləndiyindən diapazonu tez-tez dəyişir. Lakin ansambl və orkestrlərdə istifadə edilən sazlar tar kimi köklənir: I üç tel I oktavanın “do”, II üç tel kiçik oktavanın “sol”, III üç tel isə kiçik oktavanın “do” səsidir. Belə kök ümumi kök adlanır, alətin diapazonu kiçik oktavanın “do” səsindən II oktavanın “sol” səsinə qədərdir. Orkestr sazi in H, yəni “si” köklündür, transpozisiyalı alət sayılır, kökləndiyindən yarım ton bəm səslərin. Tar alətində olduğu kimi, sazin da notları metso-soprano açarında yazılır.

Saz aləti ölçüsünə və istifadə qaydalarına görə müxtəlif növlərə ayrılır: ana saz, orkestr sazi, baş tavar saz, cüra saz, orta saz, tavar saz və s.


**Tədrisi.** Saz üç pilləli təhsil sistemində – uşaq müsəqisi məktəblərində, müsəqisi kolleclərində və müsəqisi təməyülli ali təhsil ocaqlarında tədris edilir. Bu iş hələlik kütləvi hal almasa da, artıq ilk addımlar atılıb. S.Kəriminin təşəbbüsü ilə ilk dəfə “Saz məktəbi”

dərsliyi hazırlanıb<sup>1</sup>.

**Tanınmış ifaçılar.** Burada bütün klassik aşıqlarımızın adını sadalamaq olar, o cümlədən bu alətin tanınmasında instrumental ifaçılarımızın – Ədalət Nasibov, Zakir Bayramov (tanınmış el sənətkarı Aşıq Mirzənin oğludur), İlqar İmamverdiyev, Mübariz Əliyev, Fəzail Orucov, Elmər Tanrıverdiyev və başqalarının da böyük xidməti var.

## QANUN

Qanun xordofonlu, yəni telli alətlər qrupuna aid edilir. Şərqdə bir sıra çalğı alətləri region xalqlarının ümumi ruhuna uyğun yaradılıb. Qanun da belə alətlərdəndir (şək. №30).



Şəkil №30. Qanun

**Yaranma tarixi.** Ərəb ölkələrində yaradılmış qanun aləti Azərbaycanda özünəməxsus inkişaf yolu keçib. Qanun Azərbay-can ifaçıları tərəfindən səsləndirilərkən, xalqımıza məxsus məlizməldən (musiqi bəzəklərindən) istifadə olunur. Məhz bu səbəbdən alət “azərbaycanca” daha gözəl səslərin və digər Şərqi xalqlarının (ərəb, türk, özbək və başqalarının) ifalarından kəskin fərqlənləri.

Qanundan 3 min il əvvəl şumerlərin də istifadə etdikləri haqda məlumat var<sup>2</sup>. Şumerlər Beyannənhareynin (Mesopotami, indiki İraq) cənubunda e.ə. IV minillikdə məskunlaşmışlar. Eramızdan əvvəl I minilliyyədə şumer mədəniyyəti inkişaf etmiş, sonralar tədricən sıradan çıxmışdır. Türk mənbələrində qanun alətinin də məhz bu dövrdə (e.ə. I minillik) yarandığı bildirilir.

<sup>1</sup> Kərimi S., Quliyev A., Əliyev M. Saz məktəbi. B.: İ.Əsfəndiyev adına bədii-ədəbi xeyriyyə fondu, 2007.

<sup>2</sup> Temel Hakkı Kara Hasan. Çalgıların dili – musiqi sözlüğü. İstanbul: Bestem Yayıncılık, Köksu Metbeeçilik senaye ve ticaret, 1999, s. 101.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist Tərənə Əlibeyeva Davud əleyhissalamın (e.e. təxminən 1085-963) da “Zəbür” u qanunun variantlarından biri olan *kimmorda* çalmaqla oxuduğunu yazar<sup>1</sup>.

Ü.Hacıbəyli alim Polioksa istinad edərək yazar: “Qanun dəxi məhz ərəblərin ixtiraatındandır ki, bədən yunanıllar onu ərəblərdən əxz etmişlər. Həqiqətən, bir çox musiqi aləti əalan dəxi mövcuddur ki, əsilləri ərəblərdən götürülmüşdür”<sup>2</sup>. Üzeyir bəy daha sonra həmin əsərində bildirir: “Tellilərdən biri də qanundur ki, bəzilərinin cə, ərəb və bəzilərinca, yunan ixtirasıdır. Hər halda ərəblərin öz qanunu var imiş ki, bu saz vasitəsilə bir də digər sazları kök edərəmiş. Ərəb qanununun 75 teli varmış ki, hər üçü bir cürə kök edilmiş. Qanun “Rast” kökündə qurularmış. Bu gün hər bir musiqiçər üçün piano çala bilmək vacib olan kimi, o vaxt ərəblərdə dəxi bütün musiqiçilər öz çalğılarından əlavə qanun çalmağı dəxi özlərinə borc bilmişlər”<sup>3</sup>. Bu fikirləri Ü.Hacıbəyli “Şərq musiqisi haqqında Qərb alımlarının təfsiri” məqaləsində yazmışdır<sup>4</sup>.

VII əsrədə islam dininin yaranması və böyük coğrafi ərazini əhatə etməsi ilə bağlı ərəb mədəniyyəti Avropaya yayılırdı. Azərbaycanın Qərb ilə Şərq ölkələri arasında “körpü” rolunu nəzərə alsaq, sənətkarlarımızzın qanundan ən azı VII əsrənə istifadə etdiyi ehtimal olunur.

Əbdülkadir Marağalı (XIV əsr) “Məqasidül-Əlhan” əsərində qanun haqqında məlumat verib<sup>5</sup>.

XVII-XVIII əsrlərdə qanun Azərbaycanda tənəzzülə uğrayıb, tədricən unudulub. Azərbaycan musiqisinin inkişafında və təbliğ-

<sup>1</sup> Əliyeva T.M. Qanun məktəbi. B.: Ziya NPM, 2014, s. 5.

<sup>2</sup> Hacıbəyli Ü. Ədəbi və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, s. 502.

<sup>3</sup> Yenə orada, s. 504.

<sup>4</sup> Hacıbəyli Ü. Şərq musiqisi haqqında Qərb alımlarının təfsiri. // “Maarif və mədəniyyət” jurnalı, 1926, № 7 s. 30.

<sup>5</sup> Marağalı Ə. Musiqi alətləri və onların növülləri. // B.: “Qobustan” jurnalı, № 1, 1977, s. 76; Bardakçı M. Marağalı Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 105.

ğində əvəzsiz xidmətləri olan Məşədi Cəmil (məşhur bəstəkar Fikrət Əmirovun atası) 1913-cü ildə Türkiyədə təhsilini bitirib Azərbaycana qayıdanda çalmağı orada öyrəndiyi ud və qanun alətlərini də gətirib. Qanun aləti o vaxtdan Azərbaycanda yenidən yayılmağa başlayıb. Bakıda Məşədi Cəmil konsertlərdə “Bayatı-Şiraz” muğamını qanunda özünəməxsus tərzdə çalaraq bu alətlə maraqlı artırırmışdır.

**Etimologiyası.** Qanun sözü ərəbcə qayda, nizam, üsul, səliqə-sahman, düzgün və s. mənələri bildirir<sup>1</sup>. Bəzən aləti yanlış olaraq “kanon” və ya “kanun” da adlandırırlar. Belə olduqda fərqli mənələr meydana çıxır: a) “kanun” (ərəbca) – od qabı, manqal; soba; süryani təqvimində ay adı<sup>2</sup>; b) “kanon” (yunanca) – təsviri sənətdə norma və qaydalar müəyyənləşdirən məcmə; musiqidə isə çoxsəslər forma; imitasiya<sup>3</sup>; kilsə tərəfindən müqəddəs sayılınə kitablar; dini bayramlarda oxunan mahni; musiqi mövzusunun bir neçə səs tərəfindən ardıcıl suratdə təkrar edilməsi.

Əslində kanon musiqidə dalğavarı ifaya deyilir. Yəni səslerin imitasiyası mənasındadır. Kanun dedikdə isə qış, daha dəqiqi dekabr ayı nəzərdə tutulur. Qətran Təbrizinin (XI əsr) “Divan”ında belə məqamlarla rastlaşırıq:

Görüm ki, çərx neysani düşmənlərin üçün **kanuna** döndərsin!

Dünya **kanunu** dostların üçün neysana çevirsin!<sup>4</sup>

Sətri tərcüməsini verdiyimiz bu beytdə “neysan” sözü “bahar”, “kanun” sözü isə “qış” mənələrində işlədilib.

**Ədəbi mənbələr.** Nizami, Əssar, Bürhanəddin, Nəsimi, Həbib, Kişvəri, Füzuli, Məsihi, Nəbatı və b. klassiklər şeirlərində qanunu vəsf ediblər. Bu şeirlərdən qanunla bağlı bir sıra seçmələri təqdim edirik.

Nizami Gəncəvi:

<sup>1</sup> Ərəb və fars sözləri lügəti. B.: Yaziçi, 1985, s. 104.

<sup>2</sup> Yenə orada, s. 273.

<sup>3</sup> ASE. On cilddə, V c. B.: 1981, s. 249.

<sup>4</sup> Təbrizi Q. Divan. B: “Qızıl Şərq” matbaəsi. 1967, s. - .

Fəryada, naləyə, bəlayə məftun,  
Bağdad ellərinin **qanunu** – Məcnun<sup>1</sup>.

Əssar Təbrizi:

Bir tərəfdə **ud** əlində, bir tərəfdə dindi **tar**,  
**Saz qanuna** cavab verdi, məclis oldu laləzər<sup>2</sup>.

Qazi Bürhanəddin:

Bu rast qəddünü **çəngi** görürsa dutma əcəb,  
Əğər müxalif edüb **sazını mühəyyər** ola.  
Nigara **udu** saçın qıldı yenilə **qanun**,  
Kanun<sup>3</sup> xəyalıyla dil həmişə micmər ola<sup>4</sup>.

İmadəddin Nəsimi:

Qurulmuş məclisi-shahi, çalınır **çəngü ney, qanun**,  
Tərənnümlər qılır mütərüb, ara yerdə şərab oynar<sup>5</sup>.

Həbibi:

Bəyanü məntiqü **qanuni-heyət**,  
Qəzəl, qövlilə aşarım, xərabat.  
**Dəfū ney üdu** şəsta **çəngü bərbət**,  
Mənim təsnifi-advarım, xərabat<sup>6</sup>.

Nemətullah Kişivari:

Bəzmi-ğəmündə hər gecə bu naləvü xəm qəmətim,  
Bir **çəngdür** kim, kökləmiş dəsti-qəza **qanun** bilən<sup>7</sup>.

Məhəmməd Füzuli:

Xoş nağmələr ilə edərək aləmi məmənnun,  
Bir huri, məlek üzlü çalırdı iri **qanun**<sup>8</sup>.

Seyid Əbü'lqasim Nəbati:

Bağımı xarı-sitəm eylədi rövzən, rövzən,  
Sinəmi atəsi-ğəm eylədi **kanun, kanun**<sup>9</sup>.

<sup>1</sup> Gəncəvi N. Leyli və Məcnun. B.: Lider, 2004, s. 70.

<sup>2</sup> Təbrizi Ə. Mehr və müstəri. B.: Şərq-Qərb, 2006, s. 211.

<sup>3</sup> Burada "kanun" sözü alat kimi deyil, "ki onun" mənasında işlədirilib.

<sup>4</sup> Bürhanəddin Q.S. Divan. B.: Öndər, 2005, s. 23.

<sup>5</sup> Nasimi İ. Seçilmiş əsərləri. İki cildə, I c. B.: Lider, 2004, s. 197.

<sup>6</sup> Həbib. Şeirlər. B.: Şərq-Qərb, 2006, s. 23.

<sup>7</sup> Kişivari. Əsərləri. B.: Şərq-Qərb, 2004, s. 88.

<sup>8</sup> Füzuli M. Əsərləri. Altı cildə, V c. B.: Şərq-Qərb, 2005, s. 151.

<sup>9</sup> Nəbati S.Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2004, s. 61.

**Tapmaca.** Qanun aləti haqqında deyimlərə ağız ədəbiyyatımızın qollarından olan tapmacalarımızda da rast gelirik. Yaşı bilinməyən tapmaca belədir:

Əziziyəm, işi var,  
Səsində keçmiş var.  
Görəsən o nədir ki,  
Yetmiş iki diş var? (**açması: qanun**)<sup>1</sup>

Sonuncu misrada "yetmiş iki diş" dedikdə alətin "diş" formasında olan eyni sayıda aşıxları nəzərdə tutulur. Azərbaycan ərazisində əsasən 72 telli qanundan geniş istifadə olunur.

**Miniatür mənbələr.** "Bəhram Gur yeddi gözəl yanında" – "Bəhram Gur sarı günbəzə" (Nizami "Xəmsə", 1648-ci il, Buxara, KDK CFS 66, v. 138) illüstrasiyalarında *dəf, setar* və qanun ifaçıları təsvir edilib<sup>2</sup>.

**Morfologiyası və istifadə qaydaları.** Qanunun gövdəsi əsasən çinar ağacından hazırlanır. Qanun telli, mizrabla çalınan alatdır. İfaçı qanunun tellerini hər iki əlinin şəhadət barmağına keçirilən xüsusi metal üskük'lərə birləşdirilmiş mizrablarla səsləndirir. Qədimdə isə qanun barmaqlara keçirilmiş "bağ" ilə ifa olunurdu. "Bağ" tisbağanın çanağından düzəldilən mizrabdır.

Əbdülqadir Marağalı "Məqsidü'l-Əlhan" əsərində qanunun quruluşu haqqında belə yazmışdır: "Bu elə sazdır (çalğı alətidir – A.N.) ki, kasası (çanağı – A.N.) və səthi ücbucaqdır (gövdəsi üçbucaq şəklindədir – A.N.). Onun qolu yoxdur. Onu çalanlar əksər vaxtlarda ona üç sim (məftil) bağlayırlar (daha dəqiqi, 72 tel bağlanmış və hər üç tel bir səs hökmündə olmuşdur – A.N.) və bu üç sim bir qaydada bağlanır. Qurulması, istifadə edilməsi ikri (çəngəbənzər alətdir, buna bəzən egrisi da demişlər – A.N.) kimidir. Bunda çalanın müləyim nəğmələri külli halında 8 yerə bölürlər (hər oktavada 8 səs olurmuş – A.N.). Hər dairəni sonra nəğməsinə münasib tərtib edirlər (səsdüzümüñü ifa ediləcək nəğməyə

<sup>1</sup> Nəcəfzadə A.İ. Xalq çalğı alətlərinin tədrisi metodikası (Yenidən işlənmiş II nəşr). B.: MBM, 2012, s. 74.

<sup>2</sup> Gəncəvi N. "Xəmsə" miniatürləri. B.: Yayıçı, 1983, 94 sayılı illüstrasiya.

göre kökləyirmişlər – A.N.)”<sup>1</sup>.

Alətin ilkin variantlarında ən azı 9 tel olmuş, sonralar isə bu tellərin sayı 50-yə, 60-a çatdırılmışdır<sup>2</sup>. Hazırda türk qanunlarının 75 teli var. Qanun diatonik səsdüzümünə malikdir. Lakin linglər vasitəsi ilə xromatik səsləri də çalmaq olur.

Sərgdə icad edilmiş bir sıra çalğı alətlərinin əsasında Qərbədə yeni növ alətlər ərsəyə gəlməmişdir. Belə alətlərdən biri də pianino-dur ki, qanunun əsasında yaradılıb. Professor Jak C.Risler belə yazar: “Pianonun babası olan qanun ilə digər bütün musiqi alətlərini Qərbi Avropaya müsəlmanlar bəxş etmişlər”<sup>3</sup>.

**Diapazonu.** Qanunun notları kaman (“sol”) açarında yazılır və in D (re) kökündədir, transpozisiyalıdır, yazıldığından bir ton zil səslənir. Alətin diapazonu böyük oktavanın “sol” səsindən III oktavanın “do” diyez səsinə qadərdir.

**Tədrisi.** Qanun 1959-cu ildə bəstəkar S.Rüstəmovun təşəbbüsü ilə xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilib. Bu alət ilk dəfə həmin il Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası zamanı səslənib.

Mükəmməl alət olan qanun Azərbaycanda üç pilləli təhsil sisteminde – uşaq musiqi maktəblərində, musiqi kolleclərində və musiqi təmayüllü ali təhsil ocaqlarında tədris olunur. İlk dəfə S.Ələsgərovun təşəbbüsü ilə qanun 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Azərbaycan Milli Konservatoriyası) tədris planına daxil edilib.

Bəstəkar, professor Zakir Bağırov (1916-1996) 1964-ci ildə qanun və 2 arfa üçün “Rapsodiya” bəstələmiş və bu əsəri həmin ildə qanunçalan Asya Tağıyeva, arfada Aida Abdullayeva və Sima Xəlilova Azərbaycan Dövlət Filarmoniyasında böyük məharətlə səsləndirmişlər.

<sup>1</sup> Maragali Ə. Musiqi alətləri və onların növləri. // B.: “Qobustan” jurnalı, №1, 1977, s. 76; Bardakçı M. Maragali Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 105.

<sup>2</sup> Farmer H.G. Onyedinci yüzyılda türk çalğıları. Ankara: THK Basımevi, 1999, s. 45.

<sup>3</sup> Jacques C.Risler. La Civilisation arabe. Paris: Payot, 1955, s. 101.

S.Ələsgərovun qanun alətinin inkişafında böyük rolü və xidmətləri olub. O, qanun üçün “Poema” adlı əsər yazaraq aləti orkestrdə solo səviyyəsinə qaldırmış, sonralar da bu işini davam etdirmiş, “Şalaxo” rəqsini də qanunu orkestr üçün işləmişdir. Qeyd edək ki, bu rəqsin düzgün adı “Şələqoy”dır və Azərbaycanın ən qədim rəqslarından biridir. Sonralar qoşu xalqlar bu sözü öz dillərində tələffüz edə bilmədiklərindən onu “Şalaxo” adlandırmışlar. Müasir dövrda bizim də dilimizdə daha çox “Şalaxo” kimi işlənir.

Bəstəkar Dadaş Dadaşovun qanun üçün yazdı “Cinaranın sevinci” adlı əsər də ifaçıların repertuarını zənginləşdirir.

**Tanınmış ifaçılar.** XVI əsrə yaşaması – Mövlana Qasım Qanuni, Şah İsmayıllı Xətainin nəvəsi Sultan İbrahim Mirzə, Rəvanlı Mirzə, Rəvanlı Heydər<sup>1</sup>, Məşədi Cəmil Əmirov, Kərbəlayı Vəcihə Səfərova (1924-2002), Asya Tağıyeva (1935-2011). Tərana Əliyeva, Məlahət Əliyeva, Çinarə Mütəllibova (Heydərova), Elnur Əsədullayev, Rəşad İlyasov, Xədicə Həsənova və başqalarının qanunun təbliğində böyük rolü var.

Məhəmmədəli Tərbiyətin (1877-1940)<sup>2</sup> “DANIŞMƏNDANI-AZƏRBAYCAN” əsərində Mövlana Qasımın “qanun çalmaqdə və musiqinin müxtəlif sahələrində öz dövrünün məşhur musiqişünaslarının olduğu” bildirilir<sup>3</sup>.

İskəndər bay Münsi Türkman “Tarix-i aləmara-yi Abbasi” əsərində Şah İsmayıllı Xətainin nəvəsi Sultan İbrahim Mirzədən söz açarkən yazar: “...Sultan İbrahim Mirzə çeşidli fazılət və kamilliliklərlə bəzənmiş və incəsənət fənləri ilə zinətlənmiş bir şəxs olub, zəmanənin istedad sahiblərindən idi. O, nəstəliq xətti ilə çox yaxşı yazardı və inca qələmli bir müsəvvir idi. Musiqi və ədvar elmində zəmanənin öncülü id. O, musiqi bəstələmək sahəsində Mövlana Qasım Qanuninin şagirdi olmuşdur. Yaxşı saz çalardı.

<sup>1</sup> Ağayeva S. Orta əsr manbaları XVI-XVII əsr Azərbaycan musiqiçiləri haqqında. // “Musiqi dünyası”, 1-2/39 2009, s. 95. Sultan IV Murad hakimiyyəti dövründə (1623-1640) İstanbulda Rəvandən görtirdiyi sanatkarlar arasında qanun ifaçıları Rəvanlı Mirzə və Rəvanlı Heydər də olub (Özergün 6033).

<sup>2</sup> Tam adı: Mirzə Məhəmmədəli xan Sadiq oğlu Tərbiyət Təbrizi.

<sup>3</sup> Tərbiyət M. Danişməndani-Azərbaycan. B.: Azərnəşr, 1987, s. 163.

Dülgərlik etmək, saz yonmaq və “xatəmbəndi” (mozaika) yaratmaq sənətlərində böyük məharət malik idi. Xorasanda olarkən əksər vaxtlarda şairlərlə, nəzm və bələğət sahibləri ilə səhbət edərdi və özü də “Cahı” təxəllişü ilə şeirlər yazardı<sup>1</sup>. Ondan aşiqanə qəzəllər qalmışdır<sup>2</sup>. Mənbədən aydın olur ki, Mövlana Qasim Qanuni həm də gözəl musiqilər bəstələyib. Eyni zamanda o, bəstəkarlığın sirlərini gənc nəslə öyrədirmiş. M.Q.Qanuninin istedadlı yetirmələrindən biri də Sultan İbrahim Mirzə olub.

## QAVAL



Şəkil №31. Qaval

Qaval birüzlü zərb aləti olub, dəf ailəsinə aiddir (şək. №31).

Müasir dövrümüzdə dəf və qaval alətləri demək olar ki, danışq dilində eyniləşdirilib. Bununla bağlı sənətsünüşləq üzrə fəlsəfə doktoru Fuad Əzimli haqlı olaraq iradlarını bildirib: “Hazırda Azərbaycanda musiqiyə aid çap edilmiş kitablarda qavalla dəf arasında sadəcə olaraq fərq qoyulmur, ya hər ikisi bir alət kimi təqdim edilir. Bir həqiqəti nəzərdən qaçırmaq lazımlı deyildir ki, dəf və qaval başqa-başqa alətlərdir. Onların hər birinin musiqi irlərimizdə müstəsna rolü bəlliidir”<sup>3</sup>.

Bəzən yanlış olaraq F.Əzimli, M.Kərim dəfi “idio-membranofonlu” qrupa (aslında belə bir qrup yoxdur) aid edirlər. Fikirlərini də onunla əsaslandırırlar ki, dəfin sağanağında idiofonlu qrupa aid edilən zingirovlar, metal halqlar və s. elementlər vardır. Yada salaq ki, orqanologiyada istənilən alətin qrupu onun yalnız əsas səs mənbəyinə görə müəyyənləşdirilir. Necə olur ki, dəfə-

<sup>1</sup> İbrahim Mirza Səfəvi (1543-1576) türkçə və farsca 3 min beytdən artıq şiir yazar. O, ədəbiyyat, sərf-nəhv, fəlsəfa, tibb, ilahiyyat, həndəsə, hesab, nüüm və məntiq elmlərini də bildirdi. Onun Orta əsr söz ustaları haqqında yazdığı “Fərhəng-i İbrahim” təzkirəsi məlumdur.

<sup>2</sup> Müniş İ. Tariix-i ələmara-yi Abbasi. I c. B.: Təhsil, 2009, s. 423.

<sup>3</sup> Əzimli F.N. Zərb alətləri Azərbaycanda. B.: R.N.Novruz-94, 2008, s. 61.

bənzər alətləri dünyanın ən qədim xalqları membranofonlu qrupa aid etdiyi halda, Azərbaycanda isə dəf və qaval “idio-membranofonlu” qrupa aid olunmalıdır? Çalğı alətlərinin üzərində yerləşdirilən əlavə detallar müvafiq alətin mənsub olduğu qrupunu dəyişdirə bilməz. Məsələn, adı çəkilən alimlərin (F.Əzimli, M.Kərim) təbərinə desək, əgər mən kamancanın tac hissəsinə bir zingirov bağlayıb ifa etsəm, bu alət məgər xordofonlu deyil, “idio-xordofonlu” qrupa aid olunacaqdır? Deyilən fikirlərin heç bir elmi əsası yoxdur. Dəfin də sağanağına bir neçə yerdən kiçik sinclər bərkidirlər. Lakin alətin əsas səs mənbəyi sinclər deyil, dəridir (şək. №32).

**Yaranma tarixi.** Qavalın yaranma tarixi ona qohum və bənzər alətlərə – dəf<sup>1</sup>, dinqir, məzħar və dairəyə nisbətən elə də qədim deyil. Ədəbi mənbələr istinadən Azərbaycanda qaval aləti XI əsrən başlayaraq günümüzədək istifadə olunur. Bu da ölkəmizdə bütün dövrlərdə müğən sənətinin sürətlə inkişaf etməsilsə əlaqədardır.

İran Azərbaycanının Cığamış şəhərində tapılmış gil qabı bir datha yada salaq. Bu qabın üzərində qavalabənzər alət təsvir edilib. Bilindiyi kimi, həmin tapıntıının – maddi-mədəniyyət abidəsinin 7-8 min il yaşı var. Deməli, Azərbaycan ərazisində ən azı 7-8 min il bundan əvvəl qavalabənzər alətdən istifadə olunub (şək. №2).

Alman sayyahi A.Oleari 1636-1638-ci illərdə Şamaxı və Ərdəbildə gördüyü qavalabənzər alətlərdən də səhbət açır<sup>2</sup>. Lakin A.Oleari bu aləti “ruçniye barabani” («ручные барабаны») adı ilə təqdim edir. 1683-1684-cü illərdə Azərbaycanda səyahətdə olmuş digər alman E.Kempfer də xatırılardında qaval (dairə adı ilə) və dəf alətlərindən söz açmış, onların quruluşu haqda bilgi ver-



Şəkil №32. Dəf

<sup>1</sup> Qədim oğuzlar dəfi “tümürük” (dümürük) adlandırmışlar. Bu barədə M.Kaşgarı “Divani-lügät-it-Türk” (I c. s. 365) əsərində məlumat verib.

<sup>2</sup> Olearyi A. Подробное описание путешествия Голштинского посольства в Московию и Персию в 1633, 1636 и 1639 годах. Пер. с нем. Н.П.Барсова. М.: Моск. Ун-ская типография, 1906, с. 525-526, 657.

mişdir<sup>1</sup>. O, çalğı alətlərinin şəklini çəkdiyi səhifədə qavalı (dairə) 8, dəfi isə 7 rəqəmi ilə işarələyib (şək. №7).

1842-ci il sentyabrın 14-də Buzovnada toy məclisində iştirak edən professor I.N.Berezin<sup>2</sup> də burada gördüyü və dinlədiyi bir neçə alətdən (qoşanağara, saz, balaban), eləcə də qavaldan "Dəğistan və Zaqqafqaziyaya səyahət" adlı kitabında söhbət açır.

Gorus şəhər məktəbində nəzarəti işləmiş P.Vostrikov haqqında əvvəlki bölmüldər məlumat vermişik. O, Tiflisdə nəşr olunan CMOMİK toplusunda Azərbaycanda gördüyü bir sıra çalğı alətləri ilə yanaşı, qavaldan da söz açıb. P.Vostrikov qavalı "buben" adı ilə təqdim edir. O, yazar: "(Qaval - A.N.) Ter vilayətində yaşayışan kazakların işlətdiyi "buben" dən onunla fərqlənir ki, bu alətə çoxlu gümüş və mis lövhəciklər, zəngli səslənməsi üçün nazik metal pullar borkidilir"<sup>3</sup>.

Dahi Ü.Hacıbəylinin "Azərbaycan musiqi həyatına bir nəzər" məqaləsindəki qaval, eləcə də digər membranofonlu alətlərlə (dairə, dəf, təbil, dümbək, qoşanağara) bağlı fikirləri musiqi alətüşünlüyü baxımından olduqca maraqlıdır: "Zərb edilən alətdən ən zərifi qavaldır (dairə) ki, baliq dərisi çəkilmiş saqanaqdan ibarətdir. Rütubət yerdə pərdəsi boşaldığından bir dəfə qızdırmaq lazımlı gəlir. Yerdə qalan dəf, təbil və dümbəklərin dəxi özlərinə məxsus səsləri vardır. Tar və kamança yanında zərb üçün qaval yarar, yerdə qalanları zurna və tütək səsləri ilə uyğun gəlir. Avropalıların "timpani"sinə bənzəyən, fəqat ondan çox kiçik olan bir növ və qoşa zərb aləti dəxi vardır ki, adına qoşanağara deyirlər, üzərində çubuqlar ilə zərbələr vururlar və "tremolo" deyilən müsələsəs səslər hasil olar"<sup>4</sup>.

**Etimologiyası.** Qavalın sözaçımı haqqında bir neçə fikir yürüdürlər: 1. Qavalın əreb sözü olan "qafa", yəni "baş" sözündən yaranması ehtimal olunur. Çünkü xanəndələr ifa zamanı bir qayda olaraq aləti başlarına yaxın hissədə tuturlar. 2. Qaval mösiətdə işlədilən "qab" və "çal" sözlərinin birləşməsindən yaranmış, "qab-çal", "qabal" sözlərinin təhrif olunmuş formasıdır. 3. Qaval sözündə "qav" yenə də qab mənasını daşıyır, "al" isə yalançı, qırımızı, şənlik və s. kimi başa düşülür. Burada qaval sözü çox güman, "yalançı çalğı aləti" anlamındadır.

Ə.Dağlı da "Ozan Qaravəli" əsərində qavalın sözaçımından bəhs edərkən sözün kökündə "qab" sözü durduğunu bildirir və fikrini belə tamamiləyir: "Hərgəh bununla razılışsaq ki, keçmişdə "bütün ənam, töhfələr musiqiçilər üçün məclislərdə qaval içino qoyulmuşdur", onda qavalın qab kimi olmasına şübhə azalar"<sup>5</sup>.

**Ədəbi mənbələr.** Qatrən, Nizami, Saib, Nəbatı və b. klassik şairlər əsərlərində qavaldan söhbət açırlar. Bu şairlər öz şeirlərində çalğı alətlərini peşəkar musiqiçinəs kimi təsvir ediblər.

Qatrən Təbrizi:

Həmişə mən gecə-gündüz yaşardım işrat ilə,  
Yanımda badə, gözəl, nəgməkar əlində **qaval**<sup>2</sup>.

Nizami Gəncəvi:

Heyrət: hər tərəfdən gəlir **rud** səsi,  
**Qaval** cingiltisi, **bərbət** nalası<sup>3</sup>.

Saib Təbrizi:

Hər ürkədə şövq var, rəqqasəlik lazım deyil,  
Diqqət et, **neysiz**, **qavalsız** dövri-əyyam oynayar<sup>4</sup>.

Seyid Əbü'lqasim Nəbatı:

Mütərüb, gəti **çəganəni**, ver **çəngə** guşimal,  
Gərm eylə bəzmi sən də, ay oğlan, **qavalı çal**<sup>1</sup>.

<sup>1</sup> Dağlı Ə. Ozan Qaravəli. B.: MBM, 2006, s. 54.

<sup>2</sup> Azərbaycan klassik ədəbiyyatından şeşmələr (VII-XII əsrlər Azərbaycan şeşmələri). Üç cild, I c. B.: Şərq-Qərb, 2005, s. 86.

<sup>3</sup> Gəncəvi N. Yeddi gözəl. B.: "Azərbaycan ensiklopediyası" nəşriyyat-poliqrafiya birlüyü, 2000, s. 277.

<sup>4</sup> Təbrizi S. Seçilmiş əsərləri. B.: Öndər, 2004, s. 208.

<sup>1</sup> Kaempfer E. Amoenitatum exoticarum politico-physico-medicarum. Fasciculus V. Lemgoviae, Typis & impensis H.W/ Meyeri, 1712, p. 740-745.

<sup>2</sup> Березин И.Н. Путешествие по Дагестану и Закавказью. Казань, 1850 г. часть III, с. 70-71; Hüseynov R.B. Min ikinci gecə. B.: İşıq, 1988, s. 22.

<sup>3</sup> Востриков П. Музика и песни у азербайджанских татар (Музыкальные инструменты). // Сборник материалов для описания местностей и племён Кавказа. Тифлис: Вып. 42, 1912, с. 7.


<sup>4</sup> Hacıbəyli Ü.Ə. Bədii və publisistik əsərləri. B.: Şərq-Qərb, 2008, s. 500.

**Tapmaca.** Folklorumuzun qollarından biri olan tapmacalarda qaval haqqında da fikirlər yaranmışdır. Qavalla bağlı iki tapmaca təqdim edirik:

Xanəndəyə təb verər,  
Dinləyənə “həb” verər (**açması: qaval**).  
Takərə bənzər  
Əllərdə gəzər (**açması: qaval**).

Bu tapmacalarda bir daha xalq müdrüklüyünün şahidi olurq.

**Miniatür rəsmlər.** Qavalı qulağına tutub oxuyan ifaçını XVI əsr Təbriz (Azərbaycan) rəssamlıq məktəbinin nümayəndəsi Məhəmmədi<sup>2</sup> “Bahar bayramının qarşılılanması” qoşa miniatüründə gözəl təsvir etmişdir. Miniatürün I variantında dəf, II variantında isə qaval aləti təqdim olunur (şək. №33).



Şəkil №33. Məhəmmədi. “Bahar bayramının qarşılılanması”

1816-cı ildə rəssam Əbu Qasim Təbrizinin kətan üzərində

<sup>1</sup> Nabatlı S.Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2004, s. 183.

<sup>2</sup> Məhəmmədi – Təbriz rəssamlıq məktəbinin banisi Nizaməddin Sultan Məhəmmədin oğludur.

yağlı boyalı ilə çəkdiyi “Qaval çalan qız” rəsim əsərində qaval aləti təsvir edilib (şək. №34)<sup>1</sup>.

Qədimdə qavaldan həmçinin “Xərara” məzhəkə oyununda və “Yellənti” mərasim şənliklərində geniş istifadə olunurdu. Bu barədə sənətşünas Elçin Aslanov “El-oba oyunu xalq tamaşası” adlı əsərində məlumat verir<sup>2</sup>.

**Morfologiyası.** Qaval yüngül olsun deyə onun sağanağı əsasən meynədən, tənəkdən hazırlanır. Meynənin bir xüsusiyyəti var ki, havada rütubət çox olduqda digər ağaclara nisbətən o, daha artıq ölçüdə genişlənir və bu amil nəm havada dərinin tarım çəkilməsinə səbəb olur. Ona görə də alətin zil səslənməsi üçün onu qızdırmağa ehtiyac duyulmur. Havanın nisbi rütubəti daha çox olanda isə (80-85%) dərini qızdırmaq lazımlı golur. Keçmişdə xanəndələr hər hansı müğəni dəstgah halında bir neçə saatə oxuyub tamamlayardılar. Yəni qaval nə qədər yüngül hazırlanırdısa, ifaçı üçün oxumaq bir o qədər rahat və asan olurdu.

Qaval gövdəsi dairəvi formada – bir tərəfi açıq, digər tərəfinə isə dəri çəkilmiş ağac sağanaqdan ibarətdir. Sağanağı hazırlamaq üçün qurumuş tərəyin budağını bir neçə gün suyun içərisində saxlayırlar. Sonra budağı yaşı (nəm) haida dairəvi formaya salılar. Budaq nəm halda hansı formada qoyulubsa, quruduqda da o formada möhkəm qalır. Sağanaq xarıcdən hamar, daxilden, yoni iç hissədən isə konusvari formada yonulur. Adətən qavalın sağa-



Şəkil №34. Əbu Qasim Təbrizi. “Qaval çalan qız”

nağının diametri 310 mm, eni isə 40 mm ölçüsündə olur. Bu ölçü-lər azacıq fərqlə dəyişə də bilər. Sağanağa iç tərəfdən dairə boyu sancıclar vasitəsi ilə metal halqa və yaxud zincirovlar taxılır ki, qavalı çalan zaman cingiltili səslər alınsın. Alət qəşəng görünüşün deyə çox zaman sağanağa sədəfdən və ya kəmikdən “zəncirvari”, “ciddaburnu”, “buta”, “paxlavə”, “dama” və s. formalı milli bəzək-lər, naxışlar vurulur. Sağanağın üzüntü keçmişdə əsasən naqqə ba-hığının döş hissəsinin dərisi çəkilirdi. Çünkü belə dərilər digər sərt dərilərə nisbətən rütubətə, nəmisiyyətə davamlı idи. Xanəndələr aləti istifadə etməzdən önce dərisini közün üzərində qızdırardılar ki, səsi təmiz və aydın çıxısn. Lakin son zamanlar sağanağa sünü dəri (membran) çəkilir. Belə dərilər nəmisiyyətə daha davamlı olur, artıq qızdırılmağa heç bir ehtiyac duyulmur.

**Istifadə qaydaları və tədrisi.** Qaval alətindən əsasən müğam ifaçıları – xanəndələr geniş istifadə edirlər. Onlar ifa zamanı iki funksiyani yerinə yetirirlər: həm oxuyurlar, həm də oxuduqları mahniların, təsniflərin və ya dəstəgahlarda tar ilə kamançanın bir-gə çaldığı rənglərin, diringilərin, dəramədlərin, rəqslərin, xalq mahnilarının və s. ritmini, vəznini, ölçüsünü qaval aləti vasitəsi ilə saxlayırlar. Xanəndələr qavaldan həm də ilhamverici alət kimi istifadə edirlər: ifa zamanı qaval qulağına yaxınlaşdırır, alətin dərisinin titrəyişindən alınan əks-sədədan, rezonansdan ilhamlanaraq daha təbələ oxuyurlar. Qeyd edək ki, bu əks-sədədan yalnız xanəndənin özü eştirid.

Xanəndələr zərbli müğamların ifası zamanı da eyni funksiyani yerinə yetirirlər: vokal ifaçısı (xanəndə) və instrumental ifaçı (qaval çalan). Dünya şöhrəti kamança çalan Habil Əliyev (1927-2015) və xanəndə, xalq artisti Yaqub Məmmədov (1930-2002) “Mənsuriyyə” zərbli müğamını duet şəklində möhtəşəm ifa etmişlər.

“Mənsuriyyə” zərbli müğamının fragment şəklində not nümu-nəsini veririk:

Not yazılı: A.Nacafzada



Son illər istər uşaq musiqi məktəblərində, istər musiqi kollec-lərində, istərsə də ali təhsil ocaqlarında, o cümlədən AMK və ADMİU-da xanəndələr qaval çalmaq öyrədir. Qavalda mükəm-məl ifa etmək xanəndə üçün ən mühüm və vacib keyfiyyətlərdən sayılır.

Alət ifa olunarkən hər iki elin baş barmağından gövdənin sax-lanılması üçün istifadə edilir. Digər 4 barmaqla müxtəlif ritmlər ifa olunur.

Qavalda ardıcıl səsdüzümü olmadığından notları digər zərb alətləri (nağara) kimi bir xatt üzərində, əsasən not sətrinin III xattı üzərində yazılır. Bəzən isə qavalın notları not sətrinin 3 və 4-cü xattlərinin də arasında ritmik fiqurasıyalar şəklində göstərilir.

Qavalda Azərbaycan membranofonlu zərb alətləri üçün xarak-terik olan üssullardan (şapalaq, qoşa şapalaq, iti şapalaq, ruxt şapa-laq (yəni tremolo), çırtma, qoşa çırtma, sürüsdürmə çırtma, küt zərba, lal zərba və s.) geniş istifadə olunur.

**Tanınmış ifaçılar.** XX əsrin əvvəllərində **Abutalib** adlı musiqiçi tanınmış xanəndə Bahadır Mehrəlioğlunun dəstəsində qaval çalmışdır<sup>1</sup>. Dövrünün məşhur qavalçalanı **Xalıq Babayev** haqqın-dı isə tarzən Bəhrəm Mənsurov məlumat verir: “Mənim üçlü-yümdə Qılman Salahov (kamança), Xalıq Babayev (qaval) iştirak edirdi”<sup>2</sup>.

Xalıq Babayev 1932-ci ildən fəaliyyətə başlayan xalq çalğı alətləri orkestrinin ilk 22 üzvündən biri olub<sup>3</sup>. Ona “Dul Xalıq” ləqəbini veriblər<sup>4</sup>. Dünyasını cavan ikən dəyişən həyat yoldaşının

<sup>1</sup> Şuşinski F.M. Azərbaycan xalq musiqiciləri. B.: Yazıçı, 1985, s. 295.

<sup>2</sup> Mənsurov B.S. Ömür qysa... B.: Səda, 2003, s. 25.

<sup>3</sup> Azərbaycan Radio Verilişləri Komitəsinin 1 yanvar 1932-ci il tarixli 1 sayılı əmri (Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya Radio Verilişləri Komitəsinin arxiv, 1932-ci il, qovluq №3).

<sup>4</sup> Əliveridibayov A.Ə. Rəsmli musiqi tarixi. B.: Şuşa, 2001, s. 190.

sevgisine sadiq qalaraq Xalıq ikinci dəfə evlənməmişdir. Bu səbəbdən də ona "Dul Xalıq" kimi müraciət ediblər. Xalıq əslən Xizəndən olmuş, Bakıda yaşamışdır.

Ötən əsrin əvvəllərinə aid edilən yazılıarda Eloğlu adlı qaval çalanın da adına rast gəlirik. 1933-cü il, iyunun 20-də görkəmli şair Mikayıll Müşfiqin təntənəli şəkildə keçirilən toy mərasimində müğənni Bülbülün (1897-1961) sazəndə dəstəsində tarzən Qurban Pirimov (1880-1965), kamançaçı Qılmən Salahov (1906-1974) və qavalçalan Eloğlu iştirak edib<sup>1</sup>.

Abutalıb, Xalıq Babayev, Eloğlu ilə yanaşı, əməkdar artistlər - **Əzizəgə Nəcəfzadə** (1929-1986) və **İşəd Məmmədovun** (1924-1967) da qaval ifaçılığının inkişafında böyük xidmətləri olub. Həmin işi bu gün istedadlı ifaçı və tədqiqatçı **Mahmud Səlah** uğurla davam etdirir.

Qaval xanəndənin ayrılmaz alətidir. Azərbaycanda demək olar ki, heç bir xanəndə qavalsız səhnəyə çıxmır. Bu baxımdan xanəndələrin arasında da qaval çalmaqdə özünəməxsus ifası ilə seçilən xeyli sonətkarlar var: **Cabbar Qaryağdıoğlu** (1861-1944), **Keçəcioğlu Məhəmməd** (1864-1940), **Şirzad Hüseyinov** (1906-1971), **Əbülfət Əliyev** (1926-1990), **Hacıbabə Hüseyinov** (1919-1993), **Ağababa Novruzov** (1932-1993) və başqalarının adını qeyd edə bilərik.

Müsəir ustad xanəndələr **Əlibaba Məmmədov**, **Ağaxan Abdullayev**, **Alim Qasimov**, **Aqil Məlikov**, **Mirməmməd Mirzadov** və b. həm də mahir qaval ifaçısı kimi tanınırlar.

Yazıcı Əvəz Sadiq İran Azərbaycanında, Təbrizdə fəaliyyət göstərən tanınmış qavalçalan **Hacı Mahmudağa Fərnəm** (1898-1993) haqqında yazır: "Təbriz çalğıçılarından Mahmudağa qaval çalması ilə məşhurdur. Onu qaval çalmaqdə böyük məharət sahibi olan Özbəkistan SSR xalq artisti Usta Olim (1875-1953-cü illərdə yaşamış Usta Olim Komilov nəzərdə tutulur – A.N.) ilə müqayisə etmək olar. Mahmudağanın məharətli və mürrakkəb zərbələri ilə

qavalından yeni və müxtəlif səslər axır"<sup>1</sup>.


M.Fərnəmin şəxsi arxivimizdə tarzən Qulam Hüseyin Bəycəxani ilə birgə ifası var. O, bəzi məqamlarda şaqquşlılıq vuraq ritm saxlayır. Bu zaman M.Fərnəm tarzənlə deyişir və çox maraqlı səslənmə alır.

## AZƏRBAYCAN QARMONU

Başqa xalqlar tərəfindən yaradılan bir sıra alətlər Azərbaycanda özünəməxsus inkişaf yolu keçmişdir. Belə alətlərdən biri də ölkədən-ölkəyə keçərək Azərbaycana gətirilən qarmon alətidir. Qarmon klavişli, körükə səsləndirilən nəfəs alətləri qrupuna aid edilir. Şək. №35-də xalq artisti, "Şöhrət" ordenli Avtandil Israfilova məxsus qarmondur.

**Yaranma tarixi.** Qarmon tipli alətlərin vətəni qədim Çin sayılır. Metal dilçəkli alətlərdən orta əsrlərdə Çinda istifadə olunduğu elmə məlumudur. Müasir dövrda də istifadə edilən Çin xalq çalğı aləti şen (və ya şenq, rezonator borulu) dodaq qarmonunun bir növüdür. Maraqlıdır ki, orta əsrlərdə Azərbaycanda cibçiq adlanan, demək olar ki, şenqə bənzəyən nəfəs alətindən istifadə ediblər.

Qədimdə Azərbaycan ərazisində özündə qarmonun elementlərini əks etdirən müxtəlif alətlərdən istifadə olunub. Yuxarıda adını çəkdiyimiz cibçiqdən başqa ərgan və tulum alətlərini də misal göstərə bilərik. Hər iki alət qarmonda olduğu kimi, hava ilə dolu körüyü sıxmaqla səsləndirilib. Bu alətlərdən tulum dövrümüzə gəlib çıxsa da ərgan unudulub. Maraqlıdır ki, ərgan alətində də kiçik dairəvi düymələr (qarmonun gövdəsinin sağ tərəfində olduğu kimi) yerləşdirilirdi. Bu düymələri aşağı basıldıqda borularla körük vasitəsilə havavurən xüsusi pnevmatik konstruksiya işə dül-



Şəkil №35. Azərbaycan qarmonu

<sup>1</sup> Qurbansoy F.Ə. Göylərin icavırdə ətəklərində. B.: Qərənfil MMC, 2008, s. 157-158.

<sup>1</sup> Sadiq Ə.İ. İran Azərbaycanının musiqisi və çalğıları. // "Ədəbiyyat" qəzeti, 7 sentyabr 1946-cı il, №24, s. 3.

şüb, ərgəni səsləndirirdi. Deməli, qarmon alətinin xalqımız tərəfindən bu qədər sevilməsi heç də təsadüfi deyildir.

2 cür qarmon mövcuddur: dodaq və əl qarmonları. Öncə dodaq qarmonları yaradılıb, sonralar bu qarmonlara istinadən əl qarmonları icad edilib. Maraqlıdır ki, orta əsrlərdə Azərbaycanda geniş istifadə edilən müsiqə (çinciq) alətinin də dodaq qarmonunun yanınmasına rolu olub.

Müsəir formalı əl qarmonunu 1822-ci ildə saat ustası, alman K.F.L.Bușman (1775-1832) Berlinlə icad edib<sup>1</sup>. Belə qarmonlar diatonik səsdüzimüllü, yalnız ağ dillərdən ibarət idi.

1829-cu il may ayının 6-da Avstriyanın paytaxtı Vyanada orqan ustası Kirill Demian (1772-1847) özü-özünü müşayiət etmək üçün sol tərəfdə ələtə akkordlar ifa edəcək düymələr qoyub. Həmin düymələr sol əlin barmaqları ilə çalınır. K.Demian bu əleti akkordeon adlandırıb.

Fridrix Kristian Buşmanın Almaniyada ixtira etdiyi birsuralı, primitiv əl qarmonu Rusiyada özünün böyük inkişaf mərhələsini keçib. 1830-cu ildə Rusiyanın Tula şəhərində silah ustası İvan Sizov tərəfindən sağ tərəfdə 7 dil və sol tərəfdə 2 bəm düyməsi olan diatonik səsdüzimüllü belə qarmonlar (qarmonika, qarmoşka) istehsal olunub<sup>2</sup>. Bu qarmonlarda çox sada və bəsít mahniları ifa edirdilər. Sonralar 8-10 dilli (sağda) və 4 düyməli (solda) qarmonlar hazırlanmağa başladılar. Lakin belə qarmonlar da peşəkar ifaçıların tələbini ödəməyib, onun təkmilləşməsinə böyük ehtiyac duyulub. Belə bir yeniliyi 1870-ci ildə tulali qarmonçu, müöllim və dirijor Nikolay İvanoviç Beloborodov (1828-1912) etmişdir. O, ilk dəfə xromatik səsdüzimüllü qarmonlar düzəldib. Bundan sonra qarmonun badii-texniki imkanları artırılaraq daha mükəmməl ələtə çevrilib. Qeyd edək ki, N.I.Beloborodov XIX əsrin 70-ci illərində ilk qarmonçaların orkestrini yaratmışdır. Elə bu illərdə (1872-1873) Rusiyada N.M.Kulikov və K.Xvantalov qarmon üçün ilk tədris vəsaitini hazırlayıblar. Sonralar İ.Teletsov və

L.Doroşkeviç tərəfindən də qarmon dərsliyi tərtib edilib.

XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzimüllü, yalnız ağ dillərdən ibarət qarmonlar gətirilib. Ə.Dağlı olduqca qiymətli "Ozan Qaravəli" əsərində yazır: "Qarmonu el bəyənib, "elən gələn toydur, bayramdır" – deyiblər. Qarmonun səsinin hələ Azərbaycana damır yolu çəkilməzdən qabaq eşidənlər olub (Azərbaycanda ilk dəmir yolu xətti 1880-ci ildə istifadəyə verilib – A.N.<sup>1</sup>). Onu Volqada və Xəzərdə işləyən gəmiçilər Rusiyadan Bakıya gətiriblər. Sonralar tacirlər Nijninovqorod yarmarkasında bu qarmonların kiçik həcmilərindən cumaxadan sandıqlarına qablaşdırıb, üstünə də yazımlılar: "in male-məkarime – Badikuba" (farsca-dan tərcüməsi: bu mal loyqaqlı filankəsindir, Bakı – A.N.).

Çox maraqlıdır ki, qarmon "Moltani karvansara" sında, sandıq bazarında satılmış. Əvvəller qarmonu alan olub, amma çalan olmayıb. Satış-alan vaxt yoxlamada qarmondan "qid-qid-qidıl-qid" səsləri çıxıb. Ona görə də yarı şəbədə, yarı gerçək qarmon satana "qid-qlidici" – deyiblər. Birinci qarmon çalmaq məşgulliyət kimi, evlərdə qadınlar arasında yayılıb (o dövrə qadın toylarında yalnız qadın çalğıçılar iştirak etdiyindən qarmon onlar üçün əvəzziz alət sayılırdı – A.N.). Lakin bu da məlumdur ki, XIX əsrin axırlarında Bakıda, İçərişəhərli Seyid Həsən mükəmməl qarmon çalırdı. Ətrafında həvəskar şagirdləri olub, ondan qarmon ifaçılarının sirlərini öyrəniblər<sup>2</sup>.

"Ozan Qaravəli" əsərində Azərbaycanda ilk qarmon ifaçısının qadın olduğu aydınlaşır. Həm də "Qıtqlıdı" rəqsinin necə yaranlığı və o dövrün daha bir qarmonçaları – İçərişəhərli Seyid Həsən taqdim edilir. Mənbədə Seyid Həsənin şagirdləri olduğu da bildirilir. Bəlkə də Seyid Həsən Azərbaycanda ilk qarmon müəllimi olub. Bu məlumat tədqiqatçılar üçün olduqca qiymətlidir.

Xalq artisti, tarzən B.Mənsurovun babası Məşədi Malikməmməd Ağasalahoğlu (1833-1909) ölkəmizdə qarmonun ilk ustاد ifaçılarından biri olub. O, yeddi dilli qarmonda ifa etmişdir.

Şuşalı Çəkməçi Hüseyn də Azərbaycanda qarmonun ilk ifaçı-

<sup>1</sup> ASE. 10 cildde, III c. B.: 1979, s. 74.

<sup>2</sup> Сперанский С.Л. Музыкальные товары – товароведение. М.: Экономика, 1987, с. 75.

<sup>1</sup> ASE. 10 cildde, III c. B.: 1979, s. 401.


<sup>2</sup> Dağlı Ə. Ozan Qaravəli (I kitab). B.: MBM, 2006. s. 59.

lərindən sayılır. Sonralar Çekməçi Hüseynin oğlu Kərbalayı Lətif (1876-1944) nəinki Qarabağda, bütün Qafqazda, o cümlədən İranda ustad qarmonçaların kimi məşhurlaşıb. Xatırladaq ki, 1910-cu ildə İngiltərənin "Qrammofon" cəmiyyəti bir qrup Azərbaycan musiqiçilərini Riqa şəhərinə dəvət etmiş, onların ifalarını qrammofon valına köçürmüştür. Kiçik heyətli ansamblda bu musiqiçilərlə bərabər, Kərbalayı Lətif Əliyev də iştirak edirdi<sup>1</sup>. 1914-cü ildə isə qarmonla ayrıca ilk qrammofon valı Kərbalayı Lətifin ifasında Kiyev şəhərində "Ekstrafon" aksioner cəmiyyəti tərəfindən hazırlanmışdır.

**Etimologiyası.** Qarmon sözünün əslisi yunancadan, harmoniya-dan (harmonia) götürülərək, həməhanglıq, əlaqə, nizam, daha da-qılıq, ahəngdar musiqi fonu saxlamaq, səsləri bir-biri ilə tənzimləmək mənasını bildirir. Alət qarmon adı bir neçə səsin eyni vaxtda harmonik şəkildə ifa edilməsinin mümkünüyüňə görə qoyulub. Təsadüfi deyil ki, bir sıra Şərqi ölkələrində (Əfqanistan, Pakistan, Hindistan və s.) harmon adlı körəklü, dilli nəfəs aləti mövcuddur. Beləliklə, harmon sözü Qərbdə qarmon kimi tələffüz edildiyindən və Azərbaycana Rusiyadan gətirildiyindən dilimizdə Avropana olduğu kimi qarmon adlandırılub.

Yaxın keçmişdə Azərbaycanın bəzi bölgələrində (xüsusilə Şirvan və Şəkide) qarmon alətinə nay da deyidilər. Burada bir mənətiq də var. Bilindiyi kimi, qarmon tipli alətlər (akkordeon, bayan) aerofonlu (nəfəs) çalğı alətləri qrupuna aid edilir. Nay (ney) sözü də dilimizdə nəfəs alətlərinə verilən ümumi addır. Mənası "oxuyan qamış" olan bu söz şumerlərdə də işlədirilib.

**Ədəbi mənbələr.** Azərbaycan qarmonu ən "gənc" çalğı alətlərindən biridir. Təbii ki, onun adına klassik şairlərin



Şəkil №36. Ərğan

<sup>1</sup> Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, s. 37.

əsərlərində rast gəlmək mümkün deyil. Lakin qarmonun prototipi sayılan ərgəni orta əsr klassik şairlərimiz vəsf etmişlər (şək. №36).

Ərğan Azərbaycan ərazisində istifadə edilən ilk düyməli (klavişli), körükli çalğı aləti olub. Onun adına orta əsr klassik şairimiz Xaqanının şeirlərində rast galırıq:

O, Barbədin səsimi, **sazın, mizmarın** səsi?

**Setarmı,** ya çalınan **kasər** ilə **ərğan?**<sup>1</sup>

Şair əfsanəvi ifaçı Barbədin səsimi xarakterinə görə müxtəlif olan alətlərin, mızrabla çalınan, telli saz, setar; nəfəslə çalınan mizmar; özüsəslənən (idiofonlu) kassa və düyməli, körükli ərgənin səsine bənzətməsindən doğan heyrətini gizlətmir.

Əfzələddin Xaqani başqa bir şeirində isə yazardı:

Kənar edəm deyə qəm çəngini yaxamdan mən,  
Boğazım **ərğana** dönmüş, edər bəla **şivən**<sup>2</sup>.

Məhəmməd Füzuli:

**Ərğanı** yetirdi asimanə,  
Atəş salıb ah ilə cahana<sup>3</sup>.

Nizami<sup>4</sup>, Füzuli<sup>5</sup>, Qövsü<sup>6</sup> və Seyid Əzim<sup>7</sup> isə şeirlərində qarmonun elementlərindən biri olan musiqar alətindən də bəhs etmişlər.

Dahi qəzələxan şair Əliağa Vahid bir şeirində saz, kamança və tar ilə yanaşı, qarmonun da adını çəkir:

**Sazın, kamançanın, qarmonun, tarın,**  
Oxuyub-çalanın, gülün, baharın,

<sup>1</sup> Şirvani X. Seçilmiş əsərləri. B.: Lider, 2004, s. 415.

<sup>2</sup> Yenə orada, s. 269.

<sup>3</sup> Füzuli M. Əsərləri. Altı cild, II c. B.: Şərqi-Qərb, 2005, s. 72.

<sup>4</sup> Gəncəvi N. Xosrov və Şirin. B.: Lider, 2004, s. 102.

<sup>5</sup> Füzuli M. Əsərləri. Altı cild, I c. B.: Şərqi-Qərb, 2005, s. 343.

<sup>6</sup> Təbrizi Qövsü. Seçilmiş əsərləri. B.: Azərbaycan Universiteti nəşriyyatı, 1958, s. 87.

<sup>7</sup> Şirvani S.Ə. Seçilmiş əsərləri. Üç cild. I c. B.: Avrasiya Press, 2005, s. 386.

Ədibin, şairin, hər sənətkarın,  
Ən böyük qiyməti bizim yerdədir<sup>1</sup>.

Virtuoq qarmonçuların ifasından ilhamlanan Azərbaycanın di-

gər tanınmış şairləri – Həkim Qəni, Məmmədəli Sail, Bəxtiyar  
Vahabzadə, Cabir Novruz, Tofiq Bayram, Əhsən Rəhmanlı və b.  
gözəl sənət əsərləri yaratmışlar. Onlar Avtandil İsrailov, Zakir  
Mirzayev, Həmid Haqverdiyev, Zahid Məmmədzadə kimi sənət-  
karları şeirlində vəsf etmişlər.

Xalq şairi Cabir Novruz Avtandil İsrailovun ata-baba yurdu  
Xızı rayonunun Xanəgah kəndini ziyarət edərkən bu kövrək mis-  
raları görkəmli sənətkara həsr etmişdir:

Çal, qarmonun nalə çəksin dilləri,  
Çal, Avtandil, çal qardaşım, amandır...  
Çal, həsrətin bəlkə gözü ovula,  
Bu qəflətdən yurd yerləri oyana...<sup>2</sup>

Həyatdan vaxtsız köçən, lakin ifaçılıq sonunda öz möhürüնü  
qoyan qarmonçu Həmid Haqverdiyevə ithaf olılmış şeirin bir  
hissəsinə təqdim edirik. Şeirin müəllifi tədqiqatçı-siar Əhsən Rəh-  
manlıdır.

Sənət ona qol-qanaddı,  
Daim bu işə can atdı.  
Öz üslubunu yaratdı,  
Usta, pərgar idи Həmid,  
Əsl sənətkar idи, Həmid.

**Tapmaca.** Qarmon aləti epik növün yiğcam janrlarından biri  
olan tapmacalarımızda da yaddan çıxmayıb. Belə bir nümunəyə  
S.Abdullayevanın da əsərlərində rast gəlirik:

Qabırğa var, qanı yox,  
Nəfəsi var, canı yox (**açması: qarmon**)<sup>3</sup>.

Tapmacada alətin “qabırğası var” – qarmonun bir neçə qatdan  
ibarət olan körüyünə, “nəfəsi var” dedikdə isə körülüün içində

havanın olmasına işarə edilir.

Dilimizdə qarmonla bağlı başqa bir tapmaca da qoşulub:  
Toyda, düyündə gəzər,  
Səsi aləmi bəzər.  
Qabırğası qatbaqat,  
Gah yavaş, gah da bərk dart (**açması: qarmon**)<sup>1</sup>.

Tapmacada qarmonun toy-düyünün yarasığı, bəzəyi olduğu  
bildirilir və “qabırğası qatbaqat” deməkla körüyün quruluşu diq-  
qətə çəkilir. Eyni zamanda “gah yavaş, gah da bərk dart” deməkla  
qarmonda dinamik işarələrdən (piano, forte və s.) istifadə olun-  
masının mümkünlüyü vurgulanır.

**Azərbaycan qarmonunun fərqli xüsusiyyətləri.** Bir sıra alət-  
lər istifadə olunduğu ərazinin və ya xalqın adını daşıyır. Məsələn,  
Bədəxşan rübabı, əfqan rübabı, Qoşqar rübabı, Pamir rübabı, Du-  
lan rübabı, tacik rübabı və yaxud ispan gitarası, rus gitarası, Ha-  
vay gitarası və s. olduğu kimi, qarmonun da müxtəlif növləri ya-  
radılıb: Tula, Saratov, Vyana, Sibir, Tatar, Kazan, Çerepaşka, Ka-  
simovka, Vyatka, Liven Yeletsk və s. buna misal ola bilər.

Azərbaycan musiqiçiləri Tula növlü qarmonlara üstünlük ver-  
mişlər. Sonralar Azərbaycan sənətkarlarının sıfərişi ilə Tula növlü  
qarmonlarda bir sıra islahatlar aparılmış, nəticədə yeni növ,  
“Azərbaycan qarmonu” yaranmışdır. Bir çox xalqlar – farslar,  
ləzgilər, avarlar, çəçenlər, özbəklər, gürcülər, ruslar bu növ qar-  
monları Azərbaycan qarmonu adlandıırlar.

Artıq çalğı alətləri sırasında Azərbaycan qarmonu da özünə-  
məxsus yer tutub. Bu heç də təsadüfi olmayıb. 150 ildən artıq bir  
dövrdə Azərbaycan sənətkarları istər ölkə daxilində, istərsə də xa-  
ricdə musiqi mədəniyyətimizi tövliq edərkən tar, kamança, qaval,  
qanun, ud, saz, tütək, zurna, balaban, nağara, qoşanağara və s.  
alətlərlə yanaşı, qarmondan da geniş istifadə edirlər.

Son illər Azərbaycan musiqisində fortepiano, saksafon, skrip-

<sup>1</sup> Vahid Ə. Seçilmiş əsərləri. B.: Lider, 2005, s. 345

<sup>2</sup> Novruz C. Seçilmiş əsərləri. Görəməyirsən dağlar necə ağlayır... B.: Lider,  
2004, s. 89.

<sup>3</sup> Abdullayeva S. Azərbaycan folklorunda çalğı alətləri. B.: Adiloğlu, 2007, s. 71.

<sup>1</sup> Tapmacalar. B.: Şərq-Qərb, 2004, s. 150.

ka, klarinet, qaboy<sup>1</sup>, gitara və s. Qərb alətlərinə geniş yer verilir. Sual olunur, bəs niyə bu alətlərin adında Azərbaycan sözü işlədilmiş? Məsələn, Azərbaycan fortepianosu, Azərbaycan saksafonu, Azərbaycan skripkası, Azərbaycan klarнетi, Azərbaycan qaboyu, Azərbaycan gitarası və s. deyilmir. Çünkü bu alətlər Qərbə olduğu kimi, üzərində heç bir dəyişiklik edilmədən Azərbaycanda çalışır, yani “özəlləşdirilmir”, bu səbəbdən də adları dəyişmir. Azərbaycan qarmonunun müasir səslənməsini təmin etmək üçün sənətkarlarımız uzun müddət axtarışlar aparıblar, ona bir sira uğurlu yeniliklər tətbiq ediblər. Məhz bu islahatların nəticəsində sənətkarlarımız Azərbaycan qarmonunu formalasdırıb bilmiş, necə deyərlər, qarmonu “Azərbaycanlaşdırılmışlar”. Bu iş kütləvi halda görülmüşdür. Yəni ayrı-ayrı sənətkarların hərəsi öz zövqüne görə bir neçə ideya vermiş, sonralar bu ideyalar ümumiləşərək, müasir Azərbaycan qarmonunun yaranmasına səbəb olmuşdur.

**Morfologiyası və aparılmış islahatlar.** Qarmon dilli (klavişli), körküklü, yəni klavişli-pnevmatik nəfəs alətidir. Onun səslənməsi dil və düymələr basılırkən körüyün yaratdığı hava axınının xüsusi kanallara yönəlməsi və nəticədə metal lövhəciklərin titrəməsindən alınır.

Qarmonun gövdəsi körük, səs hasil edən hissələr və klavişli

<sup>1</sup> “Şöhrət” ordenli, xalq artisti Kamil Cəlilov Azərbaycan musiqisini tam dəlğunuğu ilə ifa etmək üçün qaboya bir sira uğurlu islahatlar aparmışdır. O, alətlə əlavə klapanlar tətbiq edib, bir klapanın (“fa diyez”) qapığını genaldıb, rahat qıssando (italyanca glissando) almaqdan ötrü isə bəzi klapanlara süngər (rusca “qubka”) əlavə etmişdir.

K. Cəlilov qaboyun ağızlıqlarını, yəni səsəyadıcısını da məxsusi şəkildə hazırlayırdı. Bu ağızlığı hər hansı Avropa qaboy çalanı ifa edə bilməz. Hətta müxtəlif məqamı intonasiyalarını çalıdıqda Kamil müəllim həmin məqamə uyğun fərqli ağızlıqlardan istifadə edir. O, qaboyun ümumi kökünü bəzi hallarda dayışarak Azərbaycan xalq çalğı alətləri orkestr və ansambllarında in H kökündə istifadə edilən nəfəs alətlərinə (balaban, zurna, tütük, ney) uyğunlaşdırmışdır.

Kamil müəllimin ikili stakkatonu (italyanca staccato) da ilk dəfə qaboya tətbiq etmiş və bununla da Azərbaycan ifaçılığında uğurlu nəticəyə nail olub. Bu baxımdan Kamil müəllimin üzərində islahatlar apardığı aləti cəsarətə Azərbaycan qaboyu adlandırmışdır.

(dil) mexanizmdən ibarətdir. Kötük sağ və sol hissədə yerləşdirilmiş taxta çərçivələrə birləşdirilir və gövdədə digər hissələr də bərkidilərək quraşdırılır. Möhkəm nazik parça ilə yapışdırılmış büzməli kartondan hazırlanmış körük hava rezervuarı (ehtiyat hava) roluunu oynayır.

Azərbaycan qarmonunun əvvəller korpusu, yəni gövdəsi çox iri, həm də kobud olub. Sənətkarlarım çəkisi yüngül olsun deyə onun gövdəsini nisbatan yiğcamladırlılar. Azərbaycan qarmonunun ümumi kökü də digər növlərdən fərqlənir. Yəni fortepianoya görə yarımton bəmələşdirir və ya zilləşdirməkdən ötrü istifadə edilir. Azərbaycan qarmonunun bir özəlliyi də odur ki, gövdənin sol tərəfində harmonik səsləri ifa etmək üçün sağ tərəfdə olan hər səsə uyğun düymələr düzülüb. Bu düymələr qarmonun digər növlərindən (başqa qarmonlarda sol tərəfdəki hər bir düyməni basıqdıqda müxtəlif “yığma” akkord səslərinə) fərqli olaraq, hərəsi ayrıca bir səs verir. İfaçılar bu səsler vasitəsilə bir növ, dəmkeşin funksiyasını yerinə yetirək özlərinə dəm saxlayırlar. Son illər bir sira virtuoz ifaçılar, xüsusən Zakir Mirzəyev, Avtandil İsrafilov və başqları sol əlin imkanlarını artırıblar, bu əllə melodiyaya uyğun ritmik figuraşalar şəklində, akkordlarla çalışırlar.

Qarmon əvvəller bir qayda olaraq 6 tırı (plankalı) hazırlanır-disa, son dövrlər ifaçılar 5 tırı qarmonlara üstünlük verirlər. Sənətkarlar həmçinin qara dillərin də gücünü nisbatan azaltmışlar ki, bu səsler incə alınsın. Hər bir qara dilda 3 metal dilçəyin titrəyişindən səs alınır. Bunlardan biri zil, digər ikisi isə bəm səslənir. Hər bir ağıd dilin səslənməsi üçün isə 6 metal dilçəkdən istifadə edilir: bunların 2-si zil səs verir və qarmonun qrifinə yatırılmış vəziyyətdə bağlanır. Qalan 4-ü isə bəm səslənərək tırılara (plankalara) cüt-cüt bağlanır.

Şərqi səsdüzümlü qarmon 1978-ci ildə novator musiqiçi Hü-

seyin Həsənovun (Hüseyin Bakılı) təşəbbüsü ilə yaradılmış. Bilindiyi kimi, Avropa musiqisində iki qonşu səsin (notun) arasındaki ən kiçik interval yarım tondur. Şərqi alətlərində isə yarım tonun ( $\frac{1}{2}$ ) yarısı ( $\frac{1}{4}$  (bəzən  $\frac{1}{4}$ ) tonlu) səslərdən də istifadə edilir. Bu səslərə “çərək”, “koron”, “sorū”, yaxud “komma” deyirlər.

Şərqi səsdüzümlü qarmonlarda hər oktavada – “si” ilə “do” və “mi” ilə “fa” səsləri arasında əlavə qara dillər qoyaraq, yəni yarımtonundan kiçik  $\frac{1}{4}$  (“çərək”) səslər yerləşdirmişlər. Beləliklə, qarmonun qara dillərinə daha 5 dil əlavə olunaraq sayı 17-yə çatdırılmışdır, ələtin dillərinin ümumi sayı isə 35 olub. Şərqi melodiyaları belə qarmonlarda daha gözəl səslərin. “Dastan” folklor ansamblının solisti İlqar Kərimov belə qarmondan həvəslə istifadə edir. Xalq artisti Səfa Qəhrəmanov “Gülə-gülə” xalq mahnısını Azərbaycan radiosu üçün lenta alarkən bütün ansambl “çərək” səsləri qarmona uyğun çalıblar.

Zakir Mirzəyev isə qarmonun fərqli tərzdə ifa olunmasını təklif edir. Onun fikrincə, əsas melodiya sağ deyil, sol əlla ifa olunmalıdır. Bu məqsədlə Z. Mirzəyev sol tərəfli klaviaturalı qarmon hazırladaraq onu patentləşdirib.

Azərbaycan qarmonu üzərində təkmilləşmə işlərini sənətkarlarımız bu gün də davam etdirirlər. Xalq artisti Ənvər Sadıqovun layihəsi əsasında qarmon ustası Zahir Dadaşov “do” (in C) köklü, üç oktavalı qarmon düzəldib.

Burada bir məqamı qeyd etmək istərdim ki, istər Hüseyin Həsənovun, istər Zakir Mirzəyevin, istərsə də Ənvər Sadıqovun yenilikləri hələlik kütłəvi hal almayıb. Çünkü bu növ qarmonları hər musiqiči səsləndirdə bilmir, ifaçıdan xüsusi hazırlıq və böyük peşəkarlıq tələb olunur.

**Diapazonu və not sistemi.** Qarmonun notları kaman açarında yazılır. Azərbaycan qarmonunun diapazonu I oktavanın “do” səsindən III oktavanın “fa” səsinə qədərdir. Lakin alət transpoziyyili olduğundan (fortepianoya görə) səslənməsi kiçik oktavanın “si” səsindən III oktavanın “mi” səsinədəkdir. Ümumiyətlə, Azərbaycan qarmonunun diapazonu 2,5 oktava həcmindədir və bu alət in H köklündür.

**Musiqimizdə qarmonun yeri və tədrisi.** M.M.Nəvvab “Vüzühül-Ərqam” əsərində bir sıra Avropa çalğı alətləri ilə yanaşı, qarmonun da adını çəkir<sup>1</sup>. Qarmon ilk dəfə Ü.Hacıbəyli tərəfindən peşəkar səhnəyə çıxarılb. O, opera teatrında “Arşın mal alan”ın axırını toy pərdəsində tanınmış qarmonçalan Kor Əhədin<sup>2</sup> (1893-1942) ifasında “Tərəkəmə” rəqsindən istifadə etmiş, onu qarmonçalan kimi opera teatrına işə götürmüştür. Ü.Hacıbəyli hamçinin notlu xalq çalğı alətləri orkestrinin tərkibinə də qarmonu (ifaçı Kor Əhəd olub) daxil etmişdi<sup>3</sup>. Alətin not yazısında həmin dövrə messo-soprano açarından istifadə olub. Lakin sonralar qeyri-müəyyən səbəbdən qarmon orkestrin tərkibindən çıxarılb.

Kor Əhədin ifasında “Segah” və “Çahargah” müğamları 1938-ci ildə qrammofon valına yazılb.

Azərbaycanda qarmon üçün ilk dərs vəsaitini tanınmış professorlar Fərahim Sadıqov və Oqtay Rəcəbov Azərbaycan Maarif Nazirliyinin sıfarişi ilə 1985-ci ildə hazırlanmışlar<sup>4</sup>. Sonralar Bakı Musiqi Akademiyasının baş müəllimi Natiq Rəsulov (1952-2000) da qarmon üçün bir neçə əsər tərtib edib.

Tanınmış bəstəkar, xalq artisti, professor Tofiq Bakışanovun tar və simfonik orkestr üçün yazdığı “Konsert”i ilk dəfə əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Zakir Mirzəyev peşəkarlıqla qarmonda ifa edib və əsər Azərbaycan radiosunun “Qızıl fond”unda saxlanır. Bəstəkar, dirijor, xalq artisti Tofiq Quliyev (1917-2000) isə qarmonçalan Məmmədəga Ağayevin ifasından 10 rəqsini nota almışdır.

Azərbaycan qarmonu uşaq musiqi məktəblərində, musiqi kolleclərində, ADMİU-da tədris edilir. Artıq qarmonda yalnız xalq musiqisi deyil, hamçinin Azərbaycan və dünya bəstəkarlarının iri həcmli (sonata, konsert və s.) əsərləri də ifa olunur.

<sup>1</sup> Nəvvab M.M. Vüzühül-Ərqam. B.: Elm, 1989, s. 34.

<sup>2</sup> Tam adı: Əhed Fərzəli oğlu Əliyev.

<sup>3</sup> Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloglu, 2002, s. 334.

<sup>4</sup> Sadıqov F., Rəcəbov O. Qarmon öyrənənlərə kömək. B.: Azərbaycan Elmlər Akademiyasının mətbəəsi, 1985.

**Tanınmış ifaçılar. Xədicə Hüseyin qızı Musaxanova** (1875-1985), **Kərbalayı Lətif Hüseyin oğlu Əliyev** (1876-1944), **Məşədi Ələkbər Nəzərli** (1882-1951, 1915-ci ildə məşhur xanəndə Cabbar Qaryagdioglu öz toyunu calmağı ona etibar edib. Bakı şəhər İcra Hakimiyyətinin deputati A.Novikov Ələkbərin "Dağlı məhəlləsi"nda saldıqlı möhtəşəm bağ haqqında olduqca maraqlı məlumat verir. Maqalədə susuz bir sahədə öz şəxsi vəsaiti hesabına su çəkdirir, böyük yaştılıq salan Ələkbərin xeyirxahlığı diqqətə cəkilir. Yanar qazı da bu araziyə ilk dəfə Ələkbər Nəzərli çəkdirib<sup>1</sup>), **Abutalib Kərbalayı Mirzəmuxtar oğlu Yusifov** (1884-1937, o, ömrünün son 10 ilini tar çalıb, qarmonu qardaşı Yusifə verib)<sup>2</sup>, **Əzizə Əbdülbəği qızı Məmmədova**<sup>3</sup> (1892-1961, əməkdar artist, tanınmış aktrisa olmaqla yanaşı, həm də gözəl qarmonçularılmış), **Kor Əhad, Kamrabəyim** (1900-1964, sonralar xanəndəlik də edib)<sup>4</sup>, **Yusif Kərbalayı Mirzəmuxtar oğlu Yusifov** (1906-1986), **Çarşab Fatma Nardaranlı**<sup>5</sup>, **Teyyub Dəmirov** (1908-1970), **Bədəl Bədəlov** (1910-1982), **Məmmədağa Ağayev** (1919-1982), **Abbas Abbasov** (1924-1997), **Qızxanım Dadaşova** (1925-1967), **İsfəndiyar Coşqun** (1925-1991), **Əflatun Ağayev** (1928-1984), **Səttar Hüseynov** (1929-1981), **Səfərəli Vəzirov** (1929-1982), **Bayıl Əhmədov** (1932-1977), **Həmid Haqverdiyev** (1947-1980), Zakir Mirzəyev, Avtandil İsrailov, Kamil Vəzirov, Etibar Qasımbaylı, Rafiq Əsgərov, Xanlar Cəfərov, Ənvar Sadıqov, Orxan Mirzəyev və başqları Azərbaycan qarmonunun təbliğində böyük rol oynayıblar.

<sup>1</sup> Новиков А. Гармонист-садовод. // Газ. «Бакинский рабочий», 4 август 1926, №179/2110.

<sup>2</sup> Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. B.: Yaziçi, 1985, s. 302.

<sup>3</sup> Aktrisa, xalq artisti Sona Hacıyevanın anasıdır. Atası Əbdübağı Zülalov da tanınmış xanəndə olub.

<sup>4</sup> Yena orada, s. 231.

<sup>5</sup> Dağlı Ə. "Ozan Qaraveli" adlı əlyazmasında qarmonçu Çarşab Fatmadan səhbat açır (II hissə, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, C-1021/9974 şifrəli qovluq, s. 95-96), həmçinin onun adını F.Şuşinski də əsərlərində çəkir (Azərbaycan xalq musiqiçiləri. B.: Yaziçi, 1985, s. 393).

Qarmon çalmaq bəzi məşhur ifaçılarımızın ikinci peşəsi olub. Məsələn, **Məşədi Cəmil Əmirov** (əsasən tar çalıb, həm də xanəndəlik etmiş, həmçinin kamança, skripka, fortepiano, ud və qanunla bərabər, gözəl qarmon da çalırmış), **Salyanlı Şirin Məşədi Hüseyin oğlu Axundov** (1878-1927, virtuoz tarçalan olsa da ifaçılıq sənətinə qarmonla başlayıb)<sup>1</sup>, **Dabbəq Mehrəli<sup>2</sup>, Çəkməçi Hüseyin** (Kərbalayı Lətifin atası), **Ağzara Vəzirov** (1886-1975, Səfərəli Vəzirovun atası) və başqlarını göstərmək olar.

## AZƏRBAYCAN KLASSİK ŞAIRLƏRİNİN ƏSƏRLƏRINDƏ ÇALĞI ALƏTLƏRİ

Orta əsrlərdə yaşamış bir sıra klassik şairlərimiz – Qətran, Məhsəti, Xaqani, Beyləqani, Nizami, Əvhədi, Əssar, Zərir, Məddah, Bürhanəddin, Nəsimi, Həqiqi, Həbib, Kişvəri, Xətai, Füzuli, Fədai, Qövsi, Əmani, Məsihi, Saib, Nəbatı və b. şeirlərində müxtəlif çalğı alətlərinin hazırlanma texnologiyasını, ifaçılıq xüsusiyyətlərini, morfolojiyasını, dinamik işarələri və s. poetik dillə peşəkar musiqiçünas kimi təqdim etmişlər. Bu faktlar erqoloq sənətkarımıza unudulan çalğı alətlərini bərpa etmək üçün bir şans, imkan yaradır.

İndi isə şairlərimizin əsərlərində vəsf olunmuş çalğı alətlərinə xronoloji ardıcılıqla diqqət yetirək.

**Qətran Təbrizi** (1012-1088) – xalxal, ud, rüd, çəng, tar, rübab, təbil, balaban, ərgənun, tənbur, sur, bərbət, zinqirov, ney, çäğane, tütek, zil, qaval;

**Məhsəti Gəncəvi** (1089-1183) – əsərində tez-tez çəng, bərbət, ney və rübabı vəsf edir;

**Xaqani Şirvani** (1120-1199) – dəf, zəng, mizmar, teş, kasa, tar, rübab, xalxal, kaman, bərbət, ney, təbil, kos, sur, çəng, ud, tütek, küp, məzħər, naqus, zinqirov, ərgən, setar, kasəgər, rüd, tabaq;

**Nizami Gəncəvi** (1141-1209) – məqrəə (böyük təbil), dohol

<sup>1</sup> Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. B.: Yaziçi, 1985, s. 262.

<sup>2</sup> Məşhur xanəndə Bahadır Mehrəli oğlunun (1883-1962) atası.

(dohul, doxul, dühul), mizmar, tənbur<sup>1</sup>, gerdun, gürz<sup>2</sup>, cifti-saz, dütar, şaxnəfir, dönbək (dümənbək), dərəy<sup>3</sup>, təbil, şeypur, sur, öküz-qurruq şeypur (gavdum, yaxud burmalı boru – A.N.), nağara, nay, boru, zəng, davul, sinc, kərənay (gərənay), çərəs (cərəs), kus (kos), ney, ərgənun, tütək, rud, ud, setar, çəng, çan, çinqıraq, kamancı, musiqar, kuza, xalxal, rübab, təbirə, nəfir, calacıl, kaman, dəf, bərbət, küp, rəbab, dairə, qanun, zinqirov, qaval, teş, zurna;

**Mövlana Cəlaləddin Rumi** (1207-1273) – ney, cəng, təbil, sur, nağara, çəng, dümənbək, rübab.

**Əvhədi Marağalı** (1274-1338) – naqus, ud, çəng. ney, dəf, kaman (kamança), saz;

**Əssar Təbrizi** (1325-1390) – ney, zəng, kaman, çəng, rud, bərbət, tar, ud, qanun, təbil, dəf, nağara, kərənay, xalxal;

**Mustafa Yusif oğlu Zərir** (XIV əsr) – təbil, nəfir, ələm (çov-qan manasında), zurna, çövkən, nəqarə, kus;

**Yusif Məddah** (XIV əsr) – nəfir, gərənay, kus, təbil, nağara, ələm (çovqan), zərb, cəng;

**Qazi Bürhanəddin Sivasi** (1344-1398) – ud, çəng, tənbur, nəfir, ney, nağara, çövkən (ələm), dairə, qanun, dəf, qopuz, təbil, sur, surna, dərəy, cərəs (çərəs), balaban, nay, cəng, qəvvəl (qaval);

**İmadəddin Nəsimi** (1369-1417) – dəf, cəng, ciğanə (çağanə – A.N.), nay, tənbur, çəng, ney, qanun, sur, nəfir, rübab, ərgənun, burğu (boru – A.N.), məzəhər, cərəs (çərəs – A.N.), ud, saz;

**Cahanşah Həqiqi** (1397-1467) – ud, rübab, çəng, sur, ney, dəf; **Şeyx Dədə Ömrə Rövşəni** (1407-1487) – dəf, nay, dühül,

sənc (üçbucaq), surnay, nağara, təbil, kus, sur<sup>1</sup>, nəfir, ney, qanun, ud<sup>2</sup>.

**Həbibə** (1470-1520) – dəf, ney, ud, şeşta, çəng, bərbət, saz, rübab, təbil, surnay, nay, kəman, setar, sur,rud;

**Nemətullah Kişvəri** (1445-1525) – zəmir, çəng, rübab, şaxşax, ud, ney, cəng, qanun, naqus, xalxal;

**Şah İsmayıł Xətai** (1487-1524) – çəng, nay, zil, rübab, cərəs, ud, sur, saz, ərgənun, ney;

**Məhəmməd Füzuli** (1494-1556) – ney, tar, cəng, çəng, ərgən, cərəs (çərəs), musiqar, dəf, nəfir, rübab, kaman, ud, dütar, tənbur, setar, qanun, saz, qopuz, təbil, mozhar, müzmar (mizmar);

**Əbdü'lə bəy Şirazı** (1515-1580) – çəng, tənbur, ərgənun, ney, dəf;

**Fədai Təbrizi** (XVI əsr) – saz, təbil, kos, nay, şeypur, ud, kamancı, zurna, nağara, nəfir, gərənay;

**Qövsi Təbrizi** (1568-1640) – saz, çərəs (çərəs), dəf, ney, mey, sənc, musiqar, çəng, tar, təbil, tənbur, qanun, ələm, iksir;

**Məhəmməd Əmani** (1536-1610) – saz, ərgənun, kus (kos), ney, çäğanə, cərəs, dütək (tütək), nəğərək (kiçik ölçülü nağara);

**Rükənəddin Məsud Məsihi** (1580-1656) – saz, sinc, qopuz, sur, kamancı, bərbət, tənbur, təbil, ney, ud, cəng, mizmar, çəng, tar, cərəs, qanun, nay, kus (kos), dühül, zəng, nəfir;

**Məhəmmədəli Saib Təbrizi** (1601-1677) – zəng, ney, kaman, təbil, çəng, tar, rübab, xalxal, mey (balaban), qaval;

**Qasim bəy Zakir** (1784-1857) – zurna, ney, çəng, dəf, tar, cərəs, bərbət;

**Seyid Mirhəməzə Əfəndi Nigari** (1805-1885) – saz, tar.

**Seyid Əbülfəsəndə Nəbati** (1812-1873) – qanun, məzəhər, zil, sur, surna, döhül, ney, zəng, saz, nay, çəng, rübab, təbil, çäğanə, qaval, dəf;

<sup>1</sup> Adı çəkilən alətlər bu mənbədə verilib: Musayeva A. Dədə Ömrə Rövşəni əlyazmaları üzərində araşdırımlar. İki cild, I c. B.: Nurlan, 2003, s. 277.

<sup>2</sup> Nəfir, ney, qanun, ud haqqında bu mənbədə verilib: Əsədəva (Abdullahova) X.F. Dədə Ömrə Rövşənin dilindən "ney". // Ümummilli lider Heydar Əliyevin anadan olmasının 92-ci illiyinə həsr olunmuş Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransının materialları, II kitab. B.: 17-18 aprel 2015, s. 913-914.

<sup>1</sup> Əhmədov Ə. Nizami – elmşünas (ikinci nəşr). B.: Möminin, 2001, s. 110. Bu əsərdə Nizami məqrəə (böyük təbil), dohol, mizmar və tənbur alətlərini vəsf etdiyi bildirilir.

<sup>2</sup> Bünyadova Ş.T. Nizami və etnoqrafiya. B.: Elm, 1992, s. 109. Bu əsərdə Nizami gerdun və gürz alətlərini vəsf etdiyi bildirilir.

<sup>3</sup> Kasimov K.A. Muzıkalınye instrumenty Azerbaydžanı XII v. // «İskusstvo Azerbaydzhan» вып. 2, Баку: Izdatelstvo AH Azerbaydzanskoy CCP, 1949, с. 46-63. Bu əsərdə Nizami cifti-saz, dütar, şax-nəfir, dönbək (dümənbək) və dərəy alətlərini vəsf etdiyi bildirilir.

**Seyid Əzim Şirvani** (1835-1888) – nay, ney, tar, çəng, dəf, bərbət, ud, müsiqar, balaban, rübab, cəng, zurna, çäğanə alətlərini vəsif ediblər.

**Həsənəlixan Qaradağı** (1848-1929) – tar, cəng, çäğanə, ney, dəf, bərbət, mizmar.

“Kitabi-Dədə Qorqud” dastanından başqa “Əhməd Hərami” və “Koroğlu” dastanlarında da bir sira çalğı alətlərinin adı çəkilir.

XIII əsrə yazılmış “Dastani-Əhməd Hərami”də çan, ney, dəmbur, tənbur, saz, cəng, çəng, qopuz, şəstəy, nay, ud, nağara, davul;

**“Koroğlu” dastanı** (XVI əsr) – burğulu saz (bu alətin bəndləri açılıb heybəyə qoyulmuş), setar (üçtellili tənbur), saz, sur, dəf, zurna, nağara, gərənay, təbil, rübab, döhül, nay, zəng (dəvə kərvanında), çovqan, davulumbaz, dairə, barmaq zili, nəfir, kos.

Bu siyahını artırmaq da olar. Çoxillik tacribədən məlum olur ki, telli, mizrabla çalınan alətlərin qolu qozdan, burğu aşixları isə armud ağacından hazırlananda, alət daha keyfiyyətli və davamlı olur. Qola pərcim edilən tac, yəni kəllə adlandırılan hissə issa heyva ağacından hazırlanması tövsiyə edilir. Yəni telli alətlər üçün ən keyfiyyətli aşixlar armud ağacından hazırlanır. Belə aşixlar heyva ağacından hazırlanmış taca (kəllə) yerləşdirildikdə sürüşkənlik nisbətən azalır. Belə ki, aləti kökləyərkən aşixlar sağa-sola burulur və bu zaman digər materialdan hazırlanmış kəllə tez sıradan çıxır. Bu səbəbdən qədimdə qolu olan telli alətlərin kəllə hissəsini heyvadan, aşixları isə armuddan hazırlayırdılar. Armuddan hazırlanmış aşix burulduqca heyva ağacına daha kip yapışır. Nizami bu səhnəni “İskəndərnəmə” poemasında (“İskəndərin Ruma qayıtması” başlıqlı şeir) poetik dillə olduqca gözəl təsvir edib:

Qabaqlar sazlarlar şadlıqçın **rudu**,  
Heyva boğazından tutar armudu<sup>1</sup>.

Nizami “İskəndərnəmə” poemasında “Mizrabı gah yavaş vurdu, gah bork” yazarkən ərgənənin mizrabla çalındığını<sup>2</sup> və di-

namik işarələrdən xəbərdar olduğunu bildirir. Yəni şair ərgənənda forte və piano ifasının möziyyətlərini diqqətə çəkir. “Xosrov və Şirin” poemasında da buna bənzər fikirlər – ərgənənin ifa edərkən Nəkisanın “Səslər çıxarırdı, bərkdi, yavaşdan” yazmaqla ifaçılıq sənətini gözəl bildiyini göstərir. Azərbaycan şairləri yaşıqları dövrə ifa olunan bir sira müğamların da adını çəkir, onların dinləyicidə oytadığı ovqatdan söhbət açırlar. İndi isə klassik şairlərimizin vəsf etdiyi bir neçə qədim çalğı alətindən ətraflı söz açaq.

### Köndələn ney

*Ney çalınarkən, ölütlərin dirilmədiklərinə təccüb edirəm!..*

*Cəfər Cabbarlı*

Azərbaycanın  
ecazkar səsli çalğı  
alətlərindən biri də

nəfəslə çalınan neydir. Neyəbənzər alətlərdən dünyanın ən qədim xalqları müxtəlif adlarla müasir dövrədə istifadə edirlər. Bu dərslikdə neyin yanaşı tutulub çalınan və ən qədim olan köndələn növündən söhbət açılır (şək. №37). Alət şəxsi kolleksiyamda saxlanılır.

**Yaranma tarixi.** Əgər elmi mənbələrə istinad etməli olsaq, insan övladında təfəkkürün ilk işaretləri Qədim Daş dövründə, yəni Paleolit dövründə təsadüf edir. Paleolit (yunan sözləri – palaios və lithosdan yaranıb<sup>1</sup>) 2 mərhələdən ibarətdir: 1) alt və ya ilk Paleolit; 2) üst və ya son Paleolit. Alt (ilk) Paleolit 2,7 milyon il əvvəl yaranmış və bu dövrədə olduvay – Homo habilis tipli insanlar meydana çıxmışlar. Üst Paleolit isə 35-32 min il əvvəl yaranmış və bu dövrədə müasir – Homo sapiens tipli insanlar formalışib<sup>2</sup>.

<sup>1</sup> Gəncəvi N. İskəndərnəmə (İqbalməmə). B.: Lider, 2004, s. 184.

<sup>2</sup> Yena orada, s. 432.

<sup>1</sup> Azərbaycan dilinin izahlı lügəti. Dörd ciddə, IV c. B.: Elm, 1987, s. 476.

<sup>2</sup> ASE. On cildə, VII c. B.: 1983, s. 437.

Neyin ilk, primitif formasından da insanlar məhz həmin dövrdən istifadə etməyə başlayıblar.

Alımlor sübut ediblər ki, ilkin əmək alətlərindən, geyimdən, oddan, təla, cələ qurmaqdən ötrü istifadə etdikləri primitiv alətə qədər hər şeyi ehtiyac üzündən yaradıblar. İnsanın bu sahədə körəkli şəkildə göstərdiyi fəaliyyət onun təfəkkürünün, düşüncəsinin, təhlil etmək bacarığının inkişafına təkan verib. Və bu inkişaf illər, əsrlər ötdükən daha da sürətlənib, dərinləşib, insan oğlu artıq ancaq qarnını doyurmaq haqda fikirləşməyib, həyatına müsbət və ya mənfi tasir göstərən təbiət hadisələrinin səbəblərini öyrənməyə çalışıb. Əldə etdiyi bilmələr insana daha rahat yaşamaq, təbiətin sıltaqlıqlarından qorunmaq, ekstremal vəziyyətlərdən çıxməq üçün yollar aramaya başlayıb. Bu sahədə müxtəlif mərasimlər, ayınlar, oyunlar, yarışlar, o cümlədən musiqi və bu musiqini əldə etmək üçün lazım olan vasitələr, yəni müxtəlif çalğı alətləri onun köməyinə gəlib. Məqsədimiz ilkin musiqi alətlərinin yaranmasını məntiqi şəkildə izah etməkdir. Deyilənlərdən görürük ki, çalğı alətlərinin ilkinlərindən biri olan ney, bir az da dəqiqləşdirək, onun köndələn növüdür. Bəzi opponənlərimiz deyə bilər ki, bəs niyə zəngin mədəniyyəti olan Azərbaycanda həmin alətlərin forma və variantlarından dövrümüzə bircə nümunə də galib çatmayıb? Bu suallın cavabı çox sadadir. Ney, tütək, sümüş və s. alətlər qarğıdan, qamişdan hazırlanğından ömrü uzun olmur, tez çürüyüb gedir. İllah da ki, torpaq altında qalandı.

Nəfəs alətləri ifaçısı, əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İlham Nəcəfov yazar: "Ney haqqında Məhəmməd (570-632) peyğəmbərimizdən (s.ə.s.) "hədisi-qüdsi" vardır – "Əvvəla ma xəlaqüllahül-qələm" ("Biz əvvəl qələmi yaratdıq")<sup>1</sup> – hədisini şərh edən ruhaniyyət alımları "qələm" sözünün izahında, bunun həm ney musiqi aləti, həm də şair və yazıçıların istifadə etdiyi qələm anlamında olduğunu söyləyirlər. Bu hədisi əsas götürərək şeirin və musiqinin eyni ilahi mənbədən gəldiyi qəbul

edilir"<sup>1</sup>. İ.Nəcəfov dini qissələrə istinadən bildirir ki, yer üzündə ilk yaradılan bitki qamişdır. Çünkü Adam və Həvva yer üzüna endirilərkən Cənnətdən gətirdikləri toxumlar arasında qarğı-qamiş bitkisinin toxumu da olub. Xatırladaq ki, İ.Nəcəfovun istifadə etdiyi əsərin müəllifi Əbu Cəfər Məhəmməd İbn Cərir ət-Təbəridir (838-923). Ət-Təbəri fiqh, hədис, tarix, dil, təfsir və qiraət sahələrinin, həmçinin islam dininin tanınmış alımlarındandır. O, İranda tarixi bir bölgə olan Təbəristanda (indiki Mazandaran) doğuldugundan Təbəri təxəllüsünü daşıyıb. Ət-Təbəri milliyyətə fars olسا da, əsərlərini orəbcə yazıb. "Təbəri tarixi" adı ilə məşhur olan kitabın tam adı "Tarixür-Rusüli vəl-Mülük"dur (Peyğəmbərlərin və hökmədarların tarixi).

Ney alətinin təbii proses nəticəsində yaranması ilə bağlı belə bir rəvayət var: ibtidai insan küləklə havada, qamişlıqda gəzərkən fitəbənzər səs eşidir və səs gələn səmtə yaxınlaşır. Burada heç kəsin olmadığını, sadəcə quru qamişlardan birinin yelçəkən, havacəkən (ruslar buna "skvoznoy" deyirlər) istiqamətində yərə düşdүүнү görür. Qamişın borusu üzərində bir dəlik varmış. Ehtimal olunur ki, bu dəlikli qurd-quş açmışdır. Və nəticədə yel əsdiğən hava həmin dəlikdən keçəndə qəribə, fitəbənzər səs almırırmış. Beləliklə, həmin dairəvi oyuq neyin səsəyadıcısı olmuşdur. Bundan sonra ibtidai insanlar qamişdan primitiv də olsa, belə alətlər hazırlayıblar. Bir müddətdən sonra qamişın borusu üzərindəki səsəyadıcıdan sağ istiqamətdə əvvəl bir, sonra II və III dəlik açaraq, bu dəlikləri barmaqla örtüb-açmaqla (baş tarəfdəki dəliyi üfürmək şərtidə) ibtidai insan fərqli səslər alındığının şahidi olub. Qədim insanlar ilk dövrlər 3 dəlikli, kiçik diapazonlu neydən istifadə ediblər. Sonralar sənətkarlar alətin borusu üzərində daha 3 dəlik açaraq neyin diapazonunu artırımlar. Müasir dövrdə geniş istifadə edilən 6 dəlikli mükəmməl ney belə yaranıb. Şərqdə yaranan neydən demək olar ki, dünyanın ən qədim xalqları müxtəlif adlarla həvəslə istifadə edirlər.

<sup>1</sup> Təfsirul-Təbəri. Daş basması nəşri, s. 10.

<sup>1</sup> Nəcəfov İ.İ. Ney və onun Azərbaycan milli musiqisində təzahürü. Sən. nam. ... dis. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası. B.: 2008, s. 14.

S.Abdullayeva yazır ki, arxeoloqlar bir sıra qədim, sadə, borusu üzərində heç bir çalğı dəliyi olmayan nəfəs alətlərinin ilkin nümunələrini Paleolit dövrünün abidələrində tapmışlar. Üzərində çalğı dəlikləri olan nəfəs alətləri isə erkən və gec Neolit dövrlərinə aid edilir<sup>1</sup>. Ney alətinin də erkən Neolit dövründə yarandığı ehtimal olunur.

Neyla bağlı an qədim arxeoloji tapıntı ABŞ-in Filadelfiya Universitetinin muzeyində saxlanılır. Bu ney şumerlərə məxsusdur və onun yaranma tarixi e.e. III minilliyyət aid edilir.

Tacikistanın Düşənbə şəhərindəki Etnoqrafiya muzeyində saxlanılan kəmik ney d.e.a. III-II minilliyyət yaradılıb. Alətin çalğı dəlikləri üzərində bir neçə metaldan hazırlanmış qapak (klapan) da qoyulub.

Biz o fikirdəyik ki, ABŞ muzeyindəki ney çox güman qamışdan deyil, ya kəmikdən, ya da metaldan hazırlanıb. Çox istərdik, bu qiymətli və nadir maddi mədəniyyət nümunəsi haqqında bir orqanoloq alım kimi daha dəqiq və ətraflı fikir söyləyək. Amma həmin aləti əyani şəkildə görmədiyimdən bu imkandan məhrumam.

Qərbdə müxtalif alətlərin Şərqi nümunələrinə istinadən yaradıldığını bir sıra alimlər inkar etmirlər. Məsələn, əlvah ksilofon tipli alətlərin, ud lyutnya, lyuto, laot və laudun, qanun pianonun, şaxnəfir valtornanın, boru fanfarının və trubanının, zurna qaboyun, köndələn ney fleytanın və s. sələfi sayılır.

**Haşıya: Fleyta haqqında.** Kondələn fleytanın dəqiq, tam yaranma tarixi ballı deyil. Sənətsüaslıq doktoru, professor, RSFSR-in əməkdar incəsonət xadimi Yuri Alekseyeviç Usovun (1938-1999) ehtimalına görə, fleyta (yəqin ki, burada kondələn ney nəzərdə tutulur) Qəribi Avropaya, xüsusən Almaniyaya Asiyadan keçib<sup>2</sup>. Dikinə (blokfleyta) fleytanı ilk dəfə opera orkestrində daimi alət kimi tətbiq edən Jan-Batist Lülli (1632-1687)

<sup>1</sup> Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri. B.: Adiloğlu, 2002, s. 374.

<sup>2</sup> Усов Ю. История зарубежного исполнительства на духовых инструментах. М.: Музыка, 1978, с. 25-26.

olub<sup>1</sup>. Dikinə və ya ucluqlu fleytanı ifaçılar qarşıda düz saxlayırlar. Bu növ fleytanın başqa bir adı da italyanca “flûte dolce”, yəni “zərif fleyta”dır. XVII əsrə qədər fleytanı ağacdən hazırlayıblar. XVII əsrin sonlarında fleytanı fransız bəstəkarı və fleytaçı Jak Martin Otteter (1674-1763) və atası Martin Otteter (1632-1712) təkmilləşdiriblər<sup>2</sup>. Yəni onlar 6 dəliklili köndələn neyin üzərinə klapanları tətbiq edərək xromatik səsdüzümlü alət hazırlayıblar. Klapanlar vasitəsi ilə köndələn neyə nisbətən bu növ fleytada intonasiya dəqiqliyinə nail olunaraq səsin daha rahat çıxmazı təmin edilib.

Fleytanı təkmilləşdirənlər arasında Almaniyadan Nürnberg şəhərində ağac nəfəs alətləri ustası Johann Kristof Denner (1655-1707), bəstəkar, pedaqoq Johann Yoachim Kvants (1697-1773) və başqalarının da adı qeyd olunmalıdır. Bu şəxslərin sayısında fleyta o qədər sevildi ki, hətta Prussiya kralı II Fridrix (1712-1786) də bu alətdə çalmağı öyrənib. Fleytaçı, bəstəkar, sənətsüaslıq doktoru Nikolay Ivanoviç Platonov (1894-1967) yazır ki, II Fridrixin fleyta müəllimi İ.Y.Kvants olub<sup>3</sup>. Sovet bəstəkarı, professor Mixail Ivanoviç Çulakina (1908-1989) görə, əcdadi ney olan fleyta XVIII əsrində etibarən simfonik orkestrlərin aparıcı alətinə çevrilib<sup>4</sup>.

1832-ci ilda münhenli, milliyətçə almanın olan fleytaçı, bəstəkar Teobald Böhm (1794-1881) Avropa aləti fleytaya rasional klapan sistemini ilk modelini tətbiq etməklə onun ifa imkanlarını dəha artırıb və xeyli asanlaşdırılmışdır. Böhm sisteminde bütün dəliklər klapanlarla örtülü<sup>5</sup>. Böhm fleytasının əsas yeniliyi üzükvari klapan örtükler idi. Almaniyada bu ixtira layiqinə qiymətləndirilmədiyindən Böhm onu fransız və ingilis ustalarına satdı.

<sup>1</sup> Jan-Batist Lülli – italyan əsilli fransız bəstəkarı, müsiqçi və rəqqas. Həyatının böyük bir hissəsini XIV Lüdiyin möhkəməsində çalışmışdır. O, fransız barokko stilinin asasını qoynalarından biri sayılır.

<sup>2</sup> ru.wikipedia.org/wiki/Otteter,\_Jak

<sup>3</sup> Платонов Н.И. Школа игры на флейте. М.: Музыка, 1983, с. 3.

<sup>4</sup> Чулаки М. Инструменты симфонического оркестра. 4-е изд. М.: 1983.

<sup>5</sup> Магомедов А. Вопросы методики обучения игре на духовых инструментах. Б.: Азербайджанское Государственное Музикальное Издательство, 1962, с. 10; ASE. On cildd, VII c. B.: 1983, s. 99.

Alman ifaçlarının fikrincə, üzükvari klapanlar fleytanın əsl, özü-nəməxsus səsini vermir. Daha sonralar Bölmün fleytası Fransanın Strasburq şəhərində Bürger tərəfindən təkmilləşdirildi<sup>1</sup>.

Klapan alman sözüdür, qapaq deməkdir. İlk klapanlar (2 sayda) XVII əsrda Fransada yaradılan qaboya tətbiq edilib. 1727-ci ildə Georg Qofman isə qaboya klapanların sayıını 4-ə çatdırıb<sup>2</sup>. Amma illə klapanlı fleytanı deyildiyi kimi, hələ XVII əsrda ata-əğul Otteterlər icad ediblər<sup>3</sup>.

Müasir fleytanın diapazonu I oktavanın “do” səsindən IV oktavanın “do” səsinə qədərdir.

Cox nadir hallarda alt və bas fleytalara da təsadüf edilir. Onların ölçüsü adı fleytadan böyük olduğundan səslənməsi bəmdir. Fleyta (flauto) italyan sözüdür, “külək, meh” mənasını bildirir.

\*\*\*

Ə.N.Fərabi “Kitabül-Musiqi əl-Kəbir” əsərində bir sıra çalğı alətlərinən, o cümlədən neydən də bəhs edir. Bu məlumat özbək müsiqişünası, professor Ostanazor Rahimoviç Matyakubovun “Fərabı ob osnovax muziki Vostoka” (“Fərabi Şərq müsiqisinin əsərləri”) əsərindən alınıb<sup>4</sup>.

Tarixi baxımdan zərb alətləri nəfəs alətlərinən xeyli əvvəl yaradılıb. Lakin zərb alətlərində ardıcıl səs yüksəkliyi olmadıqdan, bu alətlərdə konkret melodiyaların ifası mümkün deyil. Zərb alətlərində yalnız ritmlər, vəznlər ifa edilir. Ney yarandıqdan sonra isə qədim insanlar artıq bu alətdə hər hansı melodiyani ifa edə biliblər.

**Etimologiyası.** Türkдilli etnoslar, o cümlədən Azərbaycan türkləri də neyin ən qədim növünü (ağızda və dodaqla səsləndidindən) həm də ağız və ya dodaq qopuzu adlandırıblar. Ney şumer sözüdür, özü də “oxuyan qamış” deməkdir. Hər qamışdan

<sup>1</sup> Платонов Н. Школа игры на флейте. М: Музыка, 1983, с. 3.

<sup>2</sup> Сперанский С.Л. Музикальные товары (Товароведение). М.: Экономика, 1987, с. 94.

<sup>3</sup> ru.wikipedia.org/wiki/Оттетер,\_Жак

<sup>4</sup> Матякубов О. Фараби об основах музыки Востока. Ташкент: ФАН, 1986, с. 10.

ney hazırlanır. Onun şəkərli və şəkərsiz növləri var. Qədim türklər şəkərsiz qamışı ney (yaxud nay), yəni oxuyan qamış adlandırlılar. Alətə də ney adı hazırlanma materialına (qarğı, qamış) görə qoyulub. Şumer mətnlərində qarğı sözüne də “kagi” şəklində rast gəlinir.

Ulu Tanrı insani xəlq eyləyərkən ruhu onun bədəninə qamışla üfürmişdə. Bu sabəbdən sözaçımı da “qamış” mənasını bildirən ney mürqəddəş alətlər sırasındadır.

Sənətşünəşləş üzrə fəlsəfə doktoru Seyran Qafarovun neyin sözaçımı ilə bağlı maraqlı fikirləri var. O, nəfəs çalğı aləti (aerofon) nay, yaxud ney sözünün mənşeyini araşdırıldıqda heç də fars sözü olmadığı qənaatində gəlir və yazır: “Bu sözün çox güman ki, şumerlərin “oxuyan qamış” adlandırdıqları “na” sözünə gedib çıxmazı anlaşılır. Tədqiqatlar nəticəsində həmçinin, bu sözün yanmasının rütbə, ad, yaranış, yaradıcı başlanğıc, Allahın, yaradının adı mənalarını verən polisemantik, sakral qədim türk anlayışı olan “ay” sözü ilə bağlı olduğunu aşkara çıxır”<sup>5</sup>.

Fars dili bütün sahələrdə olduğu kimi, çalğı alətlərimizin adına da öz təsirini göstərib. Məsələn, tənburun (əski türkəcə “tamur” – damar deməkdir) növləri orta əsrlərdə tellərinin sayına görə farsca belə adlanıb: dütar (ikitelli), setar (üctelli), çahartar (dördtelli), pəncətar (beştelli), şəstar (altıtelli). Belə təsir nəfəs alətlərimizdən də yan keçməyib. Qonşu xalqların mədəniyyəti birgə inkişaf etdiyindən buna o dövrda əhəmiyyət də verilmirdi. Alətə ney adı hazırlanma materialına (qarğı, qamış) görə qoyulub.

**Ədəbi mənbələr.** Ney aləti klassik şairlərimizdən Qətran, Xaqani, Nizami, Mücirəddin, Əvhədi, Əssar, Bürhanəddin, Nəsimi, Şeyx Dədə Ömer Rövşəni, Həqiqi, Həbib, Xətai, Kışvari, Füzuli, Fədai, Məsihi, Saib, Qövsi, Zakir, Nəbatı, Seyid Əzim və başqaşalarının ilham mənbəyi olub. XIII əsrə doğma dilimizdə yazılan “Dastani-Əhməd Hərami” əsərinin kef məclisində ney aləti belə təsvir edilir:

<sup>1</sup> Qafarov S.Ə. Azərbaycanın nəfəslisi müsiqi aləti Ney: tarixi retrospektivi və xüsusiyyətləri. //“Muğam aləmi” III Beynəlxalq Elmi Simpoziumunun materialları. B.: 2013, 12-15 mart, s. 140-150.

Çalınırdu **neyü dəmbürü tənbur**,  
lçilir idi dolu abi-əngur<sup>1</sup>.

Qatran Təbrizinin "Divan"ından neylə bağlı bir neçə beytin sətri tərcüməsi:

Sən istadiyin qədər **ney və rud ilə**  
Arzu etdiyin qədər cələl və kamiranlıqla yaşa!<sup>2</sup>  
Xoşbəxtlərin işi indi odla, bade ilədir,  
Kişilərin işi indi **bərbətlə, neylədir**.  
Kim canunu bələdan qurtarmışdısa tük kimi incəlmişdi,  
Nalədən xilas olanlar, **ney** kimi saralmışdı.<sup>4</sup>

"Söz mülkünün əmri" Əfzələddin İbrahim Xaqani Şirvani yazar:

Məni ilk dərsdə ustad dilimdən eylədi məhrum,  
O dilli **bərbətə**, dilsiz **neyin** üstündür əfşanı.<sup>5</sup>  
Əldə piyalə tutub, nuş elə mey şövq ilə,  
Nağma desin **neylə çəng**, qoy oxusun **sazla tar**.<sup>6</sup>  
Ağzı bağlı, boğazı dar **ney Miyəm**?  
Zülm əlindən haray salıb, inləyəm.<sup>7</sup>

Xaqani "ağzı bağlı, boğazı dar ney" – dedikdə köndələn neyi nəzərdə tutur. Çünki bu xüsusiyyət neyin ancaq "köndələn" növüne aid edilə bilər.

Nizami Gəncəvi "Yeddi gözəl" poemasından:

Hani **ney** nałəsi? Ah-nałə qalmış,  
Xoyal göylərini toz-torpaq almış.<sup>8</sup>

Əvhədi Marağalı:

Bir **neyə çəngin** ol vurandan bəri,  
**Udla çəng** meydandan çəkilmiş geri.<sup>1</sup>

<sup>1</sup> Dastani-Əhməd Hərami. B.: Şərq-Qərb, 2004, s. 85.

<sup>2</sup> Təbrizi Q. Divan. B.: Azərbaycan SSR EA, 1967, s. 129.

<sup>3</sup> Yenə orada, s. 151.

<sup>4</sup> Yenə orada, s. 188.

<sup>5</sup> Şirvani X. Seçilmiş əsərləri. B.: Lider, 2004, s. 101.

<sup>6</sup> Yenə olrada, s. 215.

<sup>7</sup> Yenə orada, s. 319.

<sup>8</sup> Gəncəvi N. Yeddi gözəl. B.: "Azərbaycan ensiklopediyası" nəşriyyat-poliqrafiya birlüyü, 2000, s. 299.

Sərxoş bir dəvəyə ələf nə gərək?!  
Aşıqə **çəng**, **ney**, ya **dəf** nə gərək?!<sup>2</sup>

Əssar Təbrizi:

**Ney** səsini dinləyərək qıbtə gəlir **bərbətə**,  
Elə nəğmə qaldırır ki, baxan gəlir heyrətə.<sup>3</sup>  
Sürəhildər peymanəyə, sanki qızıl qan quşdu,  
**Dəf** dağıldı, **çəng** qırıldı, **saz** pozuldu, **ney** susdu.<sup>4</sup>

Qazi Bürhanəddin Sivası:

Sal oda **udivü çəngi** nəvaxt qıl **novruz**.  
Cəhan keçər çalınurkən bu **dəf** ilə **ney** içür.<sup>5</sup>

İmadəddin Nəsimi:

Mütrib kimi hər ləhzə ənəlhəq dili söylər,  
Ey **nayə** gırıftar olan, dur yenə çal **nay**.<sup>6</sup>  
**Dəfü çəngü cığana**, **neyü tənbur**,  
Düzlüsün daima zillü bəm olsun.<sup>7</sup>

Cahanşah Həqiqi:

**Neyi-şikəstə** fağan eylədi ze qəmzeyi-eşq,  
**Rübəbü**, **çəngü dəfə** şahid oldu nəğmeyi-**ud**.<sup>8</sup>

Həbib:

**Dəfü neyü udu** şəsta **çəngü bərbət**,  
Mənim təsnifi-ədvarım, xərabat.<sup>9</sup>  
Edərək **"Busəlig"**i eylə yürük,  
Şu **udü çəngü** nayı pərdəsəz et.<sup>10</sup>

<sup>1</sup> Marağalı Əvhədi. Cami-cəm. B.: Lider, 2004, s. 31.

<sup>2</sup> Yenə orada, s. 214.

<sup>3</sup> Təbrizi Ə. Mehr və Müştəri. B.: Şərq-Qərb, 2006, s. 190.

<sup>4</sup> Yenə orada, s. 281.

<sup>5</sup> Bürhanəddin Q.S. Divan. B.: Öndər, 2005, s. 451.

<sup>6</sup> Nəsimi I. Seçilmiş əsərləri. İki cilddə, I c. B.: Lider, 2004, s. 113.

<sup>7</sup> Yenə orada, s. 172.

<sup>8</sup> Həqiqi C. Şeirlor. B.: Şərq-Qərb, 2006, s. 18.

<sup>9</sup> Yenə orada, s. 23.

<sup>10</sup> Yenə orada, s. 64.

Nemətullah Kişvəri:

Meyü bəzəmim, **neyü çəngim**, dili dinim, xurü xabim,  
Qərarı sobrim, aramım, nihani dərdə dərmanım<sup>1</sup>.

Şah İsmayılx Xətai:

Ta əzəldən var mənim guşimdə eşq avazəsi,  
Çalma, ey mütrib, dəxi məclisdə **udü çəngü nay**<sup>2</sup>.

Məhəmməd Füzuli:

Naladəndir **ney** kimi avazeyi-eşqim bülənd,  
Nala tərkin qılmazam, **ney** tək kəsilsəm bənd-bənd<sup>3</sup>.  
**Ney** kimi cismim oldu oxundan dəlik-dəlik,  
Dəm urduğumca yerli-yerindən sada verə<sup>4</sup>.

Məhəmməd Füzuli "Yeddi cam" əsərində "Ney ilə söhbət"  
başlıqlı geniş bir şeir də yazıb<sup>5</sup>.

Məhəmməd Əmani:

Ney kibi mötad olub fəryadə mən,  
Ömr nəqdin verdüm axır bədə mən<sup>6</sup>.

Əlican Qövsi Təbrizi:

Əsərdə eşq sözü əqlə oxşamaz, Qövsi,  
Bir odlu naleyi-**ney**, yüz təraneyi-Davud<sup>7</sup>.  
**Mütribi**-xoşləhcəvü **çəngü neyü tənbür** ola,  
Əbri-gövhərbarü saqiyü şərabü yarü mən<sup>8</sup>.

Rükəddin Məsud Məsihi:

Ney-ney qələtəm ki, çeşmi-heyrət,  
Yadlıq kılıdin kim etdi röyət?!<sup>9</sup>

Məhəmmədəli Saib Təbrizi:

Qalxmırsa əgər **ney** kimi hərdəm göyə nalən,  
Ariflərə yoxdur əsəri, neyşəkər olma<sup>1</sup>.

<sup>1</sup> Kişvəri N. Əsərləri. B.: Şərq-Qərb, 2004, s. 138.

<sup>2</sup> Xətai S.İ. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 197.

<sup>3</sup> Füzuli M. Əsərləri. Altı cilddə, I c. B.: Şərq-Qərb, 2005, s. 97.

<sup>4</sup> Yenə orada, s. 138.

<sup>5</sup> Füzuli M. Əsərləri. Altı cilddə, V c. B.: Şərq-Qərb, 2005, s. 139-141.

<sup>6</sup> Əmani M. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 91

<sup>7</sup> Təbrizi Q. Seçilmiş əsərləri. B.: Lider, 2005, s. 38.

<sup>8</sup> Yenə orada, s. 312.

<sup>9</sup> Məsihi R.M. Vərqa və Gülsə. B.: Şərq-Qərb, 2005, s. 36.

Qasım bəy Zakir:

Bu saqiyi-sadə, meyi-gülnar ələ düşməz  
Novruz zamanı.

Həm mütribi **ney**, **çəngü dəfə tar** ələ düşməz,  
Tut "Rast", "Nəva"<sup>10</sup>.

Seyid Əbüllaqın Möhtərəm oğlu Nəbatı:

Mütrüb, dur əyağə, rəqs qıl məstana,  
Dadi dilimi nəvayı-**neydən** ver, ver<sup>11</sup>.

Nəğmeyi-çəngü rübab, şahidü şəmū şərab,  
Həməməyi-sazı gör, zülməmeyi-**nayə** bax!

Seyid Əzim Şirvani:

Yenə ərbəbi-vəfa aləm ara xar oldu,  
Əhlili-dil **ney** kimi faryadə gəlib zar oldu<sup>12</sup>.  
Olmusən **ney** kimi sən xaki-Şəmaxidən qət,  
Yeri vardır edəsən **ney** kimi əsgən, Qasir<sup>13</sup>.

Həsənəlixan Qaradagi:

**Çəngü çəğan**, **neyü dəf**, tarü bərbütü  
Cəm etmişəm, qalib elə **mizmar**, bircə gül<sup>14</sup>.

**Tapmaca**. Təfəkkürün və ağlıq formalaşmasında əvəzsiz rolу  
olan şifahi ədəbiyyatımızın qollarından biri – tapmacalarımızda  
da ney unudulmayıb:

Dərdi qəmdən,  
Təni zadən.  
Əlini vursan,  
Edər fəgan (**açması: ney**)<sup>15</sup>.  
Başqa bir tapmacada isə neylə bağlı deyilir:  
Qarğı-qamış,  
Dodağa yapış.

<sup>1</sup> Təbrizi S. Seçilmiş əsərləri. B.: Öndər, 2004, s. 204.

<sup>2</sup> Zakir Q. Seçilmiş əsərləri. B.: Avrasiya Press, 2005, s. 325.

<sup>3</sup> Nəbatı S.Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2004, s. 181.

<sup>4</sup> Şirvani S.Ə. Seçilmiş əsərləri. Üç ciddə, II c. B.: Avrasiya Press, 2005, s. 77.

<sup>5</sup> Yenə orada, s. 153.

<sup>6</sup> XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, s. 350.

<sup>7</sup> Yenə orada, s. 149.

Üstü deşik,  
Gerisi beşik (**açması**: ney).

Burada neyin hazırlanma materialı (qarğı-qamış), ifa üsulu (dodağa yapış), morfoloyyası (üstü deşik, gerisi beşik) diqqətə çəkilir. 4 misralıq tapmacada bir daha xalq müdrilikinin şahidi olur.



*Şəkil №38. Neyzən*

Kütłəvi kitabxanası, Dorn 467, v. 1b-2a; 8,5X15,5 sm). Maraqlıdır ki, bu miniatürlərdə *ney* çalan qadınların da şəkli var (şək. №38). Müəllifi biza bəlli olmayan başqa bir miniatür rəsmində də *ney* çalan qadın təsvir edilib (şək. №39).

**Morfologiyası.** Ney əsasən qalın qamışdan və ya bambukdan hazırlanır. Nadir hallarda bürunc neylərə də rast gəlmək olur. Lakin qamışdan hazırlanan ney daha keyfiyyətli sayılır. Bu zaman hər qamış deyil, onun şəkərsiz növündən istifadə edilir. Dahi Füzuli bu mənzərəni poetik dillə belə təsvir edir:

O kəs ki, lovğadır, onda hünərdən olmaz əsər,  
Səda çıxarmı o **neydən** ki, var onun şəkəri?<sup>2</sup>



*Şəkil №39. Neyzən*

Deməli, hətta şəkərli qamışdan ney hazırlansa da, ondan istənilən səviyyədə səda çıxmaz. Xətənin bir şeirinə diqqət yetirək:  
Dadman şəkəri ki, əslİ **neydir**,  
Mey içmən əz an ki, feli qeydir  
**Cəng** alman əl ki, bulhəvəsdir,  
Ney dinləmənəm ki, az nəfəsdir.<sup>1</sup>

Ney sözü ilk məsrədə şəkar üçün xammal olan qamış mənasında işlədilib. Qəndi, şəkəri qamışın neyşəkar adlanan xüsusi növündən hazırlanırlar. Sonuncu məsrədəki ney sözü isə çalğı aləti mənasındadır.

Köndlən neyin borusu düz, silindr şəklində, içiböş, təxminən 520-525 mm uzunluğundadır. Alətin borusu sol tərəfdən bağlanır, sağ tərəfi isə açıq vəziyyətdə qalır. Xaqani bir şeirində neyin köndlən növünü işarə edir:

Ağzı bağlı, boğazı dar **ney Miyəm**?  
Zülm əlindən haray salıb inləyəm<sup>2</sup>.

Digər növlü neylərin ağzı bağlı olmur. Yalnız köndlən növlü neylərdə qamışın sol tərəfi qapanır. Bu fikirlər bir daha sübut edir ki, köndlən ney digər növlərdən ən qədimidir. Təqdim olunan şeir nümunələrində bəlli olur ki, klassik şairlərimiz çalğı alətlərinin hazırlanma texnologiyasını da dərindən biliblər.

Borunun sol, üst tərəfində 120 mm aralı, 12 mm uzunluğunda neyin səsəyadıcısi olan dairəvi dəlik açılır. Bu dəlikdən 130 mm aralı bir-birindən 16-17 mm məsafədə yerləşən 6 çalğı dəliyi vardır. Bütün dəliklərin diametri 9 mm-dir. Bəzən alətin borusu üzərində sonuncu – VI çalğı dəliyindən 60 mm aralı kökünün düzgün olmasından ötürü əlavə 2 dəlik də (araları 10 mm məsafədə) açılır. Lakin bu dəliklər passivdir, onlardan çalğı prosesində istifadə edilmir.

**Neyin növləri.** Ney Azərbaycandan başqa Asiyada, İranda, Türkiyədə və bir sıra ərəb ölkələrində də müxtəlif adlarla istifadə edilir. Çalğı alətləri sırasında ən böyük coğrafi ərazidə yayılan

<sup>1</sup> Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşiq, 1980, şək. №41, 62, 74, 81 və s.

<sup>2</sup> Füzuli M. Əsərləri. Altı cild, IV c. B.: Şərq-Qərb, 2005, s. 159.

<sup>1</sup> Xətai Ş.İ. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 276.

<sup>2</sup> Şirvani X. Seçilmiş əsərləri. B: Lider, 2004, s. 319.

neyin Şərqdə müxtəlif ölçülü, fərqli növləri yaranıb: Şah neyi, Davud neyi, Mansur neyi, Qız neyi, Sıptürdə neyi, Müstahsən neyi, Ulduz neyi, Bolahəng neyi və sairə<sup>1</sup>. Azərbaycanda isə müxtəlif dövrlərdə neyin bu növlərindən istifadə olunub: köndələn ney, mizmar (nayı siyah və ya qaraney), ağ ney (nayı sefid, pişə (şümşəd), çəlik ney və s. Bunlardan ən qadım və geniş yayılanı 6 dəlikli (fleytanın sələfi sayılan) köndələn neydir.

Qədim manbılarda, klassik şairlərimizin əsərlərində nay adlı metaldan (mis və ya bürünc) hazırlanmış, qışqırıqlı səsi olan nəfəs çalğı alətinə də rast gəlirik. Ümmümiyyatla, həzin səsli ney (və ya nay) ilə bərabər, bağırılı, qüvvətli, qışqırıqlı, gur səsli şeypurabənzər belə naylardan sənətkarlarımız orduda, hərbi yürüşlərdə istifadə etmişlər. Nizami “İskəndərnəma” poemasında bu çalğı alətinin türklər arasında daha geniş yayıldığını vurgulayır:

**Şeypurlar** qoparır aslan nərəsi,  
Dimağı doydurur **nayın** nəfəsi.  
**Türk nayı** qopardı elə bir şivən  
İgidlər coşaraq qopdu yerindən<sup>2</sup>.

Fədai Təbrizi də incə səsli neyi deyil, hərbi çalğı aləti sayılan nayı vəsf edir:

Çalındı **təblü küsü** **nayü şeypur**,  
Qətari-ləşgər oldu şəhridən dur<sup>3</sup>.

Rükənəddin Məsud Məsihi:  
Yegrək bu ki, edəlüm ərusi,  
Salub işə **təblü nayü kusi**<sup>4</sup>.

Sair “təblü nayü kusi” dedikdə məhz gur səsli alətlərə oyun havasının ifasını nəzərdə tutur.

Seyid Əbülləqsim Nəbatı isə şeirlərinin birində “Sövti-neyü na” (fikrimizcə, neyin “nay” növü) deməklə, alətin adını şumer

dilində olduğunu təsdiqləyir:

Xosrova Şirini edirlər ərus,  
**Banki-döhlü**, sövti-neyü na imiş<sup>5</sup>.

Görünür, Nəbatı şumerdən gəlmə sözlərə bələd imiş. Sonralar bu alət unudulub və indiyədək ayrıca tədqiq olunmayıb. Doğrudur, S.Abdullayeva<sup>6</sup> və bu sətirlərin müəllifi<sup>3</sup> əsərlərində naydan müəyyən qədər söz açmışlar.

I.Nəcəfov klassik şair Şeyx Dədə Ömər Rövşəninin (XIV əsr) “Neyname” əsərindən 4 misralıq bir şeirini təqdim edir<sup>4</sup>. Maraqlıdır şair gur və qışqırıqlı alətlərlə (dəf, dühül, sənc, surnay, nağara, nəfir, təbil və kos) yanaşı, nayın da adını çəkir. Deməli, şair burada inca səsli neyi deyil, məhz gur səsli aləti, yəni nayı nəzərdə tutur.

S.Abdullayevanın tərtib etdiyi cədvələ əsasən Azərbaycan ərazisində ifa üsuluna görə iki növ naydan istifadə edilib: 1. dodaqlı naylar (yəni dodaqla çalınan naylar) və 2. müştüklü naylar<sup>5</sup>. Fikrimizcə, dodaqla çalınan nay dedikdə Əbdülləqdir Marağalının təqdim etdiyi nayı sefid, yəni ağ ney nəzərdə tutulur<sup>6</sup>. Ağ ney “Dodaqla çalınan alətlər qrupu”na daxildir. Çünkü ağ neyin da səsəyadicisi dodaqla səsləndirilir. Müştüklü naylar isə qışqırıqlı olduğundan və müştüklə səsləndirildiyindən gur səsli, çalğı dəliyi olmayan — gərənay, nəfir, şeypur, boru (burğu), burmalı boru (gavdum), sur kimi alətlərlə bir qrupdadır. Əslində bunlar müükəmməl çalğı aləti sayılır. Bu növ nayın borusu üzərində heç bir çalğı dəliyi olmayıb, alət qıfabənzər kiçik müştüklə səsləndirilir.

<sup>1</sup> Nəbatı S.Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2004, s. 123.

<sup>2</sup> Abdullaeva C.A. Современные Азербайджанские народные музыкальные инструменты. B.: Ишыг, 1984, с. 15.

<sup>3</sup> Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahı lügəti. (Yenidən işlənmiş II nəşr). B.: MBM, 2004, s. 137.

<sup>4</sup> Nəcəfov İ.İ. Ney-Fleyta-Ney. // Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər (Elmi məqalələr toplusu). B.: El, 2007, s. 153.

<sup>5</sup> Abdullaeva C.A. Современные Азербайджанские народные музыкальные инструменты. B.: Ишыг, 1984, с. 15.

<sup>6</sup> Marağalı Əbdülləqdir. Musiqi alətləri və onların növləri. // B.: “Qobustan” jurnalı, 1977, №1, s. 77; Bardakçı M. Maragali Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 107.

<sup>1</sup> Temel Hakkı Kara Hasan. Çalğıların dili – musiki sözlüğü. İstanbul: Bestem Yayıncılık, Köküsü Metbəecilik senaye ve ticaret, 1999, s. 141.

<sup>2</sup> Gəncəvi N. İskəndərnəma (Şərfənəmə). B.: Lider, 2004, s. 141.

<sup>3</sup> Təbrizi F. Bəxtiyarnama. B.: Şərq-Qərb, 2004, s. 20.

<sup>4</sup> Məsihi R.M. Vərqa və Gültə. B.: Şərq-Qərb, 2005, s. 105.

lirmış. Silindr şəkilli borunun aşağı hissəsinə müştüklə səsləndirilən digər alətlərdə olduğu kimi iri, qısqəkilli boruağzı taxılıb.

Naydan hərbi döyüşlərlə yanaşı, həm də siqnal, çağırış, bir-birindən çox aralı olan insanların ünsiyyət vasitəsi kimi istifadə edilib. Bu aləti bərpa edib, təkmilləşdirmək lazımdır. Ümumilikdə milli mis nəfəs çalğı alətlərinə müsələniyyatımızda böyük ehtiyac vardır.

**İstifadə qaydaları və yerləri.** Ney həm müşayiətedici, həm də solo alətdir. Ü.Hacıbəyli ney haqqında yazdırdı: "Səsən ən pürməlahət və eşqinər bir alət varsa, o da neydir ki, müteəssifan, çox az istemal olunur. Azərbaycandan artıq İranda dəha müstəməldir. Səsi qayıt zərif olduğundan yalnız otaq içində məxsus bir aləti-musiqiyyədir".

Ney diatonik səsdüzümlü olsa da, onda xromatik səsləri ifa etmək mümkündür. Xromatik səsləri neydə çalmaq ifaçıdan böyük peşəkarlıq tələb edir. Neydə klapan sistemi olmadıqından yarımpərdələri – diyezli, bemollu səsləri barmağı dəliyin üzərinə yarımcıq örtməklə ifa etmək olur. Məsələn, I-II dəlikləri qapadıqda "fa" səsi alınır. Birinci dəliyi tam, ikincini issa yarımcıq örtdükdə "fa diyez" səslənir. Maraqlıdır ki, neyin bu ən qədim növünü səsləndirərkən baş və çəçələ barmaqlardan istifadə edilmir. Çünkü digər nəfəs alətlərimizdən (zurna, balaban, sümsü və s.) fərqli olaraq, neyin köndələn növündə borunun arxa tərəfində "sın" dəliyi olmur.

Neyin düzgün səsləndirilməsi çox çətindir. Digər nəfəs alətlərimizdən fərqli olaraq ney və onun bir sira növlərini üfürdükdə nəfəs birbaşa başdan, beyindən gəlir. İfaçılar buna bəzən "beyin səsi" də deyirlər. Nəfəs beyindən gəldiyindən aləti yeni öyrənən ifaçılarında ilk zamanlar başaqları əmələ gəlir və sonralar tədricən çəkilir.

Neyin səslənməsi fiziki prosesdir. Çünkü aləti üfürən zaman səslənmə təkcə ifaçının nəfəsi ilə deyil, eyni zamanda alətin içərisində olan hava axınının qovulması ilə yaranır. İfaçı nəfəsi ilə lü-

lənin içində hava axını yaradır. Öğər bütün çalğı dəliklərini, eyni zamanda borunun hər iki açıq tərəfini qapayıb və aləti səsləndirmək istəsək, yəni üfürsək heç bir səs alınmayacaq. Çünkü hava axınının qarşısı alınacaq. Bir sırə nəfəs alətlərində, məsələn, tütəkdə belə deyil. İnsanın ciyarında olan hava tütəyin səslənməsi üçün kifayət edir. Öğər neydəki "qapama əmaliyyatını" tütəyə tətbiq etsək, yəni alətin bütün çalğı dəliklərini, eləcə də tütəyin borusunun sonunu, açıq tərəfini qapayıb səsləndirsək, neydən fərqli olaraq tütəyin dilçəyində səslənmə olacaqdır. Göründüyü kimi, tütəyin ifası neyə nisbətən çox asandır.

Neydə səlis səslənmə yaratmaq üçün ifaçı səsəyadıcıya (nəfəs dəliyinə) xüsusi "bucaq" altında üfürməlidir. Əks təqdirdə alətdə boğuş, zəif və ya "xaric" səslər alınar. Havanın rütubətindən və hərarətindən asılı olaraq həmin "bucaq" dayışa bilər. Bəzən hava qatışından asılı olaraq, oksigen çatışmazlığı bu "bucag"ı kəskin dayışır, hətta alət səslənməyə də bilər. Belə hallara az da olsa təsadüf edilir. Neyi ifa edən zaman nəfəsin bir hissəsi itkiyə gedir.

Ney ifaçılığından bəhs edərkən qeyd olunmalıdır ki, qədim əsətılrlər görə, alətin səsi qara qüvvələri qovur. Yəni bu alət təsəvvüf fəlsəfəsinin, sufî musiqisinin rəmzlərindən biridir. Ney sufilik fəlsəfəsində arıfların, aşiqlərin dördüncü mələkəm alətdir. Bu səbəbdən Şərqdə bir sırə mədrəsə və İlahiyat Universitetlərinin tələbələrinə ney aləti də tədris edilir. İngilis musiqişünası Henri Corc Farmer (1882-1966) neydən bəhs edərkən yazar: "Flüt çalıcların piri Musadır. Din bilginlərinə görə, nay yasaq deyildir. Çünkü böyük Cəlaləddin Rumi (1207-1272) çalmışdır".<sup>1</sup>

**Diapazonu və not sistemi.** Azərbaycanda ney transpozisiyalı alətdir, yəni eyni səs, yaxud melodiya fortepiano ilə müqayisədə yazıldıqından yarım ton bəm səslənir. Alətin notları kaman ("sol") arasında yazılır, diapazonu issa I oktavanın "si bemol" (f.p.-da "lyा") səsindən IV oktavanın "do" (f.p.-da III oktavanın "si") səsinə qədərdir. Lakin mahir ifaçılar IV oktavanın "mi bemol" (f.p.-da "re") səsinə qədər ifa edə bilirlər. Ney diatonik səs-

<sup>1</sup> Farmer H.G. Onyedinci yüzüylə türk çalğıları. Ankara: Kültür Bakanlığı, 1999, s. 20.

<sup>1</sup> Hacıbəyli Ü.Ə. Bədii və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, s. 500.

düzümlüdür, lakin barmaqları çalğı dəliklərinin üzərinə yarımcıq qoymaqla xromatik səsləri də ifa etmək mümkündür. Dəlikləri barmaqlarla tam qapadıqdə, diatonik, yəni necə deyərlər, "ana" səslər çalınır.

Nəfəs alətlərinin borusu nə qədər uzun olursa, səsi bir o qədər bəməlsidir. Amma elə neylər də var ki, uzunluğuna görə deyil, borusunun diametrinin böyüklüyüne görə bəm səslənir. İlham Nəcəfov belə bəm neydən istifadə edir. Bu alət adı neydən xalis kvarta intervalında bəm səslənir və diapazonu I oktavanın "fa" (f.p.-da "mi") səsindən III oktavanın "si" (f.p.-da "lya diyez") səsinə qədərdir. Neyin müxtəlif köklü olması orkestr və ansamblarda alətdən müxtəlif əlverişli tonallıqlarda ifa etmək imkanını artırır.

Bu gün Azərbaycanda ney alətinin tədrisi ürkəkən deyil. Doğrudur, Azərbaycan Milli Konservatoriyasında ney ixtisası üzrə artıq bir neçə taləbə təhsil alıb. Lakin bu, qənaətbəxş deyil. Çünkü ney ölkəmizdə hələlik uşaq musiqi məktəblərində və musiqi kolleclərində tədris olunmur, bu da alətin inkişafına mənfi təsir göstərir. Unudulmaqdə olan neyi tar, kamança, qanun, balaban səviyyəsinə yüksəltmək üçün onun tədrisi ilə ciddi məşğul olmaliyiq. Hər şeydən öncə alətin ilkİN tədrisi üçün "Ney məktəbi" adlı dərslik hazırlanmalıdır. Bəstəkarlarımız neyin bədii-texniki imkanlarını, diapazonunu nəzərə alıb, alət üçün maxsusı əsərlər yazmalıdır. Bütün deyilənlərin neyin inkişafına böyük təsiri ola bilər.


**Tanınmış ifaçılar.** XIV əsrin ən güclü neyçalarından biri də Qütbəddin Nayi (?-1399) olub<sup>1</sup>. Onun yaşadığı dövrdə, orta əsrlərdə virtuoz sənətkarların adına çaldığı alətin adı təxəllüs (ləqəb, ayama) kimi qoşulardı. Qütbəddin də alətin virtuoz ifaçısı olduğundan xalq arasında Qütbəddin Nayi kimi tanınub. Orta əsrlərdə Nayi təxəllüsünü daşıyan başqa azman ifaçılar da olub: Yavuz Sultan Səlimin (1512-1520), eləcə də Sultan Süleymanın (1520-1566) hakimiyəti dövründə Təbrizdən əsir götürülən və Türkiyəyə aparılan musiqiçilər arasında ney nəfəs çalğı alətinin ifaçısı olan və sazəndələr dəstəsinə başçılıq edən Məqsud Nayi,

eləcə də Həsən Nayi kimi azər-türk neyzənlər hökmədarların Anadoludakı sarayında fəaliyyət göstərmişlər<sup>2</sup>. Daha bir neyçalan əslən (Rozavi Xorasan ostanı, Kerman əyaləti) Cam vilayətinin Zirabad kəndindən olan ustادlar ustası Fazlullah Nayi olub. O, Şeyxül-İslam oğlu Xacə Yusufin şagirdidir<sup>2</sup>.

İlham Nəcəfov müasir dövrdə neyin tanınmış ifaçılarındandır. Bakının Balaxanı kənd sakini Kərbələyi Hüseynbəy Hüseynbəyov ölkəmizdə neyzən kimi tanınmış. Gənc ifaçılar – Vüqar Hüseynov (Xızı), Emil Cəmiloğlu (Şamaxı) da bu alətin bölgələrimizdə fəal tabliğatçılardır. İran Azərbaycanında da yüzlərlə soydaşımız neyzənlilik edirlər. Onlardan biri də Ərdəbil şəhərindən olan Bəhram İbadidir. O, ölkəmizdə də tez-tez olur, tele-kanallarda və müxtəlif tədbirlərdə çıxış edir. Öz çalğısı ilə dünyani ağadan rəhmətlik Habil Kaman aparıcısı olduğum verilişlərin birində Bəhram İbadinin yanğılı ifasını dinləyərkən göz yaşlarına hakim kəsilə bilmirdi...

### Ud (Bərbət)

Ud alati telli, mizrabla səsləndirilən xordofonlu qrupa aid edilir. Şərqi xalqlarının ümumi ruhuna uyğun gələn müxtəlif musiqi alətləri olub ki,




Şəkil №40. Ud

<sup>1</sup> Ağayeva S. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan musiqiçiləri haqqında. // "Musiqi dünyası" jurnalı, 2009, №1-2 (39), s. 92.

<sup>2</sup> Musiqiyyə dair risalələr (1891-ci ildə naməlum katib tərəfindən üzü köçürülmüş anònım "Risaleyi musiqi") AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində B-3951 şıfri altında qorunan alyazmanın əsasında nəşrə hazırlanıb. Farscadan tərcümə, ön söz və qeydlərin müəllifi Hacı Rauf Şeyxzamanlıdır. B.: Nurlan, 2011, s. 6.

<sup>1</sup> Onullahi S.M. Qədim Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlərdə). // "Qobustan" jurnalı. B.: 1974, №3, s. 55.



*Şəkil №41. Bərbət*

bəlsə alətlərdəndir. Şək. №40-da şəxsi kolleksiyadakı ud təqdim edilir. Bu sahədə tədqiqat apararkən udun daha qədim növü sayılan bərbət də unudulmamalıdır (şək. №41). Əks halda araşdırımlar bir növ, yarımcıq, natamam alınacaqdır. Biz də bu prinsipə riayət etməyə çalışmışıq.

**Yaranma tarixi.** Udu necə və nə vaxt yaranması haqqında müxtəlif fikirlər mövcuddur. Amma birmənali şəkildə qeyd olunmalıdır ki, ud Şərqdə yaradılıb. XIV-XV əsrlərdə yaşamış ünlü alim və musiqişünas Əbdülqadir Marağalı Azərbaycanın digər görkəmli alimi, musiqişünas Səfiəddin Urməvinin (XIII əsr) "Kitab əl-Ədvər" ("Dövrlər kitabı") əsərini təhlil edərkən bildirir ki, udu rəvayət göra, Adəm peygəmbərin nəvəsi Lameş (Qabilin oğlu – A.N.) icad edib<sup>1</sup>. Bu haqda S.Urməvinin adı qeyd edilən əsərində geniş bilgi verilib.

T.S.Vizqo isə yazar ki, qədim Əfrasiyab şəhərinin (indiki Səmərqənd) terrakotları (ütü qabarıq, gildən qayrılmış arxası yasti heykəllər, çoxusunun yaşı təxminən e.e. III-I əsrlər) göstərir ki, Soqdiana sakinlərinin ən sevimli çalğı aləti bərbətə və uda çox bənzəyirdi<sup>2</sup>. Deməli, taxminən 2300 il bundan əvvəl Orta Asiyada udabənzər alətlərdən istifadə edilib.

<sup>1</sup> Bədəlbəyli Ə. İzahlı monografik musiqi lüğəti. B.: Elm, 1969, s. 72; Bardakçı M. Abdülkadir Maragali. İstanbul: Pan Yayıncılık, 1986, s. 117.

<sup>2</sup> Вызго Т.С. Музыкальные инструменты Средней Азии. М.: Музыка, 1980, с. 84-87, 96.

Bir vaxtlar Azərbaycanda yaşamış Fəxrəddin ər-Razi (1150-1210) udun telləri ilə eynən üst-üstə düşən bərbətin təsvirini verir. Heraltı alim-nəzəriyyəçi əl-Hüseyni (XV əsr) isə bərbət 5-ci teli artırımdan sonra alətə "ud" adı verildiyini bildirir. Fikrimizcə, burada bir yanlışlıq var. Çünkü, bütün orta əsr musiqişünas alimləri alətin qədim adının ud olduğunu bildirirlər. H.C.Farmer də yazar ki, bərbət qədim mənbələrdə ud adlandırılıblı<sup>1</sup>. Bu məsələyə etimologiya bölümündə aydınlıq gotirəcəyik.

M.Kaşgari "Divani-lüğət-it-Türk" əsərində bərbətlə udun eyni alət olduğunu bildirir. T.S.Vizqonun yazdığını görə, bərbət altından VIII əsər qədər farslar, VIII əsrdən sonra isə ərəblər istifadə etmişlər<sup>2</sup>. Bərbət yunan-fars (İran) mühərribəsi zamanı fars musiqi mədəniyyətinə daxil olub. Arxeoloji faktlar isə farslardan və ərəblərlərdən də öncə uddan Azərbaycan ərazisində istifadə edildiyini təsdiqləyir.


Ud aləti Azərbaycanda bütün dövrlərdə, hətta eramızdan əvvəlki minilliklərdə də sevilmişdir. Tarix üzrə elmlər doktoru, professor Aləm Nuriyev (1936-2004) "Milli musiqinin nadir tapıntısi" adlı məqaləsində ud alətlə bağlı olduqca maraqlı faktları ortaya qoyur. Azərbaycan ərazisində tapılmış qab nümunəsi ud alətinin tədqiqatlarına, onun yaranma tarixinə, hətta sözaçımına yenidən baxılmasını tələb edir.

Müəllif məqaləsində 1984-cü ildə Bərdədə arxeoloji qazıntılar zamanı aşkar edilən xeyrə tipli qabdan söhbət açır: "Dulusçu usta qab nümunəsini hazırlayarkən, qabın daxilinə cızma üsü ilə rəsm həkk etmişdir. Nümunənin kənar sektorunda isə usta bibirinin ardına qoçan üç heyvan rəsmini yüksək zövqlə təsvir etmişdir (şək. №42).

Buynuzların gərilməsinə əsasən onların dağ keçisi və yaxud ceyran olduğunu ehtimal etmək olar. Yuxarıda qeyd etdiyimiz ki-mi, qabın mərkəzində musiqi alətinə bənzər rəsm həkk olunmuş-

<sup>1</sup> Farmer H.G. Studies in oriental musical instruments. V. I. London, 1931, p. 71.

<sup>2</sup> Вызго Т.С. Музыкальные инструменты Средней Азии. М.: Музыка, 1980, с. 84.



*Səkil №42. Bərdə şəhəri, xeyrə tipli qab*

boşaldılmasından ibarət aşıxlara olduğunu ehtimal etmək olar.

Geniş müqayisələrlə alətin Qarabağ ərazisindəki şənliklər zamanı istifadə edildiyi və ud musiqi aləti olduğu müəyyənləşir<sup>1</sup>.

Aləm Nuriyev bu tapıntıının Kür-Araz erkən Tunc dövrüne, yəni e.a. IV-III minilliklərə aid olduğunu qeyd edir. O, zəngin ornamentlərlə bəzədilmiş həmin nümunənin Bərdə şəhər Mədəniyyət muzeyində saxlandığını bildirir.

Fikrimizcə, bu alət Ə.Marağalının “udi-qədim” adlandırdığı udun ən qədim növü olan bərbətdir<sup>2</sup>. Yəni haqqında söhbət açdığımız sənət nümunəsində təsvir olunan alət udun ilkin növüdür.

Maddi mədəniyyət nümunəsi olan bu qabın Bərdədə tapılması heç də təsadüfi deyil. Bilindiyi kimi, bu şəhər qədim yaşayış məskənlərindən, mədəniyyət mərkəzlərindən biri olub. Nizami “Xosrov və Şirin” poemasını yazarkən qəhrəmanları haqda xeyli məlumat əldə etmiş, ərəb və fars salnamələrini, Bizans və Suriya tarixi mənbələrini, eləcə də rəvayət və əfsanələri dərindən öyrənmişdi. O, bu barədə əsərin müqəddiməsində yazar:

<sup>1</sup> Nuriyev A. Milli musiqinin nadir tapıntıları. // Elmi axtarışlar, VI toplu, filologiya, tarix, incəsanat. B.: 2001, s. 209-210.

<sup>2</sup> Marağalı Ə. Musiqi alətləri və onların növləri. // “Qobustan” jurnalı №1, 1977, s. 75.

dur. Alətin çanaq hissəsi qazma üsulu üzrə dörd sektorə bölünmüdüdür. Çanağın mərkəzindən keçən qoşa xətt alətin qolundan keçərək axıradək davam edir. Həmin xətt alətin başlığında sona yetir. Qolun sağ və sol tərəfində isə şarvari və sünbüllə rəsmələri də çəkilməmişdir. Alətin vəziyyətinə əsasən bu rəsmələrdən alətin siminin bərkidilməsindən və ya boşaldılmasından ibarət aşıxlara olduğunu ehtimal etmək olar.

Tanıyan yoxdur bu gözəl alması, Bərdədə var idi bir əlyazması<sup>1</sup>.

Ü.Hacıbəyli ud aləti ilə bağlı yazar: “Ərəb-İranlıların sazlarına (yəni musiqi alətinə) gəldikdə, yuxarıda ərz olunduğu kimi, o sazların bir çoxu bugünkü Avropa sazlarının ata-babalarıdır. Ərəb-İran sazlarından ən sevimli “ud” imiş ki, Avropada ancaq XII əsrən sonra məşhur oldu. Halbuki X əsrənə olan məşhur Fərabi udun mükəmməl bir saz olduğunu tərif etmişdir<sup>2</sup>. Xatırladaq ki, Ü.Hacıbəyli “Şərq musiqisi haqqında Qərb alımlarının təfsiri” adlanan bu məqaləsinin başlangıcında alim Polioksa istinad edərək bir sıra çalğı alətlərinin, o cümlədən udun Şərqdən Qərbə keçməsi ilə bağlı məsələdən bəhs edir: “Bu gün rusların “lyutnya”, italyanların “lyuto”, almanların “laot”, ispanyonların “laud” dedikləri saz ərəblərin “al-ud” və ya “ud” adlı sazıdır...”<sup>3</sup> Maraqlıdır ki, uda istinadən Avropada yaradılmış həmin alətlərin adında “ud” sözü öz əksini tapır: lyutnya və lyuto (ut), laot (ot), laud (ud).

Türk dünyasının görkəmli musiqişünası Ə.N.Fərəbinin ərəb dilində yazdığı “Kitabül-Musiqiyyi əl-Kəbir” (“Böyük musiqi kitabı”) əsərində bir sıra çalğı alətlərindən – celacıl, dəf, tabil, sənc (üçbucaq), kamanlı rəbab, tənbur, şahrud, mazif (sitra), mizmar, surna, nay, o cümlədən uddan da bəhs edir. Bu barədə özbək alimi Otanazar Matyakubov rusça yazdığı “Fərabi ob osnovakh muziki Vostoka” (“Fərabi Şərq musiqisinin əsasları”) əsərində dəyərli məlumat verir<sup>4</sup>.

S.Urməvinin “Kitab əl-Ədvar” (“Mahnılar kitabı”) əsəri 15 fəsildən ibarətdir. VIII fəsil demək olar ki, ancaq uddan bəhs edir.

Ud XVII əsrənə Orta Asiyada daha çox yayılıb. Həmin dövrün məşhur ensiklopediyaçısı Dərvish Əli “Orta Asiya musiqisi risa-

<sup>1</sup> Gəncəvi N. Xosrov və Şirin. B.: Lider, 2004, s. 66.

<sup>2</sup> Hacıbəyli Ü. Badii və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, s. 504.

<sup>3</sup> Hacıbəyli Ü. Badii və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, s. 502; Hacıbəyli Ü. Şərq musiqisi haqqında Qərb alımlarının təfsiri. // “Maarif və mədəniyyət” jurnalı, 1926, №7 s. 30.

<sup>4</sup> Matyakubov O. Fərabi ob osnovakh muziki Vostoka. Tاشкент: ФАН, 1986, с. 10-11.

ləsi” adlı əsərinin V-VI fəsillərində çəng, ney, qanun, rüd, bərbət, rübab, ərğənun, qicək, şəmama, neyi-ənban, çäğanə, ruhəfzə, kunqurə, qopuz, elcə də ud aləti haqqında məlumat verir<sup>1</sup>.

XV-XVI əsrlərdə yaşayıb-yaratmış Əbdülmömin ibn Səfiəddin ibn Məhyəddin tərəfindən farsca yazılmış “Behcötür-Ruh” (“Ruhun şadlığı”) risaləsində də ud alətinin quruluşu və ifa xüsusiyyətlərinin dair qiymətli məlumat verilmişdir. Nigar Mirzəyeva “Naməlüm bir əsər haqqında” məqaləsində bildirir: “Əbdülmömin ibn Səfiəddin əsərinin bir fəslində beş musiqi alətinin, o cümlədən ud, ney, kamança, zurna və santurun adını çekir, onları təkmilləşmiş hesab edir”<sup>2</sup>.

Bəzən udun guya “lyutnya”ya istinadən yaranması haqqında fikirlərlə rastlaşıraq. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əvəz Rəhmətov “Azərbaycan xalq çalğı alətləri” kitabında yazır: “Bəs qə ehtimala görə isə Kurt Zaxsin bizim e.ə. II minilliyyə aid etdiyi “lyutnya” alətinin nəslindən törəndiyi güman edilir”<sup>3</sup>.

Fikrimizcə, bu mülahizələr yanlışdır. Artıq qeyd edildiyi kimi, Qərbdə, Avropada XV əsrden etibarən bir sira alətlər uda istinadən yaradılıb və adında da ud sözü əksini tapıb. Bunlardan rusların lyutnya, almanların leot, italyalıların lyuto, ispanların laud və s. alətlərini nümunə göstərmişik. Üzeyir bəyin təbirincə desək, “Ərəb-İranlıların sazlarının bir çoxu bugünkü Avropa sazlarının ata-babalarıdır”<sup>4</sup>.

Ə.Rəhmətov etnomusiqisūnas “Kurt Zaxsin lyutnyanın 4 minilliyyə tarixi olduğu”<sup>5</sup>nu bildirərkən onun hansı manbaya istinad etdiyini yazmir. Bilindiyi kimi lyutnya, leot, lyuto, laud kimi Avropa alətləri uda istinadən hazırlanıb. Bu, belə baş vermişdir. Ərablar İtaliyanın cənubunu işgal etdikdən sonra burada məskunlaş-

mışlar. Təbii ki, onlar İtaliyada da öz adət-ənənələrini yaşamış, o cümlədən mədəniyyətlərini qoruyub saxlamışlar. Belə ki, ərəblər bir çox çalğı alətləri ilə bərabər, ud alətindən də el əşyalarında geniş istifadə etmişlər. Yerli italiyalılar da bu alətə böyük maraq göstərmiş və onlar da udu səsləndirmişlər. Sonralar udu İtaliya musiqisinə uyğunlaşdıraraq, azəciq dəyişdirməklə, onun əsasında lyuto alətini yaratmışlar. XVI əsrde lyuto əvvəlcə Siciliya və İspaniyada yayılırla, tezliklə bütün Avropanı bürülmüşdür. XVI-XVII əsrlərdə lyuto ən yüksək inkişaf mərhələsinə çatmışdır. Sonralar gitara, skripka kimi alətlərin inkişafı lyutonu sıxışdırıb, onu tədricən tənzəzzülə uğratmışdır.

Nəticədə udu Adəm peyğəmbərin nəvəsi Lameşin (Qabilin oğlu) icad etdiyini nəzərə alsaq, bu alətin yaranma tarixi təxminən e.ə. VII-VI minilliyyə aid olunur. Dini mənbələr və köhnə tarixçilərin yazdığını əsassən Həzərəti Adəm peyğəmbər təxminən 9 min il bundan əvvəl yaşamışdır.

Nizami Gəncəvi “İqbalməmə”sində (“İskəndərnəmə” poeması) əsərində yazır:

Odur yeddi uledz sirini açan,  
Odur səkkizinci qərana sultən<sup>1</sup>.

Şeirdə “qəran” – min il deməkdir. “Səkkizinci qəran” isə VIII minillilik mənasında işlədilib. Nizaminin yaşadığı dövrdə Adəm peyğəmbərin cənnətdən yer üzüne gəlməsindən 8 min il keçirmiş. Nizami ilə müasir dövr arasında olan zaman kəsiyi təxminən min ilə yaxındır. Lameşin isə 8800 il bundan əvvəl yaşadığı ehtimal olunur. Deməli, udun da yaranma tarixi həmin dövrdə tosadüb edir.

**Etimologiyası.** Tanınmış ərəb səyyahi və tarixçi Məsudi (896-956)<sup>2</sup> udun qədimdə mizhar adlandırdığını bildirir<sup>1</sup>. Amma

<sup>1</sup> Gəncəvi N. İskəndərnəmə (İqbalməmə). B.: Lider, 2004, s. 214.

<sup>2</sup> Tam adı: Əbü'ləsən Əli ibn Hüseyn ibn Əli əl-Masudidir. Bəzi şərqşünaslar onu ərəblərin “Herodot”u adlandırmışlar. “Mürütüz-Zəhab” kitabı ona dünya şöhrəti gotirdi. Məsudinin “İsbatül-Vasiyyə” kitabı şia ideologiyasının əsasları mövzusunda əvvəziz mənbələrdən sayılır. İki hissəsi əsərin I bölümündə qədim peyğəmbərlərin və onların vəsilərinin (canışınlarının) tarixi işqlanıldı. II bölümündə isə Məhəmməd peyğəmbərin (s.ə.s.) və 12 imamın hayatı

<sup>1</sup> Cəmənov A.A. Sredneaziatskiy traktat po muzike Derвиша Али (XVII vek) Sokrashchennoe izlozhenie persidskogo (tadzhikskogo) teksta s vvedeniem, primечaniyami i ukazatel'em. Tashkent: 1946.

<sup>2</sup> Mirzəyeva N. Naməlüm bir əsər haqqında. // “Ədəbiyyat və incəsənat” qəz. B.: 1972, 12, avqust, s. 15.

<sup>3</sup> Rəhmətov Ə. Azərbaycan xalq çalğı alətləri. B.: İşiq, 1975, s. 24.

<sup>4</sup> Hacıbəyli Ü. Bədii və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, s. 504.

müsəir dövrdə ərəblərdə mizhar adlı birüzlü, dəfəbənzər alət də var. Üd qeyd etdiyimiz kimi, Şərqi xalqlarının ümumi ruhuna uyğun şkildə yaradıldığından onun adı müxtəlif dillərdə fərqli mənəna daşıyır. Məsələn, ərəb dilində ud sözü bir neçə mənənədə işlədir: 1. Odun; 2. Hindistanda bitən və yandırıldıqda ətrafa xoş iy, qoxu verən ağac növü<sup>2</sup>.

Çanağı qədimdə ud ağacından (kələm şəklində kola bənzəyir, boyu 2 metr çatan və böyük müalicəvi əhəmiyyəti olan başqa növ “ud hindî” ağacı da var) hazırlanğından əlatın ud adlandırılması ehtimal olunur. Fikrimizcə, bu əlatın adı ud ağacının yandırıldıqda bihuşedici qoxusundan, rayihəsindən doğub. Yəni udda çalınan musiqi də həmin ağacın qoxusu kimi insanı valeh, bihuş edir. Xatırladaq ki, dünyada kökü kəsilməkdə olan bu ağaca çox nadir hallarda rast gəlmək mümkündür. Hazırda Azərbaycanın Quba rayonu ərazisindəki qoruqda bu ağac mühafizə edilir.

Fars dilində isə ud sözü “bağa qını” mənənəni daşıyır<sup>3</sup>. Əlatın çanağına fikir versək, həqiqətən də bağa qınıni xatırlatlığından görürük. Bəzi mənbələrdə isə ud sözünün kasa və ya piyalə mənənərini da ifadə etdiyi bildirilir<sup>4</sup>. Bəlkə də alətə ad verilərkən çanağının formasına, quruluşuna görə kasa və ya piyalə sözlərindən istifadə edilib. Deməli, ud sözü həm kasa, piyalə, bağa qını, həm də odun, ağac mənənələrində başa düşülür. Xatırladaq ki, udun ilkin variantı bizim gördüyüümüz müsəir ud formasında olmayıb.

Qədim azər-türklər isə ud sözünü “bəxf”, “tale”, “şans” mənənələrində işlədiblər. Yəni ud dilimizin arxaik sözlərindən biridir. Bu ifadəyə yazılı ədəbiyyatımızın şah əsəri olan “Dədə Qorqud kitabı” dəstənində tez-tez rast gəlirik: “Qız aydır: Qədəmi qutsız

salnaməsinə müxtəsər nəzər salınıb. Məsudinin “at-Tənbih vəl-işraf” və “Əxbarüz-Zəman” kitabları daha məşhurdur.

<sup>1</sup> Sarı A. Türk müziği çalğuları (ud, tanbur, kanun, kemençe, ney, kudum). İstanbul: Berdan matbaası, 2012, s. 18.

<sup>2</sup> Ərəb və fars sözləri lügəti. B.: Yaziçi, 1985, s. 656.

<sup>3</sup> Rəhmatov Ə. Azərbaycan xalq çalğı əlatları. B.: İşıq, 1975, s. 24.

<sup>4</sup> Ələsgarov S., Abdullayeva S. Azərbaycan xalq çalğı əlatları və orkestrlaşdırma. B.: Maarif, 1996, s. 8.

gəlin deyincə, udsuz gəlin desünlər”<sup>1</sup>. Burada “udsuz” sözü bəxtsiz, talesiz mənənələrdə işlədirilir. “Udlu” sözü isə əksinə bəxtli, tələli deməkdir. Əski türkəcə udlu həm də həyali, ədəbli, əziz və hörəmtli mənənələrdə işlədilmişdir<sup>2</sup>.

Göründüyü kimi, əlatın adındakı ud sözü dilimizdə səadət, xoşbəxt mənənələrini bildirir. Bəlkə də əlatı ud adlandırmıqla ifaçılar onun vasitəsi ilə baxtlarını aramışlar. Şirvanda, Qobustan rayonunun Udulu kəndinin adı da etimoloji baxımdan bu mənənədən açıqlanır.

İndi isə bərbətin sözaçımına diqqət yetirək. Müşahidələr göstərir ki, qədim ud yarandığı ilk vaxtlarda elə ud adlanmış, sonralar farslar tərəfindən bərbətə çevrilmişdir. Udun qədim növü bərbətin sözaçımını Ə.Bədəlbəyli “bər” – sinə, döş, “bət” – ördək kimi təqdim edir<sup>3</sup>. Xatırladaq ki, hər iki söz fars kəlmələridir. Əlatın çanağını yərə qoyub, dikinə tutsaq, doğrudan da bərbəti sinasi, köksünü irali vermiş ördəyə bənzətmək olar. Deməli, bərbət sözü “ördək sinası” fikrini ifadə edir. Bəzi mənbələrdə isə bərbətin ərəb sözü olub, bù neçə mənənədə işlədildiyi bildirilir: 1. “tökülmə”, “siçrama”; 2. “ləpələnmə”, “dalğalanma”<sup>4</sup>.

Tanınmış tarixçi-jurnalist, tədqiqatçı Firuz Haşimov bərbət sözünün də Midiya mənşəli olduğunu yazır<sup>5</sup>. O, bərbət sözünün sonrakı mərhələlərdə pəhləvi və yunancaya məhz midiya dilindən keçdiyini bildirir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Məmmədovun həmin fikirlərə münasibəti maraqlıdır: “Bu faktın özü hər şeydən önce barbət (bərbət – A.N.) əlatının ərəblər və sasanilərdən də əvvəl Azərbaycan ərazisində istifadə olunduğunu təsdiqləyir. Deməli, əlat bu ərazilə istifadə olunduğu zaman əvvəl fars mədəniyyətinə, daha sonra, təqribən VIII əsrə isə ərəblərin

<sup>1</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 162.

<sup>2</sup> Yenə orada, s. 224.

<sup>3</sup> Bədəlbəyli Ə. İzahlı monoqrafiq musiqi lügəti. B.: Elm, 1969, s. 30.

<sup>4</sup> Ərəb və fars sözləri lügəti. B.: Yaziçi, 1985, s. 51.

<sup>5</sup> Haşimov F. Odlar yurdu musiqi besiyi. // “Xalq” qə:eti, 25 mart, 1996, s. 3.

hücumu zamanı ərəb mədəniyyətinə müraciət etməmişdir”<sup>1</sup>.

Türkəyəli alim, doktor Ayhan Sarının bərbətlə bağlı yazdığını olduğu kimi təqdim edirəm: “Barbat (d) bu kultur alanına ait bir çalğı olub, kayıtlara ud adı altında geçmişdir<sup>2</sup>. Bir söylentiyə görə barbat yerinə ud adını ilk kullanan kişi İbn Xarəzmi”dır (ölm. 1038)<sup>3</sup>.

Azərbaycan türkçəsində kifayət qədər anlaşıqlı olduğundan, bu cümlələri çevirməyə ehtiyac duymadım. Lakin bu fikirlərlə heç də razılışmırıq. Üd deyiminin bərbətlə müqayisədə daha qədim olduğu mənbələrdə təsdiqini tapıb. İbn Xarəzmi ilə bir dövrə yaşayışın İbn Sina da toxminan eyni fikirləri söyləyib. Ola bilsə ki, İbn Sina ondan əvvəl bu barədə yazıb. Hərçənd İbn Xarəzmi adlı alimin olub-olmaması məsələsi şübhəlidir. Mənbələrdə bu soyadla fəaliyyət göstərən alimin adına rast gəlməmişik. Yəni A.Sarı əsərində İbn Xarəzmi haqqında heç bir bilgi vermir. Orta əsrlərdə yaşayış-yaradan Xarəzmilər çox olub.

Orta Asiyada (Buxara şəhəri, Əfşan qəsəbəsi) anadan olmuş türk alimi və filosofu İbn Sina Bəlxî (980-1037)<sup>4</sup> ensiklopedik əsəri olan “Kitabəş-Şəfa”ya daxil etdiyi risaləsində ud tipli aləti təsvir edərkən əsəri ərəbcə yazmasına baxmayaraq, “bərbət” terminini işlədir<sup>5</sup>.

Orta Asiya alimi və filosofu əl-Xarəzmi (783-850)<sup>6</sup> hələ IX

<sup>1</sup> Məmmədov A. Simli musiqi alətlərimiz. B. Nafta-Press, 2001, s. 35.

<sup>2</sup> Farmer H.G. Studies in oriental musical instruments. V. I. London, 1931, p. 71.

<sup>3</sup> Sarı A. Türk müziqi çalğıları (ud, tanbur, kanun, kemençe, ney, kudum). İstanbul: Berdan matbaası, 2012, s. 18.

<sup>4</sup> Tam adı: Əbu Əli Hüseyin ibn Abdullah ibn Sina Bəlxî, latinlaşdırılmış adı isə Avicennadır. Akademik Teymur Bünyadov İbn Sinanı türk xalqının bir nümayəndəsi kimi təqdim edir. Onun verdiyi məlumatla əsasən İbn Sina Afşana (şənliyi) qəsəbəsində bir türk ailəsində anadan olub (Bünyadov T.Ə. Əsrlərdən gələn səsler. B.: Azərnəşr, 1993, s. 9).

<sup>5</sup> Baron Rodolphe d'Erlanger (Paul Geuthner). La musique arabe. T. 2. Paris: 1935, Reissue 2001 French, Translation from Arabic into French of Al Farabi and Avicenne (İbn Sina)s' dissertations.

<sup>6</sup> Tam adı: Əbu Abdullah (yaxud Əbu Cəfər) Məhəmməd ibn Musa əl-Xarəzmi.

əsrədə bərbət sözünün udun sinonimi olması haqda yazmışdı. Bunu la bağlı ingilis alimi Henri Corc Farmer (1882-1966) malumat verib<sup>1</sup>. Bəlkə də düşünmək olardı ki, A.Sarı “əl” əvəzinə bilməyə rəkədən “İbn” yazıb. Belə olğuda əl-Xarəzmi haqqıqtən İbn Sina-dan iki əsr əvvəl deyilən fikirləri yazıb. Lakin bu, o halda qəbul olunardı ki, A.Sarı İbn Xarəzmin ölüm ilini (1038) göstərməsə idi.

Əl-Xarəzmidən 4 əsr sonra, 1328-ci ildə tarixçi, dilçi alim Məhəmməd İbn Hinduşah Naxçıvaninin (1285-1374)<sup>2</sup> də tərtib etdiyi “Sihahül-Fürs” (“Fars dilinin kamilliyi”) lüğətində də bərbətin udun sinonimi olduğu öz məntiqi təsdiqini tapır<sup>3</sup>.

Ümumiyyətlə, hər bir alətin yaranma tarixi nə qədər qədim olursa, o alətin adının mənşəyi, tarixi və etimologiyası haqqında bir o qədər ziddiyiyətli, həm də maraqlı fikirlər meydana çıxır.

İlk nəfəs aləti olan neydən sonra yaranmış bir çox nəfəs alətinin (gəronay, zurna, koşnay, nayı-xik, surnay, ney-balaban və s.) adında ney sözü əks olunduğu kimi, uddan sonra yaranmış bir çox telli, mızrabla çalanın alətlərin də adında ud sözüna rast gəlirik. Bunlardan “lyutnya”, “leot”, “lyuto”, “laud” və s. kimi Avropa musiqi alətlərinin adını misal çəkə bilərik. Nəzərə alsaq ki, bir çox Avropa xalqlarında “la” sözünü kimi işlədirilir, onda hər şey aydın olur. Deməli, udu bu alətlərin sələfi hesab etmək olar.

**Ədəbi mənbələr.** Azərbaycanın klassik şairləri şeirlərində udu və neyi digər alətlərə müqayisədə daha çox tərənnüm ediblər. Orta əsr şairlərimizin yaradıcılığını izlədikdə deyilənlərin şahidi olurraq. Udu (yaxud bərbətin) adına Qətran, Məhsati, Xaqani, Əvhədi, Əssar, Bürhanəddin, Nasimi, Həqiqi, Həbib, Kişvari, Xətai, Füzuli, Fədai, Münsi, Məsihi kimi klassiklərin əsərlərində, eləcə də “Əhməd Hərami” dəstənində rast gəlirik. Azərbaycanda

<sup>1</sup> Farmer H.G. Studies in oriental musical instruments. V. I. London, 1931, p. 95.

<sup>2</sup> Tam adı: Şəmsəddin Məhəmməd ibn Fəxrəddin Hinduşah Naxçıvanı.

<sup>3</sup> Баевский С.И. Средневековые словари (фарханги) – источники по истории культуры Ирана. // Очерки истории и культуры средневекового Ирана. М.: 1984, с. 218.

ud klassik şairlerimizin sevimli çalğı alətlərdən biri olmaqla, onların ilham mənbəyinə əvvəlib. Bu şeirlərdən bir neçə nümunə təqdim edirik.

#### Qətran Təbrizi:

Əlin yarıñ zülfündən və şərab piyalasından boş qalmasın!  
Qulağın **udsuz**, **rudsuz** və nəğməsiz qalmasın!<sup>1</sup>  
Tarla qırmızı ranglı gülđən **ud** ətrilə doldu,  
Orada **udun** sədaları altında mey içmək insan ömrünü uzadır.<sup>2</sup>  
Azər (dekar) ayının əvvəli şadlıq şənbəsi gündür,  
**Uda** mizrab vur, **udu** odda yandır!<sup>3</sup>

Xaqani Şirvani:

Rumlu bülbül tək **ud** çalır harda?  
Bir sığırçındı qəmlı – gülzarda<sup>4</sup>.

Nizami Gəncəvi "Xəmsə"ində Azərbaycanda yayılmış 40-dan artıq musiqi alətinin, o cümlədən udun da adını çəkir:

Manqala dönmüşdü əlindəki **ud**,  
Könüllər yanırı onda, sanki **ud**<sup>5</sup>.

Bilindiyi kimi, ud sözünün bir neçə mənası var. Nizami bu beytində udun həm çalğı aləti olduğunu, həm də ud "ağac"ının yandırıldığda ətirli maddəyə əvvəlib əvvəlib qalmasını böyük ustalıqla təqdim edir. Barbədin əlindəki çaldığı ud sanki manqal kimi könülləri yandırırı.

"Dastani-Əhməd Hərami":

Şu kimsələr çalardı **udi**, **tənbur**  
Gözəl məhbubələr hər birisi hur<sup>6</sup>.

Əvhədi Mərəğali:

Bu **neyə çəngin** əl vurandan bəri,  
**Udla çəng** meydandan çekilmiş geri<sup>7</sup>.

<sup>1</sup> Təbrizi Qətran. Divan. B.: "Qızıl Şərq" mətbəəsi, 1967, s. 85.

<sup>2</sup> Yenə orada, 39.

<sup>3</sup> Yenə orada, 147.

<sup>4</sup> Şirvani X. Seçilmiş əsərləri. B.: Lider, 2004, s. 177.

<sup>5</sup> Gəncəvi N. Xosrov və Şirin. B.: Lider, 2004, s. 167.

<sup>6</sup> Dastani-Əhməd Hərami. B.: Şərq-Qərb, 2004, s. 88.

<sup>7</sup> Mərəğali Əvhədi. Cami-cəm. B.: Lider, 2004, s. 31.

#### Əssar Təbrizi:

Ela çaldı məharətlə **udu** o mahir cavan,  
Ürəklərə od cilədi, qoydu ağılı heyran.  
Əllərində həzin-həzin sizlədan zaman **udu**,  
Öz səsilsə past edirdi gözəl səsli Davudu<sup>1</sup>.

Qazi Bürhanəddin Sivasi:

Al çəngüni çəngünəvü qanununu bəklə,  
Gər dilar isən **ud** kibi oda yana **nay**<sup>2</sup>.  
**Ud** axıra yetdiyi kişi micməri görəz  
**Çəngünə** düşəli, sənəma, **ud** ilə micmər<sup>3</sup>.

İmadəddin Nəsimi:

Canımızı buraxmışq atəsi-eşqə **udtək**,  
Ta ki, səfəvü zövq ilə eşqinə yanə **udumuz**<sup>4</sup>.

Cahansh Həqiqi şeirlərinin birində *rübab*, *çəng*, *dəf* və *ud* alətlərini rübai (kvartet) şəklində birgə çıxışını bədii boyalarla təqdim edir<sup>5</sup>.

Həbibinin təqdim edilən beytində aydın olur ki, onun yaşadığı dövrədə hər iki alət – həm ud, həm də bərbət sazəndə dəstəsinin tərkibində birgə çalınurmış:

**Dəfi neyvü udu şəsta çəngü bərbət**,  
Mənim təsnifi-ədvarım, xərabat<sup>6</sup>.

Nemətullah Kişvari:

Kişvari tak giralim müğbəçələr söhbətinə,  
İstimai-nəfəsi-**udlu neyvü çəng** edəlim<sup>7</sup>.

Şah İsmayıllı Xətai:

Ta əzəldən var mənim guşimdə eşq avazəsi,  
Çalma, ey mütrüb, dəxi məclisdə **udlu cəngü nay**<sup>8</sup>.

<sup>1</sup> Təbrizi Ə. Mehr və Müştəri. B.: Şərq-Qərb, 2006, s. 191-192.

<sup>2</sup> Bürhanəddin Q.S. Divan. B.: Önder, 2005, s. 571.

<sup>3</sup> Yenə orada, 579.

<sup>4</sup> Nəsimi İ. Seçilmiş əsərləri. İki cild, I c. B.: Lider, 2004, s. 80.

<sup>5</sup> Həqiqi C. Şeirlər. B.: Şərq-Qərb, 2006, s. 18

<sup>6</sup> Həbib. Şeirlər. B.: Şərq-Qərb, 2006, s. 23.

<sup>7</sup> Kişvari N. Əsərləri. B.: Şərq-Qərb, 2004. s. 68.

<sup>8</sup> Xətai Ş.İ. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 197.

Məhəmməd Füzuli: "Ud ilə söhbət" başlıqlı şeirində yazır:

**Udun** qulağın bur, a müğənni, edib ülfət,  
Aşkar eləsin taki nədir əsl həqiqət.  
Bur, bur ki, uca səslə açıb dil biza bir-bir,  
Öz zatü süfətinə əyan eyləyəcəkdir!<sup>1</sup>

Fədai Təbrizi:

Ucaldi asimanə "**Şurü şəhnaz**",  
**Sədayı-ud** etdi ərşə pərvaz<sup>2</sup>.

Şair seirdə "**Sədayı-ud** etdi ərşə pərvaz" – deyərkən, udun müqəddəsliyinə işarə edir.

Rükñəddin Məsud Məsihi:

**Tənburəvü udü cəngü mizmar,**  
Qovgə günü **udədür** səzavər<sup>3</sup>.

**Tapmaca.** Nadir hallarda tapmacalarda ud alətinin adı çəkilir. Belə bir nümunayə S.Abdullayevanın "Azərbaycan folklorunda çalğı alətləri" adlı əsərində rast gəlirik:

Ruhu yoxdu, almaz nəfəs,  
Səkli, cismi eyni qəfəs  
Əgri beli, qısa boyu  
Çox nəşəli verir bir səs (**açması: ud**)<sup>4</sup>.

**Miniatür rəsmələr.** XVI əsr məşhur Təbriz rəsm ustaları Nizaməddin Sultan Məhəmməd, Mirzə Əli Təbrizi, Mir Seyid Əli və başqalarının miniatürlərində bir çox çalğı alətinin, o cümlədən udun (bərbətin) rəsmində rast gəlirik<sup>5</sup>.

**Morfologiyası.** X əsrə udi qədimin, yəni bərbətin cəmi 8 teli olub. Hər qoşa tel bir səs hökmündə olmaqla tellər belə adlanıb: Bəm, Müssələs, Məsna və Zir. Bu tellər (müvafiq olaraq) kainatın əsasını təşkil edən od, su, torpaq və hava ilə müqayisə edilib. Deka üzərində 4 eyni ölçülü rezonator oyuqları var. Xaqani Şirvani iki misrada bu alətin sanki poetik dillə rəsmini çəkib:

**Bərbət** düşüb cansız qalar, bir ölçüdə dörd rükn var,  
Bir boydadır səkkiz damar, Zöhrəylə Mizan onda gör!<sup>1</sup>

Bərbətin, yəni udi qədimin udi kamilə, müasir uda çevriləməsi haqqında da müxtəlif ziddiyətli fikirlər mövcuddur. Bəzi alımlar V teli, yəni "hadd"ı Fərəbinin, bəziləri isə (V.Belyayev, Ə.Cami, Ə.Bədəlbəyli) Yəqub ibn İshaq əl-Kindinin udi qədima, daha doğrusu, bərbətə əlavə edərək müasir udu yaratdığını yazırlar. Beləliklə, əvvəl 9 tələ (4-ü qoşa, biri tak olmaqla) malik ud bərbət, yaxud udi qədim, sonralar 11 tələ çevrilən alət isə kamil ud adlandı. Alətin qolu və çanağı əsasən qoz ağacından hazırlanır. Ud çalayıbənzər taxta pərcimlərdən quraşdırılmış çanaqdan, qısa qola və geriyə əyilmiş kəlləyə malikdir. Udu çanağının üzü (dekasi) nazik küknar və ya şam ağacından hazırlanır. Udu estetik baxımdan gözlə görünsün deyə dekanın üzərində bəzəkli, naxışlı oyuqlar açılır. Bu oyuqların alətin səsinin xunlu, rezonanslı alınmasında böyük rolu var. Tellərin 5-i qoşa, 6-cı isə tək bağlanır. Tellərin bir ucu dekanın üzərindəki qarmağa, digər ucu isə xərəyin üstündən keçməkə kəllədəki aşixlara düşünlənir. Udu qolunda pərdələr yoxdur. Bu da ifaçıdan səsləri təmiz çalmaq üçün böyük məharət tələb edir. Belə ki, udu hər kəs səlis, rəvan ifa edə bilmir, ifaçı mütləq güclü musiqi duyumuna malik olmalıdır. Tellərin düzülüş və yerləşdirilməsi fərqlidir: ortada melodik (əsas melodiya çalınan) tellər, yanlarında isə (xun verən və dəm saxlayan) alikvot xarakterli bəm tellər qoşulur. Alət çalınarkən döşə, sinəyə sıxılır. Çanağının aşağı kənarı isə ifaçının sağ buduna (dizinə) söykənir.

Bərbətin qoluna uddan fərqli olaraq pərdələr (keçmişdə pərdəyə dəstən da deyiblər) bağlanır. Bu pərdələr səslərin daha dəqiq ifa olunmasını təmin edir.

Udu telinə qoyulan barmaqların şərti adı da var: boş tel (mütlaq), sonra – sabbaba (şəhadət və ya işarət barmağı), vosta (orta barmaq), binsir (tüzük barmaq) və xinsir (çəçələ barmaq).

Udu qoluna "hadd" adlanan V qoşa və 6-cı tək tel qoşulandan

<sup>1</sup> Füzuli M. Əsərləri. Altı cilddə, V c. B.: Şərq-Qərb, 2005, s. 147-148.

<sup>2</sup> Təbrizi F. Bəxtiyarnama. B.: Şərq-Qərb, 2004, s. 20.

<sup>3</sup> Məsihi R.M. Vərqa və Gülsə. B.: Şərq-Qərb, 2005, s. 85.

<sup>4</sup> Abdullayeva S. Azərbaycan folklorunda çalğı alətləri. B.: Adiloğlu, 2007, s. 75.

<sup>5</sup> Karimov K. Azərbaycan miniatürləri. B.: İşıq, 1980, 61, 68 və 76 sayılı şəkillər.

<sup>1</sup> Şirvani X. Seçilmiş əsərləri. B: Lider, 2004, s. 134.

sonra alətin diapazonu xeyli genişləndi. "...Uduñ qolu üzərində bağlanmış yeddi pərdə (dastan) ilə boş sim (mütłəq) birlikdə hər simin səkkiz müxtəlif ucalıqdə səs verməsini təmin edir. Həm də yeddinci (xinsir) pərdənin verdiyi səs ilə sonradan ardıcıl surətdə zila təraf gələn hər simin səsindəki hündürlüyü eyni olduğunu (məhz buna görə də dahi ustad Urməvi bunları eyni hərf - işarə ilə qeydə alır) nəzərdə tutsaq, ud musiqi alətində 36 müxtəlif yüksəklidə səsin əldə edilə biləcəyini görərik"<sup>1</sup>.

Orta əsrlərdə klavesinin Avropa musiqisində tutduğu mövqə qədər Yaxın Şərqi xalqları musiqisində ud əhəmiyyətli olub. XV əsrə yaşamış Əbdürəhman Cami "Risaleyi musiqi" əsərində yazar: "Simli musiqi alətlərinin ən şərflisi ud sayılır"<sup>2</sup>. Tacik müğənni və çalğıçı, musiqişunas Dərviş Əli Cəngi isə udu bütün alətlərin "şahı" adlandırbıb<sup>3</sup>.

Bu gün bəstəkarlar üçün fortepiano nə deməkdir, Orta əsrlərdə ud da musiqişunaslar üçün həmin mənənə kəsb edirdi. Yani ud bəstəkarların (bir nömrəli) əsas aləti sayılıb və hər bir musiqişunas mütləq ud çalmığı bacarmalı idi. Bəstəkarlar isə əsərlərini udda bəstələyiblər.

**Diapazonu.** Uduñ diapazonu haqqında da müxtəlif fikirlər səslənir. Bilindiyi kimi, Ə.Bədəlbaylı udun notlarını kaman açarında yazaraq kiçik oktavanın "Iya" səsini I teldə, II-III qoşa tellər II oktavanın "sol", IV-V qoşa tellər II oktavanın "re", VI-VII qoşa tellər I oktavanın "Iya", VIII-IX qoşa tellər I oktavanın "mi", X-XI qoşa tellər I oktavanın "re" səsinə köklənməsini məsləhət bilir<sup>4</sup>. Uduñ bu şəkildə köklənməsi daha çox yayılıb. Azərbaycanda isə ud məxsusi tədris edilmədiyindən, ifaçıları da tarzənlər olduğundan, rahat olsun deyə onu tara istinadən tənzimləyirlər. Təbii ki, udun notları orkestr və ansambllarımıza uyğunlaşdırılır və ya-

ziddığından yarım ton bəm səslənir. Burada bir məqama toxunmaq istərdim. Ə.Bədəlbaylinin təklif etdiyi köklənmə olduğu kimi saxlanılmalıdır. Lakin tellərin rəqəmləri yuxarıdan aşağı deyil, aşağıdan yuxarı sadalanmalıdır. Çünkü digər qolu olan telli alətlərimizdə (tar, saz, kamança, tənbur, Qoşqar rübabı, qolça qopuz və s.) uzun illərdir tellərin adı belə təqdim olunur.

S.Ələsgərov və S.Abdullayeva udun notlarını kaman açarında, bir oktava aşağı yazaraq böyük oktavanın "mi" səsindən I oktavanın "fa" səsinə qədər olduğunu göstərirlər<sup>1</sup>. Belə olduqda gərək böyük oktavanın notları üçün bas açarından istifadə olunsun. Ə.Rəhəmtov isə udun diapazonunu kiçik oktavanın "Iya" səsindən (bas açarı) II oktavanın "re" səsinə (kaman açarı) qədər göstərir<sup>2</sup>.

Ə.Bədəlbaylı yazır: "Urməviyə görə, udun diapazonu kiçik oktavanın "sol" səsindən II oktavanın sol səsinə (mütəsir tarın "qarğı pardası") qədərdir"<sup>3</sup>. S.Abdullayeva isə udun diapazonunu kaman açarı olaraq böyük oktavanın "Iya" səsindən I oktavanın "Iya" səsinə qədər yazar<sup>4</sup>. Fikrimizə, udun Azərbaycan məkanında diapazonla bağlı daha düzgün variantını S.Abdullayeva verib.

Diapazonla bağlı yaranan ziddiyətli fikirlərin səbəbi ifaçıların udu müxtəlif cür kökləməsi ilə əlaqədardır. Sənətkarlarımız ud uəb və ya türk udları kimi deyil, Azərbaycan müğam, mahnı və rəqəslərinə uyğun kökləyirlər. Lakin bu iş sistemləşdirilməlidir ki, alətin konkret diapazonu bəlli olsun. Uduñ açarı da dəqiqləşdirilməlidir. Uduñ notlarını bəzi mütxəssilər yarı bas, yarı kaman açarlarında, bir qismi isə metso-soprano açarında yazılmasını məsləhət görürler. Bu məsələ də həll olunmalıdır.

Bərbətin diapazonu böyük oktavanın "mi" səsindən I oktava-

<sup>1</sup> Ələsgərov S, Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri və orkestrlaşdırma. B.: Maarif, 1996, s. 76.

<sup>2</sup> Rəhəmtov Ə. Azərbaycan xalq çalğı alətləri və onların orkestrdə yeri. B.: İşıq, 1979, s. 46.

<sup>3</sup> Bədəlbaylı Ə. İzahlı monoqrafik musiqi lügəti. B.: Elm, 1969, s. 231.

<sup>4</sup> Abdullaeva C.A. Современные Азербайджанские народные музыкальные инструменты. B.: Ишыг, 1984, с. 43.

<sup>1</sup> Bədəlbaylı Ə. İzahlı monoqrafik musiqi lügəti. B.: Elm, 1969, s. 237.

<sup>2</sup> Yenə orada; s. 236.

<sup>3</sup> Ələsgərov S., Abdullayeva S. Azərbaycan xalq çalğı alətləri və orkestrlaşdırma. B.: Maarif, 1996, s. 8.

<sup>4</sup> Bədəlbaylı Ə. İzahlı monoqrafik musiqi lügəti. B.: Elm, 1969, s. 73.

nin “lya” səsinə qədərdir. Tellər belə köklənir: I qoşa tel I oktavanın “do”, II qoşa tel kiçik oktavanın “sol”, III qoşa tel kiçik oktavanın “re”, IV qoşa tel böyük oktavanın “lya”, V tək tel böyük oktavanın “mi” səslərinə tənzimlənir.

XX əsr görkəmli türk musiqi nəzəriyyəcisi Rauf Yektabeyin bildirdiyinə görə, udun elmi əsaslar üzrə ilk şərh və təsvirini Şərq xalqlarının mədəniyyət tarixində “İkinci Ərastun” adlandırılan Əbu-Nəsr Fərabi vermişdir<sup>1</sup>. Fərabi “Kitabül-Musiqiyi əl-kəbir” əsərində ud haqqında geniş məlumat verir. Mənbədə həmcinin Fərabinin peşəkar ud ifaçısı olduğu deyilir<sup>2</sup>. Lakin bir az da keçmişə nəzər salsaq, Fərabitən əvvəl yaşamış bəzi musiqişünaslar da bu sahədə cəhdərlər göstəriblər. Ərəb alimi, musiqişunas Yəhya ibn Əli ibn Yəhya əl Müsəccim (856-913) yazır ki, mosullu İshaq ibn İbrahim (767-849) udun geniş və ətraflı surətdə təsvir etmiş, tellərinin və pərdələrinin adını müayyənləşdirmişdir. İshaq ibn İbrahim eyni zamanda sada və ibtidai tərzdə olsa da məhz ud üzərində ilk dəfə not yazısı olan əbcəd hürfətindən istifadə etmək yolu ilə tabulaturanı da düzəltməyə səy göstərmüşdür<sup>3</sup>. İshaq dövrünün məşhur bəstəkar və müğənnisi İbrahim əl-Mousulinin (742-804 və ya 828) ogludur.

Orta əslərlərdə musiqini yazıya almaq üçün dairə şəkilli müxtəlif cədvəllərdən istifadə olunmuşdur. S.Urməvi Şərqdə olan not sisteminə daha da təkmilləşdirmiş və ilk dəfə olaraq hərfələrdən ibarət not işarələri sistemi yaratmışdır. O, “Kitab əl-Ədvar”, “Risaleyi-Şərəfiyyə” və b. əsərlər yazmışdır.

Hər bir musiqi aləti dinləyicidə müxtəlif ovqatlar yaradır. Udu dinləyəndə özünü ən qədim dövrlərdə hiss edirsin, nağıllar aləminə düşürsən. Sanki nurani qoca nağıl danışır, cavanlara öyünd-nəsihət verir.

**Udu növləri.** Ə.Marağalı udun növləri (udi qədim, udi kamil) haqqında məlumat verir. O, yazır: “Udi qədim (qədim ud) –

Buna dörd cüt sim bağlanır, yəni səkkiz sim olur ki, bunda dörd hava (açıq səs – A.N.) çalınır. Udi kamil – Onun on simi var. Onda beş hava (açıq səs – A.N.) çalınır. Bu on sim – beş sim hökmündədir (simlər qoşa kökləndiyindən 5 açıq səs alınır – A.N.)”<sup>4</sup>.

Musiqi tədqiqatçılari Ə.Marağalı “udi qədim” dedikdə alətin ən qədim növünü – bərbəti nəzərdə tutduğunu bildirirlər. Bərbəti M.Kərim uzun, elmi axtarışlardan sonra bərpa etmiş və alət “Qədim musiqi alətləri ansamblı”nda istifadə edilir. Udi qədimin qoluna bağırısqdan pərdələr bağlanır. X əsrin sonlarında bu pərdələr ləğv edildi, bugünkü hala salındı. Belə udular udi kamil adlanır. Udu mızrabı qədimdə qartal lələyindən hazırlanır. Müasir dövrdə isə udun mızrabı yumşaq plastik maddədən düzəldilir.

Udi kamil telli, mızrabla çalınan, qolunun üzərində heç bir pərdə olmayan müasir ud alətidir. Sözün ikinci hissəsi “kamil” də ərəb sözü olub, burada nöqsansız, yetkin, təkmilləşmiş mənaların- da işlədiril. Nəticə olaraq udi kamil sözü udun təkmilləşmiş növü kimi başa düşülməlidir.

Udu “əl-ud” adı ilə ərəb ölkələrində 32 növü olub. Azərbaycanda da sənətkarlarımız tərəfindən udun bir sıra növləri yaradılıb. El sənətkarı, əslən şuşalı Habil Şahinoğlu udun Azərbaycan variantını düzəldib. Son illər Qasim Qasimov (1942-2005) udu istinadən onun cürəud, vəlud və sinəud növlərini icad edib<sup>5</sup>. Xatırladaq ki, Ə.Marağalı əsərlərində eyni ilə cürəuda bənzəyən töhfətülud adlı alətdən də söz açır<sup>6</sup>.

**Udu muzterapiya.** Əbdülvəhid Marağalının şairlik fəaliyyəti də olub. Onun farsca yazdığı bir şeirinin məzmunu taxminan belədir: “Şair bir gün bərk xəstələnir. Dərdində əlac etmək üçün bir sıra təbiblər galır, lakin onların heç bir köməyi olmur. Bu məyusluğunu duyan Marağalı təbiblərə üzünü tutub söyləyir: Bir halda ki,

<sup>1</sup> Bədəlbəyli Ə. İzahlı monoqrafiq musiqi lüğəti. B.: Elm, 1969, s. 159.

<sup>2</sup> Матыкубов О. Фараби об основах музыки Востока. Ташкент: ФАН, 1986, с. 6.

<sup>3</sup> Bədəlbəyli Ə. Izahlı monoqrafiq musiqi lüğəti. B.: Elm, 1969, s. 72.

<sup>1</sup> Marağalı Ə. Musiqi alətləri və onların növləri. // “Qobustan” jurnalı №1, B.: 1977, s. 75.

<sup>2</sup> El sənətkarı – Qasim Qasimov. B.: “Zərdabi LTD” MMC, 2012, s. 45-54.

<sup>3</sup> Bardakçı M.G. Maragalı Abdülkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 105.

dərdimə əlac edə bilmirsiniz, onda mənə qulaq asın". O, udu götürüb sinəsinə basaraq deyir: "İndi ürəyimin pərdələri üzərində əmaliyyat aparıb öz dərdimə çarə tapacağam". Ud dilə gəlir, Mərağalı avazla oxuyur: "Ey tabiblər, Əbdülfəridir bu udun musiqisində şəfa tapsa, heç də təəccübəlməyin. Çünkü o, özünün şəfasını yalnız musiqidə görür və buna çox inanır". Bu məlumatı T.Bünyadov vermişdir<sup>1</sup>. Həmin şeirin məzmunu haqqında azacıq fərqlə M.Tərbiyat də "Danişməndani-Azərbaycan" əsərində yazmışdır. O, bunu da əlavə edir ki, tabiblərin arasında Şükühi adlı bir həkim də var idi. Ə. Mərağalı onun haqqında "təriz"<sup>2</sup> şivəsində bir neçə beyt qoşur və "Hüseyni" pardasında (lad-məqam - A.N.) 8 zərbli bir mahnı düzəldir<sup>3</sup>.

M.Tərbiyat bu şeiri orijinaldan oxuyub və qələmə aldığını "Danişməndani-Azərbaycan" adlı əsərində dəfələrlə vurğulayırlar. Həmin şeiri farscadan Cənubi Azərbaycanda 1945-1946-ci illərdə Pişəvəri hərəkatının feallarından biri, filologiya üzrə elmlər doktoru, əslən Təbrizdən olan İsmayııl Şəmsi (1914-2007) poetik tərcümə etmişdir:

Həkim, əlac et xəstələrə, aydınlaşdır sən biza,  
Səndə vardırımı heç mərhəmat, nə deyim sən bilməzə?  
Əlacım mənim - Şahı görmək, o aydır mənə dəva,  
Bu torpağa qurbanıñ başım, canım yolunda fəda.  
Şərbət istədikdə sən dərhal yox cavabı verirən.  
Yox səndə yara üçün məlham, dərmanı da bilmirsən.  
Çox qanunsuz demə, danişma, gəlməzə əlindən şəfa,  
Xəstə Allahdan umur şəfa, ancaq ümidi ona.  
Mahnı düzəlt, əmr etdin mənə, rədd etmədim onu mən,  
Çalıram mahnını sazımda<sup>4</sup>, eșit sən öz ağızmanдан.

<sup>1</sup> Bünyadov T. Əsrərdən gələn səsler. B.: Azərnəşr, 1993, s. 24-25.

<sup>2</sup> Təriz – ədəbiyyatda bir janr olub, dolayı yolla məqsədi çatdırmaq deməkdir.

<sup>3</sup> Tərbiyat M. Danişməndani-Azərbaycan. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1987, s. 93.

<sup>4</sup> Orijinalda bu söz "ud" kimi verilir.

Əbdülfəridə Qadir şəfa versə, əcəb yox onda,  
Heç də şübhəm yoxdur, Qadirin şəfası var Quranda<sup>1</sup>.

Bu şeirin fərqli bədii-ədəbi tərcüməsi "Hikmət xəzinəsi (Qədim Azərbaycan ədəbiyyatı müntəxəbatı)" kitabında təqdim edilir<sup>2</sup>. Lakin bu tərcümədə naqışlı var. Belə ki, şeirin ikinci beysi ümumiyyətlə, tərcümə olunmayıb. Bu baxımdan İ.Şəmsinin poetik tərcüməsi daha mükəmməldir.

**Tədrisi.** Çox təəssüf ki, xalqımıza bu qədər doğma olan udun tədrisi haqqında heç nə söyləyə bilmirik. Göründüyü kimi, bütün parametrlərə görə başqa xalqları üstələdiyimiz halda udu hələ tədrisə daxil etməmişik. Lakin ud müxtəlif tərkibli ansambl və orkestrlərdə öz layiqli yerini tutmuşdur. İlk dəfə ud aləti 1974-cü ilə dədirijor, bəstəkar, xalq artisti Nəriman Əzimovun təşəbbüsü ilə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin tərkibinə daxil olunub. Virtuozi tarzın Əhsən Dadaşov işə ilk dəfə Azərbaycan radiosu üçün ud ilə melodiyalar ləntə alıb.

Sevindirici haldır ki, bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ud üçün "Konsert" yazımış, ən çətin bir işin öhdəsində uğurla gölmüşdür. Telli-mizrablı alətlərin tanınmış ifaçısı, İstanbul Texnik Universitetinin müəllimi, tarzın Arif Azərtürk bu əsəri böyük peşəkarlıqla ifa etmişdir.

**Tanınmış ifaçılar.** Bərbət ifaçılarından söz açarkən Şərqdə Ərəstun (e.a. 384-322) kimi tanınan maşhur yunan filosofu Aristotel (yunanca – Αριστοτέλης) yada düşür. O, udun qədim növü bərbətdə çıxmışlığı 70 yaşında öyrənib. Bu fikirləri M.M.Nəvvab "Vüzühül-Ərqam" əsərində bildirir: "...həkim (Aristotel – A.N.) 70 sinnində bərbət çıxmış bina eylədi, şagirdləri dedilər ki, bu sinnində cənabınıza layiq deyil ki, bərbət çalasız. Ərəstu buyurdu ki, o vaxt bana ləyaqəti yoxdur ki, bir məclisdə olam, onlar bu el-

<sup>1</sup> Tərbiyat M. Danişməndani-Azərbaycan. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1987, s. 93.

<sup>2</sup> Hikmət xəzinəsi (Qədim Azərbaycan ədəbiyyatı müntəxəbatı). B.: Maarif, 1992, s. 258-259.

mi bilələr, amma mən bilməyəm, mat-mat baxam”<sup>1</sup>. Bu məlumatı müxtalif alımlar əsərlərində dəfələrlə xatırladırlar. Burada bir məqam diqqətimizdən yayılmadı. Bütün ensiklopediyalar və elmi əsərlərdə açıq-aydın yazılır ki, Aristotel cəmi 62 il ömr sürüb. Neca ola bilər ki, o, 70 yaşında bərbəti öyrənsin? Bəlkə də bu qüsura M.M.Nəvvabın hazırladığı “Vüzuhül-Ərqam” əsəri nəşr olunarkən yol verilib. Əslində burada yaşın 60 və ya 70 olmasının bir o qədər də əhəmiyyəti yoxdur. Bu faktın gözəlliyyi ondadır ki, peşəkar müsiqici olmayan bir alimin başqa xalqın alətini ahil yanında öyrənmək istəməsidi. Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır. Bu yerdə peyğəmbərimiz Məhəmməd salavatullahın buyurduğu “beşikdən qəbrədək öyrənməli” kəlamı yada düşür.

Nizami əsərlərində Sasani şahlarından Xosrov Pərvizin saray müsiqicisi və xanəndəsi **Barbəd Mərvlinin** (588-638) bərbətin ən gözəl ifaçısı olduğunu xüsusi qeyd edir.

Türk əsilli ərəb coğrafiyasını və səyyahı Yaqt al-Həməvi (1179-1229) “Xosrov və Şirin” haqda rəvayət və əfsanələrin toplayıcısı kimi tanınır. Onun “Müdcəm əl-Buldan” adlı əsəri var. Avropada bu əsər “Coğrafi lügət” adı ilə yayılıb. Həmin əsərdə Xosrov Pərvizin əfsanəvi atı Şəbdizlə bağlı maraqlı qeydlər var. Rəvayətə görə, Abəviz (Pərviz adının ərəb formasıdır) məşuqəsi Şirinə bağışladığı əfsanəvi, qara kəhər – Şəbdiz adlı atın xəstələndiyini eşidir. Xosrov Pərviz mehtərlərə təcili xəbər göndərir ki, onu tezliklə müalicə etsinlər. Pərviz Şəbdizi o qədər sevirmiş ki, kimsə atın ölüm xəbərini götürərsə, onun boynunu vurduracağıni bildirir. Bütün məşhur baytarlar Şəbdizə baxır, lakin heç bir elac tapa bilmirlər. Şəbdiz ölürlər və bu xəbəri sarayda Xosrova kimin çatdıracağı məsələsi mehtərlər arasında problemə çevrilir. Abəvizin həyatda xoşlığı üç şey varmış: atı Şəbdiz, məşuqəsi Şirin və saray müsiqicisi Baxlabənd (Barbəd ərəb manbələrində belə adlanır, ona başqa cür də deyirdilər: Faxrbaz, Faxlbad, Baxlbad). Mehtərlər Barbədə yalvarıb-yaxarıb bu xəbəri çatdırmağı xahiş

edirlər. Bilirlər ki, Abəviz onu çox istədiyindən öldürməz. Barbəd bərbəti götürüb şahın hüzuruna gedir, elə yanıqlı bir musiqi ifa edir ki, Abəviz təsirlənir və kövrəlir, hönkür-hönkür ağlayaraq soruşur ki, niyə udu belə yandırırsan? Elə çalırsan ki, elə bil atum olub. Məgar Şəbdiz özü? Barbəd çala-çala onun fikrini başı ilə təsdiqləyib deyir: bunu sən özün dedin.

Bələ ki, atının ölməsini Xosrov Pərvizə Barbəd udun kövrək səsi ilə çatdırır. Pərvizə atın ölümünü də kimsə demir, o, bunu özü hiss edir. Göründüyü kimi ud kimsənin həyatını xilas edir<sup>2</sup>.

Azərbaycanın məşhur müsiqisünas alımları **Ə.N.Fərəabi**, **S.Urməvi**, **Ə.Marağalı** da çox gözəl ud ifaçısı olublar. Bir çox çalğı alətlərində mahir ifa edən S.Urməvinin ud çalma maharəti haqqında fransız bəstəkarı Erlanje Kamil (1863-1919) misirlili ərab tarixçisi Əbü'l-Məhəsin Camaləddin Yusif ibn Taqrİbardiya (1409/10-1470) istinadən bildirir ki, məşhur ərab nəğməkarı, müsiqicisi və şairi **İshaq əl-Mausilidən** (767-849) sonra heç kəs çalğılıq sonatində Səfiəddinə çata bilməmişdir<sup>2</sup>.

S.Urməvinin udda ecəzkar ifası ilə bağlı rəvayətlərin birində deyilir: 40 gün susuz qalan bir dəvə arxdan su içmək istəyərkən Səfiəddinin ud çalığını eşidir və bu zaman su içməyi dayandıraraq uda qulaq asır. Bunu görən Səfiəddin el saxlayır. Səs kəsilidikdə dəvə yenidən su içmək istəyir. Səfiəddin yenidən udu çalmağa başlayır, dəvə yenə də durub onu dinləyir. Hər dəfə musiqi kəsilində dəvə su içir, musiqi səslənəndə isə diqqətlə qulaq asır. Səfiəddinin çalığı musiqidən tasırlanın dəvənin gözlərindən yaş axır.

Başqa bir rəvayətdə isə deyilir: Bağçada Səfiəddin şagirdlərinə ud çalmağı öyrədəndə budaqların birinə bülbül qonur və başlayır ud ifasına qulaq asmağa. İfa o dərəcədə onun xoşuna gəlir ki, bülbül çəkinmir, Səfiəddinə bir az da yaxınlaşır və həmin melodiya-

<sup>1</sup> Алиев Г.Ю. Легенда о Хосрове и Ширин в литературах народов Востока. М.: Издательство восточной литературы, 1960, с. 78-79.

<sup>2</sup> Hikmat xəzinəsi (Qədim Azərbaycan ədəbiyyatı müntəxəbatı). B.: Maarif, 1992, s. 229.

ya uyğun məqamda quş dilində oxumağa başlayır<sup>1</sup>.

Gözəl ud çalmağı Səfiəddini və ailəsini böyük bir fəlakətdən də qurtarır. Hadisə belə baş verir: 1258-ci ilin fevral ayında Çingiz xanın nəvəsi, monqol hökməndəri Hülakü xan (1217-1265) Bağdad əhlini qılıncdan keçirir. Ə.Bədəlbəyli milliyatçı fransız olan professor Anri Masseyə (1886-1969)<sup>2</sup> istinadən yazar: “Budda dininə mənsub olan Hülakü (anası və arvadı xristian idi) Bağdadı istila etdikdə xristianlara heç bir xəsarət yetirmədi. Lakin xəlifa Müstəsimi (son Bağdad xəlifəsi Müstəsim billah, 1212/1213-1258 – A.N.) və onun arvad-uşaqlı bütün ailə üzvlərini, bir çox əqrabası ilə birlikdə öldürdü. Urməvi də Müstəsimin “müzqəribidərgahi”, yəni yaxın adamı sayılırdı. Odur ki, onun da hayatı təhlükə altında idi. O, özünü və ailəsini ölümdən xilas etməyə bir çərə tapmalı idi”<sup>3</sup>.

S.Urməvinin şəxson yaxından tanıyan, onunla Təbriz şəhərində tanış olan tarixçi Həsən Ərbəlanının verdiyi məlumatda deyilir: Hülakü xan Bağdadı fəth etdikdən sonra şəhərin inzibati rəhbərlərini yanına çağırıb şəhər varlıklarından toplayaçağı ümumi vərdövləti saray adamları arasında bölməyi onlara tapşırırdı. Səfiəddinin yaşadığı məhəllə Hülakü xanın on minlik qoşunları ilə əhatə olunmuşdu. Məhəllə camaati, xüsusiilə də Səfiəddin ölüm təhlükəsi altında idilər. Qoşun sərkərdələrindən biri, monqol zabitı Nanu 30 nəfərlik dəstə ilə Səfiəddinin yaşadığı mülkün qapısını sindirmağa başlayır. Ev yiyəsi cəsərətlə döyüşülərin qarşısına çıxaraq onları ədəb-ərkanla evə dəvət edir. Sarayda yaxşı diplomatiya məktəbi keçmiş Səfiəddin “qonaqlar”la ümumi dil tapa bilir. Hətta onlara ləziz yeməklərlə ziyafət verir, evində musiqi məclisi təşkil edir. Qonaqlar maclisindən çox razi qaldıqlarını bildirdikdə, S.Urməvi cavab verir: “Evimə xəbərsiz gəldiyiniz üçün sizə lazi-

mi qulluq edə bilmədim. Ona görə sizdən üzr istəyirəm. Sabah sizizi qonaq dəvət edirəm, xəcalatınızdan çıxmaga çalışacağım”. Erətəsi gün Səfiəddin məhəllənin varlı sakinlərindən topladığı hədiyyələri yəhəri qiymətli daş-qasıla bəzədilmiş kohar ata yüksəlyib Nanuya təqdim edir. Beləliklə, dəstə başçısı məhəllə camaatına toxunmur, lakin Səfiəddinə Hülakü xanın hüzuruna gedəcəklərini bildirir. Səfiəddin xəlifə tərəfindən ona hədiyyə verilmiş zərxaralı xalatı əyninə geyib, udunu götürür, bir neçə çalğıçı və müğənni Ziya ilə bərabər saraya yollanır.

S.Urməvi Hülakü xanın hüzurunda özünü çox təmkinli, mərd və ağıllı aparır. Sənətkar udunu kökləyib, həzin bir melodiya çalır, müğənni Ziya isə oxumağa başlayır. İfadən təsirlənən daşürəkli Hülakü xan və yanındakılar Səfiəddinin ustalığına, ifasına və ağlına heyran qalırlar<sup>1</sup>. Hülakü xan Səfiəddinə və onun ailəsinə heç bir əziyyət verilməməsi haqqında xüsusi fərman imzalayırlar<sup>2</sup>. Bu məlumatı görkəmlü türk alimi – tarixçi, yazıçı, coğrafiyusunas və kitabşūnası Mustafa ibn Abdullah Katib Çələbi (1609-1657) məşhur Azərbaycan tarixçisi Xəndəmirin<sup>3</sup> (1475-1536) “Həbibüs-Siyar” əsərinə əsaslanaraq yazmışdır<sup>4</sup>.

Göründüyü kimi, S.Urməvi özünü və yaxınlarını onları gözlöyan böyük bir fəlakətdən ağılı-kamalı, eləcə də sevimli çalğı aləti udda ecazkar çalğısı ilə qoruyur. Səfiəddin yaşadığı məhəlləyə qayydarkən Nanunun əmri ilə 50 əsgər onu müşayiət edir. Kütçələrdə Hülakülərə məxsus qara bayraqa asmaqla onların toxunulmazlığını rəsmiləşdirirlər. Hətta Hülakü xan Səfiəddinə öz sarayında iş də təklif edir.

Udla belə “xilas etmə” Əbdülləqədir Marağalının da başına gəlib. 1386-ci ildə Teymurləng Təbrizi zəbt etdiqdən sonra Sultan Əhməd Cəlayırların ikinci paytaxtı olan Bağdada qaçı. Bu za-

<sup>1</sup> Kərimov L. Səfiəddin Urməvi. // “Azərbaycan” jurnalı, №7, 1965, s. 170-173.

<sup>2</sup> Rouet Cales. Encyclopédie de la musique dictionnaire du conservatoire. Paris: 1922, p. 2700.

<sup>3</sup> Tam adı: Qiyasəddin ibn Xoca Hümməddin əl-Hüseyni Xəndəmir.

<sup>4</sup> Bədəlbəyli Ə. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, s. 216.

man Ə.Marağalı da onun yanında imiş. O, Bağdadda 1386-1393-cü illərdə fəaliyyət göstərmişdir. 1393-cü ilin avqustun 10-da Teymurləngin Bağdada girməsindən önce Sultan Əhməd Misir Məmlük Sultanı Bərkukun (o, Şüca şah da adlanır) yanına qaçır. Ə.Marağalı öz ailəsi ilə, eləcə də digər saray sənətkarları, Sultan Əhmədin xanımları və oğlu ilə Kərbələyə getmişdi. Burada onlar Teymurləngin oğlu Miranşahın qoşunları tərfindən yaxalanır və əsir götürülür. Onları Bağdada Teymurləngin hüzuruna aparırlar. Teymurləng əsirləri edam etmək istərkən onların arasında olan Əbdülqadir hökmərdə türkəcə müraciət edərək şeir söyləyir. Sonra ud alındıqda cəla-cəla Teymurləngin şəhərinə badahatən mahni oxuyur:

Məşriqu-məğrib müsəxxərdur sanqa,  
Dövlətu nüsret müqərrərdur sanqa.  
Fəthü nüsret daima biləngindədur,  
Dövlətün haqqdan müqərrərdur sanqa!

Əbdülqadir mahnu oxuduqdan sonra söyləyir: indi məni edam edə bilsiniz.

Udda yaniqli ifadan və Ə.Mağaralının Ərabistan torpaqlarında şirin Azərbaycan türkçəsində müraciətdən təsirlənən Teymurləng onu və yaxınlarını əfv edir.

Əbdülqadir Marağalı Sultan Əhmədin Bağdaddakı sarayında keçirdiyi 7 ildən sonra, yəni 1393-cü ildə 40 yaşında ikən bir çox incəsənət xadimləri ilə birgə Teymurilərin paytaxtı Səmərqəndə göndərilmişdir. Bilindiyi kimi, Teymurləng Səmərqənd şəhərini dünyanın paytaxtına çevirmək istəyirdi. Bu baxımdan əsir götürdüyü sənətkarlar toxunmamış, əksinə onların qayğısına qalmışdır. 1399-cu ildə Ə.Marağalı Təbrizə – Teymurləngin oğlu Miranşahın sarayına göndərilir. O, sarayda Həbib Udi, Qütbüddin Nai və Əbdülməmin Quyəndə kimi musiqiçilər ilə bərabər çıxış edirdi. Burada hökmənlər edən Miranşah atdan yırılır, əsəbləri pozulur və ruhi sarsıntılar keçirir. Saray əhli, o cümlədən bir neçə musiqiçi ruhi xəstə olan Miranşahla məzələnir, onu əla salırlar. Bu xəbəri Miranşahın xanımı Xanzadə Teymurləngə çatdırır. O,

dərhal Təbrizə gəlib həmin adamları dar ağacından asdırır. Ə.Marağalı isə Bağdada qaçır.

Teymurləngin Səmərqəndə dönenəndən sonra illərdə Sultan Əhməd Misir Sultanı Bərkukun yardımı ilə Bağdadı əla keçirir. Ə.Marağalı Sultan Əhmədə pənah gətirir. 1401-ci ildə Teymurləng Bağdadı yenidən əla keçirir və Ə.Marağalını da höbs edir. Bu dəfə o, guya xəyanət etdiyinə görə Ə.Marağalya ölüm hökmü oxudur. Əbdülqadırı edam etmək istədikdə ona son söz verilir. Tarixçi Xandəmir "Həbibüs-Siyər" əsərinin IV cildində bildirir ki, Teymurləng Əbdülqadırı öldürmək istədiyi zaman o, Quran-dan bir surəni ucadan və xoş avazla oxuyur. Bu yanqli ifadan Teymurləng kövralır, müteəssir olur və onu əfv edir<sup>1</sup>.

Bələliklə, Teymurləng Əbdülqadir Marağalını bu dəfə də sənətinə görə bağışlayır. Fikrini dəyişdikdən sonra Teymurləng onu yenidən baş musiqiçi kimi fəaliyyət göstərmək üçün Səmərqəndəki sarayına göndərir.

Azərbaycanın XIV əsrə yaşaması ən məşhur udçalanlarından biri də **Həbib Udi** olub<sup>2</sup>. Qeyd edildiyi kimi, Həbib Udini Teymurləng 1399-cu ildə edam edib. Orta əsrlərdə indiki kimi fəxri adlar, titullar (əməkdar artist, xalq artisti, əməkdar incəsənət xadimi və s.) olmadıqdan virtuozi ifaçıların adına caldığu altın adı ləqəb (ayama) kimi qoşulurdu: Qütbüddin Nayi, Məqsud Nayi, Həsən Nayi, Mirza Məhəmməd Kamançayı, Mövlana Qasim Qanuni, Ustad Əsəd Surnayı, Ustad Şah Məhəmməd Surnayı, Soltan Məhəmməd Cəngi<sup>3</sup> və başqaları. Orta əsrlərdə başqa bir Udi ləqəbli ifaçı da olub: "ustadlar ustadı, alımlar alımı, böyük ustadımız, kəramatlı, hörmətli və əzəmətli ədibimiz **Mövlana əl-Həsən əl-Udi**"<sup>4</sup>.

<sup>1</sup> Xandəmir. Həbibüs-Siyər fi əxbar əfrad əl-Bəşər. IV c. Bombey: hicri 1272 (1857).

<sup>2</sup> Onullahi S. Qədim Təbrizin Mədəniyyət tarixindən. // "Qobustan" jurnalı №3, 1974, s. 54-57.

<sup>3</sup> Münsi İ.T. Tarix-i ələmərə-yi Abbasi. I c. B.: Təhsil, 2009, s. 393-394. Mənbədə Cəngi kimi yazılsa da fikrimizcə, bu Cəngi olmalıdır. Həmin altın ifaçılar qədimdən birmənalı şəkildə kişilər olub. Çəng altınını isə əsasən qadınlar ifa edib.

<sup>4</sup> Musiqiyyə dair risalolər. B.: Nurlan, 2011, s. 17.

1514-cü il avqustun 23-də Çaldırın döyüşündə Osmanlı sultanı Yavuz Səlim Səfəvi şahı I İsmayılin ordusu üzərindəki qələbəsindən sonra Təbrizdən Anadoluya əsir apardığı sənətkarların arasında Əbdülqadir Marağalının nəvəsi, gözəl ud çalan **Mahmud Əbdülqadirzadə** də vardi<sup>1</sup>. Mahmud Əbdülqadirzadə Osmanlı sarayının “Əndərun” qismının – sultanın “cəməatə-mütriban” adlanan saray musiqiçiləri orkestrində ən yüksək maaşla (47 ağa) təmin olunmuşdu.

Dövrünün məşhur ud çalanı **Zeynalabdin Azəri Əvvad** Cənubi Azərbaycandan Osmanlı Türkiyəsinə sultan II Bəyazidin oğlu – Şahzadə Əhmədin (1481-1511) dəvəti ilə gəlməşdi. Onun şağırdı **Hüseyn Əvvad** da tanılmış ud və kamança ifaçısı idi.

Azərbaycanın tanınmış tarixçi-səairi İskəndər Münçi “Tarix-i əlamara-yi Abbasi” adlı əsərində **udçalan Ustad Qulu bay Hüseynin oğlu Məhəmməd Mömindən** ayrıca söhbət açır: “Udçalan Ustad Qulu bay Hüseynin oğlu Məhəmməd Mömin – tayı-bərabəri olmayan bir udçalan və əvəzsiz bir sazəndə idi. Onun sazında elə bir mızrab tezliyi, el ləzzəti və məlahətlilik vardı ki, diğərlərinin əli ona çatmadı və həqiqətən də, o, yek və tək idi. Axırda Xan Əhməd Gilaninin xidmətinə daxil olmağı qərara alıb, Gilana getdi və hələ cavənlığının başlanğıcında ikən ömrü orada sona çatdı”<sup>2</sup>. Mənbədə Məhəmməd Möminin dünyasını erkən yaşılarında dəyişdiyi bəlli olur.

İskəndər Münçinin yaşadığı dövrdə ən gözəl kamança ifaçısı olan Mirzə Məhəmməd Kamançayı həm də peşkar ud çalan imisi: “Sazəndələr zümrəsindən **Mirzə Məhəmməd Kamançayı** – əvəzsiz sazəndə idi. (Kamançadan savayı), həm də ud çaları. İsmayıllı Mirzə zamanında xidmətə daxil olub, həmtayalarından və hamkarlarından üstün oldu”<sup>3</sup>.

Respublikamızda udun inkişafında və tədrisində **Məşədi Cəmil Əmirovun** əvəzsiz rolü olub. O, 1913-cü ildə Türkiyədə tə-

silini başa vurub Azərbaycana döndükdə özü ilə mükəmməl çalğı ud alətini də götərib və bu alətlə konsertlər verib. Əməkdar artist **Əhsən Dadaşovun**, hazırda Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin, əməkdar artistlər – **İbrahim Qasımovun** (1953-2008), Yasəf Eyvazovun, Mircavad Cəfərovun, xanəndə-instrumentalçı **Elçin Cəlilovun** (1967-2005), Suriya (Hələb) Konservatoriyasının professoru Əsgər Ələkbərin, Abdul Haşmovun, Behbud Ağakışioğlunun, Tacəddin Nuriyevin, Məhərram Nəcafovadənin, Şəhriyar İmanovun və başqalarının böyük xidmətləri var.


Orta əsrlərdə bir qayda olaraq çalğı alətlərinin bəzi (xüsusən mızrablı-telli) ifaçıları həm də müğənnilik edirdilər. Müasir dövrümüzdə (yaxın keçmişdə) Qulu Əsgərov (1928-1989) tar çalaraq oxuyurdı, populyar estrada müğənnisi Rəşad İlyasov qanun çalaraq oxuyur. Eləcə də onun dayısı Yasəf Eyvazov bəzən oxuyaraq ud ilə özünü müşayiət edir. Xanəndə Elçin Cəlilovun da ud çalaraq özünü müşayiət etdiyinin şahidi olmuşuq.

### Ərğənun

Ərğənun çox qədim, telli, mızrabla çalınan alətlərdən biridir (şək. №43). Ərğənun haqqında mətbuatda bir-birinə zidd, mübahisəli olan xeyli fikirlər, müləhizələr, yazılar yer alıb. Bəzən ərğənunu xarici görkəmi və quruluşca koskin fərqlənən ərgən (klavişli nəfəs aləti, şək. №36) və hətta qanunla eyniləşdirirlər (şək. №30).

Məsələn, Nizaminin “Xosrov və Şirin” poemasında “Xosrovin keyf məclisində”:

**Ərğənun** çaldırıb qulaq asdlar,  
Ərəqəvan mey içib oldular xumar<sup>1</sup>.



Şəkil №43. Ərğənun

<sup>1</sup> Gəncəvi N. Xosrov və Şirin. B.: Lider, 2004, s. 83.

<sup>2</sup> Ağayeva S. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan musiqiçiləri haqqında. // “Musiqi dünyası”, 1-2/39 2009, s. 93.

<sup>3</sup> Münçi İ.T. Tarix-i əlamara-yi Abbasi. I c. B.: Təhsil, 2009, s. 393-394.

<sup>3</sup> Yənə orada, s. 393.



*Şəkil №44. Rud*

— beytini Ə.Rəhmətov şərh edərək yazır: “Bu beysi təhlil etsək, hələ XII əsrə kanondan keyf maclislərində, şənliliklərdə dəbdə olan bir alət kimi istifadə edildiyini görürük”<sup>1</sup>. Deməli, Ə.Rəhmətov qeyri-müəyyən səbəbdən ərgənən alətini qanun zənn edir və onu “kanon” adlandırır. Fikrimizcə, aləti kanon şəklində təqdim etməyin özü də yanlışdır. Bilindiyi kimi, qanun sözü ərəbcədən dilimizə qayda-qanun, nizam, üslub, səliqə-səhman, düzgün və s. mənalarda tərcümə edilir.

Qadim mənbələrdə, klassik şairlərimizin, eləcə də orta əsr musiqişünas alımlərimizin əsərlərində qanunun “kanon” kimi təqdim olunmasına rast gəlmirik. Bəzən qanun sözüna şeirlərdə təsadüf etsək də, burada həmin söz çalğı aləti kimi deyil, fərqli mənalarda işlədir. Məsələn, Qətran Təbrizinin “Divan”ında qanun sözü izahatda dekabr ayı kimi açıqlanır<sup>2</sup>. Yaxud Qazi Bürhanəddin bir şeirində qanun sözünü “ki, onun” mənasında işlədir<sup>3</sup>. Qanun aləti “kanon” kimi müasirlərimiz tərəfindən daha çox işlədir. Təssüs ki, ən geniş təbliğat vasitəsi olan televiziya verilişlərində də bəzən qanundan söz düşərkən alət yanlış olaraq “kanon” kimi təqdim edilir.

Nizami ərgənən alətinin xarici görkəmini, həmçinin hazırlanma texnologiyasını “İskəndərnəma” poemasında “Əflatunun çalğı aləti qayırması” başlığı ilə çox gözəl təsvir edir:



*Şəkil №45. Qabaq kamana*

<sup>1</sup> Rəhmətov Ə. Azərbaycan xalq çalğı alətləri. B.: İşıq, 1975, s. 21.

<sup>2</sup> Təbrizi Qətran. Divan. B.: “Qızıl Şərq” mətbəəsi, 1967, s. 41.

<sup>3</sup> Bürhanəddin Q.S. Divan. B.: Öndər, 2005, s. 23.

Gecəli-gündüzlü düşündü ustad,  
Gizlində o, bir *saz* elədi icad.  
Bir küpün içində gizləndi bir gün,  
Axtardı səsini bu yeddi küpün.

Sonuncu beyt izahda belə açıqlanır: “Əflatun bir küpün içino girib yeddi fələyin, kainatın səsini axtardı”. Fikrimizcə, burada həmçinin 7 diatonik səs olduğu vurgulanır. Nizaminin də ümumiyyətlə, diatonik səslerin sayını daqıq bildiyi aydınlaşır.

Yaxşı olmasa da birinin səsi,  
Küpə xoş səsələr onun nəğməsi.  
Bu qanun üzrə də o sahibhünar  
Küpə düzəldirdi yeni nəğmələr.  
O, rəsəd sahibi küpə girərək  
Çərxi, ulduzları seyr etdi tək-tək.  
Eşidib burada o, nala, fəryad,  
Etdi bu ahəngla bir nəğma icad.  
**Rudda** bu ahəngi münasib yerdə  
Quru bağırsaqdan bağladı pərdə.

Sonuncu beytin izahı fikrimizcə, belədir: Rud adlı telli-mizrablı alət istinadən yeni yaratdığı ərgənən alətinin də qoluna quru bağırsaqdan pərdələr bağladı.

İçibos qabağa çəkərək dəri,  
Düzəldidi, bağladı o, pərdələri.

Bu beytin izahını isə belə götürürük: qabaqdan (küdunun, balqabağın bir növü) hazırlanmış çanağın üzünə dəri çəkib, qoluna pərdələri bağladı.

Ceyran dərisinə çəkdi qara rəng,  
Quru ud səslənib oldu xoşəhəng.

İzah: Çanağın üzünə qara rəng çəkilmiş ceyran dərisi ilə örtüb çaldıqda quru ağac necə də gözəl səslənirdi!?

Bir xeyli cəhd edib fikrinə uyğun,  
Düzəldidi, nəhayət, o, bir *ərgənən*.

İzah: II misrada nəhayət, yeni hazırlanmış alətin adı açıqlanır: ərgənən.

Telləri yaxşıca köklənmiş bu *saz*,  
Başladı verməyə ahəngdar avaz.

İzah: Burada alətin (bütün şiir boyu saz dedikdə ərgənenin nəzərdə tutur) köklənmə məsalələri önsə çəkilir – ağər alət düzgün köklənməsə, “çalğıda ahəngdarlıq pozula bilər”.

Zil və bəni nəğmələr hasıl edərək,

Mizrabı gah yavaş vururdu, gah bərk.

İzah: Hər səsin “zili və bəmi” fikri ərgənenin diapazonunun ən azı iki oktava olduğuna bir işarədir. II misrada isə Nizami alətdə, çağdaş təriqlə desək, “piano” (“gah yavaş”) və “forte” (“gah bərk”) ifaçılığının mümkünlüyündən xəbərdar imiş. Bu yəqinlik növbəti misrada daha qabarlıq göstərilir:

Səslər çıxarırdı, bərkdən, yavaşdan,  
Sanki nərə çəkir öküz, ya aslan.  
Səslərdə o qədər məlahət vardı  
Ki, heyvan eşitcək donub qalardı.

\*\*\*

Ustad həmin sazi çaldığı zaman  
Edərdi xəstənin dərdinə dərman.  
Çalğıda elə bir cəhət də vardi  
Ki, həkim onunla dərdi tapardı.

İzah: Sonuncu misrada bildirilir ki, həkim musiqi ilə müəyyən xəstəlikləri müalicə edərmiş. Yəni hələ Nizaminin dövründə elə həkimlər, logmanın olub ki, onlar müxtəlif xəstəlikləri musiqinin köməyi ilə müalicə etməyin mümkünlüyünü biliiblər.

Həmin sazdan çıxan səs əsasında,  
Təxəsis olunardı illət bir anda.  
Ərgənen təkmilə yetdiyi zaman,  
Süni ud çox yaxşı oldu xam uddan.

Sonuncu beytin izahı kitabda belə açıqlanır: “Ərgənen zahirən pianoya bənzəyən bir musiqi alətidir. Ud həm simli musiqi aləti. həm də Hindistanda bitən və yanarkən xoş qoxu verən ağac adıdır. İkinci misrada süni ud – musiqi alətinə, xam ud isə ağaca işarədir. Yəni çalınan musiqi dinleyənləri çox ruhlandırir. Bunun təsiri yanan xoş qoxulu udun təsirindən daha yaxşı idi”<sup>1</sup>.

Fikrimizcə, beytin belə izahı yanlışdır. Əvvələ, birinci misrada

deyilən “pianoyabənzər alət” Əflatunun, eləcə də Nizaminin yasadığı dövrlərdə icad edilməmişdi. Şair Əflatunun düzəltdiyi alətin adını (ərgənenin) öncəki misralarda aydın şəkildə göstərir. Son misranın izahı da yanlış olaraq çalğı aləti kimi verilir. Burada hər iki halda “ud” sözü ağac mənasında işlədilib. Əslində ud ağac deyil, kələməbənzər kol şəklindədir ki, ondan qədimdə udun çanağını dilimlər şəklində hazırlayıblar. Görünür, Əflatun da ərgənenin çanağını bu üsulla ərsəyə gətirmiş, bir neçə dilimi bir-birinə pərcim etmişdir. Yəni xam ağacdan süni ağac – ərgənen hazırlanmışdır. Bu da alətin qolunun, kəlləsinin və aşıxlarının ağacən olmasına bir işarədir.

Şah bildi kimdəymış əsil istedad,  
Rumda Əflatundur elmə baş ustad.  
O da rütbəsini artırdı onun,  
Sarayda uca yer tutdu Əflatun<sup>1</sup>.

Nəticə olaraq şeirdən məlum olur ki, alətdə oyun havaları da ifa edilmiş. Bu şeirdə həmçinin Şərq təbabətində geniş istifadə edilən müzterapiya adlı müalicə üsulundan da söhbət açılır. Yəni musiqi ilə müalicədə ərgənen alatından də istifadə edildiyi bəlli olur.

Ərgənenin ifaçıları əsasən müğənnilər imiş. Onlar oxuduqlarını özləri ərgənenin müşayiət etmişlər. Bunu N.Gəncəvinin “İskəndərnama” (“İqbalmama” hissəsi) poemasında “İskəndərin baş-qırxan qul ilə əhvalatı” şeirinin ilk beytində aydın şəkildə görürük:

Ey müğənni, çal bir könül nəğməsi,  
Titratıñ göyləri ərgənen səsi.  
Elə bir hava ki, ürəyi açsın,  
Qaranlıq gecəyə şəfəqlər saçsın!<sup>2</sup>

N.Gəncəvinin “Əflatunun çalğı aləti qayırması” şeirini oxuduqda ərgənenin quruluşu haqqında tam təsəvvür yaranır. Hətta musiqişunas olmayan hər bir şəxs ərgənen və qanun alatlarını

<sup>1</sup> Gəncəvi N. İskəndərnama (İqbalmamə). B.: Lider, 2004, s. 72-77.

<sup>2</sup> Yenə orada, s. 41.

müqayisə etsə, onların arasında nə qədər böyük fərq olduğunu aydınca görət.

Ərgənunun telli alət olduğunu N.Gəncəvi başqa şeirlərində də göstərir:

Barbəd üçtellini<sup>1</sup> çalırdı çox xoş,  
Ayıqkən hər kəsi edirdi sərəxoş.  
Nəkisa gənciyile<sup>2</sup> tufan edirdi,  
**Ərgənun** telini dilləndirirdi<sup>3</sup>.

Təəssüf ki, tərcümədə bir sira naqışlıklar də var. Əvvəla, I məsrada alətin, yəni setarn adı tərcümə edilməməli idi. Barbəd bir neçə alətin mahir ifaçısı olub: bərbət, setar və s. Nəkisa da çəng, ərgənun alətlərini məhərətlə ifa edib. Sonuncu nəşrdə, III məsrada “çəngə ilə” sözü səhvən “gənciyile” yazılmışdır. Yəni burada “çəngə ilə” sözü seirdə heç bir məna daşımayan “gənciyile” kimi getmişdir. Fikrimizcə, şair “Nəkisa çəngə ilə tufan edirdi” dedikdə, çəng sözündən çalğı aləti kimi deyil, ifa tərzi kimi (çəngə şəklində) istifadə edib. Yəni ərgənunun dırnaqları, barmaqlarının ucu ilə səsləndirməsindən səhbət açır. Burada Nəkisanın timsalında ərgənunun qadın ifaçılarının da sevimli aləti olduğu bildirilir.

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Əhmədağa Əhmədov (1922-2008) bu mövzuya dəfələrlə müraciət etmiş, ərgənun telli alət olduğunu bildirmişdir. O, yazar ki, “nədənsə, indiki musiqiçilərimiz belə hesab edirlər ki, ərgənun elə orqan dediyimiz alətdir, sıxılmış hava ilə işləyir. Bu ixtilafə son qoymaq üçün, şübhəsiz, Nizaminin bu tarixi sənədini əsas götürüb deməliyik ki, ərgənun simli alətdir, orqan deyil. Müasir orqan isə tamamilə başqa bir alətdir”<sup>4</sup>. Ə.Əhmədov ixtisasca musiqişunas olmasa da, ərgənun məsələsində oluqca düzgün nəticəyə gəlib.

**Yaranma tarixi.** N.Gəncəvi ərgənun haqqında “İskəndərnə-

ma” əsərində dolğun məlumat verib. Həmin mənbədən bəlli olur ki, ərgənunu böyük yunan filosofu Əflatun (Platon, e.ə. 427-347) hazırlanmış, daha dəqiqi, icad etmişdir. Əflatunun e.ə. V-IV əsrlərdə yaşayıb-yaratdığıనəzərəalsaq, ərgənun alətinin də yaranma tarixini təxminli müəyyənləşdirmək mümkündür.

Şeirdə ərgənun icad olunmadan önce artıq ruddan mükəmməl alət kimi istifadə edildiyi bildirilir (şək. №44). Əsərdə həmçinin Əflatunun ərgənunu məhz ruda istinadən hazırladığı diqqətə çəkilir. N.Gəncəvinin “... bir saz elədi icad” – fikri bir daha sübut edir ki, növündən asılı olmayaraq keçmişdə bütün çalğı alətlərini həm də saz adlandırıblar. XVII əsrin məşhur ensiklopedik alimi Dərviş Əli “Orta Asiya musiqisi” risaləsinin V-VI fəsillərində çəng, ney, qanun, ud, bərbət, rübab, rud, gicək, şəmamə (musiqar – A.N.), ney-i-ənban (tulum – A.N.), çəğanə, ruhəfzə, kunqurə, qopuz və ərgənun aləti haqqında məlumat vermişdir<sup>5</sup>.

**Etimologiyası.** Əsli yunan sözü olan “ərgənun” farscadan dilimizə alət, silah kimi tərcümə edilir. Burada silah sözü məcazi, yəni “musiqiçinin silahı” mənasında işlədilib.

Lügət kitablarında ərgənun farsca orqan musiqi aləti mənasında da təqdim edilir<sup>6</sup>. Əslində ərgənun fars dilində ərgən sözünün cəm hali deməkdir. Yəni telli, mizrabla səsləndirilən ərgənundan başqa e.ə. III yüz ildə yunan mechanik Ktezibey tərəfindən ərgən adlı klavişli aerofonlu alət də yaradılıb (şək. №46). Farsların ərgəni cəm halda ərgənun adlandırmaşı alətinin çoxlu sayıda borularının olması ilə əlaqədardır.

X əsrda ərgən sözü tədricən orqana çevrilmiş və ərgənun əsasında müasir orqan aləti ərsəyə gəlmüşdür. İngilterədə Vinçestri kilsəsində X əsrə aid edilən orqan günümüzə qədər qorunur. Bu alətin iki sıradə düzülmüş 400 borusu və onları səsləndirməkdən ötrü 20 düyməsi var.

<sup>1</sup> Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век). Сокращенное изложение персидского (таджикского) текста с введением, примечаниями и указателем. Ташкент: 1946.

<sup>2</sup> Ərəb və fars sözləri tütüti. B.: Yazıçı, 1985, s. 191.

<sup>1</sup> Orjinalda bu söz “setar”dir.

<sup>2</sup> Orjinalda bu söz “çəngiyile” yazılıb.

<sup>3</sup> Gəncəvi N. Xosrov və Şirin. B.: Lider, 2004, s. 285.

<sup>4</sup> Əhmədov Ə.Ə. Nizami – elmşünas (ikinci nəşr). B.: Möminin, 2001, s. 111.

Orqan sözü yunanca – organon, latinca isə – organum şaklinde yazılır. Orqan da ərgənun kimi alət mənasını bildirir, yəni burada çalğı aləti nəzərdə tutulur.

**Ədəbi mənbələr.** Qətran Təbrizi (XI əsr) məşhur “Divan”ında bir sıra çalğı alətləri ilə bahəm ərgənunu da təsvir edir. Nizami Gəncəvi ərgənunun poetik dillə “rəsmi”ni oxucusuna çatdırır. Yəni “İskəndərnamə” poemasında “Əflatunın çalğı aləti qayırması” başlıqliş şeiri oxuduqda sanki ərgənunun rəsmi gözlərimiz öündə canlanır. O, “İskəndərnamə”, “Xosrov və Şirin”, “Yeddi gözlə” poemalarında ərgənunu vəsf etməklə yanaşı, bu alətin hazırlanma texnologiyası, onun ifaçılıq sənətindəki mövqeyindən və alətin digər xüsusiyyətlərindən söhbət açır. Bunlar haqqında əvvəlki bölümde daha geniş məlumat vermişik. Digər klassik şairlərimiz də – Nəsimi, Xətai, Əmani və başqaları ərgənunu əsərlərində vəsf ediblər.

Qətran Təbrizi:

Qumrunun avazı dost yadına dostun səsini salır,  
**Ərgənunun** səsi yar yadına yarın səsini salır<sup>1</sup>.

Cox təəssüf ki, latin qrafikali Azərbaycan əlifbası ilə takrar nəşrlərdə (məlum olmayan səbəbdən bəzi şeirlərdə) çalğı alətləri ilə bağlı təhriflərə yol verilir. Məsələn, Q.Təbrizinin 1967-ci ildə nəşr olunmuş “Divan”ından təqdim ediyimiz beyt 2005-ci il nəşrində bu şəkildə verilir:

Kəklik ötdükcə, xatırlar dost səsini dostunun,  
**Çəngin** avazında yar, avazını yarın duyar<sup>2</sup>.

Göründüyü kimi, qumru əvəzinə kəklik, ərgənun əvəzinə isə çəng yazılmışdır. Bir məsələ də var ki, bu variantların hansının daha düzgün, daha doğru olduğunu oxucu bilmir. Yaxşı olardı ki, kitabın tərtibçiləri, naşirlər bu dəyişikliklərin oxucular, müsiqisü-naslar arasında anlaşılmazlıq doğura biləcəyini görəydilər, variantların hansının daha dəqiq olduğunu göstərəydi... Bu hələ harasıdır, bəzən çalğı alətinin adı çəkilən beyt sahlnkarlıq nəticəsində

tamamilə unudulur. N.Gəncəvinin “İskəndərnamə”sində cələcil adlı özənsəli (idiofonlu) çalğı aləti tərcümələrin heç birində verilmir. Yaxud müsiqar adlı nəfəs alətinin adına Qövsi Təbrizinin (XVII əsr) 1958-ci ildə nəşr olunmuş “Seçilmiş şeirləri”ndə rast gəliriksə, 2005-ci ildə təkrar nəşrdə həmin beyt çıxarılmışdır. Belə olduqda tədqiqatçılar üçün həmin alətlərin “kimliyi”ni, hansı xalqa məxsus olduğunu aydınlaşdırmaq çətinləşir. Axı klassik şairlərimiz şeirlərində çalğı alətlərini vəsf etməklə onların “poetik arxiv”ini yaradmışlar. Bu ədəbi mənbələr bir növ, həmin alətlərin “pasportu”dur, xalqımıza məxsus olduğunu təsdiqləyən vəsiqədir. Cox təəssüf...

Qətran Təbrizi ərgənunun, təbilin savaş meydanlarında da döyüşçülərdə ruh yüksəkliyi yaratdığını vurgulayır:

Döyük günü sən atına minəndə  
Yanında **təbil** səsi ilə **ərgənun** səsi eynidir<sup>3</sup>.

Görünür, Qətran Təbrizinin dövründə ərgənundan döyüşqabağı hərbçiləri ruhlandırcı alət kimi də istifadə olunub. Necə ki, bu işi müxtəlif dövrlərdə Dədə Qorqud qolça qopuzla, Babək tənburla, Koroğlu sazla icra etmişlər.

Nizami Gəncəvi “Yeddi gözlə” poemasında yazar:

Əs **ərgənun** kimi, sən ey gülnəfəs!  
Əks-səda versin bu mavi günbəz<sup>4</sup>.  
Ötür, şərqi deyr cürbəcür quşlar,  
**Ərgənununu** çalır oxuyan rüzgar<sup>5</sup>

Şairin sonuncu beytin II misrasında külüök (rüzgar) əsdikcə ərgənunun tellərini titrətdiyini deməsi bu alətin telli olduğunu bir daha nəzərə çarpdır.

İmadəddin Nəsimi:

Altı avazə, on iki pərdə, yigirmi dörd şüəb,  
**Həm rübabü ərgənunəm**, çəng ilə tənburiyəm<sup>6</sup>.

<sup>1</sup> Təbrizi Qətran. Divan. B.: “Qızıl Şərq” mətbəəsi, 1967, s. 133.

<sup>2</sup> Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cild, I c. (VII-XII əsrlər Azərbaycan şeiri). B.: Şərq-Qərb, 2005, s. 73.

<sup>3</sup> Yeno orada, s. 334.

<sup>4</sup> Nəsimi İ. Seçilmiş əsərləri İki cilda, II c. B.: Lider, 2004, s. 113.

Beytdə Nəsimi ərğənunun telli alətlərlə birgə çalındığını gösterir. Bu fikir bizə ərğənunun da telli və incə səsli alət olduğunu bildirir. Ərğənun başqalarının iddia etdiyi kimi, qışqırıqlı nəfəs aləti olsa idi, adı beytdə göstərilən incə səsli rübab, çəng və tənbur alətləri ilə bir sırada çəkilməzdi.

Şah İsmayıł Xətai:

Sübhdəm gülzar içində çaldı bülbü'l **ərğənun**,  
“Əyyühəl-üşşaq, qumu innəküm layəsməun”<sup>1</sup>.

Məhəmməd Əmani:

Mütriba, hacət iməs kim, sana təsdiq berəm,  
**Ərğənun**, sarin irür naleyi-məstana mənə<sup>2</sup>.  
Saqi, bədə gətir ki, bustan fəslə gəlib.  
Mütrib, oxu ki, dünyada ürək arzusuna çataq.  
Bu kef məclisimizdə indi **saz** ilə **ərğənun** xoşdur.  
Badəni ərğəvan kimi qırmızı meylə doldur.

**Miniatür mənba.** “İskəndər və məsləhətçisi” (Əvhədi, “İskəndərnəmə”, 1523-cü il, Sankt-Peterburq, Dövlət Kütüvəni kitabxanası, Dorn 565 v. 28) illüstrasiyasında **ərğənunabənzər** alətin ifaçısı təsvir edilib<sup>3</sup>.

Məzmunu: İskəndər adətən hərbi yürüşlərdən əvvəl məsləhətçisinə dinləyir, onun tövsiyələrinə qulaq asır (şək. №46).

Bir daha ərğənun aləti haqqında yazılmış ziddiyətli fikirlərə qayıtmak istayırıq. Ə.Bədəlbəyli “İzahlı monoqrafik musiqi lüğəti” kitabında ərğənunu klavişli (dilli) nəfəs aləti kimi təqdim edir. O, yazar: “Ərğənun – klavişli (dilli) üfləmə musiqi aləti. Ərğənun bir-birinə yanaşı düzülmüş müxtəlif ölçüdə borular və bu borulara körükler vasitəsi ilə hava nəql edən xüsusi pnevmatik konstruksiyanın ibarətdir. Ərğənun ən qədim Şərq musiqi alətlərindən bıdır. Onun ilk ixтиacıçı miladdan üç yüz il əvvəl Misirin İskəndəriyyə şəhərində yaşayan yunan mexanik Ktezibey sayılır.

<sup>1</sup> Xətai Ş.İ. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 167.

<sup>2</sup> Əmani M. Əsərləri. B.: Şərq-Qərb, 2005, s. 19.

<sup>3</sup> Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşləq, 1980, 14 sayılı illüstrasiya.

Nizami öz əsərlərində musiqi sənətinin əzəmətini, gözəlliyyini və qüdrətini vəsf etdiyi sehifələrdə “ərğənun nəvəsi”-ndakı səslenmələri xüsusi olaraq alqışlamışdır<sup>1</sup>.

Ə.Bədəlbəyli ərğənun haqqında N.Gəncəviyə də istinad edir. Lakin Nizami heç bir əsərində ərğənunun nəfəslər və ya klavişlə çalındığını yazmır.

Əksinə o, əsərlərində bu alətin telli olduğunu və mizrabla səslendirildiyini dəfələr bildirir.

Ə.Marağalı ərğənunu nəfəs aləti kimi təqdim edir. Fikrimizcə, hər şey buradan başlayır. Ondan sonrakı tədqiqatçılar Ə.Marağalıya istinad edərək ərğənunu ya nəfəs aləti kimi qəbul ediblər, ya da ikili fikirlər yazılırlar. S.Abdullayeva həmin aləti ərğənun deyil, ərəgan kimi təqdim edir: “Əbdülqadir Marağinin (Marağalı – A.N.) sözlərinə görə, ərgəndən (orijinalda ərğənun) ən çox avropalılar istifadə edirdilər”<sup>2</sup>. Deməli, S.Abdullayeva da Ə.Marağalının əsərində (orijinalda) alətin adı ərğənun yazıldığını bildirsə də, onu haqlı olaraq ərəgan kimi təqdim edir.

Ə.Marağalının ərğənunla bağlı fikirləri M.Müsəddiqin tərcüməsində belədir: “Ərğənun (əslində ərəgan – A.N.) – Bundan avropalılar, fırngılardır (İranda XIX əsrin axırına qədər avropalılar fırng deyirdilər – Müsəddiq) çox istifadə edirdilər. Burada ney-



Şəkil №46. “İskəndər və məsləhətçisi” (fragment)

<sup>1</sup> Bədəlbəyli Ə.B. Izahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, s. 38.

<sup>2</sup> Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat). B.: Adiloğlu, 2002, s. 30.

lər (borular – A.N.) cərgə ilə bir-birinin yanında düzülür. Onun neyləri (boruları – A.N.) qalaydan hazırlanır. Bəm neyləri üstdə uzun, alt neylər qısa olur. Alətin sol tərəfində arxada dəmirçi körütünün havavericisi kimi bir hissə bağlanır. Havavericidən bütün neylərə hava gedir. Sol əl ilə havaverici işlədirilir, sağ əlin barmaqlarının ucu ilə nəğmə çalınır. Bir tərəfdə deşiklərin ağızında noxud boyda dairəvi düymə olur. Onu aşağı basanda deşiklər açılır, səs eşidilir<sup>1</sup>.

Ə.Marağalının ərgənunla bağlı yazıdıgı fikirlərini M.Bardakçı da türkçəyə tərcümə edib. Əbdüllqadirin yazdığını görə, ərgənun düyməli, körükli nəfəs aləti olub, orqun (orgun) ilkin şəklidir<sup>2</sup>. Faktlar isə fərqli fikirləri ortaya qoyur. Fikrimizcə, Ə.Marağalının ərgənun haqqında yazdıqları ərgan alətinə şamil edilməlidir. Ola bilsin bu, sadəcə texniki bir səhvdir. Yani Əbdüllqadir “Məqasidü-Əlhan” (“Nəğmələrin məqsədi”) risalasını özünəməxsus “akkord”larla tamamlayır: “Man Əbdüllqadir Qeybi oğlu Marağali... bu kitabı 811 h.q. (1408)-ci ildə Ramazan ayının 11-də yazib qurtardım. Bu kitabı – “Məqasidi” tələsik yazdım. Əgər onun ədəd və rəqəmlərində qələm sohvi olsa, istedad sahibləri öz təfəkkürlərinin qüdrətilə onu düz oxusunlar<sup>3</sup>”.

Necə də dahiyanə deyilən sözlərdir. 600 il bundan əvvəl yazılımış bu fikir günümüzdə də aktual səslənir. Biz özümüzü istedad sahibi saymırıq, sadəcə o fikirdəyik ki, Ə.Marağalı özünün qeyd etdiyi kimi, əsəri tələsik yazıb, bu səbəbdən olsun ki, həmin risaladə ərgan əvəzinə yanlış olaraq ərgənun sözünü işlədilib. Elmi faktlara istinad etdikdə aydın olur ki, ərgənun və ərgan tamam fərqli alətlərdir.

Murat Bardakçı Əbdüllqadir haqqında hökmdarların fikirlərini təqdim edərkən ərgənunun da adını çəkir: “İnsanların ustası, fəzilət sahiblərinin qıbtəsini çəkən, əxlaqi ovulmuş olan, şəriət və dinin var-

lığı Mövlənə Əbdüllqadir – Allah sənin qədrinin payələrini ucaltsın, yaşadığın anların şərəflərini dileyinə uyğun etsin... Fələklər döndükləri dairələrdən sazlarının ərgənunu “Üşşaq”ın könlüllərindəki “Nühüft” sirləri, rast pərdəsindən nəva verməkdədir...”

**Morfologiyası.** Ərgənun mizrabla çalınan telli alət olmuş, formaca ruda bənzəmişdir. Xatırlaqla ki, 1975-ci ildə ruda alətini M.Kərim bərpə edib (şək. №44). Ərgənunun çanağına aşılanmış və qara rənglənmış ceyran dorisi çəkilirdi. Ərgənunun çanağının isə içibəş qabaqdan, yəni balqabağın bin növündən hazırlanmış vurğulanır. Türkiyədə hazırlıda kamənla çalınan, qabaq kamənə adlı alətin də çanağını bir vaxtlar qabaqdan hazırlayıblar (şək. №45). Bu səbəbdən alət qabaq kamənə adlanır. Baxmayaraq ki, müasir dövrə qabaq kamənənin çanağı ağacdən hazırlanır, lakin adında hələ də “qabaq” sözü işlədirilir.

Ərgənunun qabaqdan hazırlanmış çanağına ağacdən qısa qol pərcim olunduğu güman edilir. Ərgənunun qoluna bərbət (udi-qədim) alətində olduğu kimi acı, quru bağırsaqdan hazırlanmış pərdələr bağlanırdı. Deməli, alət xromatik səsdüzülmənə malik imiş. Ərgənunun telləri də o dövrə bağırsaqdan hazırlanırmış. Tellərin bir ucu çanağın aşağı hissəsindəki qarmağa düşünlənir. Digər ucu isə dəri üzərindəki körpücükən (xərayın) keçərək qolboyu uzadılır, tac hissəsindəki kiçik körpücükən də adlayıb burğu aşıxlara na bənd edilir.

Ərgənunun tellərinin sayı haqqında məlumat verilmədiyindən, bərpəçilər sənətkarlarımız aləti hazırlayarkən elə ruda istinadən 5-6 tel bağlaya bilərlər. Alətin qolundakı pərdələrin sayı isə müasir dövrün tələblərinə uyğun olmalıdır.

Nizami təqdim etdiyimiz şeirində “Mizrabı gah yavaş vururdu, gah bərk” yazarkən ərgənunun mizrabla çalındığını diqqətə çəkir. Şairin şeirlərində bəlli olur ki, ərgənun istekdən asılı olaraq nəm mizrabla, həm də ki, tənburun növləri kimi, barmaqların ucu ilə, yəni dırnaqla da çalınır. Göründüyü kimi, ulu Nizami şeirlərində ərgənun alətinin həm hazırlanma texnologiyasını, həm də

<sup>1</sup> Marağalı Ə. Musiqi alətləri və onların növləri. // “Qobustan” jurnalı, №1, 1977, s. 77.

<sup>2</sup> Bardakçı M. Maragalı Abdülkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 108.

<sup>3</sup> Marağalı Ə. Musiqi alətləri və onların növləri. // B.: “Qobustan” jurnalı, 1977, №1, s. 79.

İfaçılıq xüsusiyyətlərini poetik dillə çox gözəl təqdim etmişdir. Bu faktlar sənətkarlarımıza ərgənun alətini asanlıqla bərpa etməyə imkan verir.

Çox təəssüf ki, hələ də ərgənunla bağlı təhrif olunmuş yazılarla rastlaşırıq. Məsələn, Sevda Əliqızının hazırladığı "Hekayəli musiqi lügəti"ni qeyd etmək olar.

İndi isə bərpa olunmuş ərgənun haqqında məlumat verək.

Təqdim etdiyimiz layihə əsasında, N.Gəncəvinin ərgənunla bağlı yazdığı şeirin, həmçinin "İskəndər və məsləhətçisi" adlı miniatür illüstrasiyanın əsasında rəssam Seyran Bədəloğlu alətin eskizini çəkib (şək. №43). Həmin eskiz ərgənunu asanlıqla



Şəkil №47. Bərpa olunmuş ərgənun

bərpa etmək imkanı yaradıb.

Bu aləti 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Musa Yaqubov əldə edilən bilgilər əsasında bərpa edib (şək. №47). Alətin çanağı qaraağac, qolu və aşıxları isə qoz ağaclarından hazırlanıb. Çanaq iki hissəlidir. Böyük hissəyə keçi dəriSİ çəkilib, kiçik hissəyə isə üzərində ulduz formalı rezonator dəliyi olan nazıl üzlük (deka) vurulub. Çanağa tarda olduğu kimi iç qol tətbiq edilib. Alətin tac hissəsi apyara formasındadır.

Mizrabla səsləndirilən ərgənunun 6 teli, 17 pərdəsi var. Ərgənun geniş diapazonlu, dolğun və bəm səslü alətdir.

Bərpa olunmuş ərgənün 2014-cü il fevralın 28-də "İctimai" TV-nin "Yurd inciləri" verilişində ilk dəfə nümayiş etdirilib. Alətin ilk ifaçısı Azərbaycan Milli Konservatoriyasının tarixəsini üzrə tələbəsi Səlim Xələfov olub. O, AMK-nin tələbələri, müğam televiziya müsabiqəsinin iştirakçıları, xanəndələr – Orxan Hüseynli və Qızılıgül Babayevanı ərgənunla müşayiət edib. Müğamlar ifa olunarkən ərgənunla kamançanın birgə ifası da xoş təsir bağışlayır. Həmin verilişdə kamançanı musiqi folklorunun gö-

<sup>1</sup> Əliqızı S. Hekayəli musiqi lügəti. <http://www.musigi-dunya.az/new/added.asp?action=print&txt=89>

zəl bilicisi Mərkəz Şuşalı ifa edib.

Ərgənun artıq bərpa edildiyindən galəcəkdə onun notlarının yazılışı, istifadə qaydaları, səsinin ahangi, musiqimizdəki yeri və rolu haqqında məlumat vermək imkanı yaranır.

Arzu edirik ki, digər çalğı alətləri ustaları da ərgənunun yeni variantlarını müasir dövrün tələblərinə uyğun şəkildə hazırlanılar. Yeni təqdim edilən ərgənün ilk nümunə olduğundan sonrakı variantlarda aləti daha da mükəmməlləşdirmək olar.

### Yaylı tənbür



Şəkil №48. Yaylı tənbür

Yaylı tənbür – adından göründüyü kimi kamanla (yayla) səsləndirilir. Bu alət Şərqi xalqlarının ümumi ruhuna uyğun yaradılan mizrabla çalınan tənbura istinadən hazırlanıb. Bilindiyi kimi, bəzi digər yaylı alətlər – yaylı rübab, yaylı qopuz, yaylı rud da mizrabla səsləndirilən müvafiq alətlərin (rübab, qopuz, rud) əsasında ərsəyə gelib.

Şək. №48-də təqdim edilən yaylı tənburun tacik variantının miniatür formasını çalğı alətləri usta, şair-qəzəlxan İlqar Dağılı hazırlayıb<sup>1</sup>. Yaylı tənbür Azərbaycanda unudulsa da, müasir dövrdə Türkiyədə geniş istifadə olunur.

**Yaranma tarixi.** Yaylı tənburun yaşıını müəyyənləşdirmək üçün öncə mizrablı tənburun yaranma tarixinə diqqət yetirməliyik. Mötbəət elmi mənbələrə əsaslanaraq deyə bilsək ki, İran Azərbaycanı (Cığamış şəhəri) ərazisində aerofonlu, xordofonlu,

<sup>1</sup> Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lügəti. (Yenidən işlənmiş II nəşr). B.: MBM, 2004, s. 102.

membranofonlu və idiofonlu alətlərdən ən azı 7-8 min il bundan əvvəl geniş istifadə edilib. Bu arxeoloji nümunə haqqında kitab boyu müxtəlif alətlərdən söz açarkən geniş bilgi vermişik. Xatırladaq ki, həmin tapıntı barədə Azərbaycan oxucusuna ilk olaraq Ə.Hüseyni "Orkestrin ulu babası" adlı məqaləsində məlumat verib (şək. №2)<sup>1</sup>. Ə.Hüseyni bildirir ki, 1961-1966-ci illərdə ABŞ-in tanınmış professorları Helen C.Kantor və Pinhas Delouzaz bu tapıntı ilə elm aləminə əvəzsiz bir maddi mədəniyyət nümunəsi bəxş etmişlər. Deməli, bu tapıntıntı istinadən Azərbaycan ərazisində hələ 7-8 min il bundan əvvəl sənətkarları – çəng (telli, arfayabənzər); qopuz (telli, tənburabənzər); qoşanağara, dəf (və ya qavalabənzər), təbil kimi zərb alətləri; buynuz formalı nəfəs aləti və eləcə də özənsəslə, müxtəlif ölçülü kasa alətlərini səhnədə birgə ifa etmişlər. Doğrudur, burada telli-yaylı alət olmasa da, bəzi mütxəxəssislər cizgisi verilən telli, mızrabla səsləndirilən aləti tənbura bənzədirilər.

XIII əsrədə yaşamış məşhur musiqişünas-alim M.Amuli udun qədim növü bərbəti görkəmli yunan filosofu, həkim Fisağorsun (Pifaqor, e.ə. 580-500) icadı haqqında bir rəvayət təqdim edir<sup>2</sup>. Bu barədə uddan söz açarkən məlumat vermişik. M.Amulidən 350 il əvvəl yaşamış görkəmli musiqişünas Ə.N.Fərabi də eyni ilə belə bir rəvayət yazıb. Lakin o, "Kitabül-Musiqi əl-Kəbir" əsərində Fisağorsun bərbət deyil, tənburabənzər musiqi aləti icad etdiyini bildirir. Alətin çənəyi isə (tisbağa qını əvəzinə) insan kəlləsindən hazırlanmış<sup>3</sup>.


Dərvish Əli Cəngi (XVI-XVII əsrlər) isə "Risaleyi-musiqi" əsərində yazar: "Tənbur qədim musiqi alətlərindən biri olub, qədim ellin (yunan) dövründən qalmışdır"<sup>4</sup>.

<sup>1</sup> Hüseyni Ə. Orkestrin ulu babası. // "Ədəbiyyat və incəsənat" qəz. B.: 1976, 7 avqust, s. 4.

<sup>2</sup> Badəlbəyli Ə. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, s. 164-165.

<sup>3</sup> Yeno orada, s. 165.

<sup>4</sup> Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век). Ташкент: 1946, с. 16.



Şəkil №49. Yaylı rübab

Kamançadan söz açarkən ilk yaylı alətin e.ə. IV-III əsrlərdə Qədim Misirdə yaradıldığı bildirmişik (şək. №49)<sup>1</sup>. Yaylı rübab adlanan həmin alət Azərbaycanda isə VII əsrden etibarən yayılıb<sup>2</sup>. Bu da islam dininin yaranması və yayılması ilə əsaslandırılır. Yəni başqa ölkələrdə, o cümlədən Azərbaycanda İslami təbliğ edən ərəblər özlərinin musiqi mədəniyyətlərini də yayırdılar. Kamanlı (yaylı) rübab da beləcə Azərbaycana yol açmış, sonrakı mərhələlərdə bu alətin əsasında sənətkarlar fərqli şəkildə digər yaylı alətlər yaradıblar. Nümunə üçün Azərbaycanda müxtəlif dövrlərdə istifadə edilən çaganə, yektaş, qabaq kamanə, çaqanaq, bəm çaqanaq, əhsən vəlləz, qicək, iklilik, kamança, bəm kamança, çəlik (əsa) kamança, ney-kaman (yaxud neykamança), pandur, şəşkaman, yaylı tənbur, yaylı qopuz (qıl qopuz) və s. kimi yaylı-telli alətlərin adını qeyd edə bilərik.

Azərbaycan ərazisində coğrafi baxımdan Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkan olduğundan, telli-yaylı ayətlərin də möhəz bu ölkədən Avropaya yayılma ehtimalı həqiqətə dənə ya-xındır. Hər halda ilk telli-yaylı alətlər Şərqdən Qərbə ötürüllüb. Milliyyətəcə çex olan orqanoq alim Antonin Modr (1898-1983) da "Musiqi alətləri" əsərində ilk yaylı-telli alətlərin Asiyadan Avropaya mavruların (yəni Şimali Afrika ərəblərinin) vasitəsi ilə VIII əsrədə gətirildiyini yazıb<sup>3</sup>.

Azərbaycan ərazisində mızrablı tənbur alətləndən ən azı era-

<sup>1</sup> Сперанский С.Л. Музыкальные товары. М.: Экономика, 1987, с. 52.

<sup>2</sup> Bünyadov T.Ə. Əsrlərdən gələn səsələr. B.: Azərnşər, 1993, s. 225.

<sup>3</sup> Модр А. Музыкальные инструменты. М.: Музгиз, 1959, с. 15.

mizdan əvvəlki illərdə geniş istifadə olunduğu elmə məlumdur. Yayılı tənburun yaranma tarixi isə dəqiq müəyyənləşməyib. Bunuñla bağlı müxtəlif fikirlər var. Türk mənbələrinə görə, yayılı tənburu ilk dəfə Türkiyədə Tənburi Cəmil bəy (1871-1916) hazırlayıb<sup>1</sup>. Lakin tarixi faktlar göstərir ki, yayılı tənburun fərqli variantları Cəmil bəyin hazırladığı alətdən daha erkən meydana gəlib. XIV əsrə Azərbaycanda yayılı tənburabənzər nayi-tənbur adlı yayılı alətdən istifadə olunub. Əbdülləqədir Marağalı "Camiül-Əlhan" əsərində yayılı nayi-tənbur haqqında yazar: "Nayi tənbur: Şirvan tənburunun və ya türk tənburunun yayla icra olunanıdır. Alətə "iki" və ya daha çox tel taxılır"<sup>2</sup>.

Hər iki alətdən (Şirvan tənburu və türk tənburu) indinin özündə də istifadə olunmaqdadır. Əbdülləqədir Marağalının risalələrini farscadan türkcəyə tərcümə edən M.Bardakçı "nay-i tanbur"dan yazarkən vərəqəlti qeyddə bildirir: "buradakı "nay", "yay"dan bozma olabilir"<sup>3</sup>. Yəni belə olduqda "yayi tanbur" – yaylı tənbur anlamına gəlir.

Əbdülləqədir Marağalı "Məqasidül-Əlhan" risaləsini tamamlayañkan əsərində "ədəd və rəqamlarında qələm səhvi olsa, istedad sahibləri öz təfəkkürlerinin qüdrətılı onu düz oxusunlar" etirafını yazıb<sup>4</sup>. Fikrimizcə, Murat Bardakçı da "öz təfəkkürünün qüdrətılı" "nayi-tənbur"un "yayi tanbur", yəni "yayılı tənbur" olduğu qənaatinqən gəlir. M.Bardakçının bu fikri məntiqəuyğundur. Hatta alət "nayi tənbur" adlanşa da, yayla səsləndirildiyindən o, tənburun yaylı növünə aid edilir. Deməli, yaylı tənburdan Azərbaycan ərazisində ən azı XIV əsrə istifadə olunub.

Yayılı tənburla bağlı başqa bir versiya da var. Müəllifi olduğunu "Azərbaycan çalğı alətlərinin izahlı lügəti" adlı əsərdə şe-

tarın təqdimində yaylı tənburla bağlı maraqlı məqamlar var: "Xatırladaq ki, Tacikistanda kamanlı (yayılı) şəstar alətindən də istifadə olunmuşdur. Bu barədə B.Ögel "Türk kültür tarixinə giriş" adlı çoxçılaklı əsərində ünlü rus musiqi tarixçisi, arxivçi Konstantin Aleksandroviç Vertkova (1906-1972) istinadən məlumat verir. B.Ögel kitabında alətin şəklini də təqdim edir. Həmin şəkildə kamanlı şəstar mızrabla çalınan tənbura çox bənzəyir. Alətin qolunda 16 pordə aydın görünür. Fikrimizcə, taciklər XVII əsrə yaşaşmış azərbaycanlı musiqişunas Əlixan Təbrizinin icad etdiyi şəstar alətini kamanla səsləndirmiş və alətin kamanlı variantını hazırlanmışlar"<sup>5</sup>. Yəni şəstar tənburun mızrabla səsləndirilən növlərindən biridir. Deməli, taciklərin icad etdiyi kamanlı (yayılı) şəstəri, həm də yaylı (yxud kamanlı) tənbur da adlandırmış olañ.

**Etimologiyası.** Yayılı tənbur müasir dövrə Azərbaycanda istifadə edilməsə də, ifaçılın bu alət haqqında tam təsəvvürü var, termin kimi ara-sıra bu söz elmi ədəbiyyatda işlədirilir.

Tənbur sözünün izahı müxtəlif xalqların (sumer, azər-türk, yunan, ərəb, fars və b.) dillərində fərqli şəkildə verilir. Qədim türk dilində tamar – damar deməkdir. "Kitabi-Dədə Qorqud" dastanında tamar sözü bu anlamda tez-tez işlədirilir: "Qan tamarları qaynadı"<sup>6</sup>, "Tamarların toğuldayılm!"<sup>7</sup> Alətin telleri ilkin dövrlərdə iri mal-qaranın damarından hazırlanğından qədim türklər onu əvvəlcə tamar adlandırmışlar. Sonrakı mərhələlərdə bu söz fonetik dəyişikliyə məruz qalaraq tamur, tambur, dambur, tanbur şəklini almışdır. S.Abdullayeva yazar ki, bu alət coğrafi baxımdan geniş ərazidə yayıldıqından onu bəzən tonpur, tunpur da adlandırıblar<sup>8</sup>.

B.Ögel "Türk kültür tarixinə giriş" adlı çoxçılaklı əsərində damburla bağlı yazar: "Tənbur – adından köklərini alaraq, türklər

<sup>1</sup> Temel Hakkı Kara Hasan. Çalgıların dili – musiki sözlüğü. İstanbul: Bestem Yayıncılık, Köksu Metbeeçilik senaye ve ticaret, 1999, sh. 155.

<sup>2</sup> Bardakçı M. Maragalı Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 106.

<sup>3</sup> Yenə orada, s. 106.

<sup>4</sup> Maragalı Ə. Musiqi alətləri və onların növləri. // B.: "Qobustan" jurnalı, 1977, №1, s. 79.

<sup>1</sup> Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lügəti. (Yenidən işlənmiş II nəşr). B.: MBM, 2004, s. 102.

<sup>2</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 52.

<sup>3</sup> Yenə orada, s. 98.

<sup>4</sup> Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-orqanoloji tədqiqat). B.: Adiloğlu, 2002, s. 113.

arasında dambura, dombra şöklində gəlmişən və yayılan bu çalğının adı və özü türklər aid bir çalğı olduğu üçün önemlidir<sup>1</sup>. Deməli, türk dünyasında tənbur sözü uzun müddət həm də dambura kimi səslənib.

“Böyük türk musiqisi ensiklopediyası”nda tənburun 5 min il öncə şumerlərin pantur, yaxud pandur adlandırdığı bildirilir<sup>2</sup>. Mənbədə bu alət bütün telli, mizrablı çalğı alətlərinin, o cümlədən tənburun “atısı” kimi təqdim edilir. Sonralar pantur (pandur) Misir yolu ilə yunanlara keçmiş və burada pandura şəklinə düşmüşdür. Yunancadan pandura, yaxud pandora sözü dilimizə hərfi mənənədə “hərtərəflı istedad” kimi tərcümə olunur. Pandura sözünü “üç telli” alət mənasında izah edənlər də var.

Yəhudi əsilli alman və amerika musiqişünası, etnoqraf, baletşunas Kurt Zaks (1881-1959) da tənbur sözünün hansısa Qafqaz xalqlarının (Türk) dilindən qədim şumer dilinə keçdiyini və pantur adlandığını bildirir<sup>3</sup>. Göründüyü kimi, pandur sözünün qədim şumer istilahı olduğu faktların dili ilə öz təsdiqini tapır. Şumer dilində “pan” kiçik, balaca, “tur” isə yay, kaman mənalarını ifadə edir<sup>4</sup>. Yəni “pantur” kiçik yay, kaman deməkdir. Lakin heç də bu o demək deyil ki, e.ə. pantur yayla səsləndirilmişdir.

Yunan dilində tənbur sözü “narahat ürək” anlamındadır: “tən” – ürək, “bur” – narahat olmaq. Ərəbcə isə “tən” – səs, ün, səslənmə, “bur” – sözdüzəldici şəkilidir. Daha çox ərəblərdə tənbur sözü “cingiltili səs” mənəsini bildirir.

Tənburun yayla səsləndirilən növü hazırlanıqdan sonra isə bu alətə “yaylı tənbur” demişlər.

Biz tənburun adının müxtəlif dillərdə etimoloji açıqlamasını müxtəlif variantlarda təqdim etdik. Bunların hansının daha səhih,

daha doğru olduğunu isə zaman göstərəcəkdir.

**Ədəbi mənbələr.** Klassik şairlərimiz əsərlərində tez-tez tənburun adını çəkirler. Lakin həmin mənbələrdə tənburun mizrabla, yaxud yayla çalındığını müəyyənləşdirmək çətindir. Məsələn, onlardan bir neçə nümunə təqdim edək.

Qətran Təbrizi:

Bu arada onun arı belinə bənzər belindən  
Mən də **tənburun** altı kimi saralıb arıqladım<sup>1</sup>.

Yolçunun xahişi onun qulağında

Sərxoş aşiqın qulağına gələn **tənbur** nalası kimidir<sup>2</sup>.

Sonuncu misradakı “tənburun nalası” yaylı tənbura aid edilə bilər. Yəni naləli ifa yaylı alətlər üçün xarakterikdir.

**Tənbur** kimi ancaq zahirdə **zil** çalıram,  
Ürəyim xoşluqdan və şadlıqdan boşdur<sup>3</sup>.

Qazi Bürhanəddin Sivası:

Çal, bu “**Nəvə**” pərdəsində nəğmeyi-**tənbur**,  
İrar isən bu “**Hicaz**”a soy ola məşkүr<sup>4</sup>.

İmadəddin Nəsimi:

Xoşdur, əgər ci cümləsi bir yerdə cəm ola,  
Avazı-çəngü nəğməvü **tənbur** ilən **rübəb**<sup>5</sup>.

Məhəmməd Füzuli:

Zövqi-mey saldı çün dimağına şur,  
Arızı qıldı mütribi **tənbur**.

Müğbəcə mütribi çəkib avaz,  
Eylədi qarşısında cilvəvü naz<sup>6</sup>.

Bu dəm dila gəldi o xəbər sahibi, **tənbur**,  
Üz tutdu əzəl, sonra mənə söylədi: “Bir dur!<sup>7</sup>

“O hər şeyi qavrar”, bunu dərk eylə dərindən.

<sup>1</sup> Təbrizi Qətran. Divan. B.: “Qızıl Şərq” mətbəəsi, 1967, s. 140.

<sup>2</sup> Yena orada, s. 154.

<sup>3</sup> Yena orada, s. 396.

<sup>4</sup> Bürhanəddin Q.S. Divan. B.: Öndər, 2005, s. 49.

<sup>5</sup> Nəsimi İ. Seçilmiş əsərləri, İki cild, I c. B.: Lider, 2004, s. 25.

<sup>6</sup> Füzuli M. Əsərləri. Altı cild, II c. B.: Şərq-Qərb, 2005, s. 251.

<sup>7</sup> Füzuli M. Əsərləri. Altı cild, V c. B.: Şərq-Qərb, 2005, s. 149.

<sup>1</sup> Ögel B. Türk Kültürü Tarihine Giriş. On cild, IX c. Ankara: Başbakanlık Basımevi, 1987, s. 149.

<sup>2</sup> Özturna Y. Büyük Türk Musikisi Ansiklopedisi. II c. Ankara: Kültür Bakanlığı, 1990, s. 373.

<sup>3</sup> Вызго Т.С. Музыкальные инструменты Средней Азии. Исторические очерки. М.: Музгиз, 1980, с. 18.

<sup>4</sup> Yena orada, c. 18.

Rəğbat elə **tənbur**, müğənni, gəl ürəkdən<sup>1</sup>.

**Morfologiyası.** Yayılı tənbur da quruluşca tənburun digər növlərinə bənzəyir: yarıya bölünmüş armudvari çanağı, üzərində 15-17 (daha çox ola bilər) sayıda pərdə bağlanmış uzun qola malikdir. Alətin tellərinin sayı növünə görə dəyişir. Əbdüllqadir Marağalının yaşadığı dövrə, XIV əsrə bu alətin iki və daha artıq teli olub. XVII əsrədə şəstərə istinadən icad edilən yaylı tənbur isə 6 telle səsləndirilib. Bu alətdə hər qoşa tel bir səs hökmündə olub, yəni 3 açıq səs ifa edilib.

Yayılı tənburun (mizrablı növlərində olduğu kimi) tut ağacından hazırlanmış çanağı üzərində dari çəkilmir. Çanağa nazik üzük (deka) vurulur. Səsötürücü xüsusiyyətə malik olduğu üçün üzük əsasən şam ağacından hazırlanır. Bütün telli-sazlarda olduğu kimi üzüyün üzərində ağacdən hazırlanmış xərək qoyulur, qol ilə tac hissənin birləşdiyi yerdə tellərin qola yapışmaması üçün kamik, yaxud sərt plastik materialdan hazırlanmış kiçik xərək qoyulur. Alətin tellərinin bir ucu aşixlara düşünlənir, digər ucu isə xərəklərin üzərindən keçmək şərti ilə gövdənin aşağı hissəsində yerləşdirilən qarınaq düşünlənir. Yaylı tənbur bu aşixlar vasitəsi ilə tənzimlənir. Gövdənin dekası (üzük) üzərində alətin akustik baxımdan xunlu səslənməsi və estetik baxımdan gözəl görünüşündən ötrü bəzəkli rezonator oyuqları açılır. Dairəvi formada açılmış bu oyuqlara bəzən "səslik" da deyirlər.

Türkiyə mətbuatında yaylı tənburun quruluşu ilə bağlı kifayət qədər yazılar yer alıb. Çalğı alətlərini tədqiq edən türkiyəli Ayhan Sarı da yaylı tənburun quruluşundan, ifa tərzindən söz açıq<sup>2</sup>. O, əsərində XV əsrən üзü bəri tənbur ifaçılarının adını da sadalayır.

**Tənburun növləri.** Tənburun mizrabla çalınan növündən dünyanın ən qədim xalqları istifadə ediblər. Bu baxımdan alətin müxtəlif xalqların və ərazilərin adı ilə bağlı fərqli növleri yaradılıb: Şirvan tənburu, Xorasan tənburu, Bağdad tənburu, tənburi-türki və s. Tellərinin sayına görə də tənburlar bir-birindən fərqlənilərlər:

<sup>1</sup>Füzuli M. Əsərləri. Altı cildde, V c. B.: Şərq-Qərb, 2005, s. 150.

<sup>2</sup>Sarı A. Türk müziqi çalğıları. İstanbul: Berdan Matbaası, 2012, s. 68-70.

dütar, setar, çahartar, pəncətar, şeştar. Özbək alimi, əməkdar inqəsənət xadimi, sənətşünaslıq doktoru, professor Fayzulla Karomatov (1925-2012)<sup>1</sup>, Əfrasiyab Bədəlbəyli<sup>2</sup>, Vaqif Əbdülqasimov və başqa musiqişünaslar əsərlərində həmin alətlərin tənburun növü olduğunu bildirirlər. Lakin bəzən yanlış olaraq adı qeyd edilən tənburlar tarin növü kimi təqdim olunur<sup>3</sup>. Təcərüblüdür ki, alətşünas alim M.Kərim də "Azərbaycan musiqi alətləri" adlı əsərində tənbur ailəsinə aid edilən dütar, setar, çahartar, pəncətar və şeştarı tarin növü kimi təqdim edir<sup>4</sup>. Halbuki bu alətlərin tara heç bir ai-diyyəti yoxdur. Sadəcə həmin alətlərin (dütar, setar, çahartar, pəncətar, şeştar) adındakı "tar" sözüne görə belə yanlışlığa yol verilir. Maraqlı sual ortaya çıxır: tənburun bu növlərinin əksəriyyəti türk dünyasında icad edilsə də, niyə onlar farsca adlandırılıb?

Orta əsrlərdə azər-türklər, eləcə də digər türk mənşəli xalqlar tənbur və onun növlərindən geniş istifadə edirdilər. Sasanilər dövründə farslar Azərbaycanı işğal etdikdən sonra bu ərazilərdə fars dili hakim dil olur. Bütün sahələrdə olduğu kimi, musiqi sənətində də farslaşma siyasəti yeridilir. Bu da özünü çalğı alətlərinin adında qabarlıq göstərir. Həmin dövrdən etibarən tənburun tellərinin sayına görə, fərqli növü - dütar, setar, çahartar, pəncətar, şeştar adlandırılırlar. Baxmayaraq ki, bu alətlərin bəzilərinin yaradıcıları milliyyətə Azərbaycan türkləri olub. Məsələn, XIII əsrədə yaşamış Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin Ərdəbillinin (1252-1334) məsləhəti ilə İranda Kamal Əxi çahartarı<sup>5</sup>,

<sup>1</sup> Karomatov F.M. Узбекская инструментальная музыка (наследие). Ташкент: Издательство литературы и искусства им. Гафура Гуляма, 1973, с. 137.

<sup>2</sup> Bodəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lügəti. B.: Elm, 1969, s. 66.

<sup>3</sup> Bünyadov T.Ə. Əsrlərdən galon səsələr. B.: Azərnəşr, 1993, s. 214.

<sup>4</sup> Kərim M.T. Azərbaycan musiqi alətləri. B.: Yeni nəsil, 2009, s. 94.

<sup>5</sup> Ağayeva S.X. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan musiqiçiləri haqqında // "Musiqi dünyası" 1-2/39, B.: 2009, s. 94. (S. Ağayeva: çahartardan söhbət açıarkan istinad etdiyi mənbə: Ö.Çələbi. Səyahətnamə. 637, 624/ Özergin: III 6032).

bundan təqribən dörd əsr sonra isə Əlixan Təbrizi şəstari<sup>1</sup> hazırlamışlar. Beləliklə, farsca saylar (dü – iki, se – üç, çahar – dörd, pənc – beş, şes – altı) arxaik sözlərimizdən olan “tar” (dilimizdə bu söz dərtimli tel, tarım çəkilmmiş ip və s. mənalarda işlənir) ilə birləşib tənburun müvafiq növünü müəyyənləşdirir.

**Tanınmış ifaçılar.** Orta əsrlərdə sayılıb-seçilən bir sıra virtuoz ifaçıların soyadlarına ifa etdiyi çalğı alətinin adı qoşulurdu. Bu da hər sənətkar nəsib olmurdu və belə ifaçılarla o dövrdə çox nadir hallarda rast gəlirdilər. Həmin sənətkar öz işinə daha böyük məsuliyyətlə yanaşırdı.

XVI əsrə yaşaması tanınmış tənbur ifaçıları – **Ustad Sultan Mahmud Tənburə, Mirzə Hüseyn Tənburə** haqqında Azərbaycanın tanınmış tarixçi-şairi İ.Münçi “Tarix-i aləmara-yi Abbasi” adlı əsərinin “Xoş avazlıların, mütrübələrin və nəğmə əhlinin adları” başlıqlı maqaləsində geniş məlumat verib<sup>2</sup>.

### MUSIQİ MƏDƏNİYYƏTİMİZDƏ İDİOFONLU (ÖZƏNSƏSLİ) ÇALĞI ALƏTLƏRİ

Musiqi mədəniyyətimizin müxtəlif janlarının inkişafında çalğı alətlərinin mühüm rolü var. Musiqimizin istənilen sahəsinin içəri (rəqs, mahnı, müğam, ozan-aşiq) bilavasitə çalğı alətlərinin müşayiəti ilə həyata keçirilir.

Azərbaycan rəqs sənətində nağara, qoşanağara, davul, dəf kimi membranofonlu alətlərlə yanaşı, qavaldaş, barmaq zili, qaşığek (kiçik növü), xalxal, cərəs, qumrov, zinqirov və s. kimi bir sıra idiofonlu çalğı alətlərindən geniş istifadə olunub.

Muğamların ilk nümunələrini müasir tipli insanların formalaşlığı qədim Qobustanda öyrənməliyik. Yəni muğamın yaranma tarixi Qobustanda məskunlaşan analarımızın, nənələrimizin körpələrin beiyi yanında oxuduqları ilk “Layla”lar qədər daha qədimdir. Bilindiyi kimi, “Layla”lar şeir formasında deyilmir, hər hansı

muğam üzərində zülmə edilir. Bu, min il də, 2 min il də bundan əvvəl belə oxunmuşdur. İndinin özündə avazla oxunan ən qədim laylalarımızı diniyəndə onların hansı müğama kökləndiyini açıq-aydın müəyyənləşdirmək mümkündür. Yeri gəlmışkən qeyd edək ki, həm qədim, həm də çağdaş laylalarımızın əksəriyyəti “Segah” müğamının məqam-intonasiyası əsasında oxunur. Şərqi az qala bütün xalqlarının ümumruhuna uyğun yaradılan “muğam janrı həm uzaq keçmişin, həm bu günün, həm də gələcəyin möhtəşəm xəzinəsidir” – desək, heç də yanılmarıq. Muğam dünyası bütün dövrlərdə insanları paklığa, saflığa səsləmiş, şübhəsiz bu iş gələcəkdə də davam etdiriləcəkdir.

Azərbaycan muğamlarının yaranması və inkişafında istər xanəndələrin, istərsə də instrumental ifaçıların xidməti böyükdür. Muğamlar dəstgah halında səsləndirilərkən xanəndəni müşayiət etmək üçün tar və kamança əvəzsiz alət sayılır. Lakin digər – balaban, ney, tütək, zurna, ud, qanun, saz və s. kimi alətlərimizdə də muğamlar özünəməxsus tərzdə səslənir.

Muğam sənəti ulu Tanrıının Azərbaycan xalqına bəxş etdiyi ən gözəl nemətlərindən. Əsrlər boyu xalqımızın estetik zövqünün formlaşması və inkişafında tar, kamança, balaban, saz, qanun və s. alətlərimizdən böyük rol olmuşdur.

Yaxın keçmişə qədər Azərbaycanda muğamlar yalnız texnikum səviyyəsində tədris edilirdi. Hazırda AMK-da (1985-ci ildə Ü.Hacıbəyov adına ADK-da) və bir sıra musiqi təməyülli digər ali tədris ocaqlarında (ADMİU, ADPU) muğam sənəti yüksək səviyyədə tədris edilir.

Tar, kamança, balaban, qanun, Azərbaycan qarmonu, saz, nağara və qaval alətlərindən dərslikdə ayrıca söhbət açarkən, müvafiq alətin musiqi mədəniyyətindəki rolü və əhəmiyyəti geniş şəkildə təqdim edilir.

Muğam sənətinin inkişafında bütün qruplara (idiofonlu, aerofonlu, membranofonlu, xordofonlu) aid edilən çalğı alətlərinin böyük rolü var. Hətə idiofonlu (özənsəslü) alətlərdən də muğam ifaçılığında istifadə olunur. Digər qruplara aid edilən çalğı alətlə-

<sup>1</sup> İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janları. B.: İşıq, 1984, s. 6.

<sup>2</sup> Münçi İ. Tarix-i aləmara-yi Abbasi. I c. B.: Təhsil, 2009, s. 391-392.

rin rolu muğam ifaçılığında çox aşasdırılıb. Bu baxımdan idionlu alətlərə daha artıq diqqət yetirəcəyik. İlk baxışda belə bir təsəvvür yaranır ki, idiofonlu alətlərin muğam ifaçılığında heç bir rolu yoxdur. Lakin Azərbaycan ifaçılıq sənətinə dərindən nəzər yetirdikdə idiofonlu alətlərin də muğam ifaçılığının inkişafında heç də az əhəmiyyət daşımadığının şahidi olur. Məsələn, bir sira idiofonlu alətlərdən (laqqufi, qasığek, caharpara, saxşax, xalxal və s.) muğamların şöbə və guşələri arasında çalınan dəraməd, rəng, rəqs, dirinci və ya təsniflər, eləcə də zərbli muğamların ifasında geniş istifadə edilir. Hətta bəzəi idiofonlu — əlvah, çini kasa dəstti, nəlbəki dəstti, kuzə dəstti, laqqufi dəstti kimi alətlərimizdə muğamların tərkib hissələrindən olan müəyyən şöbə və guşələri də səsləndirmək mümkündür. Təsadüfi deyil ki, bir sıra muğam guşələrinin hətta adlarında da idiofonlu alətlər əks olunub: "Naqusi", "Zəngi-şütür".

Nizaminin şeirlərində bunun şahidi olur:

**"Naqusi"** və **"Övrəng"** çalınan zaman  
**Zəng** səsi qalxırı övrəng taxtından<sup>1</sup>.

Beytin I misrasında işlənən "Naqusi" və "Övrəng" orta əsrlərdə çalınan muğamlarıdır. Xatırladaq ki, qədimdə naqus adlı idiofonlu alət də olmuşdur. Təqdim edilən beytdə "Övrəng" sözü isə I misrada muğam adı kimi işlədiilsə də, II misrada "şah taxi" mənasını bildirir. II misrada homçının, zəng adlı idiofonlu çalğı alətinin də adı çəkilir.

İndi isə muğam ifaçılığında səsləndirilməsi mümkün olan bir sıra idiofonlu alətlərə nəzər yetirək.

**Əlvah aləti.** Azərbaycanın böyük musiqişünas alimi Əbdülqadir Marağalının icad etdiyi əlvah çalğı aləti geniş diapazonlu olduğundan, XIV-XV əsrlərdə Şərqi (Cənubi Asiyada) yayılan bütün muğamların ifa edilməsi mümkün imiş.

Türkiyəli alim Murat Bardakçı "Maragalı Abdulkadir" əsərində əlvahin quruluşundan söhbət açağın səsləri muğam adları ilə qeyd

edir: "Bu cür məsən və ya poladdan hazırlanmış ksilofona bənzəyən alətdə 46 ədəd lövhə 3 sıra ilə düzülmüşdür. İlk sıradə 10 ədəd lövhə var və bunlar o dönmə "Rast"ının "Yegah"la "Övc" arasında ana, yəni əsas səsləri verir. II sıradakı 18 lövhədə "Yegah"la "Nəva", son sıradə olan 18 lövhədə isə "Nəva" ilə "Zil-Nəva" arasındaki bütün səslər ifa edilir"<sup>2</sup>.

Bu məlumat əlvahin o dövr üçün mükəmməl alət olduğunu və onda muğamların çalınmasının mümkünüyünü təsdiqləyir. Təəssüf ki, əlvah aləti sonrakı mərhələlərdə unudulmuş və tədricən sıradan çıxmışdır.

Biz, AMK-nin "Milli musiqi alətlərinin tədqiqi" elmi-tədqiqat laboratoriyasında əlvah alətinin ilkin variantını məsən (metallofon) hazırlamışıq. Ansambl və orkestrlərin səs palitrasını daha zənginləşdirməkdən ötürü əlvah tipli alətlərə böyük ehtiyac vardır.

Öz dövründə mükemmel çalğı aləti kimi tanınan, hazırda bərpə olunmuş əlvahda istənilən muğamın ifası mümkün kündür.

**Çini kasa dəsti.** Kasalardan mösiş qabı kimi hələ e.ə. istifadə edilsə də, Əbdülqadir Marağalı onlardan ardıcıl səsdütümü alaraq, XIV əsrin sonlarında yeni növ çalğı aləti icad etmişdir<sup>2</sup>. O, *çini kasa sazi* adlandırdığı bu mükemmel alətdə dövrünün muğamlarını, mahni və rəqslərini səsləndirmişdir.

76 müxtəlif ölçüyü kasadan ibarət olan çini kasa sazında hər kasa ayrıca bir səs vermiş və onlar üç cərgədə, sira ilə düzülürdü: I cüt sıradə 22 (burda "Yegah"- "Nəva" oktavası daxilindəki 18 səsədən 15-nin ifası mümkün idi), II cüt sıradə 36 ("Yegah"- "Zil Nəva" arasında yer alan iki oktava həcmində bütün səslerin ifası mümkün olub), III cüt sıradə 18 kasa (II cərgədə olduğu kimi, "Yegah"- "Zil Nəva" oktavası daxilindəki bəzi səslerin ifasının mümkünluğu).

<sup>1</sup> Bardakçı M. Maragalı Abdulkadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 113.

<sup>2</sup> Müssədiq M. Klassik musiqimizin günüşi. // "Qobustan" jurnalı. B.: 1977, №1, s. 73.

M.Bardakçı yazılarında Əbdülfəqadir Marağalının əsərlərində çini kasa sazi çalğı alətinin səslərinin müğam adları ilə verildiyini bildirir: "Yegah", "Nəva", "Zil Nəva", "Qəveş", "Nim Hicaz", "Dik Hicaz" və saire<sup>1</sup>.

**Kuza dəsti.** Kuza məisət qabı kimi xalqımıza Tunc dövründə məlumdur<sup>2</sup>. Belə qablardan əsasən su daşımaq və saxlamaq üçün istifadə olunub. Lakin idiofonlu kuza çalğı alətini XIV əsrə yaxınmış Azərbaycanın tanınmış musiqi alimi və şairi Xoca Raziyəddin Rizvanşah icad etmişdir. O, Əbdülfəqadir Marağalının qayınatısı idi. Xoca Raziyəddin Rizvanşah "Mizani musiqi" ("Musiqi ölçüsü") risalasında kuza dəsti adlı çalğı alətindən söhbət açır. Bu barədə Ə.Dağlı "Ozan Qaravəli" əsərində "Mətləbə yaxın bir həsiyyə" başlıqlı məqaləsində geniş məlumat verir<sup>3</sup>. Onun "Ozan Qaravəli" adlı əlyazması AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda (C-1021/19974 şifrosile) saxlanır. Əlyazma 1924-1958-ci illərdə müəllif tərəfindən ərəb qrafikası ilə yazılıb, 1969-cu ildə isə üzü kiril qrafikali Azərbaycan əlifbası ilə köçürürlüb. Əlyazmanın üzü köçürülmüş digər nüsxəsi Ə.Dağlınin yaxın qohumlarında mühafizə olunur.

Həsən bəy Rumlu "Əhsənüt-Təvarix" əsərində mahir saray musiqicisi, zamanosının sayılıb-seçilən sənətkarlarından biri olan Xoca Rizvanşahın 12 müğam və 24 şöbədən ibarət təsnifləri olduğunu bildirir<sup>4</sup>.

12 hissədən, yəni bardaqdan ibarət olan kuzələrin hər birinin ayrılıqla öz adı və funksiyaları olubmuş. Bu kuzələri çubuqla mülayim vurdुnda ətrafa xoşagələn səslər yayılmış. Alətdə o dövrün melodiyalarını, eləcə də müğamlardan müəyyən hissələr səsləndirmək mümkün olub.

**Nəlbəki dəsti.** Müasir dövrdə müxtəlif yüksəkli səs verən kasa

dəstindən yaxın keçmişdə "İrs" folklor ansamblında istifadə edilirdi. Kuza dəsti isə tamamilə unudulmuş, sıradan çıxmışdır. Bu tipli alətlər sırasında nəlbəki dəsti çalğı alətini müasir azərbaycanlılar yaxşı tanıyırlar. Doğrudur, qədim mənbələrda nəlbəkilər dən ibarət çalğı alətinə rast gəlməsək də, XX əsrin 70-ci illərin dən etibarən virtuoz sənətkar, müxtəlif növlü çalğı alətlərinin məhir ifaçısı Həsənağa Sadıqov ilk dəfə belə bir aləti üzə çıxarmışdır. O, müxtəlif səsli, ardıcıl səsdüzümlü bir neçə nəlbəkini yanaşı düzərək, onları iki nazik çubuqla döyəcləməklə səsləndirmişdir. H.Sadıqov nəlbəkilərdə istənilən melodiyani və həmçinin müğamları (əlbəttə, fragment şəklində) böyük məharatla ifa edir. Azərbaycan tamaşaçıları dəfələrlə onun ifasında "Şur", "Çahar-gah", "Bayati-Şiraz", "Segah", "Şüstər" və s. müğamların müəyyən şöbə və güşələrini dinləyiblər.

**Laqquti dəsti.** Adı laqqutidən qoşanağara çalanlar istifadə edirlər. Təkmilləşdirilmiş laqquti dəsti AMK-nin "Milli musiqi alətlərinin tədqiqi" elmi-tədqiqat laboratoriyasında hazırlanmışdır.

Təkmilləşdirilmiş laqquti dəstində dəstgah halında olmasa da, müğamlardan müəyyən fragmentlər, parçalar ifa etmək mümkündür. Bir oktava diapazonu olan ardıcıl səsdüzümlü laqquti dəsti əsasən ritm ifa etmək üçün nəzərdə tutulmuşdur.

Lerik rayonunun Monidigah kəndində aşkar edilmiş laqquti alətinin şərəfinə elə bu kənddə eyniadlı – "Lakto" (əslinde "Laqquti") folklor ansamblı təşkil olunub. Aparılan müşahidalar natiçəsində laqqutinin adı xalq arasında müxtəlif cüra tələffüz edildiyi aşkarlanmışdır: "lakılı", "lakqutı", "laxqutı", "laxqıtı", "lığı-dı", "laqudu", "laqto", "laqqoto", "lakto". Lakin bir sira mütxəssislər dilimizin leksik qanunlarını nəzərə alaraq, elmi dairələrdə aləti laqquti adlandırmışlar.

**Zəngi-şütür aləti.** Zəngi-şütür keçmişdə karvan yollarında səsləndirilib. Lakin zəngi-şütürdən gur səsli nəfəs alətləri ilə birgə meydan tamaşalarında, folklor tədbirlərdə istifadə edildiyi də istisna olunmur.

Zəngi-şütür aləti digər zənglərdən quruluşuna görə fərqlənir.

<sup>1</sup> Bardakçı M. Maragali Abdülfəqadir. İstanbul: Pan Yayıncılık, 1986, s. 111.

<sup>2</sup> ASE. 10 cildə, VI c. B.: 1982, s. 12.

<sup>3</sup> Dağlı Ə. Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, s. 22-26.

<sup>4</sup> Onullahi S.M. Qədim Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlərdə). // "Qobustan" jurnalı. B.: 1974, №3, s. 55.

Kəsik konus şəklində mis, tunc və ya büründən hazırlanan zəngi-şütürün gövdəsinin içərisində asılmış vəziyyətdə kiçik, uzunsov ikinci zəng yerləşdirilir.

Zəngi-şütür çalğı aləti kimi müğam ifaçılığında istifadə olunmaması da, bu istilahla orta əsrlərdə yaşamış musiqiçilər tez-tez rastlaşmışlar. Yəni bəzi müğamlarda “Zəngi-şütür” adlı guşə də var ki, bu, müasir xanəndələr tərəfindən oxunmur, yalnız instrumental şəkildə, ritmik çalarlarla ifa edilir. Elmi-nəzəri və praktiki müşahidələrdən aydın olur ki, “Zəngi-şütür” guşəsini bir vaxtlar sənətkarlarımız “Bayati-Qacar”, “Rast”, “Şur”, “Mahur”, “Rəhavi”, “Çahargah”, “Nəva” və “Dügah” müğamlarının tərkibində səsləndirmişlər. Z.Səfərova “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” əsərində (S.Urməvinin, Ə.Marağalının və M.M.Nəvvabın risalələri əsasında tərtib etdiyi) qədim musiqi terminləri lügəti bölməsində “Zəngi-şütür”ün “Mahur”da “Dügah” ilə “Hicaz”, “Rəhavi”da “Əşiran” ilə “Osmani”, “Çahargah” və “Nəva”da isə “Əşiran” ilə “Kərkük” arasında bir şöbə olduğunu qeyd edir<sup>1</sup>.

Deməli, orta əsrlərdə şöbə kimi çalınan “Zəngi-şütür” sonrakı mərhələlərdə tədricən guşəyə çevrilmiş, müasir dövrdə isə tədris proqramlarından demək olar ki, çıxarılmışdır. Doğrudur, Mirzə Mənsur Mənsurovun ifaçılıq məktəbində “Zəngi-şütür” guşəsinə “Dügah”的 tərkibində rast gəlmək olur. O, “Zəngi-şütür”ü “Əraq”la “Rak” arasında çalırmış. Biz, müğam bilicisi, tarzən Elxan Müzəffərovun “Bayati-Qacar”da ifa etdiyi “Zəngi-şütür” guşəsini dinləmiş və həmin lent yazısının not nümunəsini təqdim edirik:

Elxan Müzəffərovun ifasından

Etiraf edək ki, “Zəngi-şütür” digər çalğı alətləri ilə müqayisədə tərəduda daha effektli alınır. Xüsusun da tarin zəng tellərindən istifadə olunduqda əsl “sahra musiqisi” ətrafi bürüyür. Tanınmış filoloq, müğam bilicisi Ramiz Faseh (1939-2012) “Azərbaycan müğamlarında söz və musiqinin əlaqəsi” adlı əsərində “Zəngi-şütür”la bağlı maraqlı məqamlara toxunur: "...Ərəblər qədim zamanlarda dəvələrə minib, uzaq yol gedərkən, dəvələrin boyundan zəng asardılar. Eyni zamanda da dəvələr üçün xüsusi bir nəğmə oxuyardılar ki, buna da “hədi” deyirlər. Dəvə yol gedərkən, həmin zəngin səsindən və oxunan “hədi”nin, buna hadixanlıq – yəni hədi oxumaqlıq deyirlər, ləzzət alıb xoşlandığı üçün yolu da-ha rahat getmiş olurdu”<sup>1</sup>.

Burada qeyd etməyə dəyər ki, “Zəngi-şütür”ü xanəndələr də repertuarlarına daxil edə bilirlər. Yəni bir vaxtlar “Bayati-Şiraz” dəstəgahındaki “Dilrubə” da unudulmuşdu. Yaxın keçmişdə bu gu-

<sup>1</sup> Faseh R. Azərbaycan müğamlarında söz və musiqinin əlaqəsi. B.: Çıraq, 2004, s. 30.

<sup>1</sup> Səfərova Z.Y. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). B.: Azərnəşr, 2006, s. 514.

şə əvvəlcə instrumental şəkildə, sonralar isə xanəndələr tərəfin-dən ifa olundu. "Zəngi-şütür" ü da xanəndələr ifa etsələr, unudul-muş daha bir guşa hayata vəsiqə ala bilar.

Ə.Dağlı "Əbu Əli ibn Sinayı Bəlx'i" başlıqlı məqaləsində qə-dim dövrlərdə "Şur"da oxunan "Zəngi-şütür" guşəsinin yaradıcısının Əbu Əli Hüseyin ibn Əbdullah ibn Sinayı Bəlxinin (980-1037) olduğunu qeyd edir<sup>1</sup>.

Xatırladaq ki, Ə.Dağlığının verdiyi məlumatə görə, İbn Sina (latınlaşdırılmış adı Avisenna) XI əsrin əvvəllərində (İranda yaşı-yarkan) Azərbaycanda olmuş, Suraxanında "Ataşgədə"ni ziyarət etmişdir. Yerli əshali "İskəncəbi", "Xışqəncir", "Pustkəndə", "Zin-cilfərəc" kimi (əncirdən hazırlanan) həkimana yemək-içməyin re-septinin İbn Sinaya məxsus olduğunu deyirlər. O, Bakının Balaxanı və Nardaran kəndlərində olub, burada muğam biliciləri ilə görüşüb. Ə.Dağlı əsərində bu məqamlara toxunur, İbn Sina ilə bağlı yaddaşlarda qalan rəvayətləri təqdim edir.

**Zinqirov alati.** Ə.Dağlı zinqirovla bağlı maraqlı açıqlamalar verir. Onun fikrincə, "zinqirov" "zəngulə" sözündən yaranmışdır: "zəngulə"- "zəngulirov"- "zinqirov"<sup>2</sup>.

Xatırladaq ki, orta əsrlərdə Yaxın Şərqdə geniş yayılmış "Zəngulə" adlı muğam da olub<sup>3</sup>. Təssəffüf ki, o dövrlərdə 12 əsas muğamdan biri olan "Zəngulə" unudulmuş, dövrümüzə gəlib çıxmamışdır.

Hər hansı alətin yaranma tarixi nə qədər qədim olursa, o alət haqqında bir sırə rəvayət, əfsanə və nağıllar yaranır. Zinqirov da belə alətlərdəndir. Bu alətdə muğam ifası mümkün olmasa da, adı "Çahargah" in yaranması ilə bağlı əfsanələrdə dələşməqdadır. S.Abdullayeva "Azərbaycan folklorunda çalğı alətləri" əsərində "Çahargah" adlı əfsanəni təqdim edir<sup>4</sup>.

Əfsanədə hökmərin xalq arasında böyük hörməti olan alimin başına gətirilən macəralardan söhbət açılır. Burada musiqişünaslıq baxımından maraqlı məqamlar var. Alim saribandan dəvə karvanının boynundan asılan zinqirovların yerini dəyişməyi xahiş edir. O, razılıq alıqdan sonra zinqirovları elə asır ki, dəvələr yeriyəndə sanki mizrab bir neçə tələ toxunur. Səslənmədən yaranan musiqi "Çahargah" adlanır.

Burada söhbət adı musiqidən deyil, "Çahargah" adlı möhtəşəm müğamdan gedir. Bilindiyi kimi, farsca "çahar" dörd deməkdir. "Gah" isə dilimizdə bir neçə mənənda işlədirilir, burada "səs" sözü-nü ifadə edir. Nəticə olaraq, "Çahargah" sözü "dörd səs" deməkdir. Elə "Çahargah" əfsanəsi özü də dörd duygù, dörd sahnə üzərində qurulmuşdur.

### 1. Zinqirovlardan dalgalanıb ətrafa yayılan ecazkar səsli musiqi.

Bunu şərti olaraq "Çahargah" muğamının ilk şəbəsi "Bərdaş" da adlandırımaq olar.

### 2. Həmin musiqi sayəsində quşların, göyərçinlərin vədə gəlib karvanın üstü ilə uçub, onu müşayiət etməsi.

Xatırladaq ki, "Çahargah" muğamında belə sahnəni xatırladan məqamlar var. Yəni "Mayə" şəbəsində çalınan "Bali-kəbutar" adlı guşa dinləyicidü bu ovqatı yaradır. Farscadan tarcümədə "Gö-yərçin qanadı" adlanan "Bali-kəbutar" ifa olunarkən həqiqətən quşların uçuşunu xatırladır və bütün guşa yüksək templi ritmik intonasiyalarla, gəzişmələrlə instrumental şəkildə ifa olunur.

### 3. Musiqi sayəsində yol qırığı ağacıların yarpaqlarının "rəqs" etməsi.

Bu sahna isə şərti olaraq "Bəstə-Nigar" adlanı bilər. "Bəstə-Nigar" şəbəsi səslənəndə sanki təbiət cana gəlir. Hətta mütəxə-sisli müəyyən ediblər ki, lirik xarakterli musiqinin gül-ciçəyin inkişafında böyük rolu var. Onlar eksperiment apararaq, dibçəkdə yetişdirilən iki eyni gülün birinin musiqi sadalarını əskik etmə-yiblər. Nəticədə musiqi sadaları gülün daha təravəti olmasına və tez inkişaf etməsinə səbəb olub. Digər gül isə musiqisiz yetişdirilib, nəticədə birinciə nisbətən zəif inkişaf edib və tez də solub.

<sup>1</sup> Dağlı Ə. Ozan Qaravəli. II hissə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondu. C-1021/9974 şifrəli əlyazma.

<sup>2</sup> Dağlı Ə. Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, s. 29.

<sup>3</sup> ASE. 10 cildə, IV c. B.: 1980, s. 317.

<sup>4</sup> Abdullayeva S.A. Azərbaycan folklorunda çalğı alətləri. B.: Adiloğlu, 2007, s. 79-80.

“Bəstə-Nigar” şöbəsinin lirik xarakterli olduğunu nəzərə alsaq, ağaç yarpaqlarının da bu ruhda rəqs etməsi heç də təəccübüldən yoxdur.

#### 4. Musiqinin qüdrətindən ətrafa gül-çiçeyin ərinin yayılması.

Zinqirovlarda səslənən musiqi kimi, ətrafdakı güllərin bihuş-edici qoxusu, rayihəsi də bu mənzərəni seyr edən hər kəsi məst və valeh edir.

Sonuncu duyguya və hissələri “Çahargah” dəstgahının ən böyük şöbəsi “Mənsuriyyə”yə aid etmək olar. “Mənsuriyyə” zərbli müğəndir və həm də zərb alətlərinin müşayiəti ilə ifa edilir. Burada “Məğlub” adlanan kiçik guşə ifa olunur. “Məğlub” – “Çahargah”ın sonunda düşmənin məğlub edilməsi fikrini bildirir. Bəlkə də, bu səbəbdən bəzi mənbələrdə həmin guşə “Qalib” kimi təqdim edilir<sup>1</sup>.

Ümumilikdə “Çahargah” əfsanəsindəki bu 4 cəhəti xeyirin şor üzərində qələbəsi kimi qiymətləndirirlər. Yəqin ki, sonralar bu əfsanə möhtəşəm “Çahargah” müğəminin yaranması və formalasmasına da səbəb olub. “Çahargah” müğəməni dinləyicidə qəhrəmanlıq, cəngavərlik, döyüşkənlik ovqatı yaradır. Bu səbəbdən gù-nümüza qədər bütün “Cəngi”ləri “Çahargah” müğəminin məqam-intonasiyaları əsasında bəstələmişlər.

Doğrudur, bu deyilənlər əfsanə olaraq qalır. Lakin hər bir əfsanədə gizli həqiqətlər və sırlı məqamlar da yatrı.

Müğamlardan söz düşmüsəkən bir məqama da münasibət bildirmək istəyirik. Bəzən bir sira müğamların adının etimologiyasına görə guya “Azərbaycanda deyil, başqa ölkələrdə yaranmış, sonradan musiqiçilərimiz bu müğamlardan istifadə etmişlər” fikri söylənilir. Əslində bu, heç də belə deyil. Orta əsrlərdə fars dili həkim, dövlət dili olduğundan, klassik şairlərimiz də ən gözəl şeirlərini bu dildə yazılmışlar. Müğamların da əksəriyyətinin adı bu səbəbdən fars və ya ərəb mənşəli sözlərdən ibarətdir. Həmçinin, bir sira çalğı alətlərinin adında da əcnəbi sözlərlə rastlaşıraq. Məsələn,

nağaranı icad edən, adı bəlli olmayan qədim sənətkarımız aləti ərəbcə adlandırıb. Muğam adlarında da belə fars, ərab mənşəli sözlərlə rastlaşıraq. Zərbli muğam kimi çalınan bütün şikəstələr öz adlarında Azərbaycandakı bir sıra ərazilərin toponimlərini əks etdirirlər: “Qarabağ şikəstəsi”, “Şirvan şikəstəsi”, “Bakı şikəstəsi” (bu, kəsik-kəsik calındığından sonrakı mərhələlərdə “Kəsmə şikəstə” adlandırılıb), “Sarıtorpaq şikəstəsi” və s.

Digər bir sıra zərbli müğamların adına da nəzər saldıqdə azərbəy-türk kəlmələri ilə rastlaşıraq: “Osmanlı”, “Arazbar”, “Ovşarı” və s.

Adında “Bayati” sözü işlədilən müğamlara diqqət yetirək: “Çoban-bayati”, “Bayati-Qacar”, “Bayati-türk”, “Bayati-Şiraz”, “Bayati-İsfahan”, “Bayati-kürd”, “Bayati-acəm”.

“Bayati” təmiz azərb-türk, daha doğrusu, Oğuz türklərinə məxsus sözdür. Bu söz 24 Oğuz elindən biri olan Bayat adından alınıb. “Kitabi-Dədə Qorqud” dəstanının “Bismillah-ir-rahman ir-rəhim”dən sonrakı cümləsindən məlumdur ki, Dədə Qorqud Bayat adlı eldən çıxmışdır: “Rəsul əleyhissalam zamanına yaqın Bayat boyundan, Qorqud ata diyərlər, bi ər qopdi. Oğuzin ol kişi təmam bilicisiydi, — nə diyərsə, olurdu. Gaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlülinə ilham edərdi...”<sup>2</sup>

Bayati sözü demək olar ki, ancaq Azərbaycanda səsləndirilən, ifa edilən müğamların adlarında öz əksini tapmışdır. Biz o fikirdəyik ki, “bayati” sözü ilə başlayan müğamların yaradıcısı da məhz, Azərbaycan xalqıdır. “Bayati” kələmisi istor etnonim, istor toponim, istorə də qövm isimləri ilə birləşərk məlum müğam adlarını əmələ gatırılmışdır. Bugünkü inzibati-ərazi bölgüsüne görə, Azərbaycan sərhədlərinən kənarda qalan, lakin “bayati” sözü ilə başlayan müğamların yaranma məkanı da məhz, Azərbaycan hesab olunmalıdır. Yəni hər hansı müğam, yaxud şöbə və guşələrin adında “bayati” sözü əksini tapırsa, bu müğamlar birmənali şəkildə Azərbaycana aid edilməlidir. **Böyük ürəkli xalqımız yaratdığı müğamlara səxavətlə müxtəlif regionların adını verməkə bir daha beynəlmiləci olduğunu nümayiş etdirmiştir.**

<sup>1</sup> Dağlı Ə. Ozan Qaravəli (1 kitab). B.: MBM, 2006, s. 127.

<sup>2</sup> Kitabi-Dədə Qorqud. B.: Yeni nəşrlər evi, 1999, s. 30.

ADPU-nun əməkdaşı İlham Abbasov "Bayati sözünün mənşəyi, qədim janın adı haqqında yeni mülahizə" adlı məqaləsində "bayati" sözü ilə bağlı maraqlı məqamlara toxunur. Müəllif "bayati" sözünün "Kitabi-Dədə Qorqud" dastanının qolları mənasında işlənən "boy" ("nəğma", "söyləmə"), "boy boylamaq" ("dənişmaq", "söyləmək"), "boy ayitməq"la əlaqələndirir yazır: "Bayati" sözü "boy boylamaq" ifadəsi ilə eyni mənə daşıyan "boy ayitməq" ifadəsindən analitik formanın sintetik formaya keçməsi yolu ilə düzəlib: "boy ayitməq" – "boyayitməq" – "boyayı" – "bayati".

İ.Abbasov muğamlarımızdan – "Bayati-Kürd"ün "Kürdsayağı oxuma", "Bayati-Şiraz"ın "Şirazsayağı oxuma", "Bayati-İsfahan"ın "İsfahansayağı oxuma", "Bayati-Qacar"ın "Qacarsayağı oxuma" kimi başa düşülməsini bildirir. Müəllif haqlı olaraq yazır: "İndiki halda "Bayati-Qacar" muğamının adı iki türk tayfasının adlarının mexaniki birləşməsi kimi absurd bir məntiqla izah olunur. Əslində isə "Bayati-Qacar" – "Qacarsayağı oxuma", yaxud "Qacarların nəgməsi" deməkdir.

Diger tərəfdən, bu muğam şöbələrinin adları "bayati" sözündən yaranmış izafət tərkibləri ("Kürd bayatısı", "Şiraz bayatısı" və s. mənalarda) olsa idi, onda indiki kimi yox, "Bayateyi-kürd", "Bayateyi-Şiraz" və s. şəkildə işlənərdi<sup>1</sup>.

Muğam bilicisi Mirza Fərəc'in tərtib etdiyi cədvəldə vaxtı ilə Azərbaycanda "Bayati" adlı zərbli muğamın da olduğu bildirilir. Burada həmçinin, hazırda unudulmuş "Kərəmi", "Osman-Gərayı", "Qəribi", "Qara kürd", "Ciğatayı", "Əşiran", "Keşişoğlu", "Aşıçı", "Bağlama" kimi zərbli muğamların da adı çəkilir. Fikir verirsinizsə, təqdim edilən zərbli muğamların mənşəyi əsasən Azərbaycan türkəsi ilə bağlı sözlərdir.

Digər qruplara (aerofonlu, membranofonlu və xordofonlu) aid

edilən çalğı alətlərinin rolu rəqs sənətində çox araşdırılır. Bu baxımdan idiofonlu alətlərə daha çox diqqət yetirəcəyik.

Ulu Tanrı Azərbaycan xalqına zəngin sənət də vermiş, bu sənətlərin istedadlı nümayəndələrini da bəxş etmişdir. Qonşu millətlər azərbaycanlıları bəstəkar, müğənni, şair və rəqqas xalq kimi tanıyırlar. Əgər hər hansı azərbaycanlıda bu keyfiyyətlərdən heç biri yoxdursa, onun azərbaycanlı olduğunu qonşu xalqlar şübhə ilə yanaşırlar. Əlbəttə, sadaladığım sənət sahələri burada məcazi mənədə götürürülür. Yəni bəstəkarlıq deyilirsə, melomanlıq nəzərdə tutulur. Günümüzədək gəlib çıxmış, sayı-hesabı bəlli olmayan bu bəstələri – xalq mahnuları, dəramadlar, dırıngılar, rənglər, təsniflər, aşiq musiqisi, zərbli muğamlar, mənşə etibarı ilə Azərbaycanda yaradılmış muğamlar, rəqs musiqiləri, avazla oxunan meyxanaların musiqilərini kimlər bəstələmişdir? Şübhəsiz, bu musiqilərin müəllifi özündə havacat bəstələmek bacarığı olan ayrı-ayrı yaradıcı sənətkarlarımızdır. Elə azərbaycanlı çətin tapılar ki, səsi və oxumaq bacarığı yoxdursa da, heç olmasa ömründə bir dəfə də olsa "özünün mahnisi"ni oxumasın, yaxud özü üçün bir zümrüdə etməsin. Bu da azərbaycanlıların müğənnilik bacarıından xəbər verir. Şair dedikdə isə burada, on azı bədahətən söz söyləmək qabiliyyəti olan nümayəndələrimiz nəzərdə tutulur. Axı qonşu xalqlar aşıqlarımızın, meyxanaçılarımızın saatlarla bir-biri ilə şeir formasında "şirin-şirin səhbətlər"inin dəfələrlə şahidi olublar. Necə da bu millətə şair xalq deməsinlər? Eləcə də rəqs sənəti də dediklərimizə əlavə olunur. Qonşularımız azərbaycanlı körpələrin hələ beşikdə ikan musiqi sədaları eşitidkə tərananın vəzninə uyğun ol və ayaqlarını ritmik şəkildə oynatmalarını gördükdə məgər heyrottənlənməyiblər?

Azərbaycanda rəqs sənəti barəsində çox deyilib, çox yazılb. Bu möhtəşəm sənət haqqında nə qədər yazılsı da, tədqiqat aparılsı da, yenə də azdır. Bunu da Azərbaycanda rəqs sənətinin zənginliyi, daim inkişafda olması, tərəqqi etməsi və onun təkamülü ilə əsaslandırmaq olar.

Azərbaycan rəqs sənətində digər qruplara (aerofonlu, membra-

<sup>1</sup> Abbasov İ.Ə. "Bayati" sözünün mənşəyi, qədim janın adı haqqında yeni mülahizə. // "Ortaq Türk keçmişində ortaç Türk goləcəyinə" V Uluslararası Folklor Konfransının materialları. AMEA Folklor İnstitutu. B.: Səda, 2007, s. 284-287.

nofonlu və xordofonlu) aid edilən çalğı alətlərinin rolü bəlli olduğundan yalnız idiofonlu alətlərdən səhbət açacaqı.

İdiofonlu alətlərin böyük bir hissəsi mahz, rəqs sənəti ilə bağlıdır. Rəqs sənətində istifadə edilən idiofonlu alətləri şərti olaraq iki qismə ayıırıq: 1. Rəqqasə və ya rəqqas tərəfindən səsləndirilən; 2. Rəqqasə və ya rəqqası müşayiət edən musiqiçilər tərəfindən səsləndirilən.

I qrupa aid edilən alətlər: barmaq zili, qaşığek, zinqirov, cərəs, cinqirov, xalxal, kaman, musiqili ritm daşları, şaxşax.

II qrupa aid edilən alətlər: qavaldaş, laqqutı, çaharpara, çinqıraq dəstı, əlvah, hövsər, kasa dəstı, kuzə dəstı, məcməyi, müsəlləs, nəlbəki dəstı, sini, test.

Adı sadalanan alətlərin rəqs sənətindəki roluna və mahiyyətinə nəzər yetirək.

**Qavaldaş.** Ölkəmizdə hansı qədim sənət növündən səhbət açıraqsa, istər-istəməz Qobustan abidələrinə üz tutməl olur. Buradakı qayaüstü rəsmlər biza sanki yaş 10 min illərlən ölçülən musiqi mədəniyyətimizdən, o cümlədən rəqs sənətimizdən ürəkaçan mühəddələr yetirir. Bu yerləri mütəxəssislər haqlı olaraq Azərbaycanın, yəni xalqımızın ilk rəqs meydançası, ilk rəqs səhnəsi adlandırlırlar. Burada təkər rəqs deyil, ilk rəssamlıq, memarlıq abidələri, nəqliyyat (qayıqlar, dəvə karvanı, arabalar və s.), boyaqçılıq, qədim geyim və metbəx mədəniyyəti və s. kimi nişanalarla, izlərə rast gəlmək mümkündür.

Bəs, ulularımız ilk rəqs nümunələrini yaradarkən hansı çalğı alətlərindən istifadə etmişdilər? Bu sualı C.Rüstəmovun "Qobustan Azərbaycanın qədim mədəniyyət ocağı" əsərindən götürülmüş bir sitatla cavablandırımaq olar: "Əlbəttə, Qobustanın qədim qayaüstü təsvirləri kimi təsviri sənət əsərlərini yarananlar musiqiyə də biganə ola bilməzdilər. Çox güman ki, onların qarğı, qamış, dəri, ağac və s. kimi orqanik maddələrdən düzəldikləri tütək və qaval kimi alətləri də olmuş, lakin minilliliklər ərzində çürüyüb, bizə gə-

lib çatmamışdır"<sup>1</sup>.

Deyildiyi kimi, ilk çalğı aləti içibos daş və ya ağaç parçası olmuşdur. Qobustanda çağdaş dövrümüzə qədər özünü mühafizə edən iki qavaldaş aləti vardır: Cingirdağda (şimal-şərq etəyi) və Böyükdaş dağında (şimal-şərq etəyi) yerləşən alətlər. Bu ərazidə ovçuluq və maldarlıqla məşğul olan qəbilə üzvləri, yəni əedadlarımız qavaldaşın müşayiəti ilə "Yalli" gedəmişlər. Həmin mənzərəni qədim rəssam qayaüstü təsvirlərdə çox gözəl təqdim etmişdir.

**Laqquti.** Qoşanağaraçlılar ritmləri səsləndirərkən laqqutidən rəqslərin müşayiəti zamanı böyük həvəslə istifadə edirlər. Təkmilləşdirilmiş laqquti dəstində isə ritmə yanaşı, rəqslərin konkret melodiyalarını da ifa etmək mümkündür.

**Çaharpara.** Laqquti alətinin 4 hissəli bir növü olan çaharpara-də 4 müxtəlif yüksəklik səsləri ifa etmək mümkündür. Rəqs sənətində də müşayiətedicək alət kimi çaharpara istifadə oluna bilər.

**Çinqıraq dəsti.** Qədim dövrlərdə zəngəbənzər alətlərdən bəzi hallarda, xüsusən döyük səhnələrində çalğı aləti kimi istifadə olunsa da, Azərbaycan məkanında bu alətlərin heç birində konkret melodiya ifa edilməyib. Təkmilləşdirilmiş çinqıraq dəsti alətində isə rəqslərin müşayiəti zamanı musiqiyə müəyyən rənglər qatmaq mümkündür.


**Əlvah.** Əbdülləqadir Marağalının icad etdiyi bu alətdə bir çox rəqsləri müşayiət etmək mümkündür.

**Məişətdən musiqi mədəniyyətimizə gəlmə "qab alətlər": hövsər, məcməyi, sini, test.** Musiqi mədəniyyətimizə bir sıra məişət alətləri daxil olub. Məişət qabları olan bu alətlərdən folklor musiqisinin icrasında, daha doğrusu, xalq oyun, tamaşa və əyləncələrində zərb aləti əvəzinə istifadə edilib. Belə məişət əşyaları mükəmməl çalğı alətləri olmasa da, onlar folklor musiqisinin icrasında vacib sayılıb.

<sup>1</sup> Rüstəmov C.N. Qobustan – Azərbaycanın qədim mədəniyyət ocağı. B.: Nurlar, 2006, s. 38.

**Kasa dəsti.** Əbdülcadir Marağalı müxtəlif yüksəkli səslər və rən kasalardan ibarət çalğı aləti də icad edib. Bu alətdə dövrünün bir çox mahnı, müğam və rəqslərin ifası mümkün olmuşdur. Yaxın keçmişdə biz “İrs” folklor ansamblının üzvlərinin belə kasalarda ifa etməsinin şahidi olmuşdur.

**Qaşığek.** Azərbaycan miniatür rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Məhəmmədi “Bahar bayramının qarşılıqları” qoşa miniatür əsərində *daf*, *təbirə*, *dühul*, *dairə*, *musiqar*, *cərəs* alətləri ilə yanaşı, *qaşığeki* də təsvir edir (şək. №33). Bu qoşa rəsmidə el tamaşası təsvir edilib. Təsvirdə məsxərəçilər atılıb-düşərək əllərindəki qaşığeksi səsləndirir və alətin şaqquşılı səsi ətrafa yayılır.



Şəkil №50. Fragment

Müəllifi məlum olmayan başqa bir miniatür rəsmidə çəng, dəf və 12 nəfər qaşığekçənən rəqqasə təsvir edilib (şək. №50)<sup>1</sup>. Bu mini-

<sup>1</sup> Nizami “Xəmsə” miniatürleri. “Leyli və Məcnun”, “Leyli rəfiqələri ilə bağda gəzərkən”, illüstrasiya №69, 1543-1544-cü illər, Şiraz, ŞİLŞ (Şərqsünəşləq

atır rəsmlərdən orta əsrlərdə Azərbaycan rəqs sənətində qaşığekin kiçik növündən müşayiətəcidi alət kimi istifadə edildiyi bəlli olur.

**Kuza dəsti.** XIV əsrə yaşamış tanınmış musiqişunas Xoca Raziyəddin Rızvansahın icad etdiyi bu alət unudulmuşdur. Lakin müasir dövrə istifadə edilən nəlbəki dəsti ona “qohum” olan kuza dəsti haqqında ifaçılıq baxımından müəyyən fikirlər söyləmək imkanı yaradır. Əgər nəlbəki dəstində rəqslərin ifası mümkün dursa, deməli kuzələrdə də belə ifalar alınırımsı.

**Musiqili ritm daşları.** İlkin alətlər musiqili ritm daşları adlanır. Rəqs sənətinin də yaranma tarixi çox qədim olduğundan, bu janrıñ ilk çalğı aləti məhz, musiqili ritm daşları sayıla bilər. İbtidai insanlar rəqs edəni ruhlandırmak üçün belə sadə, içiböş çay daşlarından istifadə etmişlər. Bəzən rəqs edənin özü də musiqili ritm daşlarını səsləndirmişdir.

**Müssələs (üçbucəq).** Bu alətdən yaxın keçmişdə qoşanaga-raçılara fərqli, dəyişik səslər almaqdan ötrü istifadə etmişlər. Bilindiyi kimi, qoşanagara rəqs sənətində aparıcı çalğı aləti sayılır. Belə, üçbucəq formalı alətdən qaboy çalan, xalq artisti Kamil Cəlikov və əməkdar artist Natiq Şirinov öz ansambllarında rəqslərin səsləndirilməsində istifadə edirlər.

**Barmaq zili.** Mis, gümüş və ya büründən hazırlanılan (di-ametri 30-40 mm, qalınlığı 2-3 mm olan) zillərin arxasındaki ilgəkləri ifaçı hər əlin baş və orta (bəzən şəhadət) barmaqlarına taxır. Buna bəzən çalpar da deyirlər. Ifaçı zilləri bir-birinə döyücləməklə aləti səsləndirir. Belə alətlərdən bir sıra Şərqi ölkələrində, o cümlədən Azərbaycanda rəqqasə və bəzən qədimdə rəq-qas-mütrübələr də atrüb və yaxud rəmz kimi istifadə ediblər.

**Nəlbəki dəsti.** Məşətdən golma çalğı alətlərindən biri də nəlbəki dəstidir. Bu aləti musiqi mədəniyyətimizə əməkdar artist Həsənağa Sadiqov göttürmişdir. O, nəlbəki dəstində xromatik səsdü-zümü yaradıb və bu alətdə istədiyi rəqsi ifa edə bilir. Maraqlıdır ki, el şənliklərində çox zaman nəlbəki dəstində elə “Nəlbəki” adlı qədim rəqs də ifa edilir. Həmin rəqsin not nümunəsini və laqqutı dəsti aləti ilə müşayiətini təqdim edirik:

## Xalq rəqsı - Nəlbəki

**Allegretto**

**Sinc.** Qəhrəmanlıq mövzusunda olan rəqslərin və gur səslərə alətlərin müşayiətində sincərdən istifadə etmək mümkündür. Əslində rəqqasələrin barmaqlara taxaraq səsləndirdikləri alət sincin miniatür formasıdır.

**Zinqirov və ona "qohum" alətlər: cərəs, cinqirov.** Bu kimi alətlər rəqqas, dərvish və mütəblərin sevimli aləti olmaqla yanaşı, rəqs sənətində bir növ, özlərini ruhlandırmadan ötrü istifadə edilmişdir.

**Xalxal.** Orta əsrlərdə xalxal saray rəqqasələrinin ən sevimli aləti olub. Rəqs sənətində qadınlar topuqlarına və ya qollarına bağladıqları xalxalı musiqinin ahənginə uyğun olaraq ritmik şəkildə silkeləyib səsləndirirdilər. Bu üsulla rəqqasələr xalxalın cingiltili səsini tamaşaçıların diqqətinə çatdırır və oyunlarını daha da baxımlı edirdilər.

**Kaman** – sərf rəqs sənətində istifadə edilən alətdir. Silah aləti kamani sonralar rəqqaslar müyyən dəyişikliklə etməklə çalğı aləti kimi də səsləndirmişlər. İdiofonlu çalğı aləti kamannın “Yallı”ların inkişafında və formallaşmasında böyük rol olmuşdur. Bu rəqs ifa olun岵an yallıbaşı əsəsən kamandan istifadə edir. Bəzən yallıbaşını “elbaşı” və yaxud “təybaşı” da adlandırırlar. Yallıbaşı – baş rəqqas hesab edilir və rəqslerin əsas aparıcısı, icraçısı sayılır. O, rəqs edərkən, kamanan ağac hissəsinin ortasını sağ əlində silkeləyə-silkeləyə rəqsin tempina (asta, orta və ya iti) uyğun şəkildə aləti səsləndirir. Bəzən yallıbaşının digər əli sərbəst olduğunu, yəni solo rəqs etdiyi anlarda kamana sol əli ilə tək-tək zərbələr vurmaqla da aləti ifa edir.

Yallıbaşı və həmçinin istənilən rəqqas solo oynayarkən də kamandan istifadə edə bilər.

**Şaxşax.** Rəqqasələrin qədimdə ən çox istifadə etdikləri alətlərdən biri də şaxşax olmuşdur. Orta əsr miniatür rəsm əsərlərində şaxşaxa rast gəlirik<sup>1</sup>.

Şaxşaxı əsəsən qoşanagaraçılarsəsləndirirlər. İfaçı şaxşaxın dəstəyini ovucunda tutaraq aləti rəqslərin ritmına uyğun silkeləyir. Bu zaman kasacıqlar və ya kiçik sincərlər bir-birinə dəyir və

<sup>1</sup> Muğam ensiklopediyası. Heydər Əliyev Fondu. B.: 2008, s. 163.

nəticədə şaxşaxın cingiltili səsi ətrafi bürüyür. Şaxşax müşayiətçi alətdir. Alətdə bütün ritmləri özünəməxsus şəkildə ifa etmək mümkündür.

## ÖLKƏMİZDƏ YARADILAN İLK UŞAQ MUSIQİ MƏKTƏBLƏRİNDE XALQ ÇALĞI ALƏTLƏRİ

Azərbaycan sənətkarları dünya musiqi xəzinəsinə zaman-zaman bir birindən maraqlı, ecazkar səslə xeyli çalğı alətləri bəxş etmişlər. Bu alətlərin bir qızımı unudulmuş, bir qismi dövrümüzə gəlib çıxmış, bir qismi də ergoloq alımlorımızın sayesində bərpa olunmuş və bu iş bu gün də davam etdirilir.

Bəs, dövrümüzə qədər gəlib çıxmış bu alətlər nəsildən-nəslə necə ötürülmüşdür?

Qədimdə musiqi məktəbləri olmadıqından ayrı-ayrı sənətkarlar bu və ya digər çalğı alətini fərdi şəkildə şagirdlərinə öyrədirdilər. Hər bir ifaçı alətin sırlarını şagirdlərinə özünəməxsus üslubda anladırdı.

XX əsrin əvvəllərində bir sıra şəhərlərdə – Bakıda (1922)<sup>1</sup>, Gəncədə (1923), Ağdamda (1924), Şuşada (1932), Naxçıvanda (1937), Şəkidə (1941) musiqi məktəbləri yaradıldı. Bu məktəblərde xalq çalğı alətlorımızın yeni metodika ilə tədrisi tətbiq olundu.

Gəncədə və Ağdamda ilk musiqi məktəbləri XX əsrin tanınmış ictimai və dövlət xadimi, folklor tədqiqatçısı Əlihüseyin Dağlıının təşəbbüsü ilə açılıb. O, özünün "Ozan Qaravəli" adlı əsərində bu barədə məlumat verir. Məhz Ə.Dağlıının inadkarlığı ilə 1923-cü ildə Gəncə İcraiyyə Komitəsinin sədri Əli Məmmədov (1900-1938) şəhərdə ilk musiqi məktəbi açılması üçün sərəncam imzalayı<sup>2</sup>. Ə.Dağlı xatirələrində yazır ki, şəhərin "Bazarbaşı" deyilən

<sup>1</sup> Абасова Э.А., Данилов Д.Х., Карагичева Л.В., Сафаралиева К.К. Азербайджанская Государственная Консерватория имени Узеира Гаджибекова (1921-1971). Б.: Азернешр, 1972, с. 32-33.

<sup>2</sup> Dağlı Ə. "Ozan Qaravəli" əlyazması, II hissə, AMEA M.Füzuli adına Əlyaz-

yerindəki mehmanxananı boşaldıb musiqi məktəbinə verdilər. Məşədi Cəmil məktəbə müdir təyin edildi<sup>3</sup>.

Ağdamda da ilk musiqi məktəbi Ə.Dağlıının təşəbbüsü ilə açılıb<sup>4</sup>. Ə.Dağlı xatirələrində yazır ki, 1924-cü ildə Almaxanım adlı mülkədarın imarəti musiqi məktəbina verildi və Bilal adında cavən bir tarzən məktəbə müdir təyin olundu. Ondan əvvəl isə tanınmış aktyor Əhməd Ağdamski (Bədəlbəyli, 1884-1954) bu məktəbə rəhbərlik etmək təklifindən imtina etmişdi.

Şuşada isə ilk musiqi məktəbi Bülbülün<sup>5</sup> (1897-1961) təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən yaradılıb<sup>6</sup>.

Ağdaşda da ilk musiqi məktəbi Ə.Dağlıının göstərişi ilə açılıb. O, 1932-1937-ci illərdə Balakən, daha sonra Ağdaş rayon İcraiyyə Komitəsinin sədri olub. Həmin illərdə Ə.Dağlı Ağdaşda fəaliyyətə başlayan uşaq musiqi məktəbinə müdir Əhməd Ağdamskini təyin edir. Hazırda həmin musiqi məktəbinə bir vaxtlar orada təhsil almış Habil Əliyevin adı verilir.

Bəstəkar, əməkdar incəsənat xadimi, dosent Nazim Quliyev "Naxçıvan musiqi mədəniyyəti tarixindən – XX əsr" kitabında yazır: "Naxçıvandı SSRİ Ali Sovetində deputat seçilən dahi bəstəkarımız Ü.Hacıbəyov (1937-ci ildə – A.N.) Naxçıvan şəhər uşaq musiqi məktəbinin əsasını qoyur. Məktəbin ilk direktoru və təşkilatçısı musiqiçi olmayan Məmmədtagı Ələkbərov olub. Hazırda bu 1 sayılı uşaq musiqi məktəbi bəstəkar Məmməd Məmmədovun adını daşıyır"<sup>7</sup>.

İndi Azərbaycanın bütün bölgələrində uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Bu da ümumilikdə musiqi mədəniyyətimizin, Azərbaycan ifaçılıq sənətinin inkişafına xidmət edir.

malar İnstitutu, C-1021/9974 şifrəli qovluq, s. 105-106.

<sup>1</sup> Məşədi Camil – dünya şöhrəti bəstəkar Fikrat Əmirovun atasıdır.

<sup>2</sup> Dağlı Ə. "Ozan Qaravəli" əlyazması, II hissə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, C-1021/9974 şifrəli qovluq, s. 106.

<sup>3</sup> Tam adı: Murtuza Rza oğlu Məmmədov.

<sup>4</sup> Ağamirov M. Şuşa musiqi məktəbi. B.: Şuşa, 2003, s. 9.

<sup>5</sup> Quliyev N. Naxçıvan musiqi mədəniyyəti tarixindən – XX əsr. B.: Elm, 1999, s. 54.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1. Abbasov İ.Ə. "Bayatı" sözünün mənşəyi, qadim janrıñ adı haqqında yeni mülahizə. // "Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə" V Uluslararası Folklor Konfransının materialları. AMEA Folklor İnstitutu. B.: Səda, 2007, s. 284-287.
2. Abdulla B.A. Keçi va qurd dərili nağara. // Azərbaycan musiqisi: tarix və müasir dövr. B.: Azərbaycan Dövlət Konservatoriyanın nəşri, 1994, s. 10-15.
3. Abdullayeva S.A. Azərbaycan folklorunda çalğı alətləri. B.: Adiloglu, 2007, 216 s.
4. Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri (musiqişünaslıq-ørqanoloji tədqiqat). B.: Adiloglu, 2002, 454 s.
5. Abdullayeva S.A. Azərbaycan musiqisi və təsviri sənət. B.: Oğuz Eli, 2010, 416 s.
6. Abdulaliyev A.Ə. Zərbli müğamların bəzi xüsusiyyətləri. // "Ədəbiyyat və incəsənət" qəzeti. 1985, 12 aprel.
7. Abduəlimov S. Balaban məktəbi (əlyazma, AMEA, Hüseyin Cavidin ev müzeyi, əsas fond, DK №5034).
8. Abiyev S.Ə. Milli musiqidə instrumental ifaçılıq ənənələri. B.: ADMİU, 2016, 104 s.
9. Ağamirov M.M. Şuşa musiqi məktəbi. B.: Şuşa, 2003, 80 s. (şəkilli).
10. Ağayeva S.X. Orta əsr mənbələri XVI-XVII əsr Azərbaycan musiqiciləri haqqında. // "Musiqi dünyası", 1-2/39 2009, s. 93-95.
11. Anaşkin V., Şahverdiyev T. Truba çalanlar üçün ibtidai tədris kitabı. B.: Azərnəşr, 1966, 124 s.
12. Aslanlı M.I. Çovkan oyunu tarixindən. // "Qobustan" jurnalı, №3, 2013, s. 65-72.
13. Aslanov E.M. El-oba oyunu xalq tamaşası. (Xalq oyun-tamaşa mədəniyyətimizdə deyim və adların izahlı söz kitabı). B.: İsləq, 1984, 276 s.
14. Aşıq Valeh. Alçaqlı, ucalı dağlar (tərtibçilər Famil Mehdi, Xaspoldad Mirzayev). B.: Gənclik, 1970, 95 s.
15. Azərbaycan arxeologiyası (Daş dövrü). AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu (baş redaktor: Maisa Rəhimova). Altı cildə, I c. B.: Şərq-Qərb, 2008, 448 s.

16. Azərbaycan bayatları. B.: XXI Yeni nəşrlər evi, 2004, 304 s.
17. Azərbaycan dastanları. Beş cilddə, IV c. B.: Lider, 2005, "Ko-roğlu" dastanı, 464 s.
18. Azərbaycan dilinin izahlı lügəti. Üç cilddə, I c. B.: Çıraq, 1997, 451 s.
19. Azərbaycan dilinin izahlı lügəti. Dörd cilddə, I c. B.: Şərq-Qərb, 2006, 744 s.
20. Azərbaycan dilinin izahlı lügəti: Dörd cilddə, IV c. B.: Elm, 1987, 544 s.
21. Azərbaycan klassik ədəbiyyatından seçmələr (VII-XII əsrlər Azərbaycan şeiri). Üç cilddə, I c. B.: Şərq-Qərb, 2005, 424 s.
22. ASE (Azərbaycan Sovet Ensiklopediyası). On cilddə, III c. B.: 1979, 599 s.
23. ASE (Azərbaycan Sovet Ensiklopediyası). On cilddə, IV c., B.: 1980, 592 s.
24. ASE (Azərbaycan Sovet Ensiklopediyası). On cilddə, V c. B.: 1981, 592 s.
25. ASE (Azərbaycan Sovet Ensiklopediyası). On cilddə, VI c., B.: 1982, 608 s.
26. ASE (Azərbaycan Sovet Ensiklopediyası). On cilddə, VII c. B.: 1983, 624 s.
27. ASE (Azərbaycan Sovet Ensiklopediyası). On cilddə, IX c. B.: 1986, 624 s.
28. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya Radio Verilişləri Komitəsinin arxiv, 1932-ci il, qovluq №3.
29. Azərbaycan tarixi. I c. B.: Azərbaycan EA nəşriyyatı, 1958.
30. Bakıxanov Ə.M. Ömrün sari simi (Maqalələr və xatirələr). Tərtibçilər: Tofiq Bakıxanov və Məmmədəzə Bakıxanov. B.: İsləq, 1985, 78 s.
31. Balasaqunlu Y. Qutadğu bilig. B.: Avrasiya Press, 2006, 440 s.
32. 555 tapmaca (ön sözlərin mülləffisi və seçmələri nəşrə hazırlanıb: Gülaflat Davudova). B.: Elm, 1994, 80 s.
33. Bədəlbəyli Ə. Izahlı monoqrafik musiqi lügəti. B.: Elm, 1969, 248 s.
34. Bədəlbəyli Ə. Tar üzərində mühakimə münasibətilə. // "Komunist" qəzeti, 11 yanvar 1929, №9 (2515).
35. Bünyadov T.Ə. Əsrlərdən gələn səslər. B.: Azərnəşr, 1993, 264 s.

36. Bünyadova Ş.T. Nizami və etnoqrafiya. B.: Elm, 1992, 156 s.
37. Bürhanəddin Q.S. Divan. B.: Öndər, 2005, 728 s.
38. Cabbarlı M.H. Mirzəmi və mən. // "Mühakimə" qəzeti, 30 aprel-6 may, 2009, №15 (358).
39. Cavad Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2005, 296 s.
40. Cavid H. Əsərləri. Beş cildə, I c. B.: Lider, 2005, 256 s.
41. Cavid H. Əsərləri. Beş cildə, II c. B.: Lider, 2005, 352 s.
42. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli (I kitab). B.: MBM, 2006, 192 s. (əlyazmanı tərtib edib çapa hazırlayan Abbasqulu Nəcəfzada).
43. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. II hissə. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun fondu. C-1021/9974 şifrəli əlyazma.
44. Dağlı Ə. (Həmidov Ə.H.). Ozan Qaravəli. III hissə. AMEA Əlyazmalar İnstitutunun fondu, C-1175/38009 şifrəli əlyazma.
45. Dastanı-Əhməd Hərami. B.: Şərq-Qərb, 2004, 120 s.
46. Dədə Ömər Rövşəni. "Divan", Neynamə bölümü. AMEA Əlyazmalar İnstitutunun fondu, B-778/2938 şifrəli əlyazma.
47. Düma A. Qafqaz əsəri (təssürat). B.: Yaziçi, 1985, 144 s. (fransız dilində, tərcüməçilər: Qəzənfər Paşayev və Həmid Abbasov).
48. El sənətkarı – Qasim Qasımov (tərtibçi: Məmmədağa Ağarzəoglu). B.: "Zərdabi LTD" MMC, 2012, 152 s.
49. Əbdülləqasımov V.Ə. Azərbaycan tarı. B.: İsləq, 1989, 96 s.
50. Əbdülrəhmanlı N.H. Körəl elçisi, yaxud Don Xuan De Persia – Oruc bəy Bayatin hekayəti. B.: Qanun, 2015, 448 s.
51. Əfəndi R.S. Azərbaycan incəsənəti. B.: Şərq-Qərb, 2007, 160 s.+112 s. (illüstrasiya).
52. Əfşar S. Qanun-üs-süvər. Tərcümə: Adil Qaziyev. B.: Elm, 1971, 28 s.+6 s. illüstrasiya.
53. Əfşar (Sadıq bəy). Məcməəl-Xəvas. Tərcümə: Əkrəm Bağırov. B.: Elm, 2008, 412 s.
54. Əhmədov Ə.Ə. Nizami – elmşünas (ikinci nəşri). B.: Möminin, 2001, 256 s.
55. Əhmədov M.C. Orta əsrlərdə ərəb mənbələrinə təsadüf edilən bir Azərbaycan musiqi aləti haqqında. // V Respublika Konfransının materialları. 29-31 oktyabr 1990. B.: 1991, s. 23-24.
56. Ələsgərov S.Ə., Abdullayeva S.A. Azərbaycan xalq çalğı alətləri

- ləri orkestri üçün orkestrləşdirmə. B.: Az. Neft və Kimya İnstitutunun mətbəəsi, 1977, 98 s.
57. Əli Polad. Mədəniyyətlərin beşiyi: Təbriz. İstanbul: Novruz, 2015, 864 s.
58. Əliverdiyəyov A.Ə. Rəsmli musiqi tarixi. B.: Şuşa, 2001, 232 s.
59. Əliyev N.M. Balaban məktəbi. B.: Şirvannəşr, 2002, 165 s.
60. Əliyev V.H. Tarixin izləri ilə. B.: Gənclik, 1975, 80 s.
61. Əliyeva T.M. Qanun məktəbi. B.: Ziya NPM, 2014, 198 s.
62. Əmani M. Əsərləri. B.: Şərq-Qərb, 2005, 224 s.
63. Ərəb və fars sözləri lüğəti (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün). Tərtibçilər: B.Abdullayev, Ə.Orucov, Y.Şirvani. B.: Yaziçi, 1985, 1040 s.
64. Əsədova (Abdullayeva) X.F. Dədə Ömər Rövşəninin dilindən "ney". // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr olunmuş Gənc tədqiqatçılarının III Beynəlxalq elmi konfransının materialları, II kitab. B.: 17-18 aprel 2015, s. 913-914.
65. Əsgərova Z. Nəgməli ömr. // "Qobustan" jurnalı, 2012, №14, s. 28-29.
66. Əzimli F.N. Zərb alətləri Azərbaycanda. B.: R.N.Novruz-94, 2008, 176 s.
67. Fəsəh R. (Paşayev R.M.). Azərbaycan müğamlarında söz və musiqinin əlaqəsi. B.: Çıraq, 2004, 144 s.
68. Fəzlullah R. Oğuznamə. B.: Azərbaycan Milli Ensiklopediya-sı NPB, 2003, 108 s.
69. Füzuli M. Əsərləri. Altı cildə, I c. B.: Şərq-Qərb, 2005, 400 s.
70. Füzuli M. Əsərləri. Altı cildə, II c. B.: Şərq-Qərb, 2005, 336 s.
71. Füzuli M. Əsərləri. Altı cildə, IV c. B.: Şərq-Qərb, 2005, 344 s.
72. Füzuli M. Əsərləri. Altı cildə, V c. B.: Şərq-Qərb, 2005, 224 s.
73. Gəncəvi M. Rübailor (tərcüməçilər: N.Rəfibəyli, X.Yusifli). B.: Lider, 2004, 144 s.
74. Gəncəvi N. Xosrov və Şirin (tərcümə: R.Rza, izahlar: M.Sultanov). B.: Lider, 2004, 392 s.
75. Gəncəvi N. İskandərnəmə (İqbalnamə). B.: Lider, 2004, 256 s. (tərcümə: A.Şaiq, izahlar: Ə.Cəfərindir).
76. Gəncəvi N. Leyli və Macnun. B.: Lider, 2004, 288 s.
77. Gəncəvi N. Yeddi gözəl. B.: Lider, 2004, 336 s.
78. Gəncəvi N. Yeddi gözəl. B.: "Azərbaycan ensiklopediyası" nəşriyyat-poliqrafiya birlüyü, 2000, 416 s. (tərcümə: X.R.Ulutürk).

- 79.Gəncəvi N. Xəmsə – Sirlər xəzinəsi. B.: Gənclik, 1981, 276 s.
- 80.Gəncəvi N. Sirlər xəzinəsi (tərcümə Xəlil Rza Ulutürk). B.: Lider, 2004, 264 s.
- 81.Hacıbəyli Ü.Ə. Bədii və publisistik əsərlər. B.: Şərq-Qərb, 2008, 544 s.
- 82.Hacıbəyli Ü.Ə. Ömür salnaməsi. 1885-1948. Bibliografiya. B.: Şərq-Qərb, 2008, 392 s.
- 83.Hacıbəyov Ü.Ə. Şərq musiqisi haqqında Qərb alimlərinin təfsiri. // "Maarif və mədəniyyət" jurnalı. B.: 1926, №7, s. 30.
84. Həsimov F.E. Odlar yurdun musiqi besiyi. // "Xalq" qəzeti, 25 mart, 1996, s. 3.
- 85.Həbibib. Şeirlər. B.: Şərq-Qərb, 2006, 88 s.
86. Həqiqi C. Şeirlər. B.: Şərq-Qərb, 2006, 152 s.
- 87.Hikmət xəzinəsi (Qadim Azərbaycan ədəbiyyatı müntəxəbatı). B.: Məarif, 1992, 556 s.
88. Hüseyni Ə.A. Orkestrin ulu babası. // "Ədəbiyyat və incəsan" qəzeti. B.: 1976, 7 avqust, s. 4.
89. Hüseynov Ə. Üzeyir Hacıbəyovun tar açarı. // "Ədəbiyyat və incəsan" qəzeti, 21 avqust 1987, s. 5.
90. Hüseynov R.B. Min ikinci gecə. B.: İşıq, 1988, 408 s.
- 91.Xaqani Ə.Ş. Seçilmiş əsərləri. B.: Lider, 2004, 670 s.
92. Xalıqzadə F.X. "Kitabi-Dədə Qorqud"un musiqi sözlüyü. // "Kitabi-Dədə Qorqud" (məqalələr toplusu). B.: Elm, 1999, s. 160-168.
93. Xalıqzadə F.X. "Kitabi-Dədə Qorqud" və musiqi poetikasının bəzi məsələləri. // "Musiqi dünyası", 2000, №2, s. 34-40.
94. Xətəyi Ş.İ. Əsərləri. B.: Şərq-Qərb, 2005, 384 s.
- 95.İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. B.: İşıq, 1984, 100 s.
96. Kərim M.T. Azərbaycan musiqi alətləri. B.: Yeni nəsil, 2009, 184 s.
- 97.Kərimi S.Ə., Quliyev A.N., Əliyev M.F. Saz məktəbi. B.: Qarabağ, 2007, 232 s.
- 98.Kərimov K.C. Azərbaycan miniatürləri. B.: İşıq, 1980, 222 s.+93 s. illüstrasiya.
- 99.Kərimov L.H. Səfiəddin Urməvi. // "Azərbaycan" jurnalı, №7, 1965, s. 170-173.
- 100.Kışvari. Əsərləri. B.: Şərq-Qərb, 2004, 176 s.

- 101.Kitabi-Dədə Qorqud (tərtibçi, çapa hazırlayanı, ön sözün və lügətin müəllifi S.Əlizadə). B.: Yeni nəşrlər evi, 1999, 704 s.
102. "Koroğlu" (Paris nüsxəsi). B.: Şərq-Qərb, 2005, 224 s. (nəşrə hazırlayan, ön söz, lügət, qeyd və şəhərlərin 1.Abbaslı).
- 103.Qasarov S.Ə. Azərbaycanın nəfəslisi musiqi aləti Ney: tarixi retrospektivi və xüsusiyyətləri. // "Muğam aləmi" III Beynəlxalq Elmi Simpoziumunun materialları. B.: 2013, 12-15 mart, s. 140-150.
- 104.Qasimli M.P. Ozan nənəsi. // "Musiqi dünyası" jurnalı №2, 2000, s. 40-43.
- 105.Qasimov C.X. Milli çalğı alətlərinin akustik qanunlar əsasında təhlili. // "Konservatoriya" jurnalı, №3-4, 2009, s. 153-165.
106. Qasimov C.X. Zərb alətlərinin yaranma tarixi və onların səslenmə prosesi (zərb və kos alətləri əsasında). // "Yurd达" qəzeti, №-1 (2) yanvar, 2007, s.15.
- 107.Qaziyev S.M. Qadim Mingəçevir. B.: Uşaqgənənəş, 1952, 56 s.
- 108.Quliyev N.P. Naxçıvan musiqi mədəniyyəti tarixindən – XX əsr. B.: Elm, 1990, 140 s.
- 109.Quliyeva Z.T. Skripka sənəti tarixi. B.: Yeni nəsil, 2002, 124 s.
- 110.Qurbansoy F.Ə. Göylərin lacivərd ətəklərində. B.: Qərənfil MMC, 2008, 240 s.
- 111.M.A. (Məmməd Arif). Şərq musiqisində yeni ixtiralalar ("Mükəmməl ahəngli tar", "İqmal edilmiş yeni piyano"). // "Yeni yol" qəzeti, 4 avqust 1924, №22 (76), s. 1.
- 112.Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. B.: Gənclik, 1985, 186 s.
- 113.Marağali Əbdülqadir. Musiqi alətləri və onların növləri. // B.: "Qobustan" jurnalı, №1, 1977, s. 74-79 (färscadan tərcümə M.Müsədiqindir).
- 114.Marağali Əvhədi. Cami-cəm. B.: Lider, 2004, 288 s.
- 115.Mehdizadə C. Saz məktəbi. İkinci nəşr (əlavə və düzəlişlərlə). B.: Elm və təhsil, 212, 306 s.
- 116.Maddah Y. Vərqa və Gülşə (tərtibçilər: C.V.Qəhrəmanov, Z.T.Hacıyeva). B.: Elm, 1988, 184 s.
- 117.Məmmədli Q.M. İmzalar. B.: Xatun Plyus, 2010, 146 s.
- 118.Məmmədoğlu M. Qadim Tiflis (Tiflisin iç və diş toponimləri). B.: 2009, 242 s.
- 119.Məmmədov A.K. Simli musiqi alətlərimiz. B.: Nafta-Press,

2001, 72 s.

120. Məmmədov A.M. Nağara məktəbi (dərslik). B.: Yeni musiqi, 2000, 286 s.

121. Məmmədov T.H. Duet, trio, kvartet ilə fortepiano üçün məşğalə və işləmələr (nağara sinfi üçün dərs vəsaiti). B.: MBM, 2012, 188 s.

122. Məmmədov T.H., Əsadullayev M.M. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri (nağara sinfi üçün dərs vəsaiti). B.: MBM, 2015, 350 s.

123. Mənsurov B.S. Ömür qıysa... B.: Səda, 2003, 161 s.

124. Məsihi R.M. Vərqa və Gülsə. B.: Şərq-Qərb, 2005, 336 s.

125. Mirzayev Z.Q. Azərbaycan qarmonu. B.: Adiloglu, 2007, 162 s.

126. Mirzayeva N. Naməlum bir əsər haqqında. // "Ədəbiyyat və incasənat" qəz. B.: 1972, 12 avqust, s. 15.

127. Mügəm ensiklopediyası (redaksiya heyətinin sədri, baş redaktor Əliyeva M.A.). B.: Heydər Əliyev Fondu, 2008, 216 s.

128. Musayeva A.Ş. Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdırımlar. İki cildə, I c. B.: Nurlan, 2003, 475 s.

129. Musiqiçi (Ü.Hacıbəyli). Tarı haqqında. // "Yeni yol" qəzeti. B.: 1929-cu il 18 yanvar №15, s. 4.

130. Musiqiçi dair risalələr (fars dilindən əlyazmanı tərcümə edən, ön söz və şərhlərin müəllifi: Hacı Rauf Şeyxzamanlı). B.: Nurlan, 2011, 76 s.

131. Münçi İ.T. Tarix-i aləmara-yi Abbasi (Abbasın dünyunu bəzəyən tarixi – fars dilindən tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müüllifləri: O.Əsfəndiyev və N.Musali). I c. B.: Təhsil, 2009, 792 s.

132. Müsəddiq M.H. Klassik musiqimizin günüşi. // "Qobustan" jurnalı. B.: 1977, №1, s. 72-74.

133. Müşfiq M. Dündük sədaları. // "Maarif və mədəniyyət" jurnalı. B.: 1927, №7, s. 8.

134. Müşfiq M. Əsərləri (tərtibçi: Gülhüseyn Hüseynoğlu). 3 cild-də, II c., B.: Sada, 2004, 388 s.

135. Namazəliyev Q.B. Beşimli kamança. // "Ədəbiyyat və incasənat" qəzeti, 31 iyul 1981, s. 7.

136. Nəbati S.Ə. Seçilmiş əsərləri. B.: Şərq-Qərb, 2004, 216 s.

137. Nəcəfov İ.I. Ney və onun Azərbaycan milli musiqisində təzahürü. Sən. nam. ... dis. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

sinin kitabxanası. B.: 2008, 166 s.

138. Nəcəfov İ.I. Ney-Fleyta-Ney. // Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər (Elmi məqalələr toplusu). B.: El, 2007, s. 151-167.

139. Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lügəti. B.: MBM, 2003, 224 s.

140. Nəcəfzadə A.İ. Azərbaycan çalğı alətlərinin izahlı lügəti. (Yenidən işlənmiş II nəşr) B.: MBM, 2004, 224 s.

141. Nəcəfzadə A.İ. Azərbaycan nəfəs alətləri (organo-loji-tarixi tədqiqat). Sən. nam. ... dis. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası. B.: 2006, 186 s.

142. Nəcəfzadə A.İ. Azərbaycan idiofonlu çalğı alətləri (organo-loji-tarixi tədqiqat). B.: MBM, 2010, 280 s.

143. Nəcəfzadə A.İ. Xalq çalğı alətlərinin tədrisi metodikası. II nəşr. B.: MBM, 2012, 92 s.

144. Nəcəfzadə A.İ. Nəğmələr. B.: MBM, 2009, 16 s.

145. Nəcəfzadə A.İ. Musiqi besiyi Təbriz. // Əli Poladın "Mədəniyyətlərin besiyi: Təbriz" kitabının VI fəsli. İstanbul: Novruz, 2015, s. 579-635.

146. Nəsimi İ. Seçilmiş əsərləri. İki cildə, I c. B.: Lider, 2004, 336 s.

147. Nəsimi İ. Seçilmiş əsərləri. İki cildə, II c. B.: Lider, 2004, 376 s.

148. Nəvvab M.M. Vüzuhül-Ərqam (risaləni çapa hazırlayan: Z.Səfərova). B.: Elm, 1989, 84 s.

149. Nizami "Xəmsə" miniatürleri. Tərtibçi: K.Kərimov. B.: Yaziçı, 1983.

150. Novruz C. (Novruzov C.M.). Seçilmiş əsərləri. B.: Lider, 2004, 287 s.

151. Nuriyev A.B. Milli musiqinin nadir tapıntıları. // Elmi axtarışlar, VI toplu, filologiya, tarix, incasənat. B.: 2001, s. 209-210.

152. XIX əsr Azərbaycan şeiri antologiyası. B.: Şərq-Qərb, 2005, 424 s.

153. Onullahi S.M. Qədim Təbrizin mədəniyyət tarixindən (X-XVII əsrlərdə). // "Qobustan" jurnalı. B.: 1974, №3, s. 54-57.

154. Ordubadi M.S. Nizaminin dövrü və hayatı. Nizami, I kitab. B.: 1940.

155. Rahim M.A. Arzular. B.: Azərnəşr, 1930, 72 s.

156. Rəfili M.H. Pəncərə (şeirlər). B.: Azərnəşr, 1929, 72 s.

157. Rəhimova A.E. Azərbaycan musiqisində meyxana janrı. B.: Nurlan, 2002, 122 s.
158. Rəhimova F.V. Çəng məktəbi. B.: Ekoprint, 2016, 108 s.
159. Rəhmətov Ə.M. Azərbaycan xalq çalğı alətləri. B.: İşıq, 1975, 64 s.
160. Rəhmətov Ə.M. Azərbaycan xalq çalğı alətləri və onların orkestrdə yeri. B.: İşıq, 1980, 108 s.
161. Rumi M.C. Mənəviyyat məsnəviləri. I kitab (yenidən işlənmiş şəkildə). B.: 2007, 343 s.
162. Rüstəmov C.N. Qobustan Azərbaycanın qədim mədəniyyət ocağı. B.: Nurlar, 2006, 96 s.
163. Rza R. Öləm. // "Ödəbiyyat qəzeti" 12 noyabr 1937, №49 (134).
164. Sadıq Ə.İ. İran Azərbaycanının musiqisi və çalğıçıları. // "Ödəbiyyat" qəzeti, 7 sentyabr 1946, №24, s. 3.
165. Sadıqov F.B., Racabov O.Ə. Qarmon öyrənənlərə kömək. B.: AEA-nın mətbəəsi, 1985.
166. Sadıqov F.B., Quliyev S.Ə. Nağara öyrənməyin ibtidai kursu (metodik təsvirlər). B.: Azərbaycan SSR Maarif Nazirliyinin mətbəəsi, 1988, 49 s.
167. Sarabski H.M. Köhnə Bakı (tərtibçi Azər Sarabski). B.: Şərq-Qərb, 2006, 144 s.
168. Səfərova Z.Y. Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər). B.: Azərnəşr, 2006, 544 s.
169. Şirvani X. Seçilmiş əsərləri. B.: Lider, 2004, 670 s.
170. Şirvani S.Ə. Seçilmiş əsərləri. Üç cilddə, II c. B.: Avrasiya Press, 2005, 384 s.
171. Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yaziçı, 1985, 478 s.
172. Tapmacalar (topluyanı və tərtib edəni Nurəddin Seyidov). B.: Şərq-Qərb, 2004, 208 s.
173. Tar konservatoriyadan çıxarıldı. // "İnqilab və mədəniyyət" jurnalı. B.: 1929-cu il, №2, s. 39.
174. Təbrizi Ə. Mehr və müstəri. B.: Şərq-Qərb, 2006, 321 s.
175. Təbrizi F. Bəxtiyarnama. B.: Şərq-Qərb, 2004, 168 s.
176. Təbrizi Qətran. Divan. B.: "Qızıl Şərq" mətbəəsi, 1967, 440 s. (farscadan tərcüməçi: Qulamhüseyn Beqdeli).
177. Təbrizi Qövsi. Seçilmiş əsərləri. B.: Azərbaycan Universiteti nəşriyyatı, 1958.
178. Təbrizi S. Seçilmiş əsərləri. B.: Öndər, 2004 (tərcümə edəni Azəroğlu), 256 s.
179. Tərbiyat M.S. Danişməndani-Azərbaycan. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1987, 464 s.
180. Umudov M.M. Alətşünaslıq (dərslik). B.: Mütərcim, 2015, 128 s.
181. Vahid Ə. Seçilmiş əsərləri. B.: Lider, 2005, 472 s.
182. Vurğun S. Seçilmiş əsərləri. Beş cilddə, III c. B.: Şərq-Qərb, 2005, 424 s.
183. Zakir Q. Seçilmiş əsərləri. B.: Azərbaycan Press, 2005, 400 s.
184. Zərir M.Y. Yusif və Züleyxa. B.: Şərq-Qərb, 2006, 128 s.

### Rus dilində

185. Абасова Е.Г., Данилов Д.Х., Карагичева Л.В., Сафаралиева К.К. Азербайджанская Государственная Консерватория имени Узеира Гаджибекова (1921-1971). Б.: Азернешир, 1972, 214 с.
186. Абдуллаева С.А. Современные Азербайджанские народные музыкальные инструменты (Azərbaycanın müasir xalq çalğı alətləri). Б.: Ишыг, 1984, 76 с.
187. Агаева С.Х. Из истории музыкальной культуры Азербайджана (Абдулгадир Мараги). // "Музыка народов Азии и Африки". М.: Сов. Композитор, 1980, Вып. 3, с. 243-260.
188. Алиев Г.Ю. Легенда о Хосрове и Ширин в литературах народов Востока. М.: Издательство восточной литературы, 1960, 190 с.
189. Асланов Г.М. О музыкальных инструментах древнего Азербайджана (Qədim Azərbaycanın çalğı alətləri haqqında). // «Советская археология». 1961, №2, с. 236-239.
190. Баевский С.И. Средневековые словари (фарханги) – источники по истории культуры Ирана. // Очерки истории культуры средневекового Ирана. М.: 1984, с. 192-239; (Orta əsr İğğətləri (farhanglər) – İranın mədəniyyət tarixina aid mənbələr kimi). // Orta əsr İranın tarixi və mədəniyyətinə dair öcerklər. М.: 1984, с. 192-239.
191. Байрамова А.Г. Поэмы Низами Гянджеви в контексте

- взаимоотражения искусств. Б.: Орхан, 2014, 152 с.
- 192.Березин. И. Путешествие по Дагестану и Закавказью. Казан, 1850 г. часть III.
- 193.Вызго Т.С. Музикальные инструменты Средней Азии. Исторические очерки. М.: Музгиз, 1980, 190 с.
- 194.Востриков П. Музыка и песня у азербайджанских татар. // Сборник материалов для описания местностей и племён Кавказа. Тифлис: Вып. 42, 1912, с. 5-6.
- 195.Густав В. Жага. Для скрипки с ф.-п.: Op. 18, №2 М.: Музсектор Госиздата, 1923.
- 196.Должанский А.Н. Краткий музыкальный словарь. Ленинград: Музыка, 1964, 524 с.
- 197.Кароматов Ф.М. Узбекская инструментальная музыка (наследие). Ташкент: Издательство литературы и искусства им. Гафура Гуляма, 1973, 358 с.
- 198.Касимов К.А. Музыкальные инструменты Азербайджана XII вв. // «Искусство Азербайджана» вып. №2, Б.: Издательство АН Азербайджанской ССР, 1949, с. 46-63.
- 199.Касимов К.А. Очерки по истории музыкальной культуры Азербайджана XII века // «Искусство Азербайджана» вып. №2, Б.: Издательство АН Азербайджанской ССР, 1949, с. 5-63.
- 200.Корш Ф.Е. Некоторые персидские этимологии. С приложением заметки: «По поводу этимологии слов човкан и савладжан» А.Е.Крымского (секретаря Восточной Комиссии Императорского Московского Археологического Общества). М.: типография «Крестного календаря», 1912, 24 с.
- 201.Левин С.Я. Духовые инструменты в истории музыкальной культуры. В 2-х частях. Часть 1. Л.: Музыка, 1973, 264 с.
- 202.Левин С.Я. Духовые инструменты в истории музыкальной культуры. В 2-х частях. Часть 2. Л.: Музыка, 1983, 190 с.
- 203.Магомедов А. Вопросы методики обучения игре на духовых инструментах. Б.: Азербайджанское Государственное Музыкальное Издательство, 1962.
- 204.Массэ А. Ислам. Очерк истории. Перевод с французского, 2-ое изд., Отв. ред., автор предисловия и комментарий Е.А.Беляева. М.: Восточная литература, 1963, 231 с.
- 205.Матякубов О.Р. Фараби об основах музыки Востока (тәсқүмә: Fərəbi Şərq müsiqisinin əsasları haqqında). Ташкент:
- ФАН, 1986, 88 с.
- 206.Модр А. Музыкальные инструменты. Пер. с чеш. Л.А.Александрова. М.: Музгиз, 1959, 322 с.
- 207.Мунши И.Т. «Тарих-и алам ара-и Аббаси» как источник по истории Азербайджана. Пер. Рахмани А.А. Б.: АН Азерб., 1960, 192 с.
- 208.Новиков А. Гармонист-садовод. // Газ. «Бакинский рабочий», 4 август 1926, №179/2110.
- 209.Олеарий А. Подробные описание путешествия Голштинского посольства в Москвию и Персию в 1633, 1636 и 1639 годах. Пер. с нем. П.Барсова (тәсқүмә: Moskva və oradan keçməklə İrana Holşteyn safirliyinin səyahətinin müfəssəl təsviri). М.: Моск. Ун-ская типография, 1870, 1038 с.
- 210.Панаиотов А.Н. Ударные инструменты в современных оркестрах. М.: Советский композитор, 1973, 182 с.
- 211.Платонов Н.И. Школа игры на флейте (Ноты, перелож. для флейты и фп.). 7-е изд., перераб. М.: Музыка, 1983, 153 с.
- 212.Поло М. Книга Марко Поло. М.: Государственное издательство географической литературы, 1955, 376 с.
- 213.Поломаренко И.А. Арфа в прошлом и настоящем. (История, конструкция, сведения для композиторов, применение в оркестре). М.-Л.: Музгиз, 1939, 310 с.
- 214.Путешественники об Азербайджане. Т.1. Б.: Издательство АН Азерб., 1961, 536 с.
- 215.Резвани М. Театр и танец в Иране (глава «О танце»). Перевод с франц. на рус. яз. Вызго Т.С. // Париж: 1962, с. 244-285. Театр и зрелищные формы Востока: сборник статей / (Гос. инт-т искусствознания). М.: ГИТИС, 2014, Вып. 2: Феномен игровой культуры: музыка, маски, костюм, пространство. С. 244-285: 3 ил. ISBN 978-5-91328-131-9.
- 216.Семёнов А.А. Среднеазиатский трактат по музыке Дервиша Али (XVII век). Сокращенное изложение персидского (таджикского) текста. Ташкент: 1946, 84 с.
- 217.Севортиян Э.Б. Этимологический словарь тюркских языков: Общетюркские и межтюркские основы на букву «В», «Г» и «Д». АН СССР. Ин-т языкоznания. Ред. Н.З.Гаджиева. М.: Наука, 1980, с. 149.
- 218.Сперанский С.Л. Музыкальные товары. М.: Экономика,

1987, 176 с.

219. Страйс Я.Я. Три путешествия. Пер. Э.Бородиной. М.: 1935, 415 с.

220. Хождение купца Федота Котова в Персию (критич. текст и перевод публикация Н.А.Кузнецовой). М.: Издательство вост. лит., 1958, 116 с.

221.Худуд ал-алем (автор неизвестен). Рукопись Туманского с введением и указателем В.В.Бартольда. Л.: изд. АН ССР, 1930.

222.Худуд ал-алам мин ал-машрик ила-л-магриб («Книга о территориях вселенного мира с востока на запад»), шифр С 612, л. 296–676.

223.Худуд ул-олам (О.Бурнев. перевод с персидского, автор введения, примечания и указателя названий мест). Ответственный редактор М.Исхаков. Ташкент: Узбекистон, 2008.

224. Этимологический словарь тюрksких языков: Общетюркские и межтюркские основы на букву «Л», «М», «Н», «П», «С». М.: Восточная литература РАН, 2003, с. 230-233.

225.Чулаки М.И. Инструменты симфонического оркестра. 4-е изд. М.: Музыка, 1983, 172 с.

226.Усов Ю.А. История зарубежного исполнительства на духовых инструментах. М.: Музыка, 1978, 182 с.

### Türk dilində

227.Sarı A. Türk müziği çalıqları (ud, tanbur, kanun, kemençe, ney, kudum). İstanbul: Berdan matbaası, 2012, 276 sh.

228.Bardakçı M.G. Maragalı Abdülkadir. İstanbul: Pan Yayıncılık, 1986, 200 sh.

229.Baron Rodolphe d'Erlanger (Paul Geuthner). La musique arabe. (Ərəb musiqisi). T. 2. Paris: 1935, Reissue (yeni nəşr ilü) 2001 French, Translation from Arabic into French of Al Farabi and Avicenne (Ibn Sina)s' dissertations. (Ərəbcədən fransız dilinə tərcümə Əl-Fərabi və İbn Sina dissertasiyalarda (fransız dilində).

230.Çelebi E. Seyahatname. I cilt, İstanbul: 1938, 643 sh.

231.Farmer H.G. Onyedinci yüzyılda türk çalıqları. Ankara: 1999, 105 sh. (türkçəyə tərcümə: Dr. M İlhami Gökçen).

232.Ögel B. Türk kültür tarahine giriş. On ciltde, VIII c. Ankara:

Başbakanlık Basımevi, 1987, 486 sh.

233.Ögel B. Türk kültür tarahine giriş. On ciltde, IX c. Ankara: Başbakanlık Basımevi, 1987, 393 sh.

234.Öztuna Y. Büyük Türk musiki ansiklopedisi. II c. Ankara: Kültür Bakanlığı, 1990, 373 sh.

235.Samadov A.İ. Balaban metodu. İstanbul: Ege Reklam Basım Sanatları Limited Şirketi, 2008, 136 sh.

236.Temel Hakkı Kara Hasan. Çalıqların dili – musiki sözlüğü. İstanbul: Bestem Yayıncılık, Köksu Metbeecilik senaye ve ticaret, 1999, 174 sh.

237.Tafsire-Taberi. Taş basması neşri, 13-23, XIX bölüm, yıl yok, 896 s.

238.Yektabey R. Kafkasyada musiki. // "Şehbal" dergisi, №59. İstanbul: 1912, sh. 210.

### Digər xarici dillərdə

239.Adnan bin Dzrel. Suriyada musiqi. Dəməşq, 1969 (ərəb dilində).

240.Baba Tahir. Dobeyti. Tehran: nəşriyye Furux, bahar 1365 (1988), s. 97 (fars dilində).

241.Ədib Tusi-Zeyli bər borhan qate ya fərhəngə loğate baz yafte: Təbriz, 1343, h.s. (fars dilində).

242.Divani-Xaqaniyi-Şirvani. Tehran: 1958 (1336, hicri şəms), 931 s. (fars dilində).

243.Düring J. La Musique Iranienne, Tradition et Evolution (tərcüməsi: İran musiqisinin ənənələri və takamülli). Recherches sur les Civilisations (Sivilizasiyanın təraqqisi) Paris: 1984, p. 47 (fransız dilində).

244.Farmer H.G. Studies in oriental musical instruments. V. 1. London, 1931, 205 p. (ingilis dilində).

245.Fərabi Ə.N. Musiqiye-əl kəbir. Tehran: Part, 1996 (1375 hicri), 220 s. (ərəbcədən farscaya tərcümə: Əbülfəzl Bafəndəyi İslam-dust).

246.Jacques C.Risler. La Civilisation araba. Paris: Payot, 1955, 332 p. (fransız dilində).

247.Xalıqi R. Sərgozəşte-musiqiye-İran (tərcüməsi: İran musiqisinin tarixçəsi). I nəşr. Tehran: 1333 (1955), s. 144 (fars dilində).

248. Xalıqi R. Sərgozaşte-musiqiye-İran (tərcüməsi: İran musiqisinin tarixçəsi). II nəşr. Tehran: 1390 (2011, fars dilində).

249. Xandəmir. Həbibüs-Siyər fi əxbar əfrad əl-Bəşər (İnsanlar haqqında geniş məlumat). IV c. Bombey: hicri 1272 (1857).

250. Kaempfer E. Amoenitatum exoticarum politico-physico-medicularum Fasciculus V. Lemgoviae, Typis & impensis H.W/ Meyeri. 1712 (latin dilində).

251. Rouet Cales. Encyclopedie de la musique dictionnaire du conservatoire. Paris: 1922, p. 2700 (fransız dilində).

252. Səfərnarneha-yi Veneziyən dər İran (İngilis dilindən farscaya tərcümə Mənuçöhr Əmərinindir). Tehran: 2003 (1381 hicri), 507 s.

253. Schroeder E. Ahmad Musa and Shams ad-din. "Ars İslamica", vol. VI, 1939, p. 131.

254. Stchoukine I. Les Peintures du Shah-nameh Demotte. Arts Asiatiques 5, 1958, p. 83-96.

255. Zonis E. Classical Persian Music. An introduction, Harvard University Press, Cambridge: Massashusetts, 1973, p. 156 (ingilis dilində).

### Satoqrafiya

256. ru.wikipedia.org/wiki/Оттетер,\_Жак

257. <http://www.musigidunya.az/new/added.asp?action=print&txt=89>. Əliqızı S. Hekayəli musiqi lügəti.

258. <http://www.msxlabs.org/forum/x-sozluk/366268-cevgen-nedir.html#ixzz3spDuqnCo>. "Mavi Kabanlıq" forumu. URL

259. <http://www.7not.ru/guitar/> Гурулев Л. История гитары.

### MÜNDƏRİCAT

GİRİŞ .....	3
FƏNNİN MƏĞZİ, MƏQSƏD VƏ VƏZİFƏLƏRİ .....	6
AZƏRBAYCAN ƏRAZİSINDƏ QƏDİM ORQANOLOJİ .....	9
QAYNAQLAR .....	9
Azərbaycanın miniatür rəsm əsərləri .....	13
AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİNİN TƏSNİFATI .....	20
"KİTABI DƏDƏ QORQUD" DASTANINDA ÇALĞI ALƏTLƏRİ .....	23
Qolça qopuz .....	27
Qolça qopuzun bərpə edilmiş yeni variantı .....	39
Kos .....	44
Davul .....	57
Davalbaz (davulumbaz) .....	63
Boru (burğu) .....	65
Zurna (surna) .....	71
Dündük .....	93
Çovgan .....	97
NAGARA .....	102
TƏDRİSƏ DAXİL EDİLƏN ÇALĞI ALƏTLƏRİ .....	115
TAR .....	115
KAMANÇA .....	145
BALABAN .....	152
SAZ .....	161
QANUN .....	165
QAVAL .....	172
AZƏRBAYCAN QARMONU .....	181
AZƏRBAYCAN KLAŞİK ŞAIRLƏRİNİN .....	193
ƏSƏRLƏRİNĐƏ ÇALĞI ALƏTLƏRİ .....	193
Köndəlan ney .....	197
Ud (Bərbət) .....	215
Ərgəsun .....	243
Yaylı tənbur .....	257
MUSIQİ MƏDƏNİYYƏTİMİZDƏ İDİOFONLU (ÖZƏNSƏSLİ) ÇALĞI ALƏTLƏRİ .....	266
ÖLKƏMİZDƏ YARADILAN İLK UŞAQ MUSIQİ .....	286
MƏKTƏBLƏRİNĐƏ XALQ ÇALĞI ALƏTLƏRİ .....	286
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT .....	288

Nəcəfzadə A.İ.

**Etnoqanologiya**

Musiqi təmayüllü ali məktəblər üçün dərslik

Bakı: "Ecoprint", 2016, 304 s.

Naşir: Ceyhun Əliyev  
Texniki redaktor: Ülvi Arif  
Rəssam: Seyran Bədəloğlu  
Dizayner: Emil Camalov  
Operator: Asim Səfərov

---

Yığılmağa verilib: 10.09.2016

Çapa imzalanıb: 19.10.2016

S.ç.v. 19, tiraj 100

"Ecoprint" nəşriyyatının mətbəəsində  
çap olunub.

Tel.: +994 55 216 09 91

5098 02



1 dekabr 1957-ci ildə Xızıda dünyaya gəlib. AMK-nin professoru, sənətşünaslıq üzrə elmlər doktoru, "Milli musiqinin tədqiqi" elmi-tədqiqat laboratoriyasının rəhbəri, "Konservatoriya" elmi-jurnalının məsul katibidir.

A.Nəcəfzadə orta ümumtəhsil (53 nömrəli), uşaq musiqi (16 nömrəli) məktəblərini, Sumqayıt musiqi texnikumunu və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1976-ci ildən etibarən günümüzədək musiqiçi, ifaçı, müəllim, həm də müxtəlif ansamblların rəhbəri kimi əmək fəaliyyətini fasiləsiz olaraq davam etdirir.

A.Nəcəfzadə Habil Əliyev adına gənc kamança ifaçılarının I Respublika müsabiqəsinin münsiflər heyətinin üzvü olub (2016).

Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan A.Nəcəfzadə "Müşfiq" xatırə mükafati laureatıdır. O, tanınmış şairlərin sözlərinə 50-dən artıq mahnı bəstələyib.

A.Nəcəfzadənin 80-ə yaxın çalğı alətindən ibarət zəngin şəxsi kolleksiyası var. Onun layihəsi əsasında ərğənun, kos, qolça qopuz, əlvah və yaylı qopuz kimi çalğı alətləri bərpa olunub. Ökədə və xaricdə nəşr edilən nüfuzlu jurnalarda çap olunmuş 100-dən artıq elmi məqalənin, 10 kitabın müəllifi, müxtəlif tədris proqramlarının tərtibçisidir.

#### Nəşr olunmuş kitabları:

- 2003 : Azərbaycan çalğı alətlərinin izahlı lügəti.
- 2004 : Çalğı alətlərimiz.
- 2004 : Balabançı Həsən dayının gülməcələri.
- 2007 : Xalq çalğı alətlərinin tədrisi metodikası.
- 2008 : İki mahnı (fortepiano ilə oxumaq üçün).
- 2009 : Müşfiqin duyğu yarpaqları.
- 2009 : Nəgmələr (fortepiano ilə oxumaq üçün).
- 2010 : Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat).
- 2012 : Xalq çalğı alətlərinin tədrisi metodikası (yenidən işlənmiş nəşr).
- 2013 : Xalq musiqisi sazəndə ifaçılığında (həmmüəllif).